


ƏSSAR TƏBRİZİ

MEHR
və
MÜŞTƏRİ



“ŞƏRQ-QƏRB”
BAKİ-2006

*Bu kitab “Əssar Təbrizi. Mehr və Müştəri” (Bakı, “Yazıcı”, 1988)
naşrı əsasında takrar naşra hazırlanmışdır*

Farscadan tərcümə edəni,
ön söz və şəhərlərin müəllifi:

Məmmədağa Sultanov

Redaktoru: Balaş Azəroğlu

894.3611-dc21

AZE

Əssar Təbrizi. Mehr və Müştəri. Bakı, “Şərq-Qərb”, 2006, 312 səh.

Şəmsəddin Məhəmməd Əssar Təbrizi XIV əsrin görkəmli söz ustalarından biridir. Şairin məşhur “Mehr və Müştəri” əseri ona Azərbaycan ədəbiyatı tarixində Nizamidən sonra fars dilində ikinci epik-poema yanan şair kimi şöhrət qazandırılmışdır.

Dastanda elmə, sənətə məhəbbət, dostluğa sədaqət hissələrinin, eyni zamanda təbiet menzərələrinin bədii təsviri müəllifin senetkarlıq məharətindən xəber verir.

ISBN10 9952-34-004-4

ISBN13 978-9952-34-004-4

© “ŞƏRQ-QƏRB”, 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ÖN SÖZ

Dahi Nizami edəbi məktəbinin Azərbaycanda davamçılarından biri XIV əsrin görkəmli şairi Şəmsəddin Məhəmməd Əssar Təbrizidir. Onun bütün dünyada şöhrət tapan “Mehr və Müşteri” əseri yüzilliklər boyu mahir xəttatlar tərefindən köçürürlərək, ustad nəqqaşların rəngli miniatürleri ilə bəzədilmiş və dünyanın ən zəngin kitab xəzinələrinin zinəti olmuşdur. Məlum olduğu kimi, orta əsrlərdə görkəmli şair və alimlərə Şeyx, Hekim və Mövlana deyilməsi onların öz dövrlerində yüksək hörmətə malik olduqlarını bildirirdi. Əssarın “Mövlana” ləqəbi də onun öz dövründə qazandığı böyük şöhrətindən və hörmətindən xəbər verir.

Əssarın hansı ədəbi mühitdə yetişdiyini onun əsərlərindən anlamaq olar. Şair ilk növbədə dahi səlefi Nizaminin əsərlərini diqqətə oxuyub bəhrelədiyini bildirir, onun ölməz qəhrəmanları Məcnun və Leylini, Xosrov və Şirini yada salır. Bundan başqa, Əssar digər məşhur səfəflərinin əsərlərində de tanış olmuşdur. O, yeri göldikcə, Fəxrəddin Gürğaninin “Veys və Ramin”, Firdevsinin “Yusif və Züleyxa”, Zəhirəddin Fariyabının “Vəmiq və Əzra” kimi məşhur mənzum romanlarının qəhrəmanlarını da yad edir. Bunlar şairin hansı ədəbi mənbələrə esaslandığını aydın göstərir. Ancaq Əssar öz səfəfləri arasında Nizamini daha yüksək qiymətləndirmiş, onu ustad bilib, özünü hemişə onun qarşısında bir şagird hesab etmiş və təvazökarlıqla göstərmüşdür ki, bədii söz sənəti Nizami ile bitdi. Təsadüfi deyildir ki, misilsiz qəzel, qəsidi müləlli olan Əssar ona məsnəvi yazmayı da məsləhət bilən ürək dostuna deyir:

Bilirəm ki, İsa damlı böyük şair Nizamı,
Bu üslubda xətm eylədi hər sözü, hər kəlamı.
Məsnevidə o, misilsiz inciliklər yaratdı,
O ustadın məharəti məsnəvini ucaldı.

Bu sənətdə bir söz varsa, Nizamiyə məxsusdur,
Başqa sözler əfsanədir, solğun, cansız, ruhsuzdur.
O şairin hər kəlamı bir hikmətdir, mətindir,
Ona qarşı dura bilib, bir söz demək çətindir...

Əssarın bu sözlərini eşidən dostu ona yeni məzmunlu bir əser yazmayı məsləhət bilir. Şair keçən əsrlərdə yaranmış misilsiz aşiqane mənzum romanları

yada salib onları tekrar etməyin mənasız olduğunu bildirir və öz dövründə şərə, sənətə qiymət verməyən zəmanət əhlindən şikayətlənir. Şairin dostu isə ona belə cavab verir:

Xalqın səni sevən zaman ona arxa çevirmə,
İllahını bu üzlətdə soldurub bada vermə!
Zəmanətə indi sənsən söz mülküne hökmən,
Heç yararmı verməyəsən xalqına bir erməğən?

Əssar xalq arasında şöhrət tapmış “Mehr və Mah” dastanının motivləri əsasında yeni əsər yazmaq qərarına gelir. “Mehr və Müşteri” belə yaranır. Əbdürəhman Cami kimi dahi sənətkar “Mehr və Müşteri”ni oxuyarkən deyir: “Bu şəxs təbrizlilərin üzünü ağartmışdır. Bu bahrə, bu gözəllikdə əsər yaratmaq hər kəsin işi deyildir”.

Daha yüz il sonra “Həft iqlim” təzkirəsinin müəllifi Əmin Əhməd Razi, Əssar haqqında söhbət açarkən yazar: “Əssar şirindilli şair olub öz yüksək istedadı sayəsində hamının hüsn-reğbetini qazanmışdır. Şimal nəsimi qədər ürək-əcan və təmiz sular qədər axıcı “Mehr və Müşteri” əsəri fikrimizə sübutdur”.

Başqa mənbələrde də Əssarı “öz əsərinin fazili, ustad şairi, son dərəcə gözəl və sənətkarane kəlam sahibi” kimi yüksək qiymətləndirmişlər.

Əssarın “Mehr və Müşteri” əsərində bütün Şərq və Qərb alimlərinin, təzkirə sahiblərinin verdikləri yüksək qiymətin səbəbi nədir? Nə üçün bu əsər yazıldıq gündən bəri bütün xalqların hüsn-reğbetini qazanmışdır?

“Mehr və Müşteri” əsərinin dünyəvi şöhrət qazanmasını qisaca olaraq belə izah etmek olar:

Əssar dahi müəllimi Nizami Gəncəvinin “Xəmse”sində irəli sürülen müte-rəqqi, humanist ideallardan, etik-estetik, fəlsəfi görüşlərdən bəhrelənərək, xeyirin şərə, işığın qarənlığa, düzlüğün yalana, ədaletin zülümə qələbəsini özünəməxsus ustalıqla qələmə almışdır.

“Mehr və Müşteri” Nizaminin “Xosrov və Şirin” mesnevisinin vəznində yazılısa da, əsərde bütövlükde “Xəmse”nin güclü təsiri duyulur. Xüsusən “İsgəndərnəmə”da təsvir edilen azad cəmiyyət – “utopik quruluş” Əssara daha artıq təsir etmişdir və o, öz əsərində bu problemlə geniş yer vermişdir. Onun Xarəzmde yaratdığı ədaletli həyat terzi bu cəhətdən nəzəri cəlb edir.

Əssar Təbrizi əsəri yazarkən Azərbaycan şifahi xalq ədəbiyyatından bəhəreləndiyinə de döñə-döñə işarə etmişdir.

Sonralar “Mehr və Müşteri” dastanı da xalq arasında geniş yayılmış və onun məzmununu nəşrlə maraqlı nağıllar silsiləsində yazıya köçürmüşlər.

“Mehr və Müşteri” əsəri bir neçə dəfə türk dilinə çevrilmişdir. Bunlar arasında Müniri İbrahim Çelebi (XV əsr) və III Sultan Muradın tapşırığı ilə Pir Məhəmməd ibn Vəlid Əzminin (XVI əsr) tərcümələrini ayrıca qeyd etmek olar.

Əssarın "Mehr və Müşteri" əsərinin təsirile Xacu Kirmani "Hümay və Hümeyun", "Novruz və Güll", məşhur Səlman Savacı "Cəmşid və Xurşid", "Fəraqnəmə", görkəmli şair Hilali "Şah və Derviş", Təskin təxəllüsü şair "Sərv və Güll", Saib Təbrizi "Mahmud və Əyaz" əsərlərini yazmışlar.

Əssar Təbrizi dövründə (XIII-XIV əsrlər) yüksək zirvesinə çatmış təsəvvüf ədəbiyyatı və dünyagörüşü də şairin bu əsərinə təsirsiz qala bilməzdi. Əssar pantezim təlimindən çıxış edərək Mehr ile Müşteri simasında bir əsasdan yaranıb sonra parçalanmış iki varlığın bu dünyada bir-birinə qovuşmaq üçün daima çırpındığı və aləni-məanidən nəşət edib ikiləşmiş bir vəhdətin yənə bütünləşməsi, vahidləşməsi yolunda qarşıya çıxan manələrin aradan qaldırılacağını bildirmişdir.

Şair bu əserin mürəkkəb, ziddiyətli süjet xəttində olduqca maraqlı konfliktlər - müsbət və mənfi surətlər qalereyası yaratmışdır: bir tərəfdə uydurma bir fitnəyə inanaraq, öz oğlunun edamına hazır olan zalim, dərttəkəsiz İstəxr şahı Şapur, o biri tərəfdə her şeyi ağılla, ədalet və derin mühakimə ilə həll edən müdrik Xərezm şahı Keyvan; bir tərəfdə pak, təmiz qəlbe malik olan Mehr, Müşteri, Əsəd, Behzad, Şəref, digər tərəfdə hiylerə, namussuz Behram.

Azerbaycan, hətta Yaxın və Orta Şərqi klassik ədəbiyyatında XIV əsər qədər məlum olan bütün mənfi obrazların yaramaz xüsusiyyətləri məhz Behram simasında toplanmışdır. O öz xeyri üçün ən çirkin eməllərə el atan, haqqı, ədaləti, insanlığı ayaq altına salıb tapdalayan riyakar bir şöhrətpərestdir. Ele buna görə de ürəyi partlayaraq ölü.

Şair baş qəhrəman Mehri isə hər cəhətdən yüksək seviyyədə qələmə almışdır. O, dosta sədaqətlidir. Sadəlövh, zalim atası tərəfindən sürgün edilen, doğma qardaş qədər sevdiyi Müşterinin yolunda text və tacdan el çəkib yad ölkələrdə olmazın bəla və əziyyətlərə dözərək onu axtarır, "dost yolunda oda atılmağa, ejdaha ilə çarpışmağa" hazır olduğunu bildirir.

Mehr elm və sənətin bütün sırlarına bələd olan bitkin, cəsur, yenilməz qəhrəmandır. O özünün qorxmazlığı, bilik və bacarığı sayəsində bütün manələrə qalib gəlir, xalqın və müdrik Keyvan şahın etibar və hüsn-reğbetini qazanır. Mehr atasının qəlb sahibi olan vətənpərvər bir insandır; ən asudə və xoşbəxt aləmə düşdüyü zaman bələ doğma anasını xatırlayıb vətəne can atır.

Müşteri də Mehrlə bir gündə, bir çörək bərəkətileyə dünyaya gəldiyi üçün ondan geri qalmır. Hətta təmkin və tədbirdə daha üstün mövqə tutur.

Mehrle Müşteri arasında olan qarşılıqlı sənimiyət bir-birini cəzb edən iki varlığın arasında olan cazibə qüvvəsidir. Buna görədir ki, əbədi müvazi-nətdə hərəket edən səma cisimləri - səyyarələr əsər qəhrəmanlarının adalarında və astronomik-astroloji aspektdə öz parlaq ifadəsini tapmışdır. Əsərdə iştirak edən surətlərin, demək olar hamısı Gənəş sistemini, bürcələri və ilduzları təmsil edirlər. Mehr (Gənəş, Mərkəz), Müşteri (Yupiter, Səadət ildüzü), Nahid (Zöhrə, Məhabbat ilahəsi), Keyvan (Zühəl, Saturn), Behram (Mars,

Müharibə allahı), Əsəd (Şir bürcü), Bədr (Parlaq ay) və s. Behramın da əsərde cynadığı rol Müharibə allahı olan Marsa verilən xüsusiyyətlə bağlıdır. Əserin sonunda onun məhv olması, rəmzi şəkildə, müəllifin müharibə eleyhinə olduğunu ifade edir. Əsərdə Mehrin başqa surətlər içərisində merkezi mövqə tutmasından olduqca mühüm bir elmi nəticə çıxır ki, bu da Əssarın Yerin merkez olduğunu təsdiq edən fəlsəfi nəzəriyyənin əksinə olaraq, Günəşin merkez olduğunu təsdiq edən heliosentrik sistem nəzəriyyəsini ədəbi vasitələrlə göstərməsidir. Məşhur polyaq alimi Kopernik (1473-1543) bu fikrə təqrübən iki əsr sonra gəlib çıxmışdı. Əsərdə olan başqa surətlərin de adları rəmzi mənə daşıyır və onların xarakterinə uyğun gəlir.

Əsərdə dörd qadın surəti vardır: Mehrin anası, Xərəzmşahın Rəfiqə adlan-dırdığı Şəmsəbanu, onun qızı Nahid və Nahidin dayəsi. Bu qadınlar təmiz əxlaqlı, ismətli, məhrİban və xeyirxahıdlar.

"Mehr və Müşteri" əserinin məziiyyətlərindən biri de burada canlı təbiətin parlaq təsviridir. Senetkar öz qələmini mahir rəssam firçasına döndərib parlaq bədii tablolar yaratmışdır. Təbiətin müxtəlif mənzərələri təsvir olunan sehne-ləri oxuyarkən müəllifin sənətkarlıq məharətinə heyran qalırıq.

Mehrin şirlə, pələnglə vuruşması, müharibə meydanı, orta əsr hamamı, toy mərasımı kimi etnoqrafik sehnələr əsərə xüsusi bezək vurmusdur.

Əssarın şeir dili çox selisdir. Onun işlətdiyi bədii təsvir vasitələri, frazeoloji ifadələr, aforizmlər, hikmetli ibareler çox maraqlıdır. Məsələn, "Mehrin gözü yolda, qulağı səsde idi", "O, ayağının bəndə düşməsindən qəm çəkmirdi, qəlbinin bəndə salınmışından şikayətlənirdi", "Müşteri gecə Mehri axtarır, ancaq unundurdu ki, gecə Gənəş görmək olmaz", "Gənəş ilduzlarından göz yaşı axırdı", "Qişın soyuğundan Gənəşin şüası donmuşdu", "Elbrus dağı aşıqlər kimi öz ətəyinə yaşı axırdı..."

Əlbətə, şairin sənətkarlıq məharətini bütün bədii çalarları ilə dərk etmək üçün onu diqqətlə oxumaq lazımdır.

"Mehr və Müşteri" əsərinin məzmununu və geniş təhlili Azerbaycan ədəbiyyatı tarixinin birinci cildində yazılmış ədəbi öcerkdə¹, daha geniş izahı Qasim Cahaniñin "Əssar Təbrizinin "Mehr və Müşteri" poeması" adlı monoqrafiyasında² verilmişdir.

Təəssüfle demek lazımdır ki, görkəmli şairin həyat yolu haqqında mənbələrde kifayət qədər məlumat yoxdur. Hətta onun anadan olduğu tarix bələ dürüst təyin edilməmişdir. Məxəzlərdə, sadəcə olaraq Əssarın 1390-cı ildə vəfat etməsi göstərilir. Şair özünün 80 yaşında olduğunu qeyd etdiyi üçün onun 1310-cu ildən əvvəl Təbrizdə doğulduğunu güman etmek olar.

¹ M. Sultanov. Azerbaycan ədəbiyyatı tarixi. Bakı, "Elm", 1960, səh.248-263.

² Qasim Cahani. Əssar Təbrizinin "Mehr və Müşteri" poeması. Bakı, "Elm", 1968.

Şair ilk təhsilini də Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz şəhərində almış, "Mehr və Müşteri"ni yazana qədər Məhəmməd təxəllişü ilə qəzel, qəside ve başqa lirik şeirlər yazmışdır. Təessüf ki, onun divanından ancaq bir "Saqinamə"si bize məlumdur. "Mehr və Müşteri" əsərinin əlyazma nüsxəleri isə tam halda bize gəlib çatmışdır. Bu əserin qədim və nefis əlyazmaları İngilterənin Britaniya muzeyində, Tehranın milli kitabxanasında, Hindistanın Xudabəxş kitabxanasında, Türkiyənin Topkapı sarayında, Sankt-Peterburqun Şedrin adına kitabxanasında mühafizə edilir.

Azərbaycan MƏA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Mehr və Müşteri" əsərinin üç əlyazma nüsxəsi vardır. Bu nüsxəlerden birisi daha mükəmməl olub, hicri 1139-cu (miladi 1726) ildə xəttat Mirza Məhəmməd tərəfindən aydın nəstəliq xəttile köçürülmüşdür. Əser cüzi ixtisarla məhz bu nüsxədən tərcümə edilib.

Əssar əserinin sonunda öz fikrinə yekun vuraraq deyir: "Mən mübaliğəli şəkilde böyükleri medh etməkdən boyun qaçınb, heqiqi pak sevgi aləminə yol axtardım, mən qəsidi mirvarılərini şahların boynuna düzəzmək istəmədim. Bu sade güzəranıma qane olaraq, böyük rütbəli adamların qulluğunda durmadım. Mən de Nizami kimi özümü xəlvətə çəkərək xəyalının qüdrətli xəzinələr yaratdım".

* * *

Bu maraqlı dastanı, orijinalda olan əruz vezninin üç bölümlü qısa həzəc behində, yəni məfəllün, məfəllün, feUlün ölçüsündə tərcümə etmədiq, çünkü əruz veznində yazılmış əsərlərdə istər-istəməz erəb-fars söz və tərkiblərinin işlənməsi metnin dərk olunmasını çətinləşdirir. Bu cəhətdən on beş hecalı tutuma malik heca vezni daha çox məqsədə müvafiq görülmüşdür. Əseri tərcümə edərkən şairin fikir axını, hikmətli ifadələrini, sənətkarlıq xüsusiyyətlərini qorumağa çalışmışıq.

Məmmədağa Sultanov

ALLAHIN TƏRİFİ HAQQINDA

O, məhəbbət aləmində hər bir sözün başıdır,
Onun adı pak sevginin üzüyünün qaşıdır.

Ulduzların çohresine dağ basmışdır əsəri,
Həsrətli qeme batmış parlaq Mehrü Müşteri.

Göylər vəcdə gələr onu yad etdikcə hər zaman,
Səyyarələr feleklerde şövqü ilə sərgərdan.

Böyük dağlar quçağında mürgüləyən qayalar,
Ondan işq alan kimi, əlvan rənge boyanar.

Parlaq Gürəş qapısında gözətçidir, keşikdir,
Bil ki, onun qarşısında zərrədən də kiçikdir.

Ağıl onun yollarında heyran gəzir hər zaman,
Ürək isə ayağına baş qoyaraq verir can.

Məclislərdə vəslü üçün töküldükçə min tədbir,
Hər surətdə tərifinin hekayəti söylənir.

Vüsalına çatmaq üçün dolanmaqdə felekler,
Cəmalının həvəsilə seyrə çıxar melekler.

Səhər-səhər Ona aşiq olanların ahündən
Odlanaraq alovlanar Ay xırmanı anbaan.

Yer, önlündə diz çökərək səcdə edib dayanar,
Həva ondan pay almaqçın dövresində dolanar.

Sevdasında Gürəşin də başında var hərarət,
Kələmündən daşın qəlbə yumuşalar, néhayət.

Ay şövgilə başı üstdə gezər mavi göyleri,
Sevdasile köynəyini yırtıb açar dan yeri.

Üreklerə o müqəddəs torpağı da bir tacdır,
Onun ilvi sevdasına her bir ürek möhtacdır.

Adı ilə ümid verir məhəbbətə, inama,
İnsan onun lütfü ilə çatmış yüksək məqama.

Hüsnün tərif etmək üçün sözü çatmaz hikmətin,
Aşıq özü, məşəq özü, budur sırrı qüdretin.

Onu yada salan zaman gülər qəmli könüllər,
O olmazsa, bütün alem boş efsane görünər.

Gözel Güneş Əzra kimi don geymişdir bühlurdan,
Paltarının ətekleri bəzənmişdir al-əlvan.

Sübħün qəlbə şefəq saçır o ruh verən nəfəslə,
Eşqi üçün gülə-gülə can bəxş edər həvəsle.

Lətafəti suya vermiş Onun sənet qələmi,
Sayesində Günəş tutmuş işığıyla alemi.

Gözəllerin cəmalına O vermişdir məlahət,
Gümüş kimi bədənlərə O vermiş sərv-i-qamət.

Yanan odu Xəlilinə qüdretile bir zaman
Gözəllerin üzü kimi o eylədi gülüstan*.

Musa onun vüsalını arzu edən zamanda
“Lənterani” qılıncıyla yaralandı bir anda*.

Fermanını pozan kimi qəbahətə o Adəm,
Tərəddüdlər pencəsində inildədi bir alem*.

Veys, Raminin həyatını eylədikcə narahet,
Əzra aldı Vəmiqinin əlindən sebrü taqət*.

Şirin etdi ləbərlə Xosrova bir əfsunu,
Leyli isə öz zülfündə bəndə saldı Məcnunu*.

Məhəbbətin bir zərresi yer etdikdə Fərhada,
Dağlar belə parçalanıb gəldi birdən fəryada*.

O, Gunaşı peyklərile dolandırdı sərbəser,
Onun bircə əmri ilə dövre vurdı fələkler.

Yanan şamın cəmalını Odur odla güldürən,
Pərvanənin qanadları yandı gülən atəşdən.

O güldürdü lətafətle təzə açan hər gülü,
Bu gül ilə dərdə saldı yaziq şeyda bülbüllü.

Məst olmuşdur bu şərabdan gözəllerin gözleri,
Özlerini unutmuşlar aşiqlərin özleri.

Yeddi pərdə düzəldərək gözəllerin gözünü
Gizli yolla göstərmışdır görənlərə özünü.

O, bəsirət sahibinə bele cilvə verərən,
Göz yaşıtək qətrə-qətrə süzüldü O, pərdədən.

Gözəllerin cəmalında göründü öz təleti,
Can sureti göründü hər gülüzərin sureti.

Kim görmüşse o cəmali, ona qalmışdır heyran,
Üz döndermiş, həqiqətdə, o hər iki dünyadan.

Felək kimi sərgerdandır Onu tələb edənler,
Şefəq kimi qan içində boğulmuşlar hər şəhər.

Bir çoxları qurban getmiş qeyrət meydanlarında,
Bir çoxları qərq olmuşdur heyrat tufanlarında.

Eşqində öz canlarıla oynayan hər namidar,
Dar ağacı altında da qorxu çəkməz, şad olar.

ƏSƏRİ YAZMAQ ÜÇÜN ƏSSARIN ALLAH'DAN KÖMƏK İSTƏMƏSİ

İlahi, sen öz eşqinlə qəlbimə ver qüvvə, can,
Məhəbbətsiz bu ürəyim qoy vurmasın bircə an.

Qoy ahımla zəmanədə artsın şanım, şöhrətim,
Göz yaşımla şəherdə qoy artsın qədrim, qiymətim...

Öz qapının torpağından başıma sən qoy əfsər,
Məhəbbətin xəznəsindən mənə bəxş et simü zər!

Ürəyimi eşqin ilə işıqlandır hər zaman
Ki, onunla sübh kimi şöhrət tapım anbaan.

Bir şam kimi cigerləri yandıran bir ziya ver,
Mahir rindlər məclisində surətimə cila ver!

Sən dostluğun çıraqından qəndil kimi bəxş et nur,
Varlığımı işıqlandır, nurunla dolsun şüur.

Behiştindən nəsim göndər töhfə kimi bu sabah,
Ürəyimin bəndini aç, qönçə kimi, ey Allah!

Xudavənda, bir zamanlar mən məcazi eşq ilə –
Oynadımsa, günahımı kərəminlə əfv elə!

Yar zülfünün, cəmalının həsretilə mən də gah
Bir od kimi öz içimdə çox çekmişəm dildən ah.

Gah dilbərin ləblərilə min zövq aldım həyatdan,
Gah da yənnən gözlərindən olmuşam mən pərişan.

Gah onların zülfərinə bənd olaraq qalmışam,
Bu sevdada ürəyimi min bəlaya salmışam.

Gah balaca ağızlararası ürəyim çox daralmış,
Nişansız bir mülkə tərəf çəkib məni aparmış.

İncə belə bir zamanlar olmuşam əlaqəmənd,
Qəlbime çox vurulmuşdur belə kəmərlərə bənd.

Gah ürekdən vəcdə gəlib qamətlərə vuruldum,
Badi-səba kimi birdən bu eşqə əsir oldum.

İndi isə elə məstəm məhəbbətin meyindən,
Baş hardadır, ayaq harda, bilmirəm bunları mən.

Həvan ilə unutmuşam varlığımı büsbütün,
Ya da, sanki yox olmuşam mən anadan olan gün.

Məhəbbətin denizində elə batıb boğuldum,
Bircə anda gözlənmədən eşqin içərə yox oldum.

Öz canımla oldum sənin hikmətinə həvədar,
Qaldır mənim vücudumu torpaqdan, ey Kirdigar!

Qüdrətinle bu şerimin sehrini sən əyan et!
Sözlərimin mənasını dərinləşdir, bəyan et!

Mustafanın tərifinə mənə doğru yol göstər,
Qoy şerimin sözlərindən razı qalsın peyğəmbər.

MƏHƏMMƏD PEYĞƏMBƏRİN TƏRİFI

O bir olan Yaradının sevimliyi, Rəsulu,
Allah ilə xəlvətgahda söhbət edən o ulu.

Sitayışın qiblegahı Əbü'lqasim Məhəmməd,
Eşqin feyzi yaradılış nurundan aldı qüvvət.

Gözəlliyyin mahiyyəti oldu Aytək siması,
Cəmalından nəşət etdi hüsnün ülvî mənası.

Açıq gözlü adamlara ziya vermişdir gözü,
Kainata bəzək verdi onun nuranı üzü.

Hüsmü ilə bədirləndi Ayın üzü gülerken,
Qədr gecesi etir aldı onun qara zülfündən.

Dodaqları letif, duzlu sözler yaydı cahana,
Onun dili fəsihətlə şəker səpdi hər yana.

Nərgizləri sürmələnmiş qar rəngli bəzəklə,
Qönçəsi de açılmışdır can bəxş edən küləklə.

Çin-çin olan zülfərinin saçlığı xoş ətirlər
Bu dünyanın göbeyindən yayılmış Çinə qədər.

Cəmalına cilvə verib göstərərə üzünü,
Nazəninlər xəcaletdən itirərlər özünü.

Əla ənber dəryasının atı duysa ətrini
Heyrət edib, dona qalib itirər öz eqlini.

Gözəlliyi Əzranın da hüsnün salar hörmətdən,
Qaşlarıyla Taqi-Kəsra düşər qədrü qiyətdən^{*}.

Qəmetindən kölgə düşsə yerin hər bir daşına,
Bir tac olub qoyular, bil, fələklərin başına.

Hilal kimi barmağını Ay səmtinə tutanda,
Bədrənmiş Ayın hüsnü parçalandı bir anda.

Adı insan kimi sadə paltar geyib görünər,
Gah sevilən, gah da sevən olar daim o rəhbər.

O, resalet göylərinin günəşidir payidar,
O, cəlalet eyvanının Cəmşidiidir, hökmədar^{*}.

Aşıqlərin ürəyinə səfa verər hər zaman,
Böyük-kiçik razi qalar onun davranışından.

Onun kimi bir oğulu doğmamışdır bir ana,
İlahiyət kitabının sırrı eyandır ona.

PEYĞƏMBƏRİN MERACI HAQQINDA

Əbədiyyət şövqü ilə o bir gecə gülerək
Nəşələndi, şadlıq etdi cəvanlıq günləritək.

Bir gül kimi qönçəsinə sığınaraq şövq ilə,
Ümm-hami yatağında uyumuşdu zövq ilə^{*}.

Kirpikleri tikan kimi ətəyi yırtıldıqdan
Qönçə kimi yorğanına bürünmüştü bu zaman.

Nərgiz kimi qapamışdı yuxu xumar gözünü,
Ürək odu lale kimi qızartmışdı üzünü.

O gülüzlü servə tərəf süretilə geldi, bil,
Salam verib, ehtiramla təzim etdi Cəbrayıl.

Gülerüzlü gülə baxıb, nəvazışlə yanaşdı,
Yuxusundan oyatmadı, ona gizli söz açdı.

Dedi: “— Xoşluq bağçasının tər fidamı, qulaq as,
Bu dünyanın bexti sənsən, sənə yatmaq yaraşmaz.

Nərgiz kimi xumarlanmış gözünü aç, diqqət et,
Bir gül kimi çıx Varlığın qönçəsindən, nehayət”.

O sirlər bostanında çıçəklenən peyğəmbər
Meyvə kimi göründü öz budağında müənəbər.

Buraqını gördü, durmuş ildirimtək, xüruşan,
Üzəngisi, noxtası və yəheri var qızıldan.

Filosoflar xəyalitək fələklərdə uçardı,
Fəqirlərin duasıtek göydə qanad açardı.

Sevilənlər vüsalıtmək ürəkləri bəzərdi,
Aşıqlərin göz yaşıtək üfüqlərdə gezərdi.

Qalxdı atın belinə o fərəh ilə, sevincək,
Sanki qapdı gül yarpağın süretlə əsen külək.

O, səhərin küləyindən, sanki süret qaparaq
Haman gecə o, Sidrəni ötüb keçdi çaparaq.

Dostlarını yerdə qoyub, tənha uçdu göylərə,
Gözlərinin qarşısında neçə sırlı mənzərə.

Ruhlar onun qabağında düzülüb keçdi səf-səf,
Elə övca yüksəldi ki, öünüə çıxdı Rəfəf.

Cismü canın sərhədini ötüb getdi durmadan,
Mənzil oldu, nəhayətdə, ona sonsuz laməkan.

Dünyaların sərdarı o, bir ox kimi yüksəldi,
Qabü qövseyin məqamına çatıb ruhu dincəldi.

Çatdı Allah dərgahına, yüksək durdu Günəşden,
Göy üzündə mələklər də sevindi bu gelişdən.

Məhrem oldu Xelvetserə adlanan bir xas yero,
Məhəmmədin şərafəti artdı bire-min kəro.

Kəlamını eşitdi o, səssiz-səmirsiz bütün,
Cəmalını seyr eylədi niqabsız nur mülkünün.

Xahiş etdi ümmətini əfv eyləsin Kirdigar,
Hesab günü bağışlansın ümmətdəki günahlar...

ƏSƏRİN YAZILMA SƏBƏBİ

Ağilları zail edir bu zəmanə, bu dövran,
Cəhəletdir indi bizim yet üzündə hökmran.

Üz döndərmış məarifdən, sanki bütün insanlar,
Heyati bir oyuncaga çevirmişlər nadanlar.

Allah özü köhnə paltar geyib gəlsə, nəhayət,
Onu paxla qiymətinə alınz avam cəmaət.

Əgər yekə bir qatırı minib gəlsə nərrəxər,
Yəqin onu hamı tutar Məsihəyə bərabər*.

Alim, fazıl bu dünyada çeker min cür əziyyət,
Qidaları ürek qanı, göz yaşından ibarət.

Xüsusile şerə yoxdur bu cahanda etibar,
Yoxdur belə məta üçün dövrümüzdə xırıdar.

Əzel gündən şairleri bədbəxt etmiş bu felak,
Alişirlər, odlanırlar məclislerdə şamlartək.

Üryan qalmış canlarına mehel qoymaz bir kişi,
Can sapına od vurmuşdur ahlarının ateşi.

Qəlb oduyla canlarını əridərlər anbaan,
Dilleri də zərər verər özlərinə her zaman.

Dillerinin bəlasını çeker onlar həmişə,
Can yanğısı əvəz olar gördükleri hər işə.

Bir tərəqqi xəyalıyla məclislərə gedərlər,
Lakin orda vəqt keçdikcə hey tənəzzül edərlər.

Hər alçağa bir yağı dil töküb təzim vuraraq,
Hər nakesin qarşısında ayaq üstə duraraq,

Dəm vurarlar gündüzleri ülviyətdən, nəhayət,
Gecələri borclular tək hey çəkərlər xəcalet.

Şair namərd süfrəsinə işiq salan zamanda,
Ona gülüb, özü isə gizli-gizli yananda,

Öz dilindən oda düşüb əriyərken o her vəqt,
Başqasına lezzət verər bu yanmaqla o bədbəxt.

Gecələri sübhe kimi oyaq qalıb ah çəkər,
Bir pərvanə arzusuyla, şamtək yanıb yaş töker.

Xidmət üçün daim durar ayaqda, əlsinədə,
Öz dilinin bəlasından can qurtarmaz yenə de.

Şairlərin bu halını görüb çekdim xəcalət,
Gedib, üzlət guşəsində tək oturdum, nəhayət.

Tek qalmaga adet edib, öz qəlbimlə danışdım,
Yavan çörək yeyə-yeyə öz süfrəmə alışdım.

Bir guşədə oturmağı xoş bildim hər büsatdan,
Nakamlığı kam bilərək əl üzdüm bu heyatdan.

Bir doğru söz görmədikdə hər söhbətdə, görüşdə,
Susmağı mən üstün tutdum gördüklerim her işdə.

Ancaq vardı bir səmimi dostum, sadıq yoldaşım,
Mənim ağır günlərimdə həyanım, qəlb sırdaşım.

Bir xoş, xəlvət gecə gəldi tənha mənim yanımı,
Güneş kimi bir hərəket verdi, sanki canımı.

Bu sevdalı, həyəcanlı beynimə bir od vurdu,
Üreyimden qalxan odlı xəyalımı doldurdu.

Dedi: “— Dostum, qəm çəkərək olma belə bədgürman,
Bir günahın yoxken nədir qəlbində bu həyəcan?

Xalqın səni sevən zaman ona arxa çevirmə,
İlləməni bu üzətdə soldurub bada verme!

Zəmanədə indi sənsən söz mülküne hökmran,
Heç yararını verməsəyən xalqına bir erməğan?

Bu gün sənət aləmində işıq verən günəşsən,
Öz qəlbini necabətli ürek'lərə birləşsən.

Təbin rəvan, dileyin xoş, sözlərinə şirindir,
Bir əser yaz, ürəkləri işıqlandır, sevindir.

Sənin sehrin birləşdirmiş ateşlə su selini,
Bəs nə əfsun bağlamışdır indi sənin dilini?

Öz qəlbinin nuru ilə məclislərdə şam yandır,
Aşıqlərin gecəsini bu işıqla nurlandır.

Ürəyinlə gecələrə işıq verə bilerən
Bəs nə üçün öz nurnundan bizi məhrum edirsən?

Ürəyinin odu ilə ərisə də bədənin,
İşıqlanar qərinələr fikirlerinlə sənin.

Səndə sonsuz ləyaqət var, bacarıq var, sənət var,
Bu qüdrətlə məclisləri bezəməzmi sənetkar?

Nə üçün sən bu üzətdə üz çevirdin dövrana,
De, nə üçün öz-özünü salmışsan bu zindana?

Nə üçün bir əsir oldun zəmanənin əlinde,
Sən ki ustad adlanırsan şairlərin dilində.

Bu daxmada gecəleri girmə bağlı hasara,
Yoldaşlardan üz döndərib çəkilmə bir kənara!

Bu xəlvətdə öz-özünle danışırsan durmadan,
Sənə baxıb, qeyrətimdən oda düşüb yanır can.

Gecə-gündüz səni anıb, mən yanıram şərərsiz,
Sənəsə məndən gecə-gündüz qalmadasan xəbərsiz.

Sevdan ilə oda düşdüm, yanaraq döndüm küle,
Əvvəl, qızığın atəş ikən indi söndüm mən bele.

Lakin yenə unutmadım səni, temiz ürəkə —
Yollarında bu canımı qurban verdim diləkə.

Bir nəfəsə bağlı qalan həyatımı sal yada,
Sabahadək yaşamaqçın ümidi varmı dünyada?”

Dedim: “– Dostum, ürəyimin yarasına vurma el,
Sen də bir dərd artırma bu dərdlerimin üstə, gel.

Bəsdir, daha bundan artıq incitmə bu qəlbimi,
Bədənim oda sahib əritmə bir şam kimi.

Dözülməz bir atəş ilə od vurursan mənə sən,
Bəsdir daha danladığın, el götür bu tənedən.

Ey vəfali dostum, yanma sən də mənim oduma,
Sakit burax, istəmirəm, dərd olum öz dostuma.

Mən ki bir an içindəcə ölücəyəm qəfleten,
Bəs nə üçün çalışaraq düşüm yanlış yola mən?

Heyatında hər kəs ümid etse bir boş xəyala,
Yəqin ki, öz həyatını uğradacaq zəvala.

Azalmağa başlayırsa bədəndəki hərarət,
Novazişlə, ehtiramla verilər ona qüvvət”.

Birdən sözü deyişdirdi o mahir söz ustası,
Bir mətləbdən başqa mətləb üzərinə adladı.

Dedi: “– Gizli xəzinədir sözlərində məlahət,
Mənaların açarıdır sendəki bu fəsahət.

Sən gel indi bu guşədə otur, bir məsnəvi yaz,
Sənin kimi bir bülbülə axı susmaq yaraşmaz.

Nə olar, gel eşqə dair yarat elə bir dastan
Ki, məhəbbət atəşilə cuşa gəlsin hər insan.

Öz qəlbinin odu ilə yarat elə bir əsər
Ki, heç zaman umutmasın səni gelən nəsiller”.

Ona dedim: “– Xoşdur, dostum, verdiyin bu nəsihət,
Bədənimə bir ruh kimi həyat verdi bu səhbət.

Lakin işlər nizam tapar, iş buyuran olarsa,
İş görülər, eger işe qabil bir rəhbər varsa.

Kim görmüşdür, su olmadan işe düşsün dəyirman?
Kim görmüşdür ki, çalğısız rəqsə gəlsin bir insan?

Şəriyyətin gəlininə deyilməkçin afərin
Əvvəl, onun cəhələna yaraşıqdır toy, kəbin.

Lakin Təbriz şəhərində sözün yoxdur dəyəri,
Bu bazarda sənət üçün tapılmaz bir müştəri.

Ənvərinin özü eger olsayıdı bu məkanda,
Onun üzü qətran kimi qaralardı bu anda”.

O gündən ki, təbiətin anasından doğuldum,
Bir hörmətə çatmaq üçün çox çalışdım, yorıldım.

Əyilmədim bir kese mən, pozulmadı vüqarım,
Öz rənciyə həyat sürmək oldu mənim şuarım.

Bəsdir, mənə kəramətli Allahımın neməti
Ki, boynunda yoxdur mənim bir adamın minnəti.

Bu dəndlərə razılıqdan yaxşı dərman tapılmaz,
Bu cəvahir xəzinədən daha qiymətli olmaz”.

Cavab verdi: “– Bir əyrilik görürəm avazında,
Bir bəhanə nağməsinə çalışısan öz sazında.

Boş təvazö nəyə lazıim, etiraza yer varmı?
Məger Güneş cəmalını pərdələmək olarmı?

Sən şahlara yazdırı sonsuz qəsidələr, mədhlər
Ki, hər beyti yüz kitabın mənasına bərabər.

Öz təbin, öz ilhamınla inci deşdin çox mahir,
Divanın bir xəzinedir içi dolu cəvahir.

İndi də gel bir guşədə boş uzanma, dur, otur,
İlhamının qüdrətildə şərə min-min bəzək vur”.

Yenə dedim: “— Öziz dostum, ey vəfali, mehriban,
Bu sənətdə eziyyətlər çəkmisəm mən çox zaman.

Bilirəm ki, İsa dəmlı böyük şair Nizami,
Bu üslubda xətm eylədi hər sözü, hər kələmi”.

Məsnəvidə o misilsiz incəliklər yaratdı,
O ustadin məharəti məsnəvini ucaldı.

O, təfekkür meydanında at oynadan zamanda,
Fələk özü geri qaldı şairdən bu meydanda.

Onun təbi möcüzələr yaradarkən sahirtək,
İdrak onun qarşısında durdu tezim edərək.

Misilsizdii xəyalının yaratdığı hər əsər,
Allahın öz vergisiydi Nizamidə bu hünər.

Bu sənətdə bir söz varsa, Nizamiyə məxsusdur,
Başqa sözlər əfsanədir, solğun, cansız, ruhsuzdur.

O şairin hər kələmi bir hikmətdir, mətindir,
Ona qarşı dura bilib, bir söz demək çətindir.

Cəsaretim çatmir durum Nizamiyə müqabil,
Buna görə ürək edir başqa yola temayıl”.

Dedi: “— Qane etməz sənin bu sözlərin heç kesi,
Şəhənkarlıq ağacının kaferlikdir meyvəsi.

Söz mülkündə şirin dilli bir natiqən olma lal,
Söz və sənət meydanında bir üstünlük ələ al.

Fəziletin qumasını açıb göstər aləmə,
İnce şeir geliminin cəmalını gizləmə!

Əger şüur bedəndirsə, şerin ona bir candır,
Ruhdur sənin şeirlərin, onun cismi cahandır.

Sen Əssarsan yağılı, şirin sözlerinlə anbaan,
Bu dünyadan süfrəsinə halva getir erməğan.

Bu sözləri eşitmisəm daim sənin özündən,
Mən sənəti dərk etmişəm sənin hər bir sözündən.

Demişsən ki, çox kamildir o şair, o sənətkar,
Ki, incilər deşə bilsin təbindəki iqtidar.

Şerin hər bir növündə o göstərərek məharət,
Məna dolu əsər yazsın, hər sözündə herərat.

Sen ki şeir aləmində tanınırsan sənətkar,
Divanında məsnəvidən başqa hər cür şeir var.

Gel indi də bu səbkidə özünü et imtahan
Ki, onunla tamam olsun yaratığın bu divan”.

Gördüm, onun sözlərində rəddedilməz məntiq var,
Etiraza yer yox idi, haqlı idi aşikar.

Dedim: “— Dostum, mən raziyam, etirazım yox buna,
Qədəm qoydum məsnəvilə söz yaratmaq yoluna.

Pərdəsindən çıxan zaman şeriyətin golini,
Öz hüsnüyle kəsər yəqin bədxahların dilini.

Açıb dedim, eşitdiyim bir mövzunu, nehayət,
Ona “Mehrib Müşteri”dən etdim çoxlu hekayət.

Dedim, təmiz bir məhəbbət dastanıdır bu dastan,
Şəhvət hissi qarışmamış bu sevgiyə heç zaman.

Bu sevdanın həvasında yoxdur riya qubarı,
Onda qanad çala bilməz həvəvü həvəs quşları.

Saf eşqdən, məhəbbətdən bəhs edən hər süxənvər,
Şəhvət ilə dolu hissə neçin sevda dedilər?"

Sona qədər bu dastanı neql etdim bir xoş seslə,
Dilə gəlib, dostum məni təbrik etdi həvəsle.

Dedi: "~- Beh-beh, çox maraqlı bir dastandır bu dastan,
Lakin məni bir məsələ edir xeyli nigaran:

Bu dastanda başdan-başa qəm var, qüssə, kədər var,
Söz burada bəndə düşər, büdrəyer çox sənətkar.

Möhnət ilə saf məhəbbət siğışarmı bir yere,
Heç xurma da qanqal ilə qarışarmı bir yere?

Söz də meytək nəşə verən olmalıdır, ələlbət
Ki, hər kəsin ürəyinə versin sevgi, hərareti.

Söz bağında gül açarsa, güller daim xoş bahar,
Gözəllərin yanığı da qızılıgülden rəng alar.

Toydan səhbət gedən zaman nur saçılara gözlərdən,
Matəmlərdən söz açılsa, qəm tökürlər üzlərdən.

"Xosrov-Şirin" dastanına bir dəm nəzər salaraq
Sonra da, bir "Leyli-Məcnun" dastanına dönüb bax.

Bu misilsiz dastanlarda fərqi görüb, al ibret,
Sənə doğru yol göstərər onlardakı ziddiyət".

Ona dedim: "– Sözlərində, şübhəsiz ki, həqlisən,
Xatirimə bir neçə şey gəldi bu xoş səhbətdən:

– Biri budur ki, söz bilən, məharətli sənətkar,
Zərif menə yaratmağı hər üslubda bacarar.

Söz sehriyle qəm pərdəsi arxasından hər zaman
Cilveləner gülərzüzlü, xumargözlü min cəvan.

İkincisi, hikmətli söz rast gelər bir təzada,
Çünki qəmle fərəh daim bir yerdədir dünyada.

Eşq odur ki, ariflərin nəzərində solmasın,
Ortalıqda heyvan kimi şəhvət hissi olmasın.

Her təriqət sahibinə bəllidir bu həqiqət
Ki, Varlığın Ceyhununa körpü salar məhəbbət.

Öz sözüylə könüllərə açar saldı Nizami,
Ona baxıb çox şairlər eşqi tutdu girami.

Çox əsərlər yazıb onlar, səpdilər bu cahanda,
Lakin temiz "eşqname" yazmadılar bir an da.

Qələm çaldı həvəvü həvəs yollarında hər ustad,
Buna görə əsərinə "Həvəsnamə" qoydu ad.

Temiz və saf məhəbbətə zəval yoxdur heç zaman,
Şəhvət fili bir zərbilə ezer eşqi durmadan.

Eşqin şahı qoşununu itirərsə dünyada,
Ürəklə can binasını uçurub verər bada.

Şəhvət ruhu yere çıpar, ədaləti məhv edər,
Ülviiyyəti duymaq olmaz bir kimseyə müyəssər.

Hər özündən dəm vurana canan eşqi nə layiq?
Çünki onu öz kamına aşiq bilər xəlayiq.

Hər kəs olsa özünə xoş ruzigarın aşiqı,
O özünün aşiqıdır, deyil yarın aşiqı.

Cahana bax cismdir o, məhəbbət ona candır,
Fələk topdur, eşqin hökmü onu vuran çovgandır.

Pak ve təmiz məhəbbətin vardır bir çox məqamı,
Hər məqamda səadətin bir nişanı, məramı.

Əvvəlinci məqamda var iradəyə etimad,
Bu menzildən doğar daim səadətə etiqad.

Sonra həvəs, ondan sonra sənətinə məhəbbət,
Şübhəsiz ki, bunlar verər yar eşqinə deyanət.

Sonra gəlir səmimiyyət, ondan sonra düz ilqar,
Aşıq daim olmalıdır ilqarına vəfadər.

Öz kamını umudaraq coşmalıdır qəlbədə qan,
Öz canını yar yolunda verməlidir o, qurban.

Bu yollardan keçə bilən alar bütün dünyani,
Bu mənzildə taxta çıxar eşqin böyük sultanı.

Bu mənada çox söz demiş hikmət ehli hər zaman,
Şərh etmişlər temiz eşqi əsərlərdə firavan.

Biri demiş, o, sultanıdır, qəhredici hökmü var,
Bu sultanın fərmanıyla ürək olar tarumur.

Sultan Mahmud gücündən də çoxdur onun qüdreti*,
Çox sultanı bir qul edər onun qadir hikməti.

Ürəklərin memarıdır, əgər bilmək istəsən,
Hər arzunu isteyirsən, məhəbbətdən istə sən.

Biri demiş: “Əbediyət menzilinə ilhamdır”,
Biri demiş: “Doğru yola işıq salan bir şamdır”.

Bu barədə hər alimin bir fikri, bir zikri var,
Hər biri də öz fikrini bu cür etmiş intişar.

Mən onların hamısını burda yazmaq istəsem,
Belə dastan yazmaq üçün gücden düşər bu qələm.

Lakin bütün deyənlərdən yaxşı demiş peyğəmber,
Təmiz eşqin barəsində söz açarkən bir səhər.

Demişdir o, fələklərdə ruhlar piçıldışında,
Yaranmışdır sevda, sevgi, məhəbbət bu cahanda.

Əgər bu hiss enməsəydi aləmə o xılqətdən,
Yer üzündə iz olmazdı məhəbbətdən, ülfətdən.

Aşıqlərdə baş verən bu şeydalıqlar, bu cəlal,
Adətlərə siğışmayan her qaribə nadir hal,

Ülviyətdən gələn hissi etmədədir hekayət,
Onu sonra söz bilənlər eylədilər rəvayət.

Söylədilər aşiq-məşuq dastanını ürəkdən,
Bu yolda can verenlərdən, təmiz və saf dilekden.

Her aşiqin əhvalını şərh eləmək çətindir,
Her birinin fəlsəfəsi, hikməti çox dərindir.

Əcəl məne aman versə əgər bir az ölümdən,
Sizə dastan söyləyərəm hikmətlərlə dolu mən.

Bil ki, məndən sonra uzun qərinələr yaşayar,
Bu dünyada ilhamından qalar ölməz yadigar.

Əssar, bəsdir, vəqt itirmə, bu sözlərdən sən el çek,
Serraflara xoş görünməz boş sözləri söyləmək.

Yaxşıdır ki, eşqə dair yarat elə bir əsər,
Elə nadir bir əsər ki, dillerdə olsun ezber.

DASTANIN BAŞLANMASI

Xatirimdə qalib köhnə tarixlərdən bu dastan,
İstəxrde bir şah vardı ədalətli, mehriban.

O, Firdun cəlalliydi, Cəmşid kimi qüdretli,
Dara kimi güc sahibi, İsgəndərtək şövkəti*.

Vardı onda Keyxosrov tək Güneş nurlu barigah*,
Kəsra kimi şöhrətliydi, adı isə Şapur şah.

Ədaləti sayesində, sanki gözəl bir nigar,
Odla suyu cəmlemişdi bir yerdə o hökmədar.

Zamanında aşıqlərin könlü, ancaq virandı,
O da gizli bir guşədə nəzərlərdən pünhandı.

Vardı onun Asəf kimi fəzilətli veziri,
Ölkəsini qoruyardı onun müdrik tədbiri.

Hikmət əhli kimi o da öz işində mətindi,
İş sonunu bilenlərtək əməlinə emindi.

İncəliyi tez seçərdi dəqiqliklə her işdə,
Bir tədbirlə yüz ləşkəri sindirardı döyüşdə.

Məmlekətin işlərində möhkəm nizamı vardı,
Bir məktubla bir ölkəni fəth eyleyib alardı.

Şahın ona hər bir işdə etimadı var idi,
Açıq, gizli məclislərdə sözündə pərgar idi.

Her ikisi bircə övlad isteyirdi Allahdan,
Bundan başqa hər nemətə sahibdilər, firavan.

Ancaq övlad arzulayıb çəkərdilər iztirab,
İstərdilər, duaları bir gün olsun müstecab.

Məclislərə işıq verən bir çırağın çəkib ah,
Gecə-gündüz ümid ilə yaşayardı vəzir, şah.

Nərgiz kimi gözlərini dikmişdilər yollara,
Bir güldəstə istərdilər sonsuz qalan dərbərə.

Bir gün axşam ova çıxmaq istədi şah vezirle,
Yanlarında neçə qoçaq, cəsərətli emirle.

Ov ardınca at çaparaq üz qoydular səhraya,
Bəlkə, neçə ov ovlayıb gətirsinlər saraya.

Şah vezirle bir ov görüb arxasında düşdülər,
Bir ox kimi əmirlərdən ayrıldılar bir qədər.

Sonra daha bir quş kimi qanad çalıb uçduclar,
Üz qoydular biyabana, görünmədi ov, şikar.

Her tərəfə çox çaplılar atları yorulmadan,
Rast gəldilər əzəmətli dağ döşүnə nagəhan.

Qılınc çəkib dayansayıdı yol üstündə hökmədar,
Bu dəm onun qarşısına çıxammasız ruzigar.

Nəhayət, bir sərt baxışlı qoca kişi gördülər,
Yaxınlaşış o qocaya birgə salam verdilər.

Dağ döşündə gördükleri bu qoca xoşifətdi,
Lakin onum qaş altında baxışları çox sertdi.

Ancaq yenə o qocanın nur yağırdı üzündən,
Derin mənə duyulurdu onun hər bir sözündən.

Dünyagörmiş o qoca da işdə sabitqədəmdi,
Azad, sadə heyatisa gözəldi, möhtəşəmdi.

Bu üzlətdə tənha qalib axtarardı vəhdəti,
Göz yaşıyla ətəyini isladardı xəlvəti.

Zəmanənin qütbü kimi bir nöqtədə dururdu,
Öz cinsinə rəğbet edib, ona meclis qururdu.

Dəftərində yazılmışdı təbiətdən bol cədvəl,
Riyaziyyat elmini də bilirdi çox mükemməl.

Qəlbə dolu xəzinəyə bənzeyirdi aşikar,
İlahiyyət sərrinə də vaqif idi, hər ne var.

Həvəs yoxdu bu dünyada könlündə mal-dövlətə,
Bütün cismi və canıyla qovuşmuşdu vəhdətə.

O, təcrid və tənhalığın mülkündə bir çıraqdı,
Ədl, tovhid məbedinə əmir idi, dayaqdı.

Zahirde o, bir sərv ikən təriqət bostanında,
Batında bir şam idi o, həqiqət eyvanında.

Müqəddəs bir nəfəs kimi uzaq idi şəhvətdən,
Qəlbə, ruhu pak olmuşdu aləmdə pis niyyətdən.

Xəyalının ayağıyla gəzərkən qəbristanı,
Ruhlar ona təzim edib gözlərdilər fərمانı.

Şahla vezir atdan düşüb qocaya baş əydilər,
İstədilər, lütf edərək onlara salsın nəzər.

Biri onun əlin öpdü libasının qolutək,
O birisi ayağını öpdü təzim edərək.

Güzgü kimi onun qəlbə safdı, pakdı, parlaqdı,
Nəvazışla gülən qoca durub, onlara baxdı.

Ətəyinin arxasından əngin feza kimi pir,
Tez çıxartdı Gün və Aya bənzəyən iki fetir.

Təqdim edib dedi: “— Alın siz evə çatan zaman,
Övrətizlə yeyin bunu, kömək edər Yaradan.

Bilin, iki xəzinədən çıxacaq iki gövhər,
Taca, mülkə layiq olan iki eyni dilaver.

Olacaqdır biri Cəmşid, biri Asəf kəməlli,
Birisi Ay, o birisi parlaq Gənəş cəlallı.

Suretdə hər birisi bir memlekətə şəhriyar,
Mənadasa hər ikisi ürəklərə hökmədar.

Zahirde hər birisi bir ölkə alıb fəth edər,
Batındəsə haq yolunda çarpişar axşam-seher”.

Bu sözleri o qocadan eşidince hökməran,
Ferəhələnib, şadlıq meyi nuş etdilər durmadan.

Ehtiramla əl-ayağın o qocanın öpdülər,
Vidalaşıb, min sevincə tez geriyə döndüllər.

Şahlar şahı çatan kimi ığidlərə şadiman,
Sanki nəsim şəhərə tərəf əsdi uzaq sehrədan.

Həman gecə fətir yeyib, həmser ilə yatdilar,
Bu sehirli fətirlərdən xoş arzuya çatdilar.

Haman gecə Ayla Gənəş qovuşdu birdən-birə,
Tale ümidi qapısını açdı şaha, vezire.

İki könül sevinc ilə ittifaqa gelən vəqt,
Bu peyvənddən çiçək açdı, meyvə verdi, nəhayət.

Haman gecə o xoş niyyət vəzirən də aşikar,
Çemenliyə düşən toxum cücarərək verdi bar.

Doqquz aydan sonra, bir gün sehər gözün açanda,
O Gənəşdən bir Ay doğdu, nurlandı bu cahan da.

Şahlığın öz bəxt bürcündən işıq saçdı bir ulduz,
Ya xəznədən bir mirvari zühur etdi, qüsursuz.

O bu dövlət bostanında yeni açan bir güldü,
Bəxti millət səmasında parlaq Ay kimi güldü.

Bu xəberdən, sanki şahın nur göründü gözüne,
Xəzinənin qapısını açdı xalqın üzünə.

Bu günəşin doğuşuna verdi sonsuz ərməğan,
Şəhər kimi qızıl səpdi, sanki yerə asiman.

Haman dəmdə vəzarətin evvanından bir nefər
Gətirdi şah hüzuruna ikinci bir şad xəbər.

Vəzirin də xəzinesin bəzəmişdir bir inci,
Yerə, göye sıqmır indi vezirin də sevinci.

Ele bu vəqt vezir özü şahın yanına gəldi,
Bir muştuluq verdi, başı asimanə yüksəldi.

Yeri öpüb dedi: “— Əcəb birgə olduq bəxtiyar,
Nökərinin balasına özün ad qoy, Şəhriyar!”

Şah dedi ki, senin oğlun mənə də bir övladdır,
Giramidir, ürəyimiz bu övladla çox şaddır.

O, səadət ulduzutək xoşbəxt etdi bizləri,
Biz də ona gel ad qoyaq baxt ulduzu — Müştəri.

Şapur şah da öz oğlunu gördü Günə bərabər
Ki, üzündən işiq alır nurlanır səyyareler.

Buna görə Mehr ad qoydu fərzəndinə hökmran,
Ürəyinin sevgisini ona verdi ərməğan.

Dayə tutub, südlə, balla balasını bəslədi,
Beşiyində o körpəni xoş neğməylə səslədi.

Üç yaşına çatanadək düşmədi qucağından,
Südlə baldan ayrılanda ayırdı yatağından.

Ayuzlü Mehr çatan zaman beş yaşına, gül açdı,
Bülbülləri xəcil edən məna dolu dil açdı.

Yeddi yaşıda onun hüsnü utandırdı laləni,
Avazəsi tutdu onun tamam yeddi ölkəni.

Onun kimi bir gözəli görməmişdi bir insan,
Fəth etmişdi onun hüsnü Qəmərdən Balığacan.

Sübħün üzü cəmalından alırdı xoş təravət,
Dodağından bulaq suyu əxz edirdi lətafət.

Gözəllikdə bir kəs ona olammazdı berabər,
Olmuş idi bədirlənmiş Ay kimi o münevver.

Qara, qıvrım saçı onun qəddinə yaraşındı,
Onun hüsnü vəcəhəti sərhədləri aşındı.

Gözəllərə pay verirdi onun hüsnü, cəmalı,
Düzlüye bir nümunəydi onun qəddi, kəmalı.

İki teli salmış idi qiymətdən mişk, ənbəri,
Ona bənzər tapılmazdı axtarsaydım hər yeri.

Bələ qaş, göz, burun, ağız, dodaq yoxdu heç kəsde,
Bələ diş, dil, buxaq, boyun, qulaq yoxdu heç kəsde.

Zülfü, alnı, zənəxdanı, ciyni, qolu çox gözəl,
Heç bir kəsde görünməmiş belə sine, barmaq, əl...¹

Bundan artıq necə tərif edim mən şahzadəni,
Bel həddini aşsam əger, oxucum qınar məni.

Yaxşıdır ki, etidali gözləyim mən burada,
Başqa sözlər, səhbətlər də qoy gəzməsin arada.

¹ Orijinalda Mehrin bədən üzvlərinin her biri haqqında 10-15 beyt tərif vardır; tərcümədə serf-nəzər olundu, yeni buraxıldı (*tərcüməçi*).

MEHR İLƏ MÜŞTƏRİNİN BİRGƏ DƏRS OXUMASI

Ey könül, sən öyrənmisen elmdəki hikməti,
Qaldırmışan yüksəklərə bayraq kimi sənəti.

Elmin özü sirlə dolu sonsuz bir kainatdır,
Diqqət etsek, elmü əməl əsil abi-həyatdır.

Hər kəsin ki bu nemətdən bir azacıq payı var,
O bilir ki, cəhl ağacı heç bir zaman verməz bar.

Belə dedi hikmetlərdən xəber verən bir fazıl:
"Mətiq ilə hikmət öyrən, hər bir gizli sırrı bil!"

Mehr şahlıq semasında Güneş kimi gözəldi,
Bəxtiyləq üfüqündən tülu edib yüksəldi.

Gündən-günə artdı onun əzəməti, cəlali,
Qabiliyyət zirvəsinə qalxdı onun kəməli.

Görən kimi onda böyük leyaqət var, ağıl var,
Hünərməndlik təliminə qərar verdi hökmdar.

Ölkəsində vardı kamil, fəzilətli bir ustad,
Hər bir elmə vaqiflikdə çıxarmışdı böyük ad.

Fərman verdi, çağırılsın saraya o durmadan,
Ona xələt, hədiyyələr verilsin bol, firavan.

Müəllimi getirərək saha təzim etdilər,
Şahzadəylə Müşterini ona təqdim etdilər.

O möhtərəm müəllimə, adlı-sanlı ustada,
Tapşırıdlar uşaqları, alışdırısn həyata.

Uşaqların təliminə başladı o durmadan,
Açıdı bilik qapısını üzlərinə mehriban.

Onlar dərsi öyrənirdi leyaqətə hər sehər,
Bilikleri artmaqdı hər gün bire-on qədər.

Fəzilətin xəznəsində idrakları nur saçdı,
Hər birisi bu nur ilə işqlandı, dil açdı.

Onlar bilik səmasına yüksəldikcə anbaan,
Hər tərəfdən Güneş doğdu, işqlandı asiman.

Qızğın işin sayəsində ürekden qəm silindi,
Sərf-nəhvin qanunları getdikcə çox bilindi.

Sonra idrak gözlərini onlar daha açaraq
Bir-bir bütün elmlərə göstərdilər çox maraq.

Zemanədə maarifin hər növündən alıb pay,
Bir-birile yarışdı hər işdə o iki Ay.

Pəriüzlü Mehr hünər meydanında çapıb at,
Bilik, ədəb, təvazödə hər görəni qoydu mat.

Nə zaman ki kağız üstə gözəl xətlər sépərdi,
Qələm kimi ağıl onun əllərini öpərdi.

Onun xətti üreklerə güc verərdi hər zaman,
Yaqt onun xətti ilə kəsb edərdi rəngü can.

Yazan dəmdə süls, tovqi, nəsx, rüqə, reyhani,
Şərh edərdi hər birində incə dərin mənəni.

Bədəyedən, fəsahətdən rəvan fikir söylərdi,
Məanidən, beyandan da yaxşıca baxəbərdi.

Üsul, hikmət aydın idi onun hər bir sözündə,
Həyat, nücum elmləri eks edərdi üzündə.

Hər kelamı sərrast mətiq əsasında qururdu,
Hədisləri şərh etməyə min cür bəzek vururdu.

Sərfi-nəhvi, fiqhi, tibbi söyləyəndə ustada
Onun kimi bir tələbə tapılmazdı dünyada.

Musiqi, saz, kaman, inşa aləmində mahirdi,
Ədəbiyyat qismətində istedadlı şairdi.

O, sexavət şahmatında mat edərdi Hatəmi*,
Qəhrəmanlıq nərdində də mars edərdi aləmi.

Tarixdən, ya öz dövründən söz açdığı zamanda
Səyridərni öz atını səvaritək meydanda.

Az müddətdə göstərdi o ele böyük şücaət
Ki, dillerdə dastan oldu şöhrəti binehayət.

Xudavəndin belə imiş əzəl gündən nezeri
Ki, Mehrilə bir məktəbdə dərs oxusun Müşəri.

Hər ikisi təlim aldı bir cərgədə mehriban,
Öyrəndilər hər bir elmi bir ruh kimi iki can.

Bir məclisə işıq verdi nuru ilə iki şam,
Bir atəşlə odlandılar onlar hər gün, hər axşam.

Müşərisə Mehri daim daha üstün sanırdı,
Onun qəlbi bu atəşdən daha qızğın yanırı.

Beyni cuşa gelirdisə üreyinin odundan,
Ancaq dili könül sərrin açmayırdı heç zaman.

Onun ürek badəsinə sevgi meyi dolmuşdu,
Sanki xumar gözler kimi meydan sərxoş olmuşdu.

Hər dəm onu dəniz kimi qərq edirdi kəderi,
Bu məqamda özündən də xəbərsizdi Müşəri.

O qədər o, Mehre yaxın hiss edirdi özünü
Ki, nə iman, nə küfrü ar bağlayırdı gözünü.

Eşq olsun o sevgiyə ki, ürekden məst olaraq
Yırtıb varlıq pərdəsini fikrə vere təmtəraq.

Hiylə, riya şişəsini çırpa daşa durmadan,
Xilas edə idrakını hər bir hiylə, riyadan.

Əlde tutsa hər kəs möhkəm səmimiyyət bayrağı,
İpə keçməz, şübhəsiz ki, arzusunun ayağı.

HACİB ÖZ OĞLU BƏHRAMI ŞAH AŞA TƏQDİM EDİR Kİ, MEHRƏ GÖZƏRTÇİ OLSUN

Şahın yaxın bir hacibi vardı arsız,bihəya,
Onun paxıl ürəyində gizlənmişdi min riya.

Qası çatıq, gözü batıq, eybacırdı surəti,
Zahirindən daha pisdidə daxilində xisləti.

Hacibin bir oğlu vardı daha rəzil, hiyləgər,
Adı Bəhram, Keyvan kimi şüunsüzdü o bifər*.

Dövran kimi vəfasızdı, fələk kimi qəddardı,
Fitnekar və böhtançıydı, vəhşi kimi xunxardı.

Divlər kimi insan eti yeməye o hərisdi,
Bəd nəzerdi, üreklerə ağrı salan xəbisdi.

Mərəz kimi cansıxıcı, nəbz kimi aldadan,
Ya da canı təhlükəyə salan mənfur sərətan.

İlan kimi zərərliydi, əqrəb kimi kinəvər,
Donuz kimi alçaq idi, tülükü kimi hiyləgər.

Hacib onu Şapur şaha təqdim edib, əydi baş,
Öpdü təxti, dizə çökdü, göz oynatdı, atdı qaş.

Min bir hiylə işlədərək yağı-yağılı dil açdı,
Her pərdədə minbir həva çalıb qesdə yol açdı.

Dedi: “– Şahim, icazə ver, qaldırıım bir pərdəni,
Gecə-gündüz xeyirkahın, sadiq qulun bil məni.

Ayağına üz sürtmüsəm, baş qoymuşam yolunda,
Bir gözetçi kəsilmışəm daim sağ və solunda.

Sənin lütfün hər bir zaman mənə vermiş təzə can,
Pay almışam bu heşmətli, göy cəlallı qapından.

Icazə ver ki, Bəhrəm da mədrəsəyə qoyulsun,
Şahzadənin qulluğunda ona sadiq qul olsun.

Bir addım da ayrılmadan olsun onunla həmdəm
Ki, sıxmasın şahzadənin ürəyini kədər, qəm”.

Şah görünçə bu təklifi öz rəyinə müvafiq,
Güneşzülü Mehrə bildi Əhriməni o layiq.

Lakin Şapur xəbərsizdi oyunundan fəleyin,
Bilməyirdi nə fitnələr törədəcək bu ləin.

Dedi: “– Yaxşı, qoy bu gündən oğlun Bəhrəm hər zaman,
Olsun Mehrin hər işində ona məhrəm, pasiban”.

Hacib şahdan bu fərmani eşidəndə oldu şad,
Qaşlarından düyüñ qaçdı, nəfəs aldı şən, azad.

Bundan sonra, Bəhrəm oldu Mehrə sabit pasiban,
Bütün günü bir an belə ayrılmadı yanından.

Hansı güldür ki, olmasın tikan onun həmdəmi,
Nə möhrədir ki, olmasın ilan onun məhrəmi?

Zəmanənin ifritası süd verməz bir çocuğa,
Ta ki, onun al-qanını tökməyince tuluğa.

Bu süfrədən yeyə bilməz kimse halal duz-çörək,
Onun ince dişlerini sindirməsin bu fəlek.

Xoşdur əger yar əlindən badə alıb gülesən,
Ancaq hicran əzabı da ardınca var, bilesən!

BƏDRİN MÜŞTƏRİYƏ TAPŞIRILMASI

Vəzirin bir dostu vardı, hər bir işdə həyandı,
Onun temiz sədaqəti səhər kimi əyandı.

Bədr adlı bir oğlu vardı on dörd günlük Ay kimi,
Ona görə, Bədr olmuşdu adı, özü səmimi.

Himmeti çox böyük idi, yaşı kiçik olsa da,
Belə zirek və şüurlu az tapılar dünyada.

Tərbiyəsi çox gözəldi, təvazökar, üzü şən,
Bütün gözəl xasiyyətlə olmuş idil müzəyyən.

O da oldu Müştərinin gecə-gündüz sirdəsi,
Mədrəsədə dərs zamanı oturdular yanaşı.

Güneşzülü Mehr ilə də çox yaxındı Müştəri,
Bir ateşlə qızışırı bu dostların qəlbləri.

Qədəmləri bir nöqtədə perkar kimi sərgərdan,
Ürekleri hikmet ilə dolu idi dəftərtək.

Qədəmləri bir nöqtədə perkar kimi sərgərdan,
Tumar kimi qıvrılırdı onlar qəmdən, hicrandan.

Dəvət kimi ləblərini qaraldardı hirs, qəzəb,
Sevda ilə beyinləri olmuş idil mürəkkəb.

Mədresədə birgə telim alırdılar o güller,
Bir gülşəndə uçurdular bir xoş səsli bülbüllər.

Otururdu o Mehr ilə iki gültək üzbeüz,
Dikilirdi məhbəbətlə bir-birinə iki göz.

İşareylə damışındı iki təmiz yar-yoldaş,
Etmirdilər qəlb sırrını xəyanətkar gözə faş.

BƏHRAMİN HİYLƏ QURMASI

Hacıboğlu hiddətləndi bu dostluğunu bilərek,
Ürəyində coşdu kini, qəlbi yandı kürətək.

Bu dostluqdan yara dəydi ürəyinə, müxtəsər –
Öz-özünə çox düşündü, qurdu min cür hiylələr.

Dedi, gerek mən bu işdə ayıq olam, şübhəsiz,
Elə pozam bu dostluğunu ki, qalmasın ondan iz.

Men onların işlerini ele rəngə salaram
Ki, eşidən heyrət etsin, mən də alım intiqam.

Müştərini məhv eyleyər quracağım bir tədbir,
Lakin məni çekindirir hörmətılış baş vəzir.

Yox, yox, gerek mən çox ince hiylə quram, eləlbət,
Bu oyunda işledəm çox gizli, böyük məhərət.

Müəllimin qəlbi sadə, ayna kimi saf, təmiz,
Əla alıb inandırram sözlərimə, şübhəsiz.

Baş tutarsa bu yol ilə mənim hiyləm, kələyim,
Hasıl olar, nəhayətdə, arzum, qəsdim, diləyim.

Müəllimə bağışlaram töhfə kimi simü zər,
Olar onun kömeyilə istədiyim müyəssər.

Əger ona beyendirsem öz fikrimi, nəhayət,
Mən Günsədən bac alaram, güler mənə seadət.

Xülasə, o, ehtiramla müəllimə yanaşdı,
Xəlvət yerdə yavaş-yavaş ona gizli sırr açdı.

Dedi: “– Sənin xidmətində Ay halqalı qulamdır,
Ruhun işıq mənbəyidir, qəlbin sessiz kəlamdır.

Sənin rəyin ölüyə də “yaşa” dese, o yaşar,
Tuti sənin rəyin ilə insan kimi danışar.

Sənin təbin kündüretdən təmizdir bir aynatək,
Bu aynaya her kəs baxsa, öz eybini görəcək.

Cənabına çox aydınlaşdır menim sonsuz hörmətim,
Bir üzlüyəm, sözlərimdə yoxdur özgə niyyətim.

Nöqsanı sən ləğv edərsən, sənsiz heç bir iş aşmaz,
Səndən gizli bir iş tutmaq şagirdlərə yaraşmaz”.

Ürəyi saf müəllim də cuşa gəlib bu sözdən,
Dedi: “– Fikrə düyüv vurma, açıq söyle sözü sən.

Nə hadisə baş vermişdir, çəkinmə de, qorxmadan,
Ta ki, qalxsın ortaqliqdan her çətinlik, her nöqsan.

Əger təmiz ürəklisən, aç sırrını, söyle bir,
Qoy qalmasın ürəyində səni əzen gizli sırr”.

Daşürəkli Behram dərhal ince kələk quraraq
Sözlərinə bezək vurdu yaratmaqçın çox maraq.

Dedi: “– Yalan desəm, mənə qənim olsun Kirdigar,
Gizlətmədən deyəcəyəm sənə bir-bir, nə ki var.

Bilirsən ki, Şapur şahın bircə oğlu Mehrdir,
Ancaq onun varlığıyla nəfəs alıb, fəxr edir.

Ancaq onun cəmalında görür cümle cahanı,
Onsuz olmaz ne qərarı, ne şöhrəti, ne şanı.

İndi Mehri cəlb eyləmiş vezir oğlu Müştəri,
İstəyir ki, gecə-gündüz onda olsun nəzəri.

Hey əlleşir, her məqamda ona etsin nəzarət,
Bilməyir ki, beləliklə, törədəcək felakət.

Asanlıqla el çəkmeyir, hey üzlülük göstərir,
Etmək istər daim onu öz əlində dəstigir.

Bele getse, Mehr yeqin dərsdən geri qalacaq,
Nehayətdə, Mehrin dərsi nəticəsiz olacaq.

Bunu indi hamı bilir, piçıldışır her görən,
İstəmirem, bu sebəbdən sən xəcalət çəkəsen.

Mehrin başı qarışacaq boş işlərə, ol agah,
Bir gün əger bu işlərdən xəbər tutsa padişah.

Sənə böyük cəza verər, mehv olaram onda mən,
Sonra gərək baş götürüb qaçam bütün ölkədən.

Əhvalatı şahdan gizli tutmaq deyil məsləhət,
Xəlvətcə tez öz fikrini şaha çatdır, ələlbət.

Müştərini tənbəl kimi qəlembər ver birtehər,
Bil şahzadə geri qalsa, sənə cəza verilər.

Gel bu sözü qoz içitək çıxart indi qabıqdan,
Ta ki, sabah çəkməyəsen bu əməldə sən ziyan.

Ağıllılar isti iken döyərlər, bil, demiri,
Huşyar olan vəqt itirməz icrada bir tədbiri.

Şapur sənə bir alimtək inanmış bir xəzinə,
Məsələni açıq de, şah qiyəmet versin səyinə”.

Müəllimin ürəyinə təsir etdi bu sözər,
Müştəriyə qarşı onu dəyişirdi bu xəber.

Bu hiyləyə aldandı o, qəlbə təmiz müəllim,
Düşündü ki, sussam, sonra Şapur olar düşmənim.

Hiddətindən, qəzəbindən sir-sifəti saraldı,
Xəyalının tüstüsündən qəlbə, beyni qaraldı.

Dedi qurnaz Behrama: “Get, arxayıñ ol büsbütün,
Şaha bunu çatdıraram, yəqin bil ki, haman gün.

Neçin oğlu geri qalar dərsindən, qoy bilsin şah,
Qoy görməsin sabahkı gün müəllimdə bir günah”.

MÜƏLLİMİN ŞAHİ XƏBƏRDAR ETMƏSİ

Axşam Günün aynasını aldı elə asiman,
Saldi gece zülmətinin qutusuna durnıadan.

Qaş qaraldı, müəllimsə tez saraya yollandı,
Hüzurunda Şapur şahın çox ədəblə dayandı.

Öpüb yeri tez başladı, əvvəl, şahı duaya,
Ondan sonra, şüru etdi sonsuz mədhü sənaya.

Dedi: “— Şahın taleyinə nəsib olsun səadət,
Tacü taxtı möhkəm olsun, yaşasın şən, sələmət.

Təxirsiz bir məsələ var, etməliyik onu həll,
Şah icazə versə, əgər, söylərəm müfəssəl.

Xəlvət olsa meclis əgər, söhbət daha xoş olar,
Daha geniş şərh edərəm məsəleni aşkar".

Bu sözləri eşidənde maraqlandı padişah,
Əmr eyledi, hamı getsin, xəlvət olsun barigah.

O sadədil müəllimə dedi: "– Buyur, sırrı aç,
Gizli qalan xəstəliyə, çünki olmaz bir əlac".

Həvəsləndi müəllim bu iltifatdan, açdı dil,
Tutu kimi təkrar edib eyni sözü dedi: "– Bil,

Padişahın kərəminden pay almışam hər zaman,
Ola bilməz, xidmətində olum xəcıl, pərişan.

Birçə zərrə sehvim olsa, qoy adlanım günahkar,
Xain bilib, qoy qətlime fərman versin hökmdar.

Böyük şaha bu aydırındır, işdə yoxsa ciddü cəhd,
Gözlərə nur dolmaz əsla, işıqlanmaz fəzilət.

Ancaq səyü ehtimamlı güler elmin gelini,
Bilik layiq olanların tutar möhkəm əlini.

Çalışmayan ən sadə bir məsəleni anlamaz,
Bilik emek tələb edir, tənbəl bilikli olmaz.

Müştəridə mən görmürəm dərsə həves, ciddiyət,
Onda yoxdur bilik üçün ən azacıq ləyaqət.

Veqtlərini boş keçirir, işi ləhvü ləebdir,
Dərslerini hazırlamır, özü də bιədəbdər.

Yoxdur onda nə oxumaq, nə de yazmaq həvesi,
Fəzilətdən yoxdur onun bir azacıq bəhrəsi.

Mədresədə işi ancaq Mehrə mane olmaqdır,
Mehri qoymur, dərslerini təkrar edə, maymaqdır.

Şahzadəni özü kimi tanbəlliye sövq edir,
Buna görə derslerimiz günü-gündən pis gedir.

Mehrə baxsan, o, maşallah, çox sahibi-kəmaldır,
Müştərilə yaxınlığı ona böyük zəvaldır.

Şah icazə versə əgar, ayıram onları
Ki, dəyişsin Mehrin, bəlkə, təlim üçün kirdarı.

Bundan sonra, onlar gərək bir otaqda qalmasın,
Ta ki, heç saat aralıqda fitne-fəsad olmasın".

Bu sözləri eşidənde şahın artı qəzəbi,
İstədi ki, parçalasın derhal o bιədəbi.

Şah ki, kəmül aləmindən xəbersizdi, nadandı,
Bele yalan səfsətəyə asanlıqla inandı.

O sadədil müəllim də gelecekden qorxaraq
Bile-bile uydurmuşdu yalan sözler, işə bax!

Hirsəndirib şahı getdi, Şapur şahsa qaldı tək,
Hiddətindən göz yummadı bütün gecə sübhədək.

Çox düşündü necə ölçü götürsün o bu işə,
Müəllimin sözü onu salmış idi təşvişə.

Fikr etdikcə artı onun bədənində herarət,
Qərar verdi Mehr ayrılsın, Müştəridən, nehayət.

ŞAPURUN MEHRI MÜŞTƏRIDƏN AYIRMASI

Yalan, hiylə küləyinin əsməsilə nagəhan
Mehrin teşti damdan düşüb oldu yer ilə yeksan.

O küləkden uçub getdi tabağın örtüyü, ah,
Hamı gördü nə olmuşsa, qəzəblənmiş padişah.

Vəziyyəti belə görüb saraydakı eyanlar,
Bilmədilər nə etsinlər qəblərində intizar.

Əmirlərdən bəziləri cesarətlə gedərək
Şahın taxtın öpüb bir-bir ona təzim edərək,

Gördülər şah yaralanmış peləng kimi hırslıdır,
Qorxusundan ona bir söz deyəmmədi bir əmr.

Hamısını rədd eyləyib tək qalınca hökmran,
Əmr eyledi, vezir gəlsin hüzuruna durmadan.

Əvvəl, Çindən söz salaraq verdi bir neçə sual,
Sonra sözü dəyişərək soruşdu o hal-əhval.

Dedi, sonra yavaş-yavaş ürəyindən keçəni,
Dedi, bəzi hadisələr narahat edir məni.

Mehr gerek indən belə çıxmışın öz bürcündən,
Hər gövhərin öz xəznəsi olmalıdır müəyyən.

İstəmirem, başqalarla bir cərgedə dərs alsın,
Ona mane olsunlar, o, dərsindən geri qalsın.

Müəllime əmr verdim, bundan sonra, o gerek,
Galib, Mehre otagında dəslərini desin tək.

Bilirsən ki, Müşteriya çox hörmətim var mənim,
Ona da qoy dərs versin bir bəyəndiyin müəllim.

Vəzir şahın sözlərinə kədərlə qulaq asdı,
Onun könül aynasını qəm bürdü, toz basdı.

Padişahın qorxusundan buza döndü nəfəsi,
Sanki iti bir şəmşirlə kəsildi can pərdəsi.

Söyüd kimi ayaqları titrədi həyəcandan,
Qorxa-qorxa dedi, xoşdur şahın verdiyi fəman.

Oradan baş alıb çıxdı vəzir xeyli pərişan,
Cansız bədən kimi çatdı evə, qəlbində tufan.

Ürəyi hey döyüñürdü həyəcandan, kedərdən,
Sarsılmışdı eşitdiyi belə acı xəberden.

Müşterini xelvetcə o çağırı öz yanına,
Eşitdiyi əhvalatı danışdı yana-yana.

Soruşdu: “— De, nə olmuşdur, nə baş vermiş təlimdə,
Söyle, nə pis iş görmüşsən, teqsir vardır, de, kimdə?

Ki, şah belə əsəbidir, gözlərindən damır qan,
Onu belə qəzəblənən görməmişdim heç zaman”.

Müşteri də eşitdi bu macəranı atadan,
Sanki pərvin ulduzlarının səpələdi fərqədan”.

Ağlar səslə atasına dedi: “— Mehriban ata!
Baş verəmi bu ədəbli fərzəndindən bir xəta?”

Ata bildi balasının təmiz, aydın qəlbə var,
Yalan deməz, deyildir o heç bir işdə günahkar.

Dedi: “— Sənə inanıram dediklərin gerçəkdir,
Lakin qəza təqdirinə razı olmaq gərekdir.

Öz ləvhündə nə yazmışsa, qəza olacaq haman,
Çalışmaqla mümkün olmaz ondan qaçmaq heç zaman”.

Sabahı gün şah, Mehr üçün düzəltirdi bir otaq,
Sarayın bir guşesində içində her təmtəraq.

Müəllimi çağırtdıb, bu otağı gösterdi,
Müəllimlə Mehre burda xüsusi bir yer verdi.

Dedi: “— Sən ey zəmanənin ifixarı müəllim,
Bu otaqda ancaq tekce Mehre özün ver təlim!”

MÜŞTƏRİNİN MEHRDƏN AYRILIQ HALI

Şapur Mehri ayırdıqda Müşteridən nəgəhan,
Müşterinin ürəyindən qopdu nale, ah, feğan.

Mehri bir də görmədikdə ürəyini qəm aldı,
Gözlərində gündüz belə gecə kimi qaraldı.

Fələk kimi hicr əlindən olmuş idi sərgərdan,
Ətəyini isladırdı göz yaşları anbaan.

Odlu ahı yüksəlirdi asimana dalbadal,
Bahğı da göz yaşları qərq edərdi ehtimal.

Qönçə kimi dodaqları bağlı, qelbi qan idi,
Danışmaqdan pətək kimi sinəsi şan-şan idi.

Qızılıgültək qızararaq od tutmuşdu bütün can,
Yasəmenin yarpağıtək titrəyirdi durmadan.

Dözməyərek lalə kimi ürəyini dağlardı,
Gah başına torpaq səpib, içün-için ağlardı.

Öz ahündən başqa yoxdu onun yaxın həmdəmi,
Nə də qanlı göz yaşından başqa könül məhrəmi.

Mehri yada saldıqca o odlanırdı ürəyi,
Bu ağrından, bu əzabdan qovuşurdu küreyi.

Ağlı tamam kütləşmişdi, dərk etmirdi dərsini,
Surətisə göstərirdi cansız divar əksini.

Bir ney kimi inləyirdi öz içinde Müşteri,
Meytək gizli bir ateşdən əriyirdi cigəri.

Baş yastiğa qoymayırdı gecələri sübhəcən,
Qırırlırdı qəlb yandıran ayrılığın əlindən.

Qəmden başqa yediyi şey süfrəsində yox idi,
Əvezində, hicran qəmi, könül dərdi çox idi.

Özünü də unutmuşdu, qorxu yoxdu canında,
Mənasızdı gördükleri hər şey onun yanında.

Bulud kimi tutulmuşdu, açılmırkı o, bir an,
Göz yaşları közə döndü yanar könül odundan.

Söyüd kimi titrəyirdi dərd küləyi əsəndə,
Gün keçdikcə bir zəiflik hiss olurdu bədəndə.

Qalmamışdı üreyində şad günlərdən bir əsər,
Sədaqətli dostu üçün boğurdı onu kədər.

Könlü kimi bir dar yerdə oturmuşdu tek-tənha,
Qarşısında dost xəyalı görünürdü daima.

Nə görüşmek mümkün idi, nə de peyman, sifariş,
Müşteriye görünürdü bu qəm dolu, məhal iş.

Gecə yarı kirpiyinin iynəsilə Müşteri,
Yaratdığı rəsmərlə dolurdu can dəftəri.

ATASININ MÜŞTƏRİYƏ NƏSİHƏT VERMƏSİ

Müşterini Hilal kimi görüb, Bədri dərd aldı,
Zəifləyən bedəninə baxıb xəyalə daldı.

Simasından oxudu o, fikri nədir, derdi nə,
Halın bilib, bir dost kimi şerik oldu dərdinə.

Bildi Mehrin ayrılığı salıb onu bu halə, -
Neçin dönmüş Ay cəməli belə solğun Hilala?

Yaxınlaşış nevazışlı Müşteriye açdı dil,
Dedi: “— Ağlın yollarını itirmek heç düz deyil.

Heç özündən xəbərin var, gör nə hala qalmışan,
Gör özünü boş xəyalla necə dərdə salmışan?

Başındakı həva səni salıb qatı zülmata,
Qəm küləyi həyatının külünü verər bada.

Kədər olmuş indi sənin varlığının hakimi,
Söndürəcək o qəlbinin atəşini şam kimi.

Bele yersiz xeyallarla od vurursan özünə,
Özünə gel, diqqətli qulaq as dost sözünə.

Başdan çıxart bu amansız xeyalları, amandır,
Şahın kini, qəzəbi, bil, cəhənnəmdən yamandır.

Ehtiyat et fitnə-fəsad törədən pis dillərdən,
Maceranı xalq içində söz-söhbətə salma sen!

Öz həddini yaxşı tanı, qədəm kənara atma,
Ayağını kilimindən dişanıya çıxartma.

Sərçə kimi uçmağı sən bacarırsan, bir düşün,
Qırğı kimi uçmaq keçir xeyalından nə üçün?

Qarınçatək gücün yoxsa, bu mətləbi yaxşı qan,
Süleymanın dərgahına çatmaq olarmı asan?

Çibin məger ünqa kimi aça bilərmi qanat?
Əl çatmayan bir zirvəyə qalxmaq olarmı, heyhat!

Gecə quşu bacararmı, qonaq olsun Günəşə,
Bu ümidi vurarmı heç özün yanar ateşə?

O, Günəşdir, sən Müşteri, məqamını yaxşı bil,
Müşterilə Mehr aləmi, şübhəsiz ki, bir deyil.

Əger ona yaxın dursan, yandırar hərareti,
Görürsen ki, tutmur Mehrin Müşterilə vəhdəti.

Cövza kimi öz işinlə belə kemər bağlayan,
Deməli, öz vəbalını arzularsan bigüman”.

Bədr belə sözlərile Müşteriyə üz vurdur,
Sanki onun yarasına yandırıcı duz vurdur.

Odlu sözlər Müşterinin ürəyini dağladı,
Sonra dostu Bədrə baxıb hönkür-hönkür ağladı.

Dedi: “— Dərman vermeyirsən, bari, yara vurma sən,
Bal vermirsen, bari, sancma, özünü də yorma sən.

Qılınc kimi iti dille tökmə mənim qanımı,
Yoxsa almaq isteyirsən Əzrailtək canımı?!

Məni burax öz haluma, qoy qalım bu kədərlə,
Acı dille, əziz dostum, məni gəl az zəhərlə.

Məni yaman dərdə salıb, zəiflədib bu hicran,
Qurtarmaram bu bəladan, olsa da məndə yüz can.

Qoy daha da artsin mənim dərdim, qəmim, kədərim,
Öz heddimdən qoy olmasın bir addım da xəberim.

O mətaə belə ki mən canla oldum xəridar,
Mən layiqəm buna ancaq, burda yəqin hikmet var.

Bu sevdada mayam birçə öz başımdır, bunu bil,
Mən durmuşam ən dəhşətli hadisəyə müqabil.

Əzel gündən Allah özü hikmətilə, ələlbət,
Bele yüksək məhəbbəti etmişdir mənə qismət.

Məni görmüş belə ali sevgilərə o layiq
Məni bilmış bu mətaən xidmətinə müvafiq.

Məsləhetim bu oldu ki, can verib alım qəmi,
Bele yüksək məhəbbətin könlüm oldu mehremi.

Ona görə mənim canım çox yüksəksə qiymətdə,
Onun qəmi yüz candan da dəyərlidir, elbette.

Mən canımı bada verdim o zaman bu sevdada,
Ayağıma vurdum sövda zəncirini dünyada.

Bu sevdadan çekindirmə öz dostunu, a qəmxar!
Kim bu dərdi azaltmağa çalışarsa, qəm artar”.

Bədrin belə töhmətindən yumşalmadı Müşteri,
Daha da çox artı onun həyəcanı, kəderi.

MÜŞTƏRİNİN ATASININ VƏFATI

Belə dedi o söz bilən, ağıllı, fazıl ustad
Ki, zamanın tarixinə vəqif idi adbaad.

Şapur şahın o qəzəbi, verdiyi qəti fərman
Qəlbə təmiz baş vəziri sarsıtmışdı çox yaman.

Xəstələnib xiffətindən besterde bir ay yatdı,
Bir gün axşam Güneş kimi qırub edib də batdı.

Səher gecə zülmətinin paltarını yırtarkən
Güneş çıxıb fələkləri nura qərq edən zaman.

Böyüklerin adətincə aparıb dəfn etdilər,
O dirilik suyun yerə tapşıraraq getdilər.

Bu matəmdən on gün keçən dəmdə bütün eyanlar,
Şapur şahın hüzurunda əmrə hazır dardular.

Dediler: “– Ey şövkətli şah, aqıl vəzir, nehayət,
Ömrü boyu sədaqətlə etmişdir sənə xidmət,

Ondan qalib çox ağıllı, kəməlli tek bir övlad,
Ferasətdə, bacarıqda çıxarmışdır böyük ad.

Məşhur Asef dənizindən tapılmış bir incidir,
Sədaqətdə, şücaətdə tay-tuşda birincidir.

Başda huşu nə qedər var, olacaq sənə qulam,
Onun layiq olmasına biz veririk iltizam.

Onun vardır nəcabəti, əslİ temiz, qəlbİ saf,
Öz zatitək olmasına hamı edir etiraf.

Atasının zekasından bir pay vardır canında,
Hörməti var exlaqılı eyanların yanında”.

Şahın keçmiş kini bu dəm cuşa gəlib, açdı dil,
Dedi: “– Bu iş çox çətindir, təklif əslən düz deyil.

Belə yüksək vezifəye gərəkdir dərin zəka,
Yaxşı və pis işlərə də olmalıdır aşına.

Hələ o, çox təcrübəsiz, xudbin, meğrur uşaqdır,
Vəzir olmaq məqamından hələ çox-çox uzaqdır.

Yaxşı demiş bu sözleri ayıq, fazıl adamlar
Ki, her işin öz adamı, her kəsin öz işi var.

Ancaq mənə məlum olmuş onun pis əməlləri,
Eyş-işrətə meyl eyleyir həddən artıq Müşteri”.

Bilənde ki, şah qoymayırlı belə təklife məhəl,
Əyanlar da susaraq bu xahişdən çəkdilər el.

Əyanlardan bir fəzilət sahibi, bir xeyirxah
Şəxsi seçib vezirliyi ona verdi padişah.

Eşidəndə eyanlardan belə acı xəbəri,
Necə deyim, bu kədərdən məhzun oldu Müşteri.

Ata torpaq altındadır, dostu əldən gedibdir,
Düşmən ecəb hiylə qurub, onu bedbəxt edibdir.

Dostu Mehrin hicranında gecələr qəm sirdası,
Ətəyinə ulduzlartek tökər inci göz yaşı.

Gecələrde ürəyini yandırardı şam kimi,
Gündüzləri heyran-heyran gəzirdi sərsəm kimi.

Öz dostunun xeyalilə yaşayardı gecələr,
Yadına heç düşməz idi yoldaşlardan bir nəfər.

Beynində bir fikir vardi, canında bir hərarət,
Mehrin fikri qoymaz idi, yatsın bir gün də rahət.

Ancaq bunu bilmirdi ki, istəyi boş xəyaldır,
Gecə göydə Güneş görmək kimi emri-məhaldır.

MEHRİN MÜŞTƏRİ FƏRAQINDA HALI

O yandan Mehr Müşteriden ayrı əldən gedirdi,
Nilufərtək göz yaşına özünü qərq edirdi.

Gah zülfütək qıvrıqlaraq hey olurdu pərişan,
Gah gözleri ağlamaqdən axıdırdı qızıl qan.

Gah da gülün yarpağına çiləyirdi jaləler,
Gah da onun nərgizindən su içərdi lalələr.

Bezən onun naləsindən səs dolurdu aləmə,
Gah Güneşi, Ayı belə batırırdı aləmə.

Ara-sıra gülüstana solmuş sünbül sərirdi,
Gah da gülün yarpağına odlu şəbnəm sepiirdi.

Gah badamı gövherilə başı bağlı saxlardı,
Gah hiddətlə püstəsinə gülüş yolun bağlardı.*

Öz cilah zülfü kimi əhvalı qarışığıdı,
Qara tüstü arxasından görünən bir işiqdi.

Dost sevgisi varlığının çiçeyini yolmuşdu,
Arzusu da öz boynuna çəkilmez yük olmuşdu.

Gözlərinə parlaq gündüz gecə kimi zülmətdi,
Həmnişini qəm, kədərdi, şadlıqsa ona yaddı.

Ürəyi də kəməritək düşməşdü bir kəməndə,
Məhrəm bir dəst axtarırdı, Müşterini görəndə –

Ona salam verib, Mehrin əhvalını bildirsin,
Lakin yoxdu belə məhrəm ki, Mehr ona sərr versin.

O qorxurdu Bəhram bile, dolaşdırı işləri,
Bir az da çox dərdə düşə əziz dəst Müşteri.

Nə mümkünü qəlb odunu gizlədərək odlanmaq,
Nə də mümkün olmurdu bu sevgini, eşqi danmaq.

Xoş o yarm halına ki olanda yara aşiq,
Bu sevgiyə, sədaqətə yarı ola müvafiq.

Sevgi əger xali olsa riyadan, pis niyyətdən,
Çox ecaib kəramətlər baş verər məhebbətdən.

Aşıq əger yüksələrsə eşqində ülviyətə,
Keşf eyleyər min esrəri, çatar əsil niyyətə.

Bu halətdə onda elə kəramətlər görünər,
Həqiqətə yol taparaq asimanı feth edər.

Sevilənle sevən bu dəm birleşər bir nöqtədə,
Qovuşalar o zamanda el çatmayan vəhdətə.

Belə ali bir dövlətə çatan zaman hər aşiq,
Haqq qapısın açıb olar qüdsi məqama layiq.

Həqiqətin cəzibəsi dənizindən bir damla
Özü mütləq deniz olar, möhkəm, mətin inamlı.

Xudavənda, senin qulun Əssara bir nezər sal!
Öz lütfündən məhrum etmə onu qadır zülceləl!

Saf məhəbbət meyindən ver ona dolu bir bade,
Üreyini ferəhləndir, çatdır onu murade.

MÜŞTƏRİNİN ÖZ İŞİNDƏ TƏDBİRİ

Belə dedi tarixləri yaxşı bilən Sükənver,
Keçmiş bütün əhvalatı yaxşı biliirdi əzber.

Müşteri ki ayrı qaldı can qardaşı Mehrdən,
Sanki ruhu uşub getmiş, boş qalmış quru bədən.

Mehrən hüsnü cəmalının xəyalı ilə, düzü,
Ahü vayla keçirdi hey onun gecə-gündüzü.

Ayrılıqdan tük kimidi onun zeif bədəni,
Kim görseydi nifretlərdi onu belə edəni.

Göz yaşları eteyini isladardı anbaan,
Nalesi də yüksəlerek keçirdi asimandan.

O, bir tükün kölgəsində otursa idi əger,
Gün işığı onun üstə düşməzdi zərrə qədər.

Müşterinin əhvalından Bədr xəber tutunca,
Sanki bir od gəzdi onun bütün canı boyunca.

Gören zaman onun belə əhvalını pərişan,
Ele bil ki, cigərinə bir ox deydi nagehan.

Yaxınlaşış mehribanca sordu: “- Qəmin, derdin nə?
Açıq söyle, mən nə edim, çarə nədir dərdinə?!“

Üreyim, bax, derd əlindən necə pare-parədir,
Bilməyirəm, hankı dərman buna əsil çaredir?

Əger sənin fikrin-zikrin de, Mehr ilə vüsaldır,
Əmin ol ki, bu xam xəyal, müşkül, əmri-məhaldır.

Xəyalında bir nəqşə var, düşünürəm durmadan,
Razi olsan, bu nəqşəni eyleyərik imtahan.

Qələm alıb, xidmətində duraram bir katibək,
Kemərimi bərk bağlaram dost yolunda qəbrədək.

Mən başımı qurban verrəm yolunda, bil bunu sən,
Bu düyüni açmaq üçün gərək bir iş görem mən.

Mənə töhmət vursalar da, qədəm geri qoymaram,
Nə əmr etsən, çalışaram yerinə yetsin məram.

Əhdə vəfa eyləməsəm, mərd deyiləm, deməli,
Mərd adəmin bir olmalı sözü ilə əməli.

Düşümürəm kama çatmaq üçün elə bir tedbir,
Müəmmalı sözər yazım, olunmasın o təfsir.

Tənə, töhmət qılincıyla doğrasalar da məni,
Bu qılincın zərbəsinə hədəf etmərəm səni.

Sabitqədəm olub daim, ollam sözümüzde möhkəm,
Çalışaram üreyini sixmasın bu qüssə, qəm.

Bir guşəyə çekilerek məktub yazaq bərabər,
Senin meğbün əhvalından Mehre çatdırıq xəber.

Ele xətə yazaram ki, uyğun olsun menaya,
Mehre çatan kimi, o tez məsələni anlaya.

Yazdıqlarım, şübhəsiz ki, məlhəm qoyar dərdinə,
Nezərində layiq olar razılığa, təhsinə.

Bilirəm ki, görməsen de şəxsən Mehrin özünü
Təselliçin eşidərsen barı ürek sözünü”.

Öpüb Bədrin əllerini, Müştəri çox şad oldu,
Bu tədbirdən ürəyinə qəribə fərəh doldu.

Rəqs edərək dedi: “– Dostum, bu tədbirin gözəldir,
Sənin bu xoş təklifin, bil, əhvalımı düzəldir.

Dediyinə emel eyle, qələm götür, name yaz,
Hər kəlməni yaxşı düşün, sözler olsun dilnevaz”.

Bədr qalxıb ayağa, tez bağladı kemərini,
Xoş xəyalla gözledi bu gecənin səhərini.

Çox düşündü, bu naməni Mehre sabah versin kim,
Qet etdi ki, xəter olmaz, əgər versə müəllim.

Bunun üçün ona gerek verilsin bol simü zər,
Belə olsa, mümkündür ki, bu iş ola müyəssər.

Qızıl ki var, Güneş kimi ürek'lərə nur saçar,
Bütün bağlı qapıları açsa, şəksiz, zər açar.

O, Cəmşidin camı kimi səfali dir, rəxşandır,
Al yanaqlı sevgili dir, hər kəse xoş canandır.

O, tikansız gülə bənzər, yoxdur onun zəvalı,
Hər görüni heyran edər, Aytek hüsnü cəmalı.

O hər kesin əzizidir, adlı-sanlı yarıdır,
Çətinliyə düşənlərin qızıl həvadandır.

Çox zərbələr görüb, odda ərimişsə bir zaman,
Siyavuştək oddan keçib olmuş güclü qəhrəman.

Gah bəzəmiş gözəllərin sinəsini, əlini,
Daha gözəl eylemişdir gül bədənlı gəlini.

Gah cananın qulağında məkan tapmış özünə,
Məlek kimi görünmüdüür hər baxanın gözüne.

Ad çıxarmış xalq içinde o, misali-zali-zər,
Gah zindana salınsa da, adı dillərdə ezber.

Onu hər kes sevir, hamı ona edir pərəstiş,
Əldən-ələ gəzən zaman düzəlir hər çətin iş.

Xoşa gələn simasile, rəngilə bu nazənin
Bütün aləm qarşısında sevimlidir bu gəlin.

Dünya əqli hər işini bu gövhərlə düzəldir,
Ona görə xalq içinde nöqsansız bir gözəldir.

Deyirlər ki, Məğribdedir onun əsil mədəni,
Lakin cibdə, sandıqdadır onun gizli vətəni.

Güneş kimi görünüşü, Ay kimi cəmalı var,
Onun dövran etməsile cuşa gelir hər bazar.

O, perişan ürek'lərə şadlıq, fərəh bəxş edər,
Onun şirin vüsalilə candan acı qəm gedər.

BƏDRİN MÜƏLLİMİN YANINA GEDİB ONDAN KÖMƏK İSTƏMƏSİ

Güneş qərbe revan olub bəstərində yatanda,
Axşamüstü çökən qatı qaranlığa batanda.

Mərdlik ilə iş başlayan Bədr durdu ayağa,
Gizli getdi müəllimin yaşadığı otağı.

Bədrin belə nagəhani gəlişindən müəllim,
Hörmət edib, eyleşdirdi, damışdırıcı çox həlim.

Dedi: “— Öziz balam, sənin gəlişindən şadam mən
Neçin mənim görüşümə ara-sıra gelmirsən?”

Bədr dedi: “— Tale bizi mehrum etmiş imkandan,
Belə görüş səadətin bizdən almış hökmran”.

Sonra açıb desmalını, zər göstərdi ustada,
Heyran qaldı ustad belə gözlənməz mükafata.

Gözlerinə nur çiledi, sanki qızıl töhfesi,
Güldü, Güntək işıqlandı onun tutqun çöhrəsi.

Bədrə dedi: “— Ey idraklı balam, bu nə zəhmətdir,
Arzun nədir, aç, de mənə qəlbində ne niyyətdir?

Bundan sonra, hər gecə gel, edək semimi söhbət,
Otağıma gelməkden sən çekmə bir an xəcalət.

Müştərinini qoymadı şah, Mehr ilə tutsun ülfət,
Sənə bunun dəxli yoxdur, olmaz sənə mələmet”.

Üzr isteyib, Bədr durdu, öpdü onun elini,
Zənn etdi ki, yaxşı qurdu söhbətin teməlini.

Teşəkkür və sağlıq dedi ustadın ünvanına,
Külek kimi çıxıb gəldi Müştərinin yanına.

Gördü ki, o qönçə kimi içərisi al-qandır,
Könlü ari peteyitek, işgəncədən şan-şandır.

Qarşısında eyleşerek evvəldən sona qədər –
Bütün olan ehvalatı nəql eylədi serəsər.

Söyledikcə Müştəriyə sirdası xoş sözleri,
Gültək üzü cilveləndi, işıqlandı gözləri.

Sığrayaraq qucaqladı dostunu o bir daha,
Yeri öpüb, üz torpaqda şükr eylədi Allaha.

Bədr dedi: “— Qəlemlə kağız götür, ele name yaz,
Ağ kağızın üzü olsun qara xətələ sərefraz.

Götür, mişkü ənbəri sən səp məktubun üstüne,
Tumar edib göndərim mən tez məhbubun üstüne”.

MÜŞTƏRİNİN MEHRƏ MƏKTUB YAZMASI

Bədrdən bu məsləhəti cəidəntək Müştəri,
Hazırladı yubanmadan dəvət, qələm, defteri.

Fikrə dalılıb xeyallandı, bir zaman susub qaldı,
Qələm yonub, sözlerini bir-bir yadına saldı.

Qələm tutub öz perişan halını yanan zaman,
Kağız üzidə gəzib qələm, yaradırdı ərmeğan.

Odlu sözler süzüldükcə yanana qəlbdən kağıza,
Qan qusurdu ağızından hey qələm de yaza-yaza.

Mehrin şövqü, sevdası və hicran derdi, ələmi
Ağ kağızın üzərində titredirdi qələmi.

Müştərinin gözlerindən axan qanlı göz yaşı,
Hər qətrosu oldu ağlar qələminin sirdası.

Söz başlandı məhəbbətdən, yeni Mehrin adıyla,
Qəleminin yazdıqları ürəyin fəryadıyla:

“Sən ey göylər Günəşinin yer üzündə timsalı,
Ey Aydan çox işiq verən gözəl hüsnü cəmali.

Ey ümidsiz adamlara ümid verən həvədar,
Gücsülərə kömək verən mərhemətli Şəhriyar.

Xəstelerin dərdlərinə dərman edən, ey təbib,
Tənha qalmış dostu etmə ülfətindən binəsib.

Bu cahanın canı sənsən, canlarınısa cahani,
Canların da ruhu sənsən, ruhların da rəvanı.

Bir zəifin, nətəvanın əhvalını yada sal,
Qoyma, onun əhvalını pozsun kədər, qıylı qal!

Artıq mən bir matəmzədə, zəvalli bığərərəm,
Pərişanlıq əzabına yoxdur əlimdə çarəm.

Gözlərimdən axan yaşlar selə dönür durmadan,
Yavaş-yavaş eriyərək tüke dönür zəif can.

Deyirəm, ey əziz dostum, ey qəlbimə yaxın yar,
Ey sərvboylu, gümüşənli, gülerüzlü gülüzər!

Səndən başqa yoxdur mənim aləmdə bir pənahım,
Nə üçün biz ayrı düşdük, bunda varmı günahım?

Eşit mənim ahü naləmi, fəryadıma özün çat,
Fəryadımdan zehrimara dönübdür bu şən həyat.

İndi məni feraqında əzir möhnət, dərdü qəm,
Məndən ölüm mənziline qalmış ancaq bir qədəm.

Sənə təref bir addım da atmağa yox ixtiyar,
Məni ağır vəziyyətdən öz lütfünlə gəl qurtar!

Dostluqdan da yaxın mənə nəfəsimdi, şübhəsiz,
O nəfəs də gedib-gəlir çətinliklə, ey əziz!

Nəfəsim də çatmir daha, heç bilmirəm, nə edim,
Yoxsa atım bu diyarı, uzaq səfərə gedim?

Zülfündən mən ayrı düşcək qəlbim feğan eylədi,
Bu ayrılıq, inan, məni ləp yanımcان eylədi.

Bundan sonra, hicran dərdin kimə açıb söyləyim,
Gizli qalan dərdlərimə dərman kimdən diləyim?

İmkən tapıb, səbə ilə mənə salam göndərsən,
Məni hicran ələmindən qurtarıb şad edərsən.

Ey sərvboylu, əhvalından çatdırısan mənə xəbər,
Mən olaram, yəqin bil ki, dünyada ən bəxtəver.

Zülfün kimi uzun məktub yazsan, daha şad ollam,
Budur səndən cəsaretlə istədiyim, vəssəlam!”

Mətəbəi çox uzatmağı fizulluq bilib haman,
Sözlərini bitirdi o, qəlbi dolu həyəcan.

Tumarını burub verdi Bədrə dərhal Müştəri,
Gönderdi ki, Mehre çatsın onun könül dəndləri.

BƏDRİN MÜŞTƏRİNİN MƏKTUBUNU MEHRƏ APARMASI

Səhərçağı baş qaldıran zaman Günəş Məşriqdən,
Aləmə öz şəfəqilə min gözəllik verərkən.

Bədr qalxıb yola düşdü əlində Mehr naməsi,
Saçlarını oxşayırdı sübhün iliq nəfəsi.

Müellimin mənzilinə çatıb etdi ehtiram,
Salam verib, təzim etdi qəlbində ümid, inam.

Ustad gördü, iztirab var şagirdinin canında,
Tevazö və nevazişlə oturdu öz yanında.

Qızıl böyük adamların başlarında bir tacdır,
Hər qılıñ açar qızıl, hamı ona möhtacdır.

Günəş qızıl tellərini sepelərkən cahana,
Bir sərdartek öz atını səyirdərkən meydana.

Mehr gelib müellimlə Bədri gördü uzaqdan,
Üzü gültek xəndan oldu, özü isə şadiman.

Lakin Behram fitnəsindən qorxub, bir az çekindi,
Belə halda semimiyyət göstərmək çox çətindi.

Vəziyyəti bildiyiçin Bədr də durdu kenar,
Adı uzaq tanışlartek görüşdüler aşikar.

Münasib bir fırsat tapıb qısdı Mehrə məktubu,
Sanki kama çatdırdı o, iki əziz məhbubu.

Məktubu Mehr açan kimi gördü, sanki dildən
Gözlerinin dəryasından sepedi ona mirvari.

Onun ənbər ətri verən xəttini oxuyanda,
Ela bildi, başına zər tac qoyuldu bir anda.

Kövrələrək doluxsundu, sonra Bədrə dedi: “– Bil,
Dostu dostdan ayırmاقın kinli Behram, o rəzil –

Həsəd, hiylə qılıncıyla kəsdi ülfət ipini,
Müştəridən ayrı saldı meni Behramın kini.

Əger axşam fırsat tapsam, ona cavab yazaram,
Belə, dostun o nigaran ürəyi olsun aram.

İndi get, gör can dostumu, fəziletde kamili,
Ona söyle: “– Ey cəvanlıq ömrümüzün hasili,

Səbrin acı şerbetini içə-icə döz bir az,
Belə olsa, günler keçər, ayrılıq çətin olmaz.

Çünki kədər süfrəsində tapılar kam halvası,
Zülmət gecə qurtaranda parlar Günəş ziyasi”.

Yeri öpüb, cəld sıçradı külek kimi eyvandan,
Süretle o, Müştərinin bürcünə oldu rəvan.

O namənin təsiri və sıfarişkə olub şad,
Bir quş kimi öz dostunun yanına açdı qanad.

Gördü, dostu başın eyib, oturubdur diz üstə,
Üzü kədər divarına baxır, canı qəfəsde...

Oturubdur gözü yolda, öz dostundan bixəber,
Nə vəqt gelər qasid, ona dostdan xəber getirir.

Bədri görən kimi güldü, açıldı gül çöhresi,
Qarşısında oturdu ki, görsün, nədir töhfəsi.

Bədr Mehrin sözlərini bir-bir dedi səraser,
Bircə söz də Müştəridən gizlətmədi o yavər.

MEHRİN MÜŞTƏRİYƏ CAVAB MƏKTUBU YAZMASI

Axşamçağı ələ aldı Mehr iti qələmi,
O zamandan ki qaralı bürümüşdü aləmi.

Bir xəlvətdə qapıları bağladı öz üzüne,
Diqqət verdi yazacağı məktubda hər sözüne.

İstedi, o xəstə üçün tapsın elə sözləri,
Bu cavabdan fərəhlənsin əzab çəkmiş Müştəri.

Qələm gözəl nazənindir başında bir gövhər tac,
Xətt salmaqla, könülləri ovlamaqdan alır bac.

Ənber iyi bir nigardır, zülfü ipək eşməsi,
Şirin dili lezzətlidir, sanki şərbət çeşməsi.

Şəker dadı verir onun qənd qamışı kimi, bil,
Qarşısında qəndin özü həmişə olur xəcil.

Elə mahir bir katibdir, səlisdir xoş bəyanı
Ki, hər kesi heyran qoyar onun şirin zəbanı.

O gəzibdir Hindistanı, çatibdir Çin həddinə,
Qədəm atıb yavaş-yavaş Şərqiñ hər bir səmtinə.

Onun kimi heç bir şeyin başı belə qırxılmaz,
Zülfü düşüb ayağına, olub eldə sərefraz.

O gözəldir, xoşcəmlli, növrəste bir cəvandır,
Başda eşqi, canda dərdi, gözü bəzən giryandır.

Xülasə, Mehr qəlemini alıb yazdı naməni,
Sözü belə başlandı: “— Ey sevindirən düşməni,

Dostdan, ancaq ürək dərdi eşidən, ey aşina,
Kəsdin dostluq əlaqəsin düşmənin fitvasila.

Sen qəlbimdə bir can kimi məskən saldın, ələlbət,
Canü dildən sənə səlam göndərirəm, qəbul et!

Çətin keçir günüm, ayım, məni əziz bu hicran,
Sədaqətin heddi olmaz, sonsuzdur bu eşq inan!

Derd əlindən xəstə canım edir daim ahü zar,
Əldən salıb məni bu qəm, bu əzablı intizar.

Saçım kimi qıvrımdır bu iliklərim, bilesən,
İncəlmişəm belə ağır, dözülməz dərd əlindən.

Hərərətdən dodaqlarım almışdır qan rəngini,
Sonsuzdur qəlb döyüntüsü, yox ruhumun təmkini.

Ürək, sanki qubar almış belə tutqun həvadan,
Bu ayrılıq ateşilə, ezip dostum, yanır can.

Gecələrim uzun olur gözəllərin saçılık,
Qəmlər hücum edir daim, səbri qarət edərək.

Ağzım şirin dadırdısa səninlə mən olan vəqt,
Acılıqdan indi məni edir daim narahat.

Gözlərimin nuru getmiş, görmürəm bu əlemi,
Çünki yoxdur qəm evində dərdli könül həmdəmi.

Düşündükcə sənin gözəl qəmetini çəkdim ah,
Qaşlarımun qırışıqlığı açılmayırla, ol agah!

Əlim gəlmir bir iş görəm, el çəkməyir kəder, qəm,
Elə bil ki, divar üstde çəkilmiş bir nəqşəyəm.

Süsən kimi dilim varsa, dinməyə yox qüdrətim,
Nərgiz kimi gözüm varsa, görməyə yox qüvvətim.

Məndən uzaq düşüb indi ezip dostum, həbibim,
Üreyimə tikən soxur hər gün qəddar rəqibim.

Qüssə, kədər doldurmuşdur ağzıma ağu zəher,
Necə deyim, ətrafımı bürümüşlər düşmənlər.

Tapşırdım səni həqqə, qoysun yarana məlhəm,
Onun hökmü, təsirilə dolanır iki əlem.

Cərxi-felək dövran edir, mütidir ona hər an –
İşter ali, işter adı rütbədəki hər insan.

İşimizdə düyün varsa, mən ümidsiz deyiləm,
İstəmirem, hər alçağın qarşısında eyiləm.

Gecə əger başdan-başa qəm-kəderlə dolsa da,
Sübh açılar, qaranlıqlar yox olar bu dünyada.

Sözüm çoxdur, lakin qələm bundan artıq yazmadı,
Bundan artıq ne söz desəm, azalar sözün dadi”.

Mətləindən məqtəinə çatan zaman sözləri,
Möhürləyib bağladı ki, açsın, ancaq Müşteri.

İstədi ki, məxfi qalsın aralıqda bu əsrar,
Tez göndərdi ki, can dostu çəkməsin çox intizar.

Səhər Gunes mənzilindən baş çıxaran zamanda,
Mehr öz fərəh məktubunu yenə ələ alanda,

Sanki doğdu parlaq ilduz bir səadət bürcündən,
Müşterini bu xoş name edəcəkdi xeyli şən.

Öz bürcündən Bədr çıxıb gəldi ustad yanına,
Fərəh, şadlıq, xoş hissiyyat yayılmışdı canına.

Görən kimi Bədri ustad durdu, etdi nevazış,
Dedi: “— Gel heç utanma sən, nədir, söyle fermayış?”

Onu görüb, Mehrin üzü açıldı bir gül kimi,
Sanki geldi hüzuruna derdlerinin hekimi.

Dodaqaltı gülümsündü, ona qaş-göz oynatdı,
Gizli sırlar keşf edərək, sanki murada çatdı.

Qemzələrlə, ramzələrlə, işareyla bir zaman
Sessiz, sözsüz damşdlar bir an belə durmadan.

Belə gizli him-cimləri görən zamanda Behram,
Başa düşdü, ne isə var, boş deyil bunca qiyam.

Daş içində necə odu gizli saxlar təbiət,
Behramın da dar qəlbində gizlənmişdi xəyanət.

Sırkə kimi öz qabında qaynayırdı o xunxar,
Bilmeyirdi, necə olsun gizli sirdən xəbərdar.

Mehr fürsət axtarırdı, isteyirdi birtəhər,
Məktubunu versin Bədrə, tutmasın kimse xəber.

Bəhram çıxcaq bir an çölə, otaq xəlvət qalandı
Məktubunu qasıdə o təhvıl verdi bir anda.

Mehrdən Bədr alan kimi, məktubunu oldu şən,
Şadlanaraq qələm kimi öpdü onun əlindən.

Göyərçintəq qanad açıb uçdu, açdı gözünü,
Müşterinin bürcünə Bədr tez çatdırı özünü.

Gördü dostu qəm evində oturmuşdur nigaran,
Yusifindən xəber gözlər, sanki Yequbi-Kənan.

Hiss edincə dost yanından əsen xəfif nəsimi,
Sanki ruhu təzələndi, sıçradı bir quş kimi.

Görünçə o müştuluqla gələn Bədri uzaqdan
Gözlərinin nuru artdı, bədəninə gəldi can.

Sevincindən az qaldı ki, bihuş olsun Müşteri,
Onu valeh etdi Mehrin ince, zərif xətləri.

O etirli xətti görcək beynində çıraq yandı,
Qəlem kimi sevincindən başı üstdə firlandı.

Kelmelerin hərflərini öpdü onun gözleri,
Mənasından mədhus oldu oxuduqca Müşteri.

Hər sətirdə görünürdü, sanki Mehrin çöhrəsi,
Həzin-həzin qulağına gelirdi Mehrin səsi.

Elə bil ki, hər kəlmədən saçılırdı bir şúa,
Qaranlıqda qalan cana səpilirdi nur, ziya.

Mənasından yayılırdı ürəyinə təselli,
Sanki gecə Güneş doğur, nur edirdi təcəlli.

O ruh verən yazıları oxudu təkrar-təkrar,
Sanki qışın ortasında güldü üzə xoş bahar.

Gah məktubu bir tac kimi başı üstdə asırdı,
Gah da onu ürək kimi öz bağına basırdı.

Gah qoluna bağlayırdı tilsimtək məktubu,
Gah Qurantək ələ alıb deyirdi, sehrdir bu.

Oxuduqca ne yorulur, ne lezzətdən doyurdu,
Gahi onu başa qoyur, gah ona baş qoyurdu.

O, tumarın üzərinə tökdü sonsuz göz yaşı,
Başı üstdə herləndikcə herlənirdi öz başı.

Hər söz onun ürəyinə həkk oldu bir can kimi,
Hər bir məna dolanırdı damarında qan kimi.

Bir yanğında gizlədirdi o bir başqa yanğını,
Günlər keçir, gözləyirdi dostla görüş çağını.

Gün keçdikcə şölələnir vücudunda hərarət,
Ürək odu varlığını bürdü, en nəhayət.

MÜŞTƏRİNİN MEHRİN FƏRAQINDA GECƏ NALƏSİ

Fəzl əhlinin günü kimi tutqun olan bir gecə,
Ulduzların işqları sönüb solan bir gecə.

Güneş batıb üfüqdə bir ləngər salan zamanda,
Zülmet işiq menbeyini pərdeleyen bir anda,

Dünya nazlı gözəl kimi tutmuşdu qara niqab,
Güneşin bu matemine bir əklildi Mahitab.

Səyyarlar əyləşmişdi bu matemde səfəsəf,
Qəm, kəderin pərdesinə bürünmüdü hər təref.

Ulduzların ayağına, sanki tikan batmışdı,
Qütb kimi hərəkətsiz bir nöqtədə yatmışdı.

Nadanların qəlb kimi zülmet tutub alemi,
Duman, tüstü xatırladır dəhşəlli cəhənnəmi.

Sanki Güneş dibi derin bir quyuya batmışdır
Felek Ayın çovganını sindiraraq atmışdır.

Müştərisə qanıqara oturmuş bir guşədə,
Nəyə baxsa heyran qalıb, gəlirdi hey vəhşətə.

Hicran qəmi od vururdu varlığına durmadan,
Üz tutaraq gecəyə o deyirdi gözü giryan:

“Ey gecə, sən qurtar məni bu zülmətin əlindən,
Yox ol, mənə işiq gəlsin, azad nefəs alım mən.

Istemirəm səni, mənə can da olsan, rədd ol get,
Məni bu dərd, bu iztirab, bu hicrandan xilas et!

Ancaq yaxşı bilirəm ki, nalem sənə yetişməz,
Sənə belə yüz töhmət də vursam, halın dəyişməz.

Arpa qədər azalmaz bu qəlbsizci vəziyyət,
Hindli üzü qaralıqdan xeter duymaz heç bir vəqt.

Qədr gecəsi olsan bele, istəmirəm səni mən,
Yalvarıram Allaha ki, çəkilesən önumden.

Heyat suyu varsa bele əl çatmayan zülmətdə,
Qoy qaranlıq ölüb getsin birdəfəlik heyatda.

Mən ki halva ummayıram sənin qara süfrəndən,
Barı, qara tüstün ilə xəfa etmə məni sən.

Bədbəxtlərtək etmə mənim əhvalımı perişan,
Həddən artıq pozma mənim işlərimi durmadan.

Bele tutqun ve boğucu həva olmaz heç yerde,
Görünməmiş bele zülmət Hindistanda, Kişmirdə.

Ah, ey gecə, çöhrəndə var ele müdhiş əlamət,
Sanki bu dəm qopacaqdır yer üzündə qiyamət.

Həddən uzun gece oldun, duracaqsan nə qəder,
Olacaqmı, bir də gülsün üzümüzə xoş sehər?!

Yəqin etdim istəmirsen nur çıleyen gündüzü,
Gözlerimiz görəcəkmi bir də parlaq gün üzü?!

Yoxsa sübhün açarının sindirmişlər dişini,
Ya da səma Güneşinin bitirmişlər işini?!"

Bu sözləri deyən zaman Şərq mülkünün sultani,
Hind aymın başın kəsdi, işıqlatdı dünyani.

Görünəndə üfüqlərdə al Güneşin novrağı,
Yerlə yeksan oldu bu dəm zəngilərin bayrağı.

Dedi: “— Sənin xatirini eziyilərəm canımtək,
Ey vəfəli dost, əlimdən tutub, mənə et kömək!

Vəziyyetim çox xarabdır, dolaşmışdır işlərim,
Rəhm eyləsən, ümidi var azalar derdim, qəmim.

Sənin lütfün sayesində nəfəs alır bu canım,
Rəva bilme, öz qəlbimin atəşilə odlanım.

Sən Bedrsən, yaxşı düşün, bir tədbir tök mənə sen,
Xilas olum, bəlkə, məni əzən bu dərd əlindən.

Bax, gör neçə yavaş-yavaş pozulur hey əhvalim,
De, nə qəder üzüqara bəxtim ilə mən qalı?!

Rəhm eyle, bir namə yazım, apar, onu Mehrə ver,
Cavab getir, söylə, hicran Müştərini məhv edir”.

Bədr dedi: “— Mənim ağam, eşit sadıq bəndəni,
Səbr eyləyib döz, görməyim belə qəmli mən seni.

Əgər sənin əlindən bir iş gəlmirsə, döz, barı,
Səbr et, belə təmkin ilə qorù əhdி, ilqarı.

Bu işdə ki sənin adın çəkilir hər zamanda,
Qorxu vardır, əldən gedə, məhv ola baş da, can da.

Sən yatmışan, unutma ki, düşmən pusqu qurubdur,
Canına qəsd etmek üçün əldə qılınc durubdur.

Yəqin bil ki, o ananı ağlar qoyar, nəhayət,
Kuzə daim bulaq üstdən evə dönməz səlamət.

Tələsmə ki, sənin, mənim cari olsun qanımız,
Çalışma ki, təhlükəyə düşsün əziz canımız.

Əldə etmek istədiyin bu məqsəd ki sendə var,
Bir nəticə verməyəcək, mən görürəm aşikar.

MÜŞTƏRİNİN MƏKTUB APARMASI ÜÇÜN BƏDRƏ YALVARMASI

Ürəyinin ateşilə yanın zaman Müştəri,
Ürək dostu Bədr qapını açıb girdi içəri.

Onu görcək tez Müştəri qalxbur durdu yerindən,
Qucaqlayıb öpdü onun yanağından, əlindən.

Həvəng içrə nə döyürsən quru-quru həvanı,
Kirpiyinlə nə yiğirsan xərmənlərdən samanı?!

Bir menzilə girən zaman əvvəlcədən düşün sen,
Hansı yolla çıxacaqsan, lazım gelsə, o yerdən.

Her ağıllı yaxşı görse öz işinin sonunu,
Düşmenlərin hiylələri yaxalamaz, bil, onu”.

Bu sözleri eşidəndə Bədrdən o natəvan,
Bir gözəlin zülfü kimi oldu halı pərişan.

Üreyinin atəşindən beyni tügyan cılədi,
Qəmdən canı qırırlaraq ona belə söylədi:

“— Bu sevdadan bir şey hasil olmayıacaq, deyirsən,
Nahaq yere, kəderlənib bu qədər qəm yeyirsən.

Əger mənim əhvalımı dərk etsəydin tük qədər,
Əger ağlın bu sevdanı hiss etsəydi, müxtəsər.

Sən o zaman anlayardın düşdüyüm bu bed günü,
Can teline vurulardı açılmaz qəm düyüni.

Bu mətləbin bağlanıbdır elə paslı zəncirə,
Ona yaxın durmaq belə müşkül gəlir nəzəre.

Üreyini bu zəncirə bağladığı üçün sən
Məsələ də müşkül oldu, tədbir çıxdı əlindən.

Sənəsə məni qorxudursan, gecdir daha, gel inan,
Mən bu yolda qurban verəm başımı heç qorxmadan.

Mən o zaman başı qurban verdim dostun yolunda
Ki, sidq ilə peyman qıldı, başladı bu macəra.

Sən olmuşsan her bir işdə mənim əsil sirdəşim,
Neçin məndən dönderirsen üzünü, de, yoldaşım?

Qaçırlırsan boynunu sən inayətdən sərasər,
İstəmirsən ki, açılsın işimdəki düyüler.

Qoy mənimtək heç kim nalan olmasın bu dünyada,
Qara günler həyatımı döndərdi bir zülmata.

Başdan-başa bürümüşdür qovğa mənim beynimi,
Bir an bele rahat qoymur sevda mənim zehnimi.

Can dostumun ayağına sədaqətle baş qoydum,
Qalxıb yena qarşısında vəfali bir qul oldum”.

Bədr görəndə Müştərinin əhvalını pərişan,
Mehribanlıq, ülfət ilə dile geldi nagəhan.

Dedi: “— Əger ciynam üstdə olsa mənim yüz başım,
Hamısı qay sənə qurban olsun, əziz qardaşım!

Əmin ol ki, bu yolda mən keçdim bütün canımdan,
Mən də oldum sənin kimi halı bərbad, pərişan.

Nə qədər bu canım sağdır, nə qədər ki varam mən,
Heç bir zaman çıxmaram, bil, sənin heç bir emrindən.

Fikirləşib yaxşı sözər tapmalısan bu gece,
Qoy söyləyim, bu məktubu yazmalısan sən necə.

Elə məktub hazırla ki, versin ənber etiri,
Təsir etsin incə, həzin məzmunla hər sətiri.

Bir-birile qarışdır sən ağ kafuru müşkələ,
Oxuyanı sən onların etirilə mest cyle!

Ver aparıb təqdim edim ürək dostun Mehre mən,
Bəlkə, onun üreyinə təsir etsin bu namən”.

Bu sözleri eşidəndə öz dostundan Müştəri,
Sevincindən baş əyərek öpdü o xoşmenzəri.

Bədrin belə vədəsindən cuşa gəldi durmadan,
Ənber iyi qələm tapdı, qəlbə oldu şadiman.

Bir guşəyə çekilərək axtardı ince sözler,
Çalışırı hər sözünün dadı olsun bal, şeker.

Gah sədaqət fəzasında qanad çalıb uçurdu,
Gah xəyalə dalıb bir an, hərəketsiz dururdu,

Sonra birdən o həveslə işlədirdi qələmi,
Sanki qəlbə bir anlığa unudurdu əlemi.

Dizi üstə baş qoyaraq yazırı yorulmadan,
Bəlkə, dostun ürəyinə körpü sala mehriban.

Öz bəxtindən, ehvalından verirdi dosta xəber,
Yazırı ki, nə dəhşətə əzir onu qəm, kədər:

“Yad etdikcə cəmalını canım tapır metanət,
Varlığımı dayaq olur, ruhlandırır o qamət.

Vüsalının ümidiə nəfəs alır həyatım,
Sənin fikrү xəyalındır mənim qolum, qanadım.

Sənin şövqün ürəyimi ele alır hər zaman,
Ayağının torpağıdır şöhrətimi ucaldan.

Əgər sənin həsrətini şərh eyləmək istəsem,
Ya da hicran əzabını aydın demək istəsem,

Dil lazımdır, deye bilsin bu möhnəti mükəmməl,
Qələm lazı, bu ehvalı yaza bilsin müfəssəl.

Lakin onlar aciz qaldı buna əncam versinlər,
Hər ikisi söze əməl etmədi, müxtəsər.

Xəcaletdən dil utandı, daha da al rəng aldı,
Qəleminse gücsüzlükden rəngi daha qaraldı.

And olsun o sədef kimi ağızına, dodağına,
Qızılıgüldən rəng alan o dilnevaz yanağına,

Şəker yeyən dişlərinin şerbətinə and olsun,
Yeddi üzvün yeddi qüdsi ayətinə and olsun.

Can mülküñü fəth eyleyen üzüyün qüdretinə,
Cəzb eyleyen gülüşünүn şirin məlahətinə,

Bir cüt hilal qaşlarının bəxş etdiyi bayrama,
And verirəm cəmalına, bəlağətli kəlama,

Sərv kimi şux görünən o misilsiz qamətə,
Bu andımın mənasına, ondakı saf niyyətə.

Fəleklerə yüksələn bu sonsuz ahü nağmə,
Göz yaşımın səli içrə qərq olan bu alemə.

Deyanətli məhəbbətə, möhkəm əhdü peymana,
Güneş kimi hərəətli, qəlbimdəki imana.

Lütf edərək görüşünə ümidi mi qırma sən,
Əsirgəmə vüsalını bu səmimi bəndədən!

Nə olar, sən bu yorulmuş dostunu bir yad eyla!
Ya bir xəber göndərərək ürəyini şad eyla!

Mən istərəm, sənin qəlbin rahat olsun hər zaman,
Bundar artıq istəyim yox sənin üçün Allahdan.

Mənim isə halim yaman pisdir, əldən gedirəm,
Çox çekməz ki, bu dərd ilə cana vida edərəm.

Əhvalıma Güneş kimi nəzər salsañ bir qədər,
Cana gəlləm, yoxsa məndən tapmazsan heç bir əsər.

Birçə sözə yad eyləsən məni sən, ey hökmədar,
Biter mənim ürəyimi əzen ağır intizar”.

Müşterinin qələmi bu sözler ilə ağladı,
Qəlem kimi öz fikrinin kəmərini bağladı.

Bitirdi o kədər dolu cansıxıcı naməni,
Öpüb dərdli məktubunu, gözüyaşlı xəməni.

Bedr verib dedi: “— Apar, külekdən tez Mehrə ver,
Gözləyirəm cavabını, yubanmadan tez gətir!”

BƏDRİN MEHRƏ MƏKTUB APARIB RİSVA OLMALARI

Bedr Mehrin dərs aldığı evə getdi durmadan,
Qələbi qorxu içindəydi, hali isə pərişan.

Müşterinin məktubunu titrək əldə tuturdu,
Müəllimin xidmətinə gəlib, sakit oturdu.

Ətəyinin altına o qoydu gizli məktubu,
Fürsət tapıb, ta ehmalca yetirə Mehrə onu.

Bedr bu dəm oturmuşdu Mehr ilə lap müqabil,
İstəyirdi, bir səbəblə mətləbə olsun nail.

Pusqu qurub izleyirdi onları xain Behram,
Tora salmaq isteyirdi Bədri nəməkbəheram.

Ordan-burdan söz açaraq danışındı, gülürdü,
Ancaq xain ürəyini qəm oxları dəlirdi.

Görən zaman Mehri, Bədri üzleri şən, kefi saz
Dişlerini qicidirdi onlara bu yaramaz.

Bu arada su istədi Mehr, durdu Bedr həmən,
Su getirsin, haman dəmdə məktub düşdü ətəkdən.

Bəhram isə bir quş kimi uçub, tez qapdı onu,
Yubanmadan çölo çıxdı, bilsin, nedir məzmunu.

Çekilib bir xəlvət yere açdı, dərhal oxudu,
Rəqibini məhv etməkçin bu məktub bir ox idi.

Oxuduqca fərəhləndi, xain qələbi oldu şad:
“Bu xətt ilə, — dedi, — canım kəderden oldu azad.

Bu xətt ilə, bu məktubla elə kələk qurum mən,
Qabağında diz çökərək yalvarsın indi düşmən.

Qələm kimi mürekkeblə qaraldaram üzünü,
Puç edərəm mənə qarşı rəqibin hər sözünü.

Sille vurram bu xətt ilə üzlərinə rəqibin,
Bundan sonra rahat nəfəs alacağam mən, yeqin.

Bu xətt kimi mən qarşıq sallam bütün işləri,
Qələm kimi qaraüzlü olar, şəksiz, Müşteri.

Bu xətt ilə rəqibimdən mən intiqam alaram,
Bu xətt ilə zəncirleyib, onu bəndə salaram.

Öz əlilə indi gəlib, özü düşdü kəməndə,
Cəzasına çatdırmaqçın artıq sübut var məndə.

Bu xətt ilə mən boğaza gətirərəm canını,
Bu xətt ilə, tökdürərəm yere qızıl qanını.

Mənə qarşı daha bir şey gələ bilməz elindən,
Bundan sonra bata bilməz mənə daha bir düşmən.

Belə sübut olan yerdə bütün sözlər boş olar,
Bu xətt ilə şübhəsiz ki, mənim halim xoş olar.

Mühakimə lazımlı gəlsə, acığımı tökərəm,
Musa kimi düşmənimin mən bağırını sökərəm.

Yeqinimdir, başı gedər bu namənin yolunda,
Varlığını məhv edər bu həngamənin yolunda.

Bu tūnardan xəber tutsa əger böyük hökmdar,
Bir əmrlə eyləyər o, yeqin, Müşterini xaksar...

Gözüm yoxdur, görəm Mehri, Müşterini bir an da,
Her ikisi yox olaydı, kaş ki, eyni zamanda.

Bu xətt ilə men onları salacağam hörmətdən,
İnanmiram, qurtaların canlarını afətdən”.

Bədr gördü məktub itib, lap itirdi özünü,
Sanki ecəl göstərmışdı ona müdhiş üzünü.

Dünya onun gözlerində döndü qatı zülmata,
Bir odlu ah çəkib o dəm, başladı dad-fəryada.

Mehr Bədri görən kimi belə halı pərişan,
Dedi: “— Nə var, niyə etdin gözlənmədən dad-aman?!”

Bədr açıb ehvalatı bir-bir dedi, nə ki var,
Mehr'in halı pozularaq o da etdi ahü zar.

Dedi: “— Yaman güne qaldıq, səhərimiz oldu şam,
Şübhəsiz ki, bu məktubu çatdırır şaha Bəhram.

O hiyləger bu məktubla bizi dərdə salacaq,
Bizi üzü qara edib, öz hayfini alacaq.

Nə etmeli, başımıza nə geləcək görəsən,
Bu yazımı silah kimi işlədəcək bu düşmən.

Əger məktub səsə düşsə, olsa bu sərr aşikar,
Qəlem kimi başımızı kəsər yeqin hökmdar.

Yaxşı olar, siz gedəsiz bu ölkədən qurbətə,
Bu yol ilə son qoyasız gözlənilən zillətə.

Şaha əger gösterərsə bu məktubu o alçaq,
Haman demdə yüz min fitnə, belə, tufan qopacaq.

Bu məktubla inciyecək ruhumuz bil çox yaman,
Sanki qara buludlarla örtülmüşdür asiman”.

Bu sözleri eşidəndə Mehrdən Bedr çekdi ah,
Bilməyirdi nə yol ilə yuyulacaq bu günah.

Köksü dolu dərdlə gəldi Müşterinin yanına,
Sanki zəhər tökülmüşdü bu dəm şirin canına.

Onu ağlar görən kimi, Müşteri də pozuldu,
Bir şad xəber gözləyirken ürəyinə qəm doldu.

Dedi: “— Söylə, nə üz vermiş, bu nə haldir, nə qəmdir,
Niyə belə gözün yaşı, halın belə bərhəmdir?!”

Dedi: “— Məktub Bəhramdadır, felakətdir, bunu bil,
Neşər kimi işlədəcək bu məktubu o rəzil.

Bu məktubdan her sırrımız əyan oldu, bir düşün,
Bu xətt bizim işimizi dolaşdırıcı büsbütün.

Bu məktubun yüz möhnətə salar bizi aşikar,
Ömrümüzün dəftərini selə atdı ruzigar.

Qətlimizə indi bizim bircə addım qalmışdır,
Bu xətt bizi gözlənmədən yaman günü salmışdır...

Belə sübut keçirmişsə elinə xain düşmən,
Mütləq gerek yubanmadan qeyb olasan nəzərdən”.

Cavab verdi dostu Bədər Müşteri çox təmkinlə:
“Qorxma sən bu boş sözlərdən, məni gel yaxşı dinlə!

İlkin torpaq xəmirdən yaradılan zaman, biz,
Taleyə nə yazılmışsa, olacaqdır, şübhəsiz.

Əger Tanrı qan yazmışsa, ola bilməz o batıl,
Bu yazımı poza bilməz heç bir qüvvə, yeqin bil!

Mənə xoşdur nə başıma gəlse iki aləmdə,
Lazım deyil, həyatımı keçirəm indi qəmdə.

Kaş ki elə bu gün gəlib çata amansız əcəl,
Qorxutmayır məni əsla qarşıma çıxan engel.

Bəlkə də, bu məktub bizə yeni həyat verəcək,
Bəlkə, belə dərdü qəmdən bizə nicat verəcək?!"

BƏHRAMIN MÜŞTƏRİNİN MƏKTUBUNU ŞAPURA GÖSTƏRMƏSİ

Zülmət gecə katibinin qara xətti pozuldu,
Ağ gündüzün lövhəsində bezəkli bir nəqş oldu.

Hökmdarı işdən agah etmək üçün sübh erken,
Bəhrəm, şahın sarayına getdi, qara qəlbini şən.

Qəddar, Şapur sarayının torpağını öpərək
Qapısından daxil oldu xəyalında min kəlek.

Biganədən xali görüb strafi o bihəya,
Ali təxrin qarşısına gəldi quduz əjdəha,

Tezim edib dedi: “– Şahim edərsə lütfü kərəm,
Çox mühüm bir məsələdən onu agah edərəm”.

Şah söylədi: “Arxayın ol, yaxına gəl, qorxmadan,
Bir-bir danış, tələsmədən, nə bilirsən, qıl bəyan!”

Nacins Bəhrəm əhvalatı açıb dedi müfəssəl,
Şişirdərək dedi, Mehrin başında var nə engel.

Sonra verdi Müştərinin məktubunu o bədxah,
Qəzəbləndi o məktubu görən kimi Şapur şah.

Oxuduqca cuşa geldi, hirsı deşdi qəlbini,
Alovlandı vücuğunda get-gedə artan kini.

Qezəb onun gözlerinə pərdə çəkdi, bağladı,
Sanki dəniz qasırğadan cuşa gəlib çağladı.

Od üstüne od qalandı, içi yandı Şapurun,
Sanki bütün ilikləri alovlandı Şapurun.

Hiddətindən nərə çekib fərman verdi hökmüdar,
Gətirilsin hüzuruna o sərsəri cəvanlar.

Saraydakı məmurlar tez yüyürrək getdilər,
Çəkə-çəkə Müştərini, Bədri tutub getdilər.

Dəstə gültək qolu bağlı, getirdilər saraya,
Rişələri qan içinde, duz töküldü yaraya.

Döyülməkden görünmürdü üzləri qan içinde,
Ürekleri qovrulurdu gizli həycan içinde.

Şübhəsiz ki, ümid yoxdu yaşamağa bir daha,
Ömür qurban gedəcəkdi olmayan bir günaha.

Lakin öndə təkəbbürlə durmuş idi Müştəri,
Qorxutmurdu onu şahın nə dari, nə xənceri.

Başdan-başa qan içinde olsa da bütün canı,
Gülürdü, çün sevindirmək istemirdi düşmanı.

Dost yolunda fədakarlıq badəsile serxoşdu,
Öz canını qurban deye əllerində tutmuşdu.

Dostdan başqa xəyalında başqa bir kəs yox idi,
Qulağında dəst səsindən başqa bir səs yox idi.

Dost eşqilə sərməst idi varlığıyla Müştəri,
Sanki su və od içinde qalmış idi peykəri.

İstemirdi göz yaşını görsün o rəzil düşmen,
Qan içinde parlayırdı üzü acı gülüşdən.

Hər kəs onun sinəsinə, sanki xəncər vururdu,
Hər kəs onun qətli üçün bir cür neqşə qururdu.

Hər kəs onun başqa cürə bitirirdi işini,
Hər kəs ona bir it kimi qicidirdi dışını.

Müştərinin el-ayağı süstləşirdi anbaan,
Ele bil ki, sifətinə çəkilmişdi zəfəran.

Eşq olsun o sədaqətlı dostlara bu dünyada,
Lazım olsa, "uf" demədən canını versin bada.

Hər alçaqdan zərbə alıb yaralansa cigəri,
Hər yaramaz əlindən o alıb içsə zəhəri.

Üzü üstdə sürütdürse onu zalim egyptarı,
Hər nacisin əllərilə parçalansa paltarı,

Hər edəbsiz ağızdan o eşitsə də min yaman,
Rəhmsiz bir cəllad onu yarałasa, heç zaman –

Dönməz dosta ilqarından, olar daim vefadar,
Od içine atsalar da, dəyişilməz bu ilqar.

Müştərini hiddət ilə süzdü zalim Şapur şah,
Dodağını çeynəyərək neçə dəfə çəkdi ah.

Feryad etdi: “– Ey yaramaz, ey nanəcib, ey namərd,
Ne qədər mən eyləmişəm sizə hörmət, himayət.

Neçə illik hörmətimin mükafatı bumudur,
Nemətimin şükrü, qədri, etimadı bumudur?”

Deyib atdı ortalığa o məktubu qəzəblə,
Qəlem kimi tüstü çıxdı başından, o əsəblə.

Bağırdı: “– De məqsədini mənə, indi əyan et,
Belə nankor hərəkətin səbəbini bəyan et!

Söylə, nədir bu yazidan sənin esil məqsədin,
Bu rüsvayçı məktubunda nədir esil niyyətin?!”

Şah ne qədər soruşdusa, etdiše hirsə xıtab,
Müştərisə susub durdu, vermedi ona cavab.

Hey baxırdı atılmış bu məktubuna heyretle,
İçin-için göynəyirdi qəlibi dərin hiddətle.

Qiyamətdə günahkar da öz işinə mat qalar,
Elecə de, mat qalmışdı Müştəri biixtiyar.

Nə inkarın yeri vardı, ne iqrara cəsəret,
Aydın olan bir əməldə yersiz bəhsə, ne hacət?!

Vəziyyəti belə görüb şah dəhşətlə bağırdı,
Xadimlərdən birisini öz yanına çağırdı.

Ona dedi: “– Get cəlladı çağır gəlsin bura sən,
Nankorların başı gərək tez ayrıla bədəndən!”

O cəld çıxıb şah əmrini tez yerinə yetirdi,
Çox çəkmədi ki, cəlladı hüzuruna gətirdi.

O daşqəlbli, poladcanlı cəllad gəldi dayandı,
Canavardan daha müdhiş rəhmsiz can alındı.

Özü kobud, qaşqabağı yernən gedən, acıdıl,
Bəd qılıqlı, çirkin xislet, bədxah idi o rəzil.

Axı hicran badəsitək öldürүү zəherdi,
Qiyafləsi, davranışlı ölümündən də betərdi.

Əlindeki qılınc daha itiydi öz dilindən,
Qan tökməyə öyrənmişdi o rəhmsiz Əhrimən.

ŞAPURUN QƏZƏBLƏNİB MÜŞTƏRİ VƏ BƏDRİN QƏTLİNƏ ƏMR VERMƏSİ

Şah cellada əmr verdi, yubanmasın bir an da,
Cəvanları öldürsün, ta iğret olsun cahanda.

Cellad yere fərş döşədi, üstünə də səpdi qum,
Qum üstündə qanlarına qərq olsun iki məsum.

Məsumları ortalığa çekdi ölüm xadimi,
Başlarını kəsmək üçün dimdik durdu şam kimi.

Əvvəlcə, o ateş saçan gözlərini bağladı,
Sonra eyib bellərini dizi üstdə saxladı.

Vidalaşıb, öpüşdüler son dəfəlik cəvanlar,
Baş əyidilər bir-birinə iki məsum “günahkar”.

Her birisi dedi: “– Əvvəl, mənim başım kəsilsin,
Dostu ölmüş görmək mənə çox çətindir, çox çətin!”

Məhəbbətə sadiq olan xariqələr etmişdir,
Çox cəvanmərd dəst yolunda belə qurban getmişdir.

Həqiqi dost öz dostunu darda görən zamanda
Min başı da olsa, ona fəda edər bir anda.

Kim dostluğun mənasını dərk edərse dərindən,
Dost canını qurtarmaqçın el çeker öz sərindən.

Müdriklərin meclisində oturan hər mötəber,
Dostun həli xoş olmaqçın şamtək yanılıb nur verər.

Hökmdarın hüzurunda nə qədər adam vardi,
Bu uğursuz mənzərədən gözləri tez yaşırdı.

Bu bele bir gecəydi ki, boylu idi matəmə,
Sanki cahan bürünmüdü başdan-başa derd-qəmə.

Elə bil ki, bu dəhşətə baxırdı Ay eşkbar,
Göz yaşına benzeyirdi, sanki bütün ulduzlar.

Tutmuşdular hər ikisi ölüm ilə elbəəl,
Qılinc çekib durmuş idi başları üstdə ecəl.

İki cəvan bu halətlə nə danışır, nə dinir,
Cəllad isə yanlarında durmuş əmre müntəzir.

Cəllad şaha üz tutaraq dedi: “– Böyük hökmədar,
Gerek indi düşünülsün diqqət ilə bu qərar.

Her dirini öldürmək çox asan işdir daima,
Ölenisə diriltmək heç mümkün olmaz bir daha”.

Şah qəzeblə dedi: “– Cəld ol, əl saxlama daha sən,
Dünya üzün temizlə bu nankor iki sərsemdən”.

Cellad gəldi yaxına ki, əməl etsin fərmana,
Qılincını hiddət ilə gətirdi o cövlana.

İstədi ki, bir zərb ilə töksün yerə qızıl qan,
Tez yerindən qalxdı o dəm sərvqədli bir cəvan.

BƏHZADIN MÜŞTƏRİ VƏ BƏDRİN BAĞIŞLANMASINI İSTƏMƏSİ

Bəhzad idi onun adı, üzü Aydan gözəldi,
Şahın bacıoğlu və damadıydı. Tez gəldi.

Yeri öpüb dedi: “– Şahim, azca qulaq as mənə,
Yeddi ölkə hökmərini müti olmuşdur sənə.

Kəməndinlə qalib gəldin düşmənlərə hər zaman,
Səməndinin nallarını sırga etmiş asiman.

Allah səni yaratmışdır lütfü, rəhmət timsalı,
Fəzilətlə tapmışan bu əzəməti, cələli.

Əger bizim həddən artıq nöqsanımız olsa da,
Senin lütfü mərhəmətin daha çoxdur dünyada.

Hər kes hiddət təsirilə fəman versə, səhv edər,
Etdiyindən sonra peşman olsa, ondan nə səmər?!

Vücudunun üzvləri bir-bir olarsa tarac,
Düşmənlərə fürsət düşər, əldən gedər təxtü tac.

Rüsxət versen, ərz edərəm, sadıq qultek, hökmüdar,
Lütf eyləsen bəndənizin sizə neçə sözü var.

Şahi-cahan razı olub, tökməz isə bu qanı,
Hansi fitnə-fəsad, üşyan bürüyəcək dünyani?!

Varlığıyla, yoxluğuya bunların nə fərqi var?!

Faydasıyla zərəri də birdir, məncə, hökmüdar!

Əger işdə salım ağlın eksinə olsa nöqsan,
Zalim nəfsin həvasile verilərsə bir fəman,

Bundan size həmişəlik gələcəkdir tənələr,
Ömür boyu olacaqsan bu iş üçün mükəddər.

Yalvarıram, and verirəm şahlığının adına,
Lütfün çatsın bu zəvallı gənclərin dadına.

Merhəmət et, kərəm göstər, keç onların qanından,
Azad elə sən onları, mən də olum şadiman.

İcazə ver, mən onları sürgün edim gizlicə,
Ölkəmizi törk etsinlər sos-səmirsiz bu gecə”.

Papağını çıxararaq Bəhzad şaha baş əydi,
Ayağını öpmək üçün qarşısında əyildi.

Şah qaldırıb papağını, qoydu onun başına,
Çünki Bəhzad çox gelirdi Şapur şahın xoşuna.

Dedi: “— Senin rədd etmirem xahişini, sözünü,
Elə et ki, mən görməyim nankorların üzünü.

Çünki mənə çox əzizsən, hörmətin var yanında,
Damadımsan, qanından pay vardır mənim qanımda”.

Bəhzad dedi: “— Əmin ol, ey mərhəmətli hökmədar,
Dərhal icra olunacaq verdiyiniz bu qərar.

Bele təyin oldu qərar, tökülməsin qanları,
Ancaq bele qurtarmayırlı işgəncədən canları”.

Şah Bəhzadın xahişini eşidəntək yumşaldı,
Fəmanından əl çəkerək mülayim bir tövr aldı.

Razi oldu müqəssirlər tapşırılsın Bəhzada,
O qaytardı Müşərini, Bədri yenə həyata.

Gözlərindən axan qanı o gülaba döndərdi,
Qulamılı tez onları evlərinə göndərdi.

ŞAPURUN MEHRİ ÇAĞIRIB HƏBS ETMƏSİ

Şah çağırıb xadimini hirs ilə verdi fəman,
Dedi: “— Tez get, Mehri gətir hüzuruma durmadan”.

Nesim kimi uçub xadim özün Mehre yetirdi,
Əllerindən tutub, onu tez hüzura götürdü.

Atasının qorxusundan sərv qəddi əsirdi,
Elə bil ki, oğul deyil, ataya bir əsirdi.

Dolaşmışdı bir-birine sünbül kimi saçları,
Təravətdən düşmüş idi, sanki hüsnün gülzarı.

Çatılmışdı qasıları da sonsuz dehşet içinde,
Bütün canı qovrulurdu gizli vəhşet içinde.

Gözlərindən etrafına səpilirdi keder, qəm,
Gül üzünü bürümüşdü, sanki sonsuz bir matəm.

Saralmışdı üzü, gəldi şah önünde dayandı,
Şəmtək onun xidmətində durub, aramla yandı.

Şahın başı qızışmışdı öz qəlbinin oduyla,
Dilə gəlib hırslı dedi: “- Ey yaramaz, bihəya!

Şah atanın şərəfini qorunmadın niyə sən,
Xanədanın niyə saldin izzətini hörmətdən?!

Gözlərini yumdun neçin fayda verən bir işə,
Əfsanəyle, boş şeylərlə məşğul oldun həmişə.

Abırının yollarını bağlamışan üzünə,
Heyanın da pərdəsini atdın çölün düzünə.

Ad-sanının qəndilini nə üçün parçaladın,
Şərefsizlik dəftərinə yazıldı təmiz adın.

Alnında heç qalmamışdır şerafətdən bir əsər,
Öz elinlə abrını yuyub atdın sərasər.

Xalq içində rüsva etdin özünü sən nə üçün?
Yerə vurdun leyaqəti, nəcabəti büsbütün”.

Bələ sözlər dedikcə şah qızışırı dəmbədəm,
Sanki indi partladacaq üreyini dərdü qəm.

Cuşa gəlib şimşek kimi qasılarını o çatdı,
Əsəbləri çaxnaşanda qılincina əl atdı.

İstədi ki, bir zərb ilə onu qəbre göndərsin,
Mehrin ömür sabahını şəbistana döndərsin.

Vəziyyəti belə görüb, Bəhzad qalxdı yerindən,
Yenə dedi: “- Aman şahım, əl saxla, nə edirsen?!”

Sonra düşüb ayağına, and verdi bir Allah'a,
Dedi: “- Əziz xanimanı gel batırma günaha!

Deyək, elə Mehr sənin deyil doğma övladın,
Rəvadırmı məhv edəsən bir cəvanın həyatın?

Yaraşarmı sənin kimi ədaletli bir şaha,
Öldürüb bir günahsızı, özü batsın günaha.

Öz ruhunla peyvənd olan bir fidanı məhv etmə,
Yaxşı düşün, səbr et bir az, düzəlməyən səhv etmə!

Öz canının ağacına balta vuran bir nəfər,
Öz əlilə yaratdığı gülüstəni məhv edər.

Öz gözünün işığını qaranlığa çevirən,
Kor qalar bu aləm içərə, düşər qədrü qiymətdən.

Her kim gecə söndürərse yandırıldığı şamını,
Qalar özü zülmət içərə, qaraldar öz qanını.

Ən diqqətlə yazılıan bir tumarda da xəta var,
Hər bir xəta qarşısında böyüklerdə etə var.

Müştərinin qəlet edib yazdığını bir namədən,
Təsirlənib, öz günahsız oğlunu məhv etmə sən.

Əgər günah sənədlərlə sübut olmuş Musaya,
Bələ günah üçün ceza verməzər ki İsaya”.

Şah and içdi hiddət ilə, qəti dedi ürəkden:
“- Bir neçə gün Mehri gərək məhbəs içərə salım mən”.

Şahın belə qətiyyətə and içdiyin görəndə
Behzad susdu, razi oldu, Mehri salsınlar bəndə.

Şah əmr etdi, neçə memur tez ayağa durdular,
Qızıl zəncir gətirərək ayağına vurdular.

Məclis içre kim vardısa böyük, kiçik nifretlə,
Yad etdilər o yaramaz Behramı min lənetlə.

Rehm etmədən günəşzülü Mehri dərhal aldılar,
Apararaq bir qaranlıq, dar məhbəsə saldılar.

BƏHZADIN MÜŞTƏRİ VƏ BƏDRİ YOLA SALARKƏN ONLARA NƏSİHƏT ETMƏSİ

Könül, eşqin hevəsilə canından keç, bacarsan,
Ta ki, eşqin aləmini dərk edəsən çox asan.

Başından keç, ta ki, başın fəleyədək ucalsın,
Bu qapını bağla könlün, başqasına yol salsın.

Bu incini tapmaq üçün baş vur dərin ümməna,
Bu zəhmətə qatlaşmasan, işin düşməz sahmana.

Boş oturub can bəsləmək, nazlanmaqdan nə çıxar?
Eşqin ülvə yollarında cəvanmərdlik, cürət var.

Onun həvəs dəryasında tufan qopan zamanda
Zəher dolu dənizi də aşiq içər bir anda.

Bu dənizin bir qətrəsi torpağa düşsə əger,
Hər tərefdən yüz min dəniz dalgalanıb kükrəyer.

Gör nə demiş nəqşə çəkən, hikmətli qoca ustad,
Günahsız Mehr həbs olunca, saraydan çıxdı Behzad.

Eve geldi, yadından heç çıxmadı Mehrin həli,
Onu rahat buraxmadı cəvanların əhvəli.

Müştərini, Bədrini derhal öz yanına çağırıdı,
Oturdular, düşündüler, vəziyyət çox ağırıldı.

Behzad dedi: “— Əzizlərim, şahın əmri yamandır,
Mən nə desəm, quşaq asın, unutmayın, amandır.

Sizə daha burda qalmaq heç deyildir məsləhət,
Qarşınızda indi durur qurbət, başqa məmləkət.

Şapur şah bir tündxasiyyət, özü də çox qəddardır,
Görüsünüz, fələk qədər rəhmsizdir, xunxardır.

Az qalmışdı, oğlunu da bada verə bigünah,
Belə isə, sizə aman verəmi heç Şapur şah?!

Behram kimi bir rezil də aralıqda var ikən,
Məhbəsən də artıq sıxar sizi, biliniz, vəten.

Düşmən güclü olan zaman qaçmaq da bir hünərdir,
Düşmən ilə qonşu olmaq qəriblikdən betərdir.

Əger mən bu dar ayaqda etməsəydim iştirak,
İndi hamı olmuş idim son dərəcə dərdnak.

Mehr də bu yer üzündə qalmamışdı, şübhəsiz,
Vəziyyəti daha dərin anlayınız indi siz.

Mehri Şapur zəncirleyib saldı möhkəm zindana,
Bir nöqsanı yoxkən düşdü belə ağır böhtana”.

Bu xəberi eşidəndə bir zaman mat qaldılar,
Sanki birdən canlarını yanar oda saldılar.

Susdularsa, bu susmaqla onlar feryad etdilər,
Yana-yana söz demədən ah çəkib dad etdilər.

Ruzigardan, bəd taledən eylədilər şikayət,
Ağlayaraq özlərinə etdilər çox məlamət.

Onların bu nələsindən Bəhzad gəldi riqqətə,
Bir az sonra mehtərini çağırıtdırb xəlvətə.

Ona dedi: “— Tez get, iki yelqanadlı at getir,
Hər cəhətdən ikisi də olsun qəvi, binəzir”.

Mehtər özün tez Bəhzadın tövlesinə yetirdi,
İki misli görünməmiş, dağ kimi at gətirdi.

Bəhzad dedi xeznədara: “— Getir silah, zər, paltar,
Səfər vəqt qoy əziyyət çəkməsinler cəvanlar”.

Xezinədar nə lazımsa getirdi yubanmadan,
Geyinərək hazırlandı yola iki novçəvan.

Bəhzad bir-bir qucaqlayıb üzürxahlıq eyledi,
Vidalaşan zaman yenə məhəbbətlə söylədi:

“Əfv ediniz, etdiklərim olmasa da kifayət,
Bacardığım bunlar oldu, şərh etməyə, nə hacət?! ”

Layiqsiniz bundan artıq nəvazişə, hörmətə,
Rəzil Bəhram hiyət qurub, sizi atdı qurbətə”.

Sonra Bəhzad Müşteriyə üz tutaraq dedi: “— Bil,
Güncəmallı Mehrin hali indi sizdən xoş deyil.

Sizin üçün yol açıqdır, Mehreşə yol bağlıdır,
Şah atası həqarətə onu bənddə saxladır.

Ruzigar kimi dolanın siz mənzil-mənzil dünyamı,
Unudunuz size olan ədalətsiz fərmani.

At çaparaq uzaqlaşın bu bələli ölkədən,
Siz xətadan qurtarınız sakit olum, bəlkə, mən.

Ağliniza getirmeyin daha yurda ricəti,
Özünüze yurd zənn edin olduğunuz qurbanı.

Heç bir zaman ayrılmayın, yol verməyin nifaqa,
Məsləhətdir, yolunuzu salasınız İraqa.

Gecə ikən atınızı İsfahana çapınız,
Orda bir az qalıb, sonra İraqa yol tapınız”.

Müşteri, Bədr baş əyərek “minnetdariq”, — dedilər,
Gələn günün keçən gündən olsun daha münəvvər.

Sonra minib atlarına görüşdülər son dəfə,
Atlarını seyridilər Günəş çıxan tərəfe.

Gözlerində töküldü sarı üzə qanlı yaş,
Könülləri dərdlə dolu, iki dost, iki sirdəş.

Bəhzad özü evvelkindən daha çox olub diltəng,
Minib atı yola saldı onları iki fərsəng.

O yerdəcə “xudahafız”, — deyib uzaq getmədi,
Dostlar gözdən itənədək o yeri tərk etmədi.

MÜŞTERİ VƏ BƏDRİN İRAQA TƏRƏF YOLA DÜŞMƏSİ

Ey asiman, bu haqsızlıq, bu işgəncə, bu kəlek,
Yazıqları incitməkçin nə vəqtədək sürəcək?!

Bir nəferin istəyini ödəməkçün nə qədər,
Ləyaqətli şəxsiyyəti edəcəksən xunciger?!

Qan ağladan ayrılığın xəncərile daima,
Sevenləri eyləyirsən minbir dərdə mübtəla.

Neçin evvel, ürəklərdə yaradırsan məhəbbət,
Hicran zəhri içirdərək ayırırsan, nəhayət?!

Söyle, kimi çatdırımsın vəslə bəla vermədən,
Aşıqlərin əllərini kəsməmisən qəflətən?!

Bələ dedi dünyagörmüş, mərifətli o ustad,
O zaman ki, dostlarını yola saldı mərd Bəhəzad.

Müştərinin göz yaşları yanağını islatdı,
Ürəyində dost həsrəti fikrinə zəhər qatdı.

At çaplılar tər içində neçə təpə aşdalar,
Səhralardan keçə-keçə bəzən yolu çasdılar.

İnsanlardan uzaqlaşıb, çöldə məskən saldılar,
Derd'lərlə, qəmərlə orda tənha qaldılar.

Gah ulduzdan, gah taledən eyledilər şikayət,
Gah etdilər bu işlərdə özlerini mezənmət.

Fikr etdilər ki, onlara, bəlkə, deymiş bəd nəzər,
Yox, səhv etdim, özlərindən baş vermişdir bu zərər.

Xanimandan, dost-aşnadan düşmüsdüller aralı,
Ürək dərdli, bədən xəstə, sinəleri yaralı.

Bir sehrlə tora salmış onları, sanki düşmən,
Xalq içində rüsva edib, yaman salmış nəzərdən.

Müştərisə çox ağladı, çox etdi ahü əfəgan,
Lakin bütün bu nələdən derdə olmadı dərman.

Göz yaşının qətrələri ele pozdu halını,
Ümid atı hərəkətdən düşüb tökdü nalını.

Ürəyində hey coşurdu tükenməyen həyəcan,
Gözlerindən süzülürdü cigerindən axan qan.

Göz yaşları dönməsəydi bu zaman selə əger,
Bütün cam yanacaqdı qəlb odunda sərasər.

Kirpiyilə o peyderpey lölö, yaqut deşirdi.
Sanki qana qərq olaraq öz-özünə deyirdi:

“Gör nə qələt iş gördüm ki, dərdə oldum mübtəla,
Qarşımıza çıxdı bizim bələ dərd, bələ bəla.

Sonsuz olan bu yollarda ağıl heyran qalıbdır,
Tale bizi torpağa, ya qan gölüne salıbdır”.

Üfüqlərə göz dikerek baxan zaman əşkbar,
Elə bildi, fəleyin də göz yaşıdır ulduzlar.

MÜŞTƏRİNİN DÜNYAYA İŞIQ SAÇAN GÜNƏŞƏ XİTAB ETMƏSİ

Gecə bitdi, üfüqlər də qızardı yavaş-yavaş,
Dağın sıvri zirvəsindən al Güneş qaldırdı baş.

Alovlanan tellerini səpdə dünya üzüne,
Sanki tekçə göründü o, Müştərinin gözüne.

Görən kimi o göylərin sultanını Müştəri,
Təzim edib, eyilərək ədəblə öpdü yeri.

Sonra dedi: “- Ey göylərin yeddi iqlim sultani,
Öz nurunla bəzəyirsən minnətsiz bu dünyani.

Ferman verən bir atlısan, qoşunun sitarələr,
Təxtü tac da seninkidir, sənsən yenilməz sərvər.

Bu aramsız yaşılrəngli, tündyerişli erzimiz,
Sənin hökmü fermanınlə gordış edir, şübhəsiz.

Hər bəsirət əhlinin sən gözlerinə çıraqsan,
Yaranışın ruhumun da nuru sənsən hər zaman.

Sən ele bir kimyager sənetkarsan hünerlə,
Doldurmuşsan aləmləri hesabsız simü zərlə.

Kerəminin bulağından pay verdin aləmə sən,
Hökəmün ilə doldu haman cəvahiratla mədən.

Bağışladın üstlərini tikan basmış dağlıara
Al-qırmızı yaqut, zümrüd, firuzə və kehreba.

Parlaq Ay da əbedilik tərk etməzdi zülməti,
Əger səxan salmasayıdı başına nur xəleti.

Mən ki sənə həvadaram, zərrə kimi həvadar,
Kərəm göstər, qoyma qalım torpaq üstdə belə xar.

Sən ki belə Xızır kimi yetişsən imdada,
Taniyırsan insanları öz hüsnyülə dünyada.

Sende ki var belə şövkət, belə qüdrət, bu cəlal,
Azacıq da lütf edərək Müşteriyə nəzer sal!

Öz könlümün ateşilə yanmaqdadayam, bil, mən də,
Addaşının qəlb dostuna nolar kömək edəndə?!

Ürəklərin meydanında tekçə sənsən şahsəvar,
Çindən Şama qədər sənin yarımcı mənzilin var.

Mərdanəlik gösterib də, Mehre çatdır özünü,
Tellərinin şəfəqiylə işıqlandır üzünü.

Qapı bağlı olsa əgər, çıxıb qəsrin damına,
Pencerədən yanma düş, yeri öp, çat dadına.

Nolar mənim əvəzimə torpağa qoy alını,
Xəlvət olsa tərəfimdən soruş onun halını.

Dile gelib söyle ona: "Bir bəlaya mübtela,
Öz canından bezmiş yazıq, dostundan olmuş cüda.

Bir zəvallı göz yaşıtek axıb gedir durmadan,
Qalıbdır bu ayrılığın yollarında sərgerdan.

Üreyinin ateşilə yandırır hey canını,
Ömrü-günü derd içinde keçirir son anını.

Səni deyib kələgə kimi dolanır qana qəltən,
İşi fəqət ağlamaqdır, həmsöhbəti ah, feğən.

Sübħün yeli kimi daim torpağı səpir başa,
Gedir, zəif bədenilə düşübdür dağa, daşa.

İldirimtək çılgın ruhu can mülkündə çaxırdı,
Bulud kimi gözlerindən yağış seli axırdı.

Sənin mehrin ey göylərin Mehri, yəni ey Günəş!
Gözü, qəlb Mehri dönüb olub indi su, atəş.

Fələk niyə düz gəlmədi, bizi saldı kəleyə?
Mən taleye nifrin deyim, yoxsa zalim fələyə?!

Dostum Mehrin halın soruş, gör necədir əhvalı,
Neçin əsil məskənidən o düşmüştür aralı?

Bəndi qır çıx aydınlığa, qurtarsın bu cəfa, qəm,
İşıqlansın nurun ilə yenə qaranlıq əlem.

Zülmət dolu qəmənxədən qurtar daha inamlı,
Gecəni qov, aydın sübhü məhəbbətlə salamlı!

Axi bizə xoş baxtımız, taleyimiz yar idi,
Həmişə xoş niyyət ilə əlaqəmiz var idi.

Gündən-güne nur saçırı üzümüze səadət,
Pak, müqəddəs məhəbbətə qəlbimizdə sədaqət.

Nə oldu ki, üz dönderdi bizdən tale nagəhan,
Minlər ilə fitnə qopdu, könül oldu perişan.

Düşmənimiz pusqu qurub canımıza qəsd etdi,
Məni dostdan ayıraq el içində pəst etdi.

Mehrin qolu bəndə düşdü, mənim isə ayağım,
O zindanda, mənim isə çöldən gəlir sorağım.

İki möhkəm bənd əlində əsir oldum mən, ancaq
Məlum deyil, sonra daha nə felaket olacaq?!

Qalmışam mən zarü heyran, pozulmuşdur əhvalım,
Nə getməye yol varındır, nə bir yer var yurd salıım.

Çabalaram, bil, heyranlıq dənizində anbaan,
Bədən xəstə, ürek küskün, yerimse çöl, biyaban.

Necə çatsın elim sənin etəyine, ey həmdəm
Ki, ruzgar bağlamışdır əllərimi müstəhkəm.

Gecələri yatmayram, inləyirəm sübhədək,
Xeyalını yuxuda da görmürəm ah edərək.

İndi sənin fəraqında canım əldən gedibdir,
Hicran mənim varlığımı zirü zəbər edibdir.

Xudavənda, cəfa edib bizi ayrı salanı,
Cəzalandır, bir dərdə sal, tapılmasın dərmanı.

Zəmanədə bircə xoş gün görməsin heç o namərd,
O da düşsün bu bəlaya, boğsun onu ələm, dərd”.

Sözlərini belə tamam etdi, əsdi dodağı,
Vida edib yola saldı güneşi qırub çığı.

MÜŞTƏRİ VƏ BƏDRİN YOLKƏSƏNLƏR QALASINA ÇATMALARI

Sabah oldu Müşteri, Bədr yola davam etdilər,
Ürəkləri qəmlə dolu xeyli də yol getdilər.

Nərələri benzəyirdi bir dəshətli fəryada,
Dağlar əksi-səda verib, qoşulurdu bu dada.

Nə istini, nə soyuğu duymurdular, doğrusu,
Nə xeyalda yemek, yatmaq, rahatlanmaq arzusu.

Bir neçə gün yol getdilər, atlarını çapdilar,
Uzaqdan bir qala görüb, heyran-heyran baxdılara.

Aşıqlərin əhdil kimi möhkəm hasar içində,
Sanki fələk yerləşmişdi qalın divar içində.

Xeyal quşu ömür boyu uçub ora çatmadı,
Heç bir silah onun qalın divarına batmadı.

Mancanağı asımana atsaydı bir daşını,
Yüz il sonra sindirardı o Keyvanın başını.

Bürclərinin qüllələri sarsılmazdı, möhkəmdi,
Əzəmetli qiyafəsi möhtəşəm, xoş görkəmdi.

Fikir peyki yol üstündə durub daldı xəyalı,
Nezərləri cəlb etmişdi görkəmli bu qala.

Dayanmışdı çox vüqarla yerin sabit qütbü tek,
Sanki onun etrafında gəzirdi yeddi övrəng.

Fələk kimi bir qalada yeddi təbəqə vardi,
Bürclərisə qalxıb göyə, ulduza baş vurardı.

Əgər fələk baxsa idi ona Adəmsayağı,
Şübəsiz ki, düşəcəkdi yero qızıl papağı.

Bürclerinə səyyarələr olmuş idi pasiban,
Qapıların mixləməşdi sanki sonsuz kehkeşan.

Gözəllərin gözü kimi qiyılmışdı yolları,
Dilberlerin zülfü kimi qırılmışdı yolları.

Müşterinin göz yaşıtek çaylar axır yanından,
Hicran dərdi eylemişdir onları belə giryən.

Poladdan bir dervəzəsi var idi o qalanın,
Xəsislərin qəlbə kimi bağlı idi, inanın!

Baş vurmuşdu qüllələri asimana az qala,
İsfahanlı quldurların qalasıydı bu qala.

Yolkesənlər pusqu qurub yola göz qoyurdular,
Gəlib keçən adamları, karvani soyurdular.

Karvan zəngi çalınanda çıxırdılar qaladan,
Tarac edib mallarını çıxırdılar aradan.

Bütün ölkə arasında məşhur idi o hasar,
Qorxurdular bu hasara yaxınlaşan adamlar.

Müşterilə Bədrin yolu gəlib düşdü buraya,
Yolkesənlər birdən çıxıb aldılar tez araya.

Qaret edib, qollarını bağladılar onların,
Döyə-döyə getirdilər qəşərinə sərdarın.

Sərdar baxıb onlardakı nəcabətə, qamətə,
Görüb hüsnü vecahəti gəldi qəlbə riqqətə.

Gördü əsil-nəsəbləri çox yüksəkdir onların,
Əmr eylədi quldurlara tez açsınlar qolların.

Rəhmə gelib qoymadı ki, vərələr çox eziyyət,
Üz tutaraq quldurlara dedi: “– Nədir məsləhet?”

İnsafsızlar: “Öldürülsün!” – dediler bir ağızdan,
Azad etsək, şübhəsiz ki, olacaqıq peşiman.

Sərdarın öz hücresində vardı gözəl bir nigar,
Gözəllikdə üstün idi hurilərdən o dildar.

Adı onun Şahnaz idi, Aydan da çox gözəldi,
Bu söhbəti eşidərək durmayıb ora gəldi.

Bele qan-qan deyənləre nezer saldı hiddətli;
Müşteriyə, Bədər baxdı mərhəmatlı, şəfqətli.

Dilə gəlib söyledi: “– Ey yolkesən qudurğanlar,
Axır sizi qərq eyləyər tökdüyüňüz bu qanlar.

Görürem ki, neytək içiz boşdur, başız həvalı,
Sözləriniz, işləriniz başdan-başa xətalı.

Həramilər, ne düşübsüz cəvanıların canına,
Susayıbsız siz onların halal qızıl qanına?!

Neçin kömək etmirsiniz siz onlara hörmətli,
Hallarına nəzər salıb, yanaşınız mürvətli”.

Sonra Şahnaz doluxsunub dindi qadın ürəyi,
Sərdar bildi cananının nədir arzu, dileyi.

Ferman verdi ki, bir nəfər tez onlara qoşulsun,
Geniş yola çıxanadək onlara yoldaş olsun.

O adam da öne düşüb, yol gösterdi onlara,
Qayıdaraq ehvalatı xəber verdi sərdara.

MÜŞTƏRİ VƏ BƏDRİN QULDURLARIN ƏLİNĐƏN XİLAS OLMALARI

Özlerini azad görüb sevindiler bu zaman
O səhrəni külək kimi keçdiler hey durmadan.

Qürub çağrı möğribdə bir mənzil tapıb durdular,
Özlerinə gül-ciçəkdən yataq yeri qurdular.

Ancaq onlar bütün gece yatmadılar bir an da,
Kirpiklərə inci deşib, qaldılar o mekanda.

Bir qəribin küreyinə tikan batarsa, əger,
Çalışsa da, o qəribə yuxu olmaz müyessər.

Sübh açıldı, mavi səma işıqlandı dəmbədəm,
Göyler şahı Güneş çıktı, nura boyandı aləm.

Göyün şiri üfüqləri fəth etdikcə boylandı,
Yay fosliydi hərəketlə sanki fəza odlandı.

Yola düşüb Müşteri, Bədr, təngnəfəs getdilər,
Ara-sıra göz yaşlarının üzə rəvan etdilər.

Hərəketdən nəfəs almaq hər canlıya çətindi,
Güneş elə yandı, Yerin yeddi qatı isındı.

Dağların da hərəketdən eriyirdi ürəyi,
Güneş sanki qaynadırdı öz oduyla fələyi.

Həva canan eşqi qədər yandırırdı nəfəsi,
Atəşdən də qaynar idi suyun da hər qətərsi.

Reydə elə isti vardı, zənn edirdin haman dem,
Bu atəşin qarşısında qul kimidir cehennəm.

Al Güneşin istisindən eriyirdi demir də,
Belə isti görməmişdi, inan, heç kəs ömürdə.

Bedəxşanın ləli belə eriyerdi bu oddan,
Sanardın ki, bu ləl deyil, laxtalənib qızıl qan.

Seməndər ki, "odda yanmaz" – demişlər ünvanına,
İndi belə hərəketdə od düşərdi canına.

Bu ayətdən bir qıgilçım düssəydi dağa-daşa,
Yer altında duran öküz yanardı başdan-başa.

Əger ovçu vursa idi bir ovu biyabanda,
Onu bışmış görcəkdi əle alan zamanda.

Ele bil, od göydən yerin merkezinə enmişdi,
Yaxud aləm bütünlükə od libası geymişdi.

Hərəketdən damarlarda quruyurdu laxta qan,
Çin ceyranı göbəyində müşk yandı bu oddan.

İbrahimin olmuşdusa od tonqalı gülüstan,
Bu atəşdən gülüstanlar odlanırdı bu zaman.

İsti-soyuq görməmiş o zəvvallı Bədr, Müşteri,
Od püsküren o həvada olmuşdular sərsəri.

Ayaqyalın, başı açıq, Güneşdəki hərəket,
İsti tərə qərq etmişdi onları binəhayət.

O gənclərin hər ikisi bir sərv idi, şübhəsiz,
Bədənleri güldən nazik, sudan daha saf, temiz,

Yol getdikdən ayaqları tamam qabar olmuşdu,
Qabarların yerinə qum, ya tikan dolmuşdu.

Gedirdilər Güneş kimi dincəlmədən çöllərdə,
Çox çətindi tab getirmək bu əzaba, bu dərdə.

Az getdilər, çox getdilər o səhrada biaram,
Görünmədi gözlərinə təsəlliyyin bir adam.

Boş çölleri gezdiler hey boş-boşuna, avarə,
Tapmadılar tükənmeyen dərdlərinə bir çarə.

Özlərindən başqa yoxdu ürek, könül sırdaşı,
Kölgəldən başqa yoxdu onlara yol yoldaşı.

Nə özləri tapırdılar çıxış yolundan əsər,
Nə de vardi yanlarında yol göstəren bir nəfər.

O dolanbac yollarda hey dolandılar sərgərdan,
Bilmirdilər bu ugursuz yollar biter ne zaman.

Müştəri ah çekib birden Bedre dönüb açdı dil,
Dedi: “— Bütün əziyyətdən bir şey olmayırla hasil.

Mehribanlıq səmasının günəşidir Mehr inan,
O vəfəli dostumuzun meskenidir dar zindan.

Şapur şahın qəzəbinə düçər olmuş biəlac,
Uzaq olmuş indi ondan malikane, textü tac.

Pərgar kimi qalib heyran düşüb riya bəndinə,
Bele ağır vəziyyətdə bizi axtarır yenə”.

Bunu deyib o, ürəkdən ah çekib etdi feryad,
Sanki, uçdu qəfəsindən can quşu, oldu azad.

Bədr eşidib bu sözleri çox təəccüb eyledi,
Gülüb onun sözlerinə, rişxənd ilə söylədi:

“— Nə olmuşdur, bəlkə, ağlin pozulmuşdur təmamən,
Çıraqında yağ görmürəm, dəlimisen yoxsa sen?!

Məhəbbətin gedə-gedə öz yolunu itirir,
Hər addımın, her bir sözün başa bəla gətirir.

Bele ağır vəziyyətdə xəyalında gör nə var?!

Kəramətdən dem vurursan, özün isə xaksar”.

Müştəri dedi: “— Ey yar, üzürlüsən sözündə,
Çünki ülvi məhəbbəti duymamışsan özündə”.

Yenə susub axşamadək yeridilər susuz, ac,
Tapmirdilər düşdükleri fəlakətə bir əlac.

Ay-ulduzu özlərinə bir sariban edərək,
Gecəni de yol getdilər dayanmadan sübhədək.

Qarın xali, bel bükülü, əhvalları perişan,
Bilmirdilər bu işgəncə qurtaracaq nə zaman.

Yol getdilər, beleliklə, dayanmadan yeddi gün,
İtirdilər ümidişən, qüvvələrin büsbütün.

Onlar ele olmuşdular hərərətdən, achiqdan,
Kim görseydi üzərini ad qoyardı — ölü can.

Hər ikisi heykel kimi hərəkətsiz qalmışdı,
Başlarının üstünəse ölüm peyki almışdı.

Qumsal, qaynar bir təpedə uzandılar, qaldılar,
Ele bil ki, qum üstüne cansız şəkil saldılar.

Bu qədər yol gəlmüşdilər, gülməmişdi üzərli,
Nə xoş bir gün, nə mərd insan görməmişdi gözəri.

Son sehfəyə çatan zaman ömrün zərif dəftəri,
Nöqtə kimi qoyulmuşdu son kəlmədə Müştəri.

Bele böhran çağlarında göründü bir karivan,
Qum üstüde bu “şəkilləri” görüb oldular heyran.

Atdan düşüb təəccübə yaxılıqda durdular,
Sonra isə haman yerdə neçə çadır qurdular.

Üzərinə baxan kimi hallarını bildilər,
Şirin şerbet içirdilər, onlar hala geldilər.

Başçı dedi: “– Bu nə işdir, nə sirdir deyiniz?
Acsınızsa oturunuz, bir az çörək yeyiniz”.

Hər ikisi şaşqın baxıb eylədilər ahü zar,
Ancaq qəlbədə olan sırrı demədilər necə var.

Üzlərindən oxunurdu cansıxıcı dəndləri
Nə Bədr dedi əhvalatı, nə sırr açdı Müşteri.

Müxtəsərcə şərh etdilər vəziyyəti, nəhayət,
Söylədilər: “– Bize yardım göstərin, ey cəvanmərd!

Bizim də çox ləyaqətli esil-nəsəbimiz var,
Ad-sanımız, mövqeyimiz, layiq mənsəbimiz var.

Ancaq fələk zülm edərək, sindirdi qəlbimizi,
Gördüyünüz belə alçaq mekana saldı bizi”.

Bu sözleri deyən kimi susub gültək soldular,
Dile rəvac vermişdilər, indi qulaq oldular.

O karvanın başçısıydı dəyanətli bu cəvan,
Adı Məhyar, təbi rəvan, şücaətli, mehribən.

Xasiyyəti zərif idi, özüsə cəld, xeyirxah,
Fikri aydın, qəlbə təmiz, mədeni, işdən agah.

Müşteriyə nəzər salıb, bildi necabətlidir,
Pak, müqəddəs dostluğa o, möhkəm sədaqətlidir.

Gördü onda hər cəhətdən fezilet var, kəmal var,
İstedədi görünürdü cəmalından aşikar.

Xərabədə sanki gizli xəzineydi o cəvan,
Ya tutulmuş bir Günəşdi, cah-cələli nümayan.

Xas qulamı çağıraraq dedi: “– Durma get, tələs,
Bunlar üçün ləyaqətli paltar getir iki dəst”.

Qulam qaçıb bu fərmanı tez yerinə yetirdi,
Onlar üçün nə lazımsa, hazırlayıb götürdü.

Öz əlilə geyindirdi səliqəyle onları,
Çalışdı ki, razi salsın öz ağası Məhyarı.

Məhyar baxıb nəvazışla, iftixarla gülərek,
Məhabbatlı dedi: “– Sizə etsin Güneş, Ay kömək.

Əgər yenə çatışmayan bir şey varsa deyiniz,
Axı yaxın və səmimi dost olmuşuq indi biz.

Rey tərəfə gedir indi gördükünüz karivan,
O şəhərdə yaşayırıq, orda bizim xanədan.

Göz üstündə yeriniz var, lütfen qonaq gəliniz,
Bundan sonra evimizi öz eviniz biliniz”.

Müşteri, Bədr çox təşəkkür eylədilər Məhyara:
“– Allah özü kömək olsun sənin kimi qəmxara.

Minnetin var boynumuzda, daim fərman sənindir,
Bizə yeni həyat verdin, bizim bu can sənindir.

Qulluğunda biz hazırıq əmr ver, icra edək,
Nə işiniz olsa buyur, tez yerinə yetirek”.

Dincəldilər sübhün xoruz banınadək, sökdü dan,
Hazırlandı gün çıxmamış yola düşsün karivan.

Məhyar belə əmr verdi, tez yüklənsin dəvələr,
İki at da getirmişdi qonaqlara bir nəfer.

Məhyarnın xas atlarından getirildi iki at,
Hər birisi dağ cüssəli, qaçısdasa yel qanat.

Məhyar dedi: “– Hazır olun, yola çıxırıq indi”.
Müşteri çox yorğun idi, çox çətin ata mindi.

Ele bildi arxasından yerə ağır yük saldı,
Yüngülləşdi, sanki qəmi, kədəri də azaldı.

Rey səmtinə yola düşdü sevinc ilə kamran
Aşıqların göz yaşıtek axıb getdi karivan.

MEHRİN ZİNDANDA VƏZİYYƏTİ

Ey könül, sen bacardıqca vəfali ol dünyada,
Riyakara qulaq asıb, ömrünü vermə bada.

Vefadarlıq eyvanının qüləsinə bayraq vur,
Müqəddəslik iqliminin yollarında ayıq vur!

Vefa umma heç bir zaman bədzat, qərez əhlindən,
Tisbağa bir inci doğmaz, hər ne qədər elləşsən.

Riyakarın açılında hiylələri, yalanı,
Batıl olar haman dəmdə onun əhdü peyməni.

Könülli Allah nuru işıqlatsa pak, təmiz,
Qərez, riya, kin yox olar ürəklərdən, şübhəsiz.

Vefa əger aşıqların yarı olsa can kimi,
Söhbətleri olar daim küdürütsiz, səmimi.

Əger, aşiq dəyanetle olarsa eşqə sadıq,
Məşuq özü dönüb olar ona səmimi aşiq.

Əger məşuq uzaq olsa öz eşqində vefadan,
Hər ikisi uzaq olar, şəksiz, nuri-xudadan.

Vefa olsa varlığında əger iki sevənin
Xeyanətdən uzaq olar bu məhəbbət, bil, yeqin.

Yaxşı demiş isti-soyuq görmüş qoca bəxtiyar,
Saf eşqdən, riyadan ve səadətdən xəbərdar.

Necə oldu bu oyunbaz çərxı-fələk, nehayət,
Dünyaya nur bəxş cələyən Mehri tutdu felaket.

Hansı səbəb saldı Mehri bu darısqal zindana,
Neçin oman can gemisi düşdü belə tufanı?!

O qaranlıq, o darısqal zindan Mehri sıxırkı,
Əl-ayağı, canı zəncir içinde darıxırkı.

Zülfü kimi dolaşıqdı Mehrin bütün işləri,
Bilmirdi ki, necə oldu, nə haldadır Müştəri.

Onun bütün vücudu ki, sutək təmiz, lətifdi,
Kobud zencir təzyiqindəndi xeyli kəsifdi.

Boyu sərvtek olduğundan bənd olmuşdu ayağı,
Möhkəm ürək lazım idи, çəkə bilsin bu dağı.

Şamtək hüsnü nur saçardı məclisdə, Şəbistanda,
Ona görə ayağından bənd oldu zer şamdana.

Həmnişini nahəmvar bir nanəcib olduğundan,
Ona görə qolu belə qırışdı, oldu üryan.

Hani o dost, bu nacinsin cavabını vere ah,
Belə ağır gündə ola günahsız dosta pənah.

Zencir əger olsa belə gümüşdən, ya ki, zərdən,
Qurtararmı bir məhbusu ağırlardan, xəterdən?!

Dizlərini qucaqlayıb basmışsa da bağrina,
Bu hal təxfif verirmi heç müdhiş ürək ağrına?!

İlan kimi qıvrıllaraq xumarlanırdı zəncir,
Mehrin məğrur heysiyyəti belə olurdu təhqir.

Polaq kimi möhkəm idi üreyi şahzadənin,
Ara-sıra dişləyirdi qolunu, qəlbində kin.

İradəsi qırılmazdı yaşardı iftixarla,
Buna görə müsahibələ danişirdi vüqarla.

Lakin qəlbin gəmirirdi ayrı düşmüş dost dərdi,
Bu xəlvətdə bircə dəfə onu görmek istərdi.

Ancaq bu dar, kimsəsiz bir xəlvət yerdə o insan,
Zəncirerdən başqa yoxdu ona yaxın həmzəban.

Dost yolunda candan belə keçməkdə fedakardı,
Əhdə vəfa, sözündə düz, işində payidardı.

Ancaq iki bənd içində qalmışdı o cəvanmərd,
Ayağında bir bənd vardı, ürəyində başqa bənd.

Ayağının bəndini o görəndə dad edirdi,
Ürəyinin bəndindəsə dostunu yad edirdi.

Müştəriçün her ləhzədə edərək ahü əfgən,
Gözlərindən qanlı yaşalar axıdırdı anbaan.

BƏHZADIN MEHİRİ BAĞIŞLAMAQ ÜÇÜN SAPURA YALVARMASI

Bu uğursuz hadisədən keçən zaman neçə gün,
Şahın bir az yumuşaldı ata qəlibi Mehr üçün.

Bəhzad gelib şəhər çağı şaha təzim edərək,
Yeri öpüb xidmətində durdu sadiq bəndətək.

Gördü şahın soyumamış hələ kini, qəzəbi,
Alrı tamam qırılmışdır, qaşı çatıq, əsəbi.

Şapur şahın belə qızğın görən zaman halını,
Bəhzad gəlib ehtiyatla soruşdu əhvalını.

Örtülü bir ibarəylə yavaş-yavaş açdı dil,
Dedi: “– Şahım, ədalətdən kənar olmaq düz deyil.

Öz oğluna belə qəddar olmaq neyə gərəkdir?!

Bu işləri dolaşdırın qəddar, zalim fələkdir.

Kim palçıqla örtə bilər axı parlaq Güneş?!

Kim zindana layiq bilər Yusif kimi məhvəsi?!

Kim həbs edər “uf” demədən öz gözünün nurlunu,
Kim saxlayar qarənlıqda tavus kimi oğlunu?!

Axı Mehrin nə etmişdir bir fikrine salsaña
Ki, salınsın həqarətlə belə bəndə zindana?!

Axı hansı günah üçün, hansı qaba təqsirçin,
Müşk kimi gərək deri içində həbs edilsin?!”

Cavab verdi şah: “– Əzizim, vəziyyətə sal nəzər,
Söylə, axı hansı ata oğluna pislik istər?!”

Heç kəs ağlı sahibinə pislik edib, xor baxmaz,
Kime zülmü rəva görsə, öz gözünə mil soxmaz.

Ancaq, əziz oğlunu da özbaşına buraxsan,
Səadətin zirvəsinə çıxa bilməz heç zaman.

Belə qoymuş əzəl gündən qanununu təbiet,
Çətinliyi aşa-aşa dərk edilər nəsihət.

Uşaqlara az yaşından öyünd verilsin gərək,
Otuz yaşı bir cəvana yaramaz öyünd vermək.

Tər fidanlar əkiləndə ona qayğı çox olar,
Bu qayğının sayesində tez boy atıb verər bar.

Ele ki o yaşa doldu, kobudlaşdı büsbütün,
Yandırmaqdan başqa şeyə xeyri olmaz, bir düşün.

Dərini su aparmışsa bir şagirdin elindən,
Nə fayda var baş ustanın sonrakı cəncelindən?!”

Bu sözlərdən sonra Şapur söylədi: “– Əziz Bəhzad,
Sənin təkid, xahişinlə qoy olsun Mehr azad!”

Bəhzad dərhal qalxıb getdi, üzügüler, qelbişən,
Mehrə dedi: “– Azad oldun, qalx, çıx bu dar məhbəsdən.

Hörmət-izzet sahibisən, yol vermə dərdə, qəmə,
Darıxmə heç, açıq gözlə nəzər sal bu aləmə.

Ata əger cəza versə balasına, inanın,
Qoymaz bir tük əskik olsun başından o balanın.

Görünür hər sahibi-gənc, hər sahibi-ixtiyar,
Ən qiymətli mətaini bənd içində saxlayar.

Kamanın da gözəllikçin bənd vurarlar belinə,
Ta ki, onun məharəti daha aydın bilinə.

Qəlemi də qəlemdanda gizlədərər həmişə,
Daha yaxşı yarasın o, en gerekli bir işe.

Serdarın da nizəsində ona məxsus bəndi var,
Bu bənd ilə daha sərrast işlədər onu sərdar.

Öz-özüne bənd vurmasa, çarpez olmasa, əger,
Gözəllərin şüx belində yer tutarmı heç kəmər?!

Paltarın da olmasayıdı əger bəndi, sən inan,
Gözəlləri ağışuna alammadı heç zaman.

Ara-sıra bəndə düşüb çətinləşəndə əşar,
Fəzli əhlinə düşünməkçin yeni aləm açılar.

Bağlanmaqla bu məlumdur çox şey oxşar nəzəri,
Üzüme de bənd vurulsa, daha artar dəyəri”.

Belə-belep xoş misallar tökdü Mehrin canına,
Əllerindən tutub onun geldi şahın yanına.

Ele ki Mehr qaranlıqdan çıxdı işiq aləmə,
Son qoyuldu zəncir altında düşdüyü dərdə, qəmə.

Gəlib şaha baş əydi və yere qoydu dizini,
Şah qaldırıb mehəbbətlə öpdü onun üzünü.

Xəznədarı çağıldırıb gətirdirdi pal-paltar,
Geyindirdi onu yenə, eylədi bir şəhriyar.

Xosrovani qəba ilə bezəndirdi oğlunu,
Başına tac qoyub bir də ferəhle öpdü onu.

Şah icazə verdi getsin hərəmlər otağına,
Hərəmxana bu gəlişdən döndü behişt bağına.

Ana görcək balasını belə şen, üzü xəndan,
Sevinc ilə qucdu onu, ruhu oldu şadman.

Öz gözünün işığını görən zamanda azad,
Gözlerində cilvələndi nur içinde kainat.

Gah üzünü üzünə o qoyub əzizləyirdi,
Barmağıyla gah da onun zülfün təmizləyirdi.

Gah boynunu qucaqlayıb öpürdü hey üzündən,
Balasını bir an belə qoymayırdı gözündən.

Yana-yana deyərdi: “– Bu derde necə dözüm mən,
Mənim gözüm baxa-baxa sən zindana düşəsən?!

Kaş öleydi anan sənin, çekməyəydi bu dərdi,
Felək bize zülm edərək, böyük bəla göstərdi.

Yaziq canım qurban olsun sənə mənim gül balam,
Nə rəvadır bu dünyada sən gedəsən, mən qalam?!

Qaşlarının kamanına fəda olsun bu canım,
Mən ölkənən sənsən mənim əsil haya qalanım.

Bələn gəlsin gözlerimə, kor qalıム dünyada mən,
Yaşayasan qəlbi dolu eşqlo, fərəhələ sən.

Bir an səni görməyəndə yanır bütün varlığım,
Sendən ayrı qalan kimi bitir bəxtiyarlığım.

Gece-gündüz ah çəkərək, həsrətinlə ağladım,
Matəmli bir bedbəxt kimi başa qara bağladım.

Nifrin, lənət dedim hər an başıbatmış Behrama,
Dedim heç vəqt o çatmasın istədiyi mərama.

Nuri-didəm, çalış ondan uzaq dolan həmişə,
Qeyma onu otağına çox da gəliş-gedişə.

Danışma, heç necə oldu düşdün quşṭak qəfəsə,
Atan neçin saldı səni o qaranlıq məhbəsə”.

Bu sözləri anasından eşidəndə novcəvan,
Öpüb onun əllərini dedi: “Əziz anacan,

Axı məndə var idimi hansı nöqsan, nə günah
Ki, zindana saldı məni hiddət ilə padişah?!“

Heç kəs belə işgəncəni rəva görmez heç kəsə,
Hər nə olsa, öz oğlunu salmaz bəndə, məhbəsə.

Yəqin, şəfqət bu dünyadan silinmişdir təmamen,
Ədalətin kaşanəsi uçulmuş təməlindən...”

Ana getdi xəzinəyə, bir sandıqça gətirdi,
Sandıqdakı cəvahirat qiymətsiz, binəzirdi.

Seçib ordan neçə-neçə ən qiymətli cəvahir
Ki, illercə yiğmiş idi özü üçün o mahir.

Hər birisi dəyərində yeddi iqlim xəracı,
Hər birisi bəzəyərdi şəfəqilə yüz tacı.

Cəvahirlər bir-birindən daha da çox dişəşan,
Müştərilə Mehr kimi bir bürc üstə nümayan.

Mehrə dedi: “— Mən bunları tökürem qədəminə,
Fəda olsun sənə canım, sənində bu xəzinə.

Möhkəm saxla iradəni, ey yeganə gövhərim,
Ruhdan düşmə, qərq olmasın qana qəlbim, cığərim”.

Həddən artıq məhəbbətlə oxşadı Mehri ana,
Canlı könül gövhərini göstərdi öz oğluna.

Nəcabətli xanım idi əsil-nəcəb sahibi,
Ürəyində nə vardısa, işıqlatdı gün kimi.

Mehr görçək anasından bu lütfü, bu ülfəti,
Öpdü onun əllerindən, cuşa gəldi qeyrəti.

Dedi: “— Ohsən sənin əsil-nəsəbinə, ana can”.
Ana Mehri belə görçək qəlbi oldu şadman.

Covhə adlı inanılmış bir xadimi var idi,
Hər bir işdə bacarıqlı, mötəbər, pərgar idi.

Mehr qaldırıb sandıqçanı təpişirdi Covhəre,
Sonra qucub anasını, öpdü azi min kərə.

Ayrılaraq yavaş-yavaş öz evinə yollandı,
Müştərinin xəyalilə yenə qəlbi odlandı.

Qulamlarla pərəstarlar yürüüb tez geldiler,
Ayağından çəkməsini çıxarıb tez sildilər.

Gahi Mehrin çekmə kimi öpdüler ayağını,
Gah çekməni başa qoyub gəzdilər otağını.

Gülüşdüler, bənzətdilər Mehri məclis şamına,
Böyük-kicik pərvanətək dolandılar başına.

Bütün bu xas dost-aşnası hazırlılar bu zaman,
Belə bayram şərəfinə etsinler canı qurban.

Çox çekmədi bu görüşlər, nəhayət, sona çatdı,
Rahatlanmaq vəqt gəldi, Mehr de gedib yatdı.

MEHRİN MÜŞTƏRİNİN ŞƏKLİNİ ÇƏKDİRİB AĞLAMASI

Otağında tək qalanda qapısını bağladı,
Müştərini yada salıb keðərləndi, ağladı.

Məclis tənha, rəqiblərin fitnələrindən xalı,
Oturmuşdu qənşərində can dostunun xəyalı.

Yad eyləyib Müştərini gözdən iraq, gizlিং
Zülfü kimi qıvnılırdı öz-özüne hər gece.

Nə ayrılıq qəmi onu buraxırdı əlindən,
Nə düşürdü Müştərinin adı onun dilindən.

Nə vüsala ümid vardi, ne də fəraqa çarə,
Qalmış idi himayesiz, öz işində avare.

Fikri onun dolaşırkı serbest iki aləmi,
Ancaq daim azdırırdı fikrini hicran qəmi.

Bir çox ciddi axtarışdan sonra gəldi qərara,
Bir yol tapdı son qoymaqçın bu sonsuz ahü zara.

Müştərinin şəklini bir lövhədə yaratısm,
Bəlkə belə vasitəyle öz derdini saqaltsın.

O, şəkile baxa-baxa qəlbə tapsın teselli,
Belkə müşkül məsələnin belə tapılsın həlli.

Ancaq hələ dərk etmirdi ki, tekce bir suretlə,
Belə hicran vəslo dönməz şəkille, boş səhbətlə.

Əger murdan məhərətlə düzlesə də qızılğıl,
Ona baxıb heç bir zaman şura gelməz bir bülbü'l.

O zamanda məşhurlaşmış mahir bir rəssam vardi,
Yer üzündə o misilsiz ustadtək tanınardı.

Ele yüksək sənətkardı bircə anın içində,
Çin nəqşəsi yaradardı abi-rəvan içində.

Qara zülfü gören zaman gözəlin surətində,
Göstərərdi Günəş'i o, gecənin zülmətində.

O, sənətin lövhəsinə nə vəqt firça vurardı,
Ağıl özü surət kimi ona heyran qalardı.

Könülləri oxşayardı qəleminin hər rengi,
Pəst edərdi gözəllikdə meşhur nəqş-i-erjəngi.

Bir surəti yaradanda, xalıq kimi o ustad,
Axar sular dayanardı, quşlar salardı qanad.

Rəngkarlıqda göstərərdi elə hünər, məhəret,
Nebatatın özündə də tapılmazdı bu sənət.

Xeyalında hansı incə təsəvvür ki gəzərdi,
Sonra ali qapıları, divarları bəzərdi.

Bir surəti yaratmaqçın firça götürən zaman,
Fələk o dəm el çəkərdi öz nəqşəbazlığından.

Möcüzələr yaradardı nəqşəsiylə o sahir,
Hər nəqşəni bəzeyərdi əlvan rəngli cəvahir.

O, heçlikdən düzəldərdi göz oxşayan varlığı,
Heç təsvirə siğışmazdı onun sənətkarlığı.

Əger Mani görse idi, çəkdiyi bir tablonu,
Qələmini yerə qoyub, ustad bilərdi onu.

Bir dilberin işvəsini, nazını çəksəydi gər,
Ona baxıb həsəndindən qovrulardı məlekələr.

Çəksəydi o, şux dilberin cazibədar gözünü,
Bu gözlərə baxan aşiq itirərdi özünü.

Haçan ləltək dodaqlara can gözüyle baxardı,
Fırçasının bulağından abi-həyat axardı.

Yar zülfünү qələmилə salan zamanda bəndə,
Huriləri, periləri salardı o kəməndə.

Sərv qəmetlər nə zaman ki, nəzərində qalardı,
Sonra ustad qələmилə yerə kölgə salardı.

Məharetlə çəksə idi yana-yana bircə şam,
Ətrafında dolanardı pərvanələr biaram.

Gül çəksəydi tablosuna əger o mahir ustad,
Cəh-cəh vuran bülbüllərdən qopardı dadü fəryad.

Əger sarı bülbül şəkli çəksəydi o, nagəhan,
Karlar belə eşidərdi cəh-cəhini uzaqdan.

Şir çəksəydi tablosuna, qorxudardı ceyranı,
Ceyran çəksə, göbek müşkü doldurardı dünyani.

Bədirlənmiş Ay çəksəydi, aləmə nur saçardı,
Gecələr xəlq işığında özünə yol açardı.

Xülasə, o, nə çəksəydi, bənzəyərdi əslinə,
Görən dərhal bilərdi ki, bu nəqşənin əsli nə.

Seher olcaq, Mehr ustadı çağıtdırıb qıldı şad,
Gülə-gülə hörmət edib dedi: “- Ey mahir ustad,

İstəyirəm xahişimi yaxşı icra edəsən,
Dostumun tez şəklini çək ki, asudə olum mən.

Əger belə bir iş görsən, çox minnətdar olaram,
Ən qiymətli xələt verib, səni razi salaram”.

Ustad təzim edib ona, göz üstünə qoydu əl:
“Canla-başla eyləyərəm, hər bir müşkül işi həll”.

Mehrin ona təsvirilə çəkdi dostun surətin,
Mani gəlib görse idi, söyləyərdi “afərin”.

Iftixarla şəkli verib, etdi Mehri şadman,
Sanki canlı Muştəridi şəkildən ona baxan.

Mat qaldı bu məharete, sənətə, sənətkara,
Güman etdi çatmışdır o, istədiyi dildara.

Gözler haman şəhla gözlər, qəddü qamət hamandır,
Saçı, zülfü, qaşı haman, bütün surət hamandır.

Tərifləyib Mehr onu, dedi: “- Əcəb mahirsən,
Olsun sənin sənətinə min afərin, min əhsən!

Səndə vardır misilsiz bir qabiliyyət, fəzilət,
Şübhəsiz ki, bizdə yoxdur bu sənətə ləyaqət”.

Sonra verdi o ustda çox qiymətli xələt, zər,
Bir an içərə oldu dövlət, mal sahibi, təvanger.

Mehr gedib bir xəlvətə, qapıları bərkitdi,
Günəş kimi sanki o da bu cahanı tərk etdi.

Bir guşədə oturdu tek, üzü divar tərəfə,
Sanki, ovçu zilləmişdi gözlərini hədəfə.

Üzü kimi nur saçan bir şəm yandırıdı durmadan,
Özü isə qəlb oduyla daha da oldu büryan.

Qarşısına qoyub şəkli, baxıb dostun üzünə,
Ahü zarla inlayırdı, deyirdi öz-özünə:

“Bir zərurət üzündən mən belə surət qazandım,
Gecə-gündüz ağlayaraq keşiyində dayandım.

Kim bılır ki, mənə necə həyan olar bu surət,
Qarşısında mən ağlarkən, “bəsdir” deməz, o heç vəqt.

Qəribədir əsəb, ürek aləmində nə sərr var,
Sakit baxan bir surətə belə oldum gıriftar?!

Əger bize hiylə, kəlek qurdusa quduz düşmən,
Bu surətlə can dostumun vüsəlinə çatdım mən.

İçib hicran badəsini dərd aləmində mestəm,
Başqa işim yoxdur indi, əsil surətpərestəm.

Ya da bütə eyleyirəm sıdqı-dildən sitayış,
Müslümü yox, kafırlıyi etdirirəm nümayış”.

MEHRİN MÜŞTƏRİ SURƏTİLƏ SÖHBƏTİ

Ondan sonra ürek – nalan, bədən – yorğun, göz – giryən,
Surətə üz tutub dedi: “– Ey dost, söyle, hardasan?

Sən ki mənim can dostumun timsalısan, dilə gel,
Öz dostuna ehvalını bəyan eyle mükəmməl.

Ey sədaqət yollarında zillət çəkan vəfəlum,
İndi söyle, haradasan, necə keçir, de, halın?!

Cahü cəlal quyusuna düşüb fəğan eyləyen,
Dostdan uzaq nə əzabə, məşəqqətə düşdün sən?

Tərk eylədin boy-a-başa çatdığını bu vətəni,
Hansı çöldə, biyabanda, de, axtarım mən səni?!

Ləyaqətsiz adamların zülmündən aldın yara,
İnci kimi sədefindən çıxıb düşdün, de, hara?!

Yaxınlığın şirinliyi əldən yaman gedibdir,
Ayrılığın acılığı onu əvəz edibdir.

Yara alıb mərhəmətsiz xeyanetkar düşməndən,
Bir gül kimi qoparıldın, uzaq düşdün gülşəndən.

Gah oturdun günahsızken iti şəmşir altında,
Gah da qaldı heysiyyətin kobud təhqir altında.

Axi söyle, indi necə səni əridir qəmin,
Açı qurban içrə kimdir həmnişinin, həmdəmin?!

Hansı şirdir mağarada sənin qulaq yoldaşın,
Hansı maral olmuş sənin meşələrdə sirdaşın?!

Hansı bulud kölgə salır başın üstə səhrada,
Hansı nəsim çibinini qovur hansı məvada?!

Hansı kolun altı olub sənin üçün barigah,
Hansı daşdır oturanda sene olur təkəyəgah?!

Mənim könlüm qan içində, gündüzüm də gecədir,
Ancaq sənin ehvalını bilmirəm ki necədir.

Səndən uzaq menim halim teməlindən xərabdır,
Cigərim də ayrılığın atəşində kəbabdır.

Sən də bəri macəranı bir rəmz ilə əyan et,
Öz halından birçə fəslə şirin dille bəyan et!"

Çox danişdı Mehr özüylə, etdi ona çox xitab,
Lakin cansız o surətdən eşitmədi bir cavab.

Nə dedisə, öz qəlbinin vurgusunu eşitdi,
Məyus olub, ona sual verməyi də tərk etdi.

Yenə dostun fəraqında etdi fəğan, ahü zar,
Bilmirdi nə tədbir töksün, qurtarsın bu intzar.

Qəlbi dedi: "— Daha vaz keç belə cansız surətdən,
Mənaların aləminə səfər eylə indi sən.

Bu aləmdə belkə tapdır öz dərdinə dərmanı,
Surətdən çox çətin olur tapmaq dərin mənəni.

Surətpərest olma, artıq diqqət yetir mənaya,
Bütən əl çek, nezərini döndər qadir Allaha.

Bir mənbədən ümid gözle, qibləgahın bir olsun,
İkilikdən uzaqlaşmaq qoy əsil tədbir olsun.

Əger yüz il xanəgahda qoca etsə ibadət,
Bir gəlinə rəğbet etse, uşaqdan pisdir, əlbət.

Get, mənəni axtar, surət səni azdırar,
Əger səfa isteyirsən, küdurətdən can qurtar.

Bu uğursuz şəkildən sən məqsədə yol tapmazsan,
Uşaq kimi bir heçliyə meftun olma, heç zaman.

Hansı işi edə biler hərəkətsiz bir surət,
Hansı dərdə dərman verər cansız şəkil, nəhayət?

Ömrün boyu bu xəlvətdə oturub hey inləsən,
Faydalı şey əldə edə bilməzsen bu surətdən.

Əger məna axtarırsan, bu xəlvətdən çöle çıx,
Mərdanə qoy qədəmini, maneəni dağıt, yix!

Fədailər kimi düz get sən təriqət yolunu,
Bir an belə tərk eyləmə sən həqiqət yolunu.

Əger inci isteyirsən, baş vur dərin ümmənə,
Könlük şəker isteyirse, sefər qıl Xozistana!

İstədiyin pərgar kimi dolanırsa bütün gün,
Sən mərkəzdə nöqtə kimi tərpənmirsən nə üçün?!

Sən gerekdir başı üstə dolanasan cəhanı,
Belkə belə tapasən o zəvallı sərgərdanı.

Əger səndə varsa dosta belə möhkəm sədaqət,
Şübut göstər, təsdiq olsun səndəki bu dəyanət".

Mehr öz dilsiz ürəyindən eşitdi bu sözleri,
Gözlerinin qarşısında durdu canlı Müşteri.

Heç tərəddüd eyləmədən çıxardı qeti qərar,
Can dostunu tapmaq üçün gəzməli diyar-diyar.

MEHRİN MÜŞTƏRİNİ AXTARMAQ BARƏDƏ ƏSƏDLƏ MƏŞVƏRƏT ETMƏSİ

Səher Günsə üfüqdən baş qaldırıb yüksəlkən,
Öz gecəki qərarılı Mehr qalxdı yerindən.

Onun yaxın dostlarından üçü daba məhrəndi,
Onlar sırrı saxlamaqda başqalardan möhkəndi.

Biri Əsəd adlanırdı, gücü fili yıxardı,
Bir zərbəyə o, peləngin bel sümüyün qırardı.

İkincisi, Covher idi, Mehrin ən xas xadimi,
Qəlbi temiz, xasiyyeti çox mehriban yar kimi.

Üçüncüsü, Səba idi, səbadən də süretili,
Hər fərmanı icrəde çox məhəretli, cürətli.

Mehr onları çağıraraq xəlvətinə açdı sırr,
Müştərini yada salıb halını etdi təsvir.

Dedi: “— O dost bəla çəkiç xeyli mənim üzümdən,
Onun sonsuz əzabına, şəksiz, günahkaram mən.

İndi düşüb diyar-diyar, olub işdən avare
Qərib, aciz hər bir şeydən məhrum, yaziq biçare.

Bes harada qaldı mənim dildarlığım, dostluğum,
Harda qaldı şəxsiyyətim, heysiyyətim, qürurum?!

O, yadına düşən zaman ateş düşür varlığı,
Siz nə qiymət verirsiniz belə vəfadərlığa?!

Fikrim budur, külek kimi gərək gəzəm aləmi,
Viran, abad məkanlarda tapam mən o həmdəmi.

Başım üstə getmək lazımlı olsa, sözsüz, gedərəm,
Dostluğuma sədaqəti belə isbat edərəm.

Heç olmasa, birçə dəfə Müştərinini görseydim,
Onun ilə birçə anlıq birgə ömür sürsəydim.

Mən özümü bu dünyada ən kamran sanardım”.
Sonra dedi Əsədə: “— Bir mesləhət ver, et, yardım”.

Əsəd dedi: “— Biz səninlə hər diyara gedərik,
Nə əmr etsən, canla-başla onu icra edərik.

Ancaq, iki məsələ çox çətin gelir nəzərə,
Gərək bunlar aydın olsun tamamilə bizlərə.

Birincisi, istiqamət, hansı səmtə üz tutaq,
Hansı yere getməliyik, bumu bilək nə seyəq?!?

Yanlış yolda yortmaq bize heç bir fayda verərmi,
Zəka əhli boş yollarda ömrü bada verərmi?!

İkincisi, şahzadə heç səfər üzü görməmiş,
Gərək ona çox da asan görünməsin belə iş.

“Səfər” sözü “səqər”den bir nöqtə ilə fərqlənir,
Bu nöqtədə unutma ki, bir cəhənnəm gizlənir”.

Mehr Əsədə dedi: “— Mənə aydın oldu sözlərin,
Sən arslansan, şikarını yaxşı görür gözlərin.

İncimərəm mənə yoldaş olmasanız səfərdə,
Siz qalınız, təkcə özüm tab gətirrəm bu dərdə.

Məni qoyun tek yollanı, tapşırın siz Allaha,
Mənə görə bir daha siz batmayınız günaha.

Bu bəlliidir, kimse görmez öz boynunun daşını,
Heç kəs yaxşı dərk eyləməz özgəsinin halını.

Gilə batsa bir kendlinin yüklü xəri bil inan,
Özündən çox kimse ona kömək etməz heç zaman.

Ona görə şirə şahlıq ləqəbi də verilib
Ki, daima ancaq özü öz işini həll edib.

Əger kamıım ejdahanın kamindasa bilesən,
Dişlərimlə kamı onun kamindan alaram mən.

Muradımcın vuruşarsam qəzəblənmiş bir şirlə,
Məhv edərəm onu inan seyqəllənmiş şəmsirle”.

Əsəd Mehri belə görçək, dilə geldi yenidən,
“Quyuya at sən özünü” — əmr eyləsən mənə sen.

Düşünmədən o quyuya mən özümü ataram,
Ömrü sənə fəda edib, o quyuda bataram.

Külək kimi cilovumu verdim sənin əline,
Yeddi iqlim dolanaram, hara desən, əmr eyle!

Deryalarda gəmi kimi fərmanınlə üzərəm,
Səhralarda əmrin ilə başı üstdə gəzərem.

Qılınçınla bir ceyranı vursan, qanad açaram,
Kölge kimi yorulunca arxasında qaçaram.

Məni atsan bir ox kimi sən özündən kənara,
Xidmetindən el çəkmərəm, gəlmərəm, bil, zinhara.

Kaman kimi dartsan məni, sanma fəğan edərəm,
Kamandarın olub sənə, canı qurban edərəm”.

Eşidəndə bu sözleri şirürekli Əsəddən,
Mehribanlıq edib ona dedi: “- Sənə yüz ehsən”.

Sonra dedi: “- Tədbir lazımlı belə çətin işlərde,
Gərək hər şey əvvəlcədən dəqiq olsun nəzərdə”.

Əsəd dedi: “- Yollar uzaq, qarşıda çox endişə,
Gərək yüngül yük götürək, cəld tərpenək həmişə.

Özümüzle götürməli çox cəvahir, simü zər,
Ağır şeyden el çəkməli sefərde mümkün qədər.

Axşamüstü ata minib külək kimi uçarıq,
Pis gözlərdən uzaq olub, sərhədə yol açarıq”.

Güneş qızıl tellərini Yer üzündən yiğaraq,
Qaranlığa gömüldənə, hazırlaşdı üç qoçaq.

Bu səfərə çıxməq üçün əzmədə mətindilər,
Atlarını yəhərləyib, üçü də cəld mindilər.

Mehrin atı qüvvətliyi, sıçrayışda şimşekdi,
Sürətdə də, görkəmdə də atlar içərə o təkdi.

Cahangərddi atın adı, nalından toz qopardı,
Dağa bənzər cüssəsində dağlar qəder güc vardi.

Qaçan zaman qasırğatək, göy atı nal salardı,
Öz kölgəsi yeddi ağaç ondan geri qalardı.

Aşağıya cuman zaman benzəyərdi gur selə,
Yüksəkliyə qalxan zaman dönerdi müdhiş yele.

Aşıqların göz yaşından rəngi daha gülgündü,
Yürüşündə o, Xosrovun Şəbdizindən üstündü.

Od içindən bir quş kimi uçub getseydi eger,
Onu görüb həsədindən odlanardı Səməndər.

Hükum edib üzə-üzə keçsəydi o dəryadan,
Arxasında boylanardı balıqlar heyran-heyran.

Axar çaydan keçən zaman islanmadı heç yanı,
Birmənzillik məsafədən görərdi qarınçanı.

Gece iken yola çıxdı üç sitarə bir Ayla,
Sessiz-küysüz görüşdüler son dəfe o sarayı.

Şimşek kimi çaxıb onlar, yol getdilər durmadan,
Bu sürətə şimşek özü qalardı, bəlkə, heyran.

Səba öndə qanad çalıb bir quş kimi uçanda,
Əsəd onun ciğriyla yola düşdü bir anda.

Mehr, onun arxasında polad bedənli Covher,
Bax, belecə gedirdi o, dörd igid, dörd dilavər.

Səhərədək dayanmadan yol getdilər yan-yanı,
Bilmədilər ancaq bu yol gedəcək Hindistana.

MEHRİN GETMƏSİNDƏN ŞAPURUN XƏBƏR TUTMASI

Ulduzları dövr etdirən fəleyin hökmədarı,
Asimanın sehnəsindən pozdu bir-bir onları.

Bu fıruze rəngli yerin üfüqündən o şəher,
Günəş çıxdı əzəmetlə başında da tacı-ser.

Böyüklerdən bir neçəsi tez bir meclis qurdular,
Gedib şahın hüzurunda əmrə hazır durdular.

Gördülər, şah gözü yolda axtarır öz oğlunu,
Gələnlərin arasında görmeyince tek onu.

Dedi: “— Neçin Mehrim mənim gəlmədi sizlə bahem,
Onsuz mənim gözlərimdə qaralır bütün əlem.

Söyləyiniz nə olmuşdur, hal-əhvalı necədir?!

Onsuz mənim gündüzüm də bir qaranlıq gecədir”.

Şapur şahı belə görçək neçə saray xadimi,
O sıradan ayrırlaraq yüyürdülər yel kimi.

Axtardılar Mehri, lakin tapmadılar heç yanda,
Sanki gözün nuru kimi yox olmuşdu bir anda.

Heyəcanla qayıdaraq şaha təzim etdilər,
Ağlar gözle Şapur şaha verdilər qara xəber.

Ki, “heç yerde tapılmadı göz işığın – şahzada”,
Bu xəberdən, sanki dünya döndü qatı zülmata.

Dedi: “— Gəzin dağı, daşı, ənderunu, birunu,
Tez tapınız, getiriniz gözlerimin nurunu”.

Haraları gəzdilərse, tapılmadı ondan iz,
Birdən yoxa çıxmışdı o, nişanəsiz, əsərsiz.

Yeddi gecə-gündüz gezib, tapmadılar bir nişan,
Qayıtlılar şah yanına hamısı kor-peşiman.

Bir ağızdan söylədilər: “— Gəzgik dağı, dərəni,
Görmedik biz nə onu, nə ondan xəbər verəni”.

Şah eşitcək bu xəberi feryad edib çəkdi ah,
Elə bildi yerlə yeksan oldu bütün barigah.

Yaxasını parçaladı əllərile qonçetək,
Öz tacını yerə çırpdı, ahü nala ederək.

Bütün saray xadimləri şah başına toplandı,
Hər birisi şama bənzər ağılayıb alovlandı.

O zaman ki, anasına çatdı bu müdhis xəber,
Atadan çox od töküldü varlığına sərasər.

Nərgizindən gül üstüne jale tökdü durmadan,
Sünbülünü nəsrin üstə səpib etdi perişan.

Gah çəng kimi naş çəkib, həzin-həzin inledi,
Gah rud kimi sizildiyib öz səsini dinledi.

Dedi: “— Oğlum, nə yamanlıq gördün yazıq anadan,
Qoydun onu dərd içində, qəlbə qan, gözü giryana.

Neçin atib anamı sən, ondan belə yan durdun?!

Gözərini yolda qoyub, üreyini yandırdın”.

Belə sözər deye-deye başa qara bağladı,
Bu naləyə sanki bütün dərə dəvar ağıladı.

Əhalinin arasında yayıldı bu əhvalat,
Böyük-kicik bu xəberi eşidəndə qaldı mat.

Feryad edib, min söyüslər yağırdılar Behrama,
Dedilər, o, yetişməsin istədiyi merama.

Bəhramın bu hədelerdən rəngü rufu saraldı,
Öz yaramaz əməlindən canını qorxu aldı.

Fikrə gedib öz-özünə çox götür-qoy eylədi:
“İki gün də belə getsə, vay halıma”, – söylədi.

“Bir dostum da olmadı ki, ondan alım məsləhət,
Belə gündə tədbir töküb, kömək etsin, nəhayət”.

Belə gəldi qərara ki, düzəldib min cür hiylə,
Şapur şaha dil tökərek onun vasitəsiylə.

Əlde edib malü dövlət, tez əkilsin aradan,
Beləliklə, gəldi şahın yanına gözü giryən.

Dedi: “— Şahim, Mehərsiz mən düzdüm qatı zülmata,
Onsuz daha nə yaşamaq, lənət belə heyata.

Mən de onun hicranında bu cahandan gedərəm,
Rüsxət versən, dost yolunda canı qurban edərəm.

Dostum gültek xar qoynunda, necə rahat yatım mən?
İcazə ver, yola çıxıb, harda olsa tapım mən.

Əger tacir sıfətılıq gəzərsəm dövrü bəri,
Cürbecürlə yollar ilə axtarsam şəhərləri,

Yeqinimdir bir məkanda ondan xəbər tutaram”.
Belə sözler deyə-deyə yene ağladı Behram.

Ona baxıb şahın qəlbini çox yamanca kövrəldi,
Onun belə hiyələrini Şapur şaha xoş gəldi.

Aldandı o kələkbazın uydurduğu yalana,
Dedi: “— Əhsən, səndə olan belə temiz vicdana.

Yaxşı dedin, xoşum gəldi sənin bu tədbirindən”.
Sonra da şah çağırtdırb xəznədəni, dedi: “— Sən

Bir tacirə nə lazımsa, hazır edib ver buna,
Yubanmadan nə lazımsa, tədarük gör yoluna.

İsteyirəm axşamadək hazır olsun mayehtac
Ki, heç şeyə duyulmasın bir zərrə də ehtiyac”.

Üzün tutub Bəhrama da dedi: “— Teləs, yubanma,
Tez hazırlaş, boş-boşuna heç bir yerdə dayanma.

Ele et ki, səhər tezdən gün çıxmamış gedəsen,
Nə demişəm, yubanmadan onu icra edəsən”.

Bəhram yeri öpüb dedi: “— Sənə sadiq nökərəm,
Senin bütün fərmanına canla əncəm çəkərəm...”

Olmazın bir fərəh ilə saraydan evə gəldi,
Tacir kimi o bədzatın bütün işi düzəldi.

Səhər yola çıxmaq üçün aldı iyirmi adam,
Karvanbaşı təyin edib, səfərə çıxdı Behram.

MÜŞTƏRİ VƏ BƏDRİN MEHRABLA GÖRÜŞÜ

Könül, sən keç yenə sevgi yoluna, bir dərdə qal,
Bacar dərdi məhəbbətlə bir məqamda yada sal!

Qorxma, çünki olmaz eşqin yolu qəmsiz, böhransız,
Unutma ki, şəker olmaz zəhərsiz, gül tikansız...

Her gece qəm eyvanına çıxıb ərşə nəzər sal,
Ta görünüşün gözlərinə eşqdə sonsuz cəlal.

Belə dedi qəm mülkünə səfər edən mübtəla
Ki, bir səhər Müştəri, Bədr qoşuldular Məhyara.

Rey tərəfə yollandılar karvan ilə biqərar,
On gün gedib, nəhayətde Rey şehrini çatdılar.

Məhyar o dəm cəvanları evinə dəvet etdi,
Mehribanlıq göstərərək, yaxşıca xidmət etdi.

Rey şehrində yaşadılar çox asudə yeddi gün,
Sonra yenə dairədələr vətən üçün, Mehr üçün.

Çırpinirdi Müşterinin can quşu dar qəfəsde,
Yenə Mehri xatırladı hər çəkdiyi nəfəsdə.

Yenə çəkib Müşterini aparmışdı xəyalı
Zülfü kimi qıvrım-qıvrım oldu onun əhvalı.

Sinesində tülü etdi yenə hicran Güneşi,
Lakin Bədrini görən kimi söndürdü ateşi.

Təsadüfən Bədr gedib, bazarda tek gəzərkən,
Mehraba rast gələn kimi, tanıdı onu fəvvarən.

Mehrəb isə Müşterinin qohunu bir cəvandı,
Bədrini görüb sevinərək qarşısında dayandı.

Görüşəntək Müşterini xeber aldı Bədrdən:
“— Müşterini axtarmaqda, — dedi, — yorulmuşam mən”.

Qucaqlayıb Mehrəbi, Bədr öpdü onun üzünü,
Bacardıqca şirinlətdi dediyi hər sözünü.

Tez gətirib Müşterinin qənşərində saxladı,
Müşterisə onu qucub, sevincindən ağladı.

Ele bildi, ruhu uçdu bədənindən, yandı can,
Ya qaranlıq bir gecədə Güneş oldu nümayan.

Əvvəlce o, Mehrin halın xeber aldı maraqla,
Mehrəb isə xeber verdi hər şeyi təmtəraqla.

Biləndə ki, Mehr qaçıb tapmaq üçün dostunu,
Ele bildi, qara bulud aldı onun üstünü.

Üreyindən bir od qopdu, yandırıldı bütün canı,
Bədrə dedi: “— Daha yoxdur dizlərimin təvəni”.

Müşterinin qarşısında Bədr çox xəcıl oldu,
Onun alın tərələrindən torpaq dönüb gil oldu.

Çünki bir vəqt Bədr Mehri bilməmişdi vəfadər,
Bu xəbəri eşidəndə oldu belə şərmsar.

Müşterisə buna görə Bədrə dedi: “— Heç zaman,
Başqasına tənə vurma, eldə esas olmadan.

Əger səndə inci yoxsa, demə, yoxdur dəryada,
Yersiz tənə peşimanlıq doğurər, bil, dünyada.

Mehr bizi axtarırkən necə sakit qalaq biz?!

Qayğısız, bu yad şəherdə neçün məskən salaq biz?!”

Yubanmadan durub getdi, sırrı açdı Məhyara,
Dedi yola çıxmək üçün kömək etsin onlara.

Məhyar isə hər nə qədər çalışdı, kar etmedi,
Müşterinin xahişləri qurtarmadı, bitmədi.

Aciz qalıb çağırıldı xas qulamı ol cəvanmərd,
Dedi gedib hazır etsin nə lazımsa, nəhayət.

Üç qaçan at, üç kisə pul, üç dest layiqli paltar,
Qulam derhal deyiləni hazırladı nə ki var.

Məhyar sonsuz məhəbbətlə onlara hörmət etdi,
Üç mil gedib onlar ilə, yola salıb qayıtdı.

Üz qoydular biyabana, səhraya üç dilaver,
Qelbərini doldurmuşdu həm razılıq, həm kədər.

Çöldə, dağda at səyirdib yola nəzər saldılar,
Güclən düşüb yorulduqda, dərin fikrə daldılar.

Könül dərdi od salmışdı şamtək əriyən cana,
Döndərdilər yollarını odlu Azərbaycana.

Aran, Muğan sahəsini dolandılar sərasər,
Şirvəni da axtardılar, tapılmadı bir əsər.

Ümid gələn hər bir yerə baş vurdu üç qəhrəman,
Tapılmadı lakin dostdan xəber verən bir insan.

Ümidləri qırıldıqda qəmə batdı Müşəri,
İxtiyarı gedib əldən oldu tamam sərsəri.

Gece-gündüz nale çəkdi, qaldı yemek-içməkdən,
Göz qırpmadan ulduzları saydı bir-bir sübhəcən.

MÜŞTƏRİNİN SƏHƏR NƏSİMİNƏ MÜRACİƏTİ

Səhər hełə gün çıxmamış dərd içində Müşəri,
Qarşıladı ruh oxşayan xoş nəsimi – səhəri.

Səba yeli dile gəlib, sanki nəğmə oxudu,
Ele bil ki, üfüqlərdə şəfəq xalı toxudu.

Bu arada Müşərinin qəlbəi daha daraldı,
Torpağa üz qoyan zaman, sanki aləm qaraldı.

Dedi: “– Seba, sənsən səhər hamidian tez oyanan,
Yanar odun içindən de sən keçirsen çox asan.

Keçsen Xəzər dənizinin üzərindən əger sən,
Ətəyin de islanmaz heç dənizin ləpəsindən.

Ayaqsız sən dolanırsan bütün yeddi qitəni,
Yerin yoxdur, lakin bütün yerde görürər səni.

Ana kimi cylayırsən hər ürəyi şadman,
Gah da Nuhun gəmisinə olursan bir badban.

Nəqşələrlə bəzəyirsən gah sucların səthini,
Gah torpağın üzərinə salırsan öz nəqşini.

Əllərinlə parçalanar gül köynəyi hər bahar,
Lale sənin eşqin ilə torpaq üstə baş qoyar.

Səher-səher gül sərəsən bülbüllərin başına,
Çiçəklerin benzər gözəl qızların daş-qasıına.

Qönçələrin ciblerinə zər doldurər dövlətin,
Yasəməni bezəndirər sənin zərin, zinətin.

Ancaq sənin cazibənlə sərv, çinar rəqs edər,
Söyüdərin yarpaqları sənin üçün titreyər.

İsa kimi ölüləri dirildər hər nefəsin,
Pənahısan bu dünyada xəstə olan hər kəsin.

Qızılğülün çohresinə sensən etir, rəng vuran,
Sensən daim sünbüllərin saçlarını darayan...

Sənsən yaşıl çəmənlərə gözəllik və ruh veren,
Sənsən quru budaqlarda bol meyvələr yetirən.

Sənsən açan ağızını hər başıbağlı qönçənin,
Müşküllərin həll edirsen dağın, çölün, çəmənin.

Sən gülzərin səhnəsinə qədəmini qoyantək,
Ayağına nisar olar elvan rəngli min çiçək.

Gözəllerin cəmalına yaraşiq verən zaman,
Saçlarını dağıdaraq eyleyirsən pərişan.

Sənsən daim eşqə düşmüş xəstələrin elacı,
Hamı sənin nəvaziş və kerəminin möhtaci.

Sen gezirsen dayanmadan çölü, dağı, dərəni,
Nə olar ki, dinləyəsen diqqətle bu bəndəni.

Kaşanenin qüləsindən uçan quşa rast gəlsen,
Dost yolunda doğma yurddan qovulmuşa rast gəlsen

Ona söyle: “– Ey zərrəni unutmayan afitab,
Könlümüzü rahat qoymur ələm dolu iztirab.

Öz dostunun təqsirindən bəndə düşən cəvanmərd,
Axtarıraq səni daim qəlbimizdə kədər, dərd.

Bir zəvallı dost üzündən atdın tacü təxtini,
Haralarda axtarırsan, söyle, sən öz bəxtini?

Sen Günsəsən, nə üçün bəs tapmırsan öz zərrəni?
Yerini de, dincəlmədən biz gəlib tapaq səni.

Ayrılıqdan, dərdü qərəndən üzülüb getmekdə can,
Kaş öleydim, görməyəydim belə əzablı hicran.

Bir xəber ver haradasan, söyle, halın necədir?!
Mənim qəlbim qanla dolu, gündüzüm də gecədir.

Göster mənə, hansı yolla gelim sənin yanına?!
Kimden alım sorağını, qurban olum canına!

Səndən uzaq halım pisdir, qalmamışdır tavanım,
İtirmişəm özümü men, çare nədir sultanım!”

O, səhərin nəsimilə belə xeyli danışdı,
Danışdıqca öz içindən meşəl kimi alışdı.

Dedi: “– Xətti-üstüvədən qütbə qəder gəzərem,
Hər tərəfi oba-oba, şəhər-şəhər gəzərem.

Ya mən Mehri taparam ki, olsun dərdimə dərman,
Ya da onu axtarırkən verməliyəm yolda can.

İndi burdan tez tərpənib gedək dənizə təref,
Belkə dəniz dalğasıyla açıla bilsin kələf.

Biz dənizi üzüb keçsek, çıxarıq bir sahile,
Belkə sahil bir yol açdı dostum qalan mənzilə.

Mən dənizdən tapsam əger o misilsiz incini,
Bölüşdürürmə dəstidarımla qelbimin sevincini”.

Çəsməsindən sular axdı çaya, döndü nagehan,
Cari olub ümman ilə, qovuşdu o durmadan.

BƏHRAMIN DƏNİZ SAHİLİNDE MÜŞTƏRİYƏ RAST GƏLMƏSİ

Çatan zaman onlar dəniz sahilinə bir seher,
Gəmilərə yük dolduran neçə tacir gördülər.

Dayanaraq maraq ilə baxırdılar uzaqdan,
Birdən yolda toz qalxaraq, göründü bir karivan.

Yürüşündən benzeyirdi aşıb-daşan bir selə,
Zənglerini vura-vura gəlib çatdı sahile.

Bu karvanın baş taciri Behram idi ez qəza,
Sanki göydən nazıl oldu Müştəriyünün bu bəla.

Müştəriini görən kimi onun nəqşini gətirdi,
Düşündü ki, tale məni scəb kama yetirdi.

Qulamlara əmr etdi: “– Tez yerinizdən durunuz,
Üçünün də qollarına möhkəməcə bənd vurunuz!

Bunlar əfi iləndirlər, tutun, aman verməyin,
Yerə yixin, tərpənməyə qəti imkan verməyin!”

Bəhram verən emrə görə hücum etdi qulamlar,
Üçünü də yerə yixib, eylədilər xaksar.

Üçünü də o bədzatlar təhqir edib söydülər,
Müqavimət göstərəni çubuqla da döydülər.

Bəhram dönüb Müşteriyə dedi: “– Sen ey bihəya,
Yaxşı keçdin əllərimə, necəsen, ey bineva?!”

Müşterise cavab verdi: “– Ey nanəcib, bədəsil,
Sənsən bütün el içinde en bihəya, en rezil.

Şırlar bəndə düşən zaman, hərzə it hürər ona,
Özün vəhşi canavarkən girmə qoyun donuna”.

Görəndə bu mərəkəni körpüdeki tacirlər,
Maraqlanıb soruştular: “– Nə olubdur, nə xəber?!”

Namərd Bəhram utanmadan söylədi: “– Bu üç adam,
Qul olmuşlar həyətimdə mənim iki il tamam.

Bu yaxında öldürüblər sadiq xəznədarımı,
Aparıblar xəzinəmdə olan bütün varımı.

Gecə ikən əlbir olub qapıları açıdlar,
Var-dövləti qarət edib yad ölkəyə qaçıdlar.

Heysiyyətim tapdalındı, qanım yaman qaraldı,
Sanki könül gülzərimi dolu döyüd, qar aldı.

Tez mən düşdüm izlərinə, yubanmadan bir an da,
Gelib axır yaxaladım bu nəboldə mekanda”.

Bu böhtəni eşidəndə fəryad edib Müşteri,
Dedi: “– Sənə lənət olsun, ey şeytanın cövheri!

Neçün alt-tüst eyleyirsən düzüyü, həqiqəti,
Böhtən deyib, aldadırsan möhtərem cəmiyyəti?!

Başqasının qanadıyla edirsən belə pərvaz,
Qara bulud örterse də, Güneşi danmaq olmaz.

Başqasının töməsinə göz dikən tüfeylisən,
Xeyanətdən başqa bir şey gəlməz sənin əlindən.

Öz önündə görüb belə qəlbi təmiz insani,
Bir-birinin arxasında yağıdırırsan yalanı.

İstəyirəm bir ədalet mehkəməsi qurulsun,
Böhtənçinən ağızına bir ağır yumruq vurulsun”.

Bu sözleri eşidəndə Bəhram çıxdı özündən,
Qan damladı onun qızmış qurd baxışlı gözündən.

Fəryad edib əmr verdi, neçə qulam tez dursun,
Qolu bağlı Müşterini ezişdirib susdursun.

Bu fermanı eşidəndə qulamlar cəld durdular,
Müşteriyə neçə dəfə sille, təpik vurdular.

Ele bil ki, bir taciri söyüdü üç yüz həramı,
Öz qanına qəltən oldu Müşterinin endamı.

Vəziyyəti belə görcək oradakı tacirlər,
Rehmə gelib, dərhal onun köməyinə gəldilər.

Lakin bu dəm Bəhram durub tacirləri haqladı,
İşarəylə tacirləri yarı yolda saxladı:

“– Müdafiə etməyiniz, – dedi, – bu adamları”,
Sonra dönüb işarəylə çağırıdı qulamları.

Dedi: “– Təsdiq eyləyiniz kimindir bu simü zər,
Bu dövləti necə ele keçirtmiş bu üç nəfar?!“

Məger bunlar deyil mənim xəzinəmdən alınan?!“
Hamı birdən dedi: “– Düzdür, bu sözlərde yox yalan.

Nə alıqsa əllerindən, sənin halal malındır,
Özləri də sənin, şəksiz, nankor qulamlarındır.

Onlara sən her ne qədər cəza versən, yeri var,
Əlbette, öz cezasına çatmalıdır oğrular”.

Tacirlər bu ittihəmi eşidib qulamlardan,
Əllərini yana salıb, baxdılar ona heyran.

Sonra onlar doluşdular yavaş-yavaş gəmiyə,
Bunları da bir yük kimi, “qorxulu oğru” – deyə

Aparıtlar qolubağılı bir tərəfə yixdilar,
Mavi Xezer dənizilə ticarətə çıxdılar.

Dalğaları yara-yara gəmi üç gün durmadan,
Üzdü, sanki o Ay idi, dəniz isə asiman.

Gecə Behram qulamlara dedi: “– Əmrəm var size,
Üçünü də qamarlayıb səssiz atın dənizə”.

Qulamlar da ses-səmirsiz çatıb o üç nəfərə,
Qollarını açıb bir-bir, tulladılar Xəzəre.

Onlar gözəl bələddilər üzgülük işinə,
Ümidlərin bağladılar taleyin gərdişiñə.

Haqq olmuşdu ezel gündən onların nigahbanı,
Bələləri xovfe salmaz dənizlərin tufanı.

Yaradanın lütfü olsa, daşdan çeşme yaranar,
Od içində reyhan bitər, susən isə gül açar.

Qəzəblənsə su içindən püskürder odlu vulkan,
Birçə “məhv ol” deməsilə, alt-üst olar kehəşan.

Qəzadən bir böyük gemi qərq olmuşdu dəryada,
Onun taxta parçaları üzürdüler dalğada.

Külək vurub aparırdı taxtaları hər yana,
Bir tır ise pənah oldu üç pənahsız insana.

Onlar möhkəm yapışdırılar iki əllə bu tirdən,
Beləliklə, qurtardılar ölümdən və xəterden.

MÜŞTƏRİ VƏ DOSTLARININ DƏNİZDƏN XİLAS OLMALARI

Ölüm ilə elbəyaxa olan dəmdə nagəhan,
Ele bil ki, xilas üçün tır gönderdi Yaradan.

Gözlənmədən o xilaskar çatan kimi bir daha,
Əl qaldırıb şükr etdilər mərhəmetli Allaha.

Onlar yaxın dost idilər, qəlblerində sədaqət,
Üçünə də eyni gündə üz verəken fəlakət –

Bext onlara yetirmişdi belə təxtəparəni,
Dərdlərinə tapmışdilar, sanki əsil çarəni.

Müştəri, Bədr, Mehrab ilə qucaqlayıb o tiri,
Dalğalara müqavimət göstərirdi hər biri.

Taxta ata minib onlar, qamçı edərek yeli,
Dalğaları yara-yara axtardılar sahili.

Sevar olub hər üçü bir suda üzən səməndə,
Yaradanın köməyilə yetişdilər Dərbəndə.

Əsen külək taxta atı sudan atdı qırğıga,
Gücdən düşmüş yaşı bədənlər uzandılar torpağı.

Huşdan gedib xeyli zaman həreketsiz qaldılar,
Sahilin xoş həvəsiylə sakit nəfəs aldılar.

Təsadüfən Dərbənd şahı neçə comərd adamla,
Ov qəsdilə çıxmışdilar səhraya xoş məramlı.

Mavi dəniz sahilindən öten zaman bu səhər,
Gilə batmış çox qiymətli üç cəvahir gördülər.

Şah onların heykəlinə maraqla saldı nəzər,
Cəvanların məhəbbəti qəlbine etdi esər.

Əyanlara üz tutaraq buyurdu o padışah:
“– Nə qiymətli ov olmuşdur qismətimiz bu sabah”.

Əmr verdi getirsinlər onlar üçün pal-paltar,
Ayıldaraq, bəzəndirdi xəletlərlə hökmədar.

Oturtdular gözəl, yorğ'a atlara cəvanları,
Yubanmadan, sevinc ilə sürdülər şəhərə səri.

Mehməndarlıq adətələ hörmət etdi onlara,
Otaq verdi, leyqətlə xidmet etdi onlara.

Müştərinin cərnalında gördü böyük fəzilet,
Üzündən nur töküldü, səhəbetindən necabət.

Bir gün belə ayrılmadı Müştəridən hökmədar,
Gün keçdikcə daha artı ona inam, etibar.

Lakin Dərbənd sanki onu salmış idi kəməndə,
Yardan uzaq qəlbini onun düşməşdə burda bəndə.

Belə gözəl şəraitdə dərdü qəmə esirdi,
Könlü onun dostu üçün yarpaq kimi əsirdi.

Bir gün şahdan xahiş edib izn istədi, nəhayət,
Öz dostunu tapmaq üçün etsin yenə səyahət.

Şah çalışdı mane olsun belə ağır səfərə,
Lakin bütün ciddi-cəhdli getdi onun hedərə.

Labüd qalib razı oldu, çıxıb getsin Müştəri,
Fərman verdi ödənilsin hər arzu, istekləri.

Gətirdilər faxir libas, gözəl atlar, simü zər,
Hazırlandı yola çıxın yenə də üç namər.

Səhər tezden öpüb şahın əllərini, durmadan,
Yola çıxdı min maraqla üç süvari qəhrəman.

Dolandılar Qaytaq, Qıpçaq hüdudların sərvəsər,
Bir çox səhra, biyabanda dolandılar, gəzdilər.

Nəzər salıb dərələrə, göyün mavİ tağına,
Gözənmedən yetişdilər nəhəng Elbrus dağına.

Ah, necə dağ, qarlı başı yüksək durur buluddan,
Belinədək dalgalanır göz işlədikcə ümman.

Sanki qılinc siyiribdir, təsxir etsin fələyi,
Ayağına üzün sürtür buludların mələyi.

Bədənине bürümüşdür parlaq atlas pərdələr,
Belinəsə bağlamışdır qranitdən bir kəmər.

Gecə-gündüz eldə qılinc keşikcidir dünyada,
Xəncərinin parıltısı işıq saçır Aya da.

Onun iti qılinciyla parçalanır hər səhər,
Çərxin beli, al şəfəqlə zinət tapır üfüqlər.

Əzəmetli, vüqarlıdır, iradəsi möhkəmdir,
Nemətilə gülüstanlar, sanki bağı-İrəmdir.

Yerdən yeni baş qaldıran otlar, əlvən çiçeklər,
Bəslənmişlər etəyinin sularıyla sərasər.

Elə bil ki, zəmanənin anasıdır qoca dağ
Ki, doğulur onun hər bir qətrəsindən yüz bulaq.

Sevgilinin hicranında ağlayan çox aşiqtek,
Gözlerinden eteyine sel tökür dərd çakerek.

Əteyinde maral gəzir sürü ilə firavan,
Zirvəsində pələnglerin izi qalır hər zaman.

Meşəsində qızmış şirlər nərə çəkir aşikar,
Mağaralar içindəse qırılır minbir şahmar.

Hamı bilir bu yerlərdə məskən salıb yamyamlar,
Çox ecaib canlıların məskənidir bu diyar.

Müştəri və yoldaşları qalmışdilar sərgərdan,
Gah şirlə, gah pələng ilə vuruşdular anbaan.

Gah çapdılars atlarını mərekəden kənara,
Ara-sıra rast geldilər qeyışpaşa idbarə.

Heyrət ilə deyirdilər: “— Yareb, bu ne əhvaldır,
Bunlar ağır yuxudurmu, ya deşhetli xeyaldır?!“

Nə rəngberəng yaradılmış əstrarəngiz bu cahan!
İnsan belə ziddiyətə baxdıqca, qalır heyran”.

Addimbaşı yeni-yeni ecaiblər görərək,
Dağ yanında at sürdülər səhərdən axşamadək.

MÜŞTƏRİNİN YAMYAMLARLA DÖYÜŞÜ

Bir cengeldən keçən zaman ecib mexluq gördülər,
Bedenləri tük içinde, özleri lüt, sərasər.

Vehsi it, ya canavartek sıvri dişleri vardi,
Bunlar, yəqin, adamyeyən sərsəri yamyamlardı.

Onlar tezə ov görünce qabağına qaçdilar,
Çığır-bağır salıb, müdhiş bir mərəke açdilar.

Daşdan başqa əllerində yox idi bir özge şey,
Yağdırıldılar o daşları yağış kimi peydərpey.

Vəziyyəti belə görçək Müştəri, Bədr, Mehrab;
Onların daş silahına oxla verdilər cavab.

Atdıqları oxlar keçdi onların sinesindən,
O oxların zərbəsilə sərildi yere düşmən.

Otuz cəvan yaranırdı bir ölenin qanından,
Vəqt keçdikcə yorulurdu üç dilaver qehreman.

Qırıldıqca çoxalırdı qarncatek ifritlər,
Bir yol açıb qaçmaq isə olmayırdı müyəssər.

Atdıqları daşların heç kəsilmirdi arası,
İgidləri incidirdi deyən daşın yarası.

Yaşamaqdən ümidi kəsildirdi get-gedə,
Dərdlərinə dərman isə yox idi bu ərsədə.

Bir-birile vidalaşıb axıtdılar göz yaşı,
Lənetlə yad eyledilər Behramı hər söz başı.

Bu dəm Güneş qürub etdi, dağı aşdı, saraldo,
Çox çekmedi etraf yerlər, mühit tamam qaraldo.

Ele bu dəm, gözdən itdi o ecaib ovbaşlar,
Zərre kimi yox oldular, sanki heç olmamışlar.

Bele hali gören kimi mat qaldılar bir zaman,
Bu əfsunun, bu əsrarın keşfinə yoxdu imkan.

Bu bələdan can qurtarıb, Allaha şükr etdilər,
Bütün gecə sehəredək durmadan yol getdilər.

Çətinliklə ayrıldılar bu dehşətli meşədən,
Səhər oldu, Güneş çıxdı, işıqlandı çöl-çəmən.

Hele dönüb qızıl rəngli narmca da sal nəzer,
Gör nə cüre doldurmuşdur gövdəsinə müşk-ənber.

Səfrayə en xeyirli bir çaredir bu, şübhəsiz,
Görünüşü könül açar, zülalısa saf, təmiz.

Yaşıl yarpaq arasından, limu parlaq görünür,
Sanki Günəş tülü edir, aləm nura bürünür.

Bostana bax, gör necə o, elvan süfrə açıbdır,
Belə gözəl nemətılı ruha ətir saçılıbdır.

Ətirindən can dincəlir, lezzətindən doymursan,
Könüllərə fərəh verir ruh oxşadan gülüstan.

Bal ənciri bilməm sözlə necə tərif edim mən,
Onun vesfi naqis qaldı hər nə qəder dedim mən.

Sanki encir düzəlmışdır şeker ilə xəşxaşdan,
Onun veslin arzulayar, zəkatlı hər bir insan.

Elə gözəl yaranmışdır onun şirin xılqəti,
Qocamın da, cəvanın da yanında var hörməti.

Bəh-bəh, necə nezmim kimi düzülmüşdür şəftalı,
Belə gözəl bağda vardır onun da öz calalı.

Adı dile gelən kimi ağız o dəm sulanır,
Guya yarın tər dodağı müreibbəyə bulanır”.

Elə ki, o cehənnəmden düşdüler bu cənnətə,
Döne-döne şükr etdilər o xeyixah qüdrətə.

Dincəldilər bir neçə gün belə səfali yerde,
Yorğun, zəif canlarına qüvvət geldi get-gedə.

Sonra yene atlanaraq yola davam etdilər,
Keçib Qaytaq səhrasını, Qıpçaq səmtə getdilər.

MEHRİN MÜŞTƏRİNİ TAPMAQ ÜÇÜN HİNDƏ TƏRƏF SƏFƏRİ

Könül, söyle, bu ne haldır, ne vəqtədək biqərar,
Bərbət kimi nələ çəkib edəcəksən ahü zar?!?

Bəsdir daha ahü fəğan, nehayət, biter hicran,
Ayrılığın ardınca bil vüsal gelir her zaman.

Biter hicran gecəsi, bil, güler ümidi seheri,
Günəş çıxıb öz nurla işıqladır her yeri.

Her kasadin arxasında rəvac gelir dünyadə,
Her muradsız adlanan kəs axır çatır muradə.

Yol ne qəder çətin olsa, batsa da toza, gile,
İradəsi möhkəm olan gedib çatar menzilə.

Qorxub yoldan geri dönmə, dözsən ağır zəhmətə –
Yeqin bil ki, çatacaqsan axırda səadətə.

Belə yolda şir ürəyi lazımdır mərd adama,
Dəvə qəlbli olan bir kəs bu yolda çatmaz kama.

Əger bunun mənasını dərk eyləmek istəsen,
Sureti yox, mezmununu gərək yaxşı bilesən.

Kim surətə valeh olub, dərk etməsə mezmunu,
Heç bir zaman bu mənəni dərk eyləmez, bil, bunu!

Belə demiş təzəleyən köhnə əfsanələri:
Vəfəli Mehr Günəş kimi dolanaraq hər yeri –

Müştərini axtarırdı, rahat nefəs almadan,
Dolanırkıdı şəhər-şəhər bir yerde yurd salmadan.

Hində terəf at süründü üreyində min kədər,
Ona məskən olmuş idi at üstündə nəm yəhər.

Elə qızğın bir şövgile at süründü cəvanmərd,
Kölgəsi də görünmürdü səməndi sıçrayan vəqt.

Hər kimin ki, çırpinarsa qəlbini təmiz eşq ilə,
Kölgə salırmaz, ruhu sönməz, işi düşməz müşküllə.

Küləkdən də sürətlidi onun çapar səməndi,
Lap fəleyin özündən də o sürətli gedəndi.

Qığılçımlar sıçrayanda səməndinin nalından,
Səhər yeli həsəndindən odlanardı anbaan.

Sənki qartal qanad açıb uçur sonsuz sehrada,
Ya da şimşək çaxır dağları zirvəsində, həvada.

Nallarının almazıyla doğrayırdı sərt dağı,
Dirnağının zərbəsilə sovururdu torpağı.

Kağız kimi parça-parça kesilirdi biyaban,
Yer üstünə aypalar düşürdü at nalından.

Sürətli ruzigarı daim geri qoyurdu,
Gecələrdə başı üstə Ay keşikçi dururdu.

Mənzil-mənzil yollar keçdi, xeyalında dost qəmi,
Ayrılığın yükü ilə dolanırdı aləmi.

Bir tərəfdən seyridirdi gülgun atı durmadan,
Bir tərəfdən axırdırdı göz yaşını firavan.

Çox dolandı dağı-daşı, keçdi çarpaz yolları,
Bir nəticə olmadı, Mehr getdi dənizə sanı.

MEHRİN DƏNİZƏ ÇATMASI

Yetişdiler mavİ dəniz sahilinə, nəhayət,
Ürəkləri heyəcanlı, qarşıda min məşəqqət.

Qəm behrinə qərq olmuşdu xəyalları ezelən,
Bilmirdilər bəxt onlara nə etmişdir müeyyən.

Dəniz coşur, dalğaları fələk kimi biqərar
Sənki ona od əleyir qasırğalı ruzigar.

Nərlitisi, gurultusu asimana çatardı,
Nərəsindən balıqların qulaqları batardı.

Dəvə kimi qabaranda ağızı köpüklənərdi,
Kinlə coşub məst olanda döşü qalxıb-enərdi.

Səthi geniş incilərle qəlbini zəngin olsa da,
Lakin özü zalim, xunxar, rəhmsizdi daima.

Hərdən bir az sakit olub, görünse də müləyim,
Sonra birdən hiddətlənib olardı qanlı zalim.

Sakit olcaq bənzəyərdi nazlı yar duruşuna,
İstərdin ki, atılaşan sən onun ağuşuna.

Bir də ustad şairlerin şerİ kimi hər səhər,
Üzərndə cərgə ilə düzüldürdü gəmiler.

Sakit dəniz sahilində gördülər ki, bir gəmi,
Lövbər salıb durmuşdur bir hilal olmuş Ay kimi.

Ayaqları peylənmiş bir güclü ata benzərdi,
Küləkdən güc alanda o, su üstündə üzərdi.

Yükləndikcə daha möhkəm çəkilirdi kamani,
Ram edərdi oxlarıyla o, qəzəblı dəryanı.

Xalqın malıñ, sərvətini doldurardı qəlbine,
Can verərdi istiqamət küləyinin elinə.

Neçə nefər tacir gəlib gəmiyə mal vurarkan,
Göründüler sahil boyu dörd ayüzlü qəhrəman.

Görən kimi təzə gelən qonaqları maldarlar,
Heyran qalıb düşündülər, görəsən, nə xeber var?!

Əl saxlayıb dayandılar, baxdalar sağa, sola.
Bilmədilər kimdir onlar, məqsədləri nə ola?!

Qəba geymiş sərvboyular, bu gülüzlü cəvanlar,
Çox qəribə təsir etdi tacirlərə, aşikar.

Hörmət ilə qarşılıyb onlar təzim etdilər,
Söylədilər: “- Xoş geldiniz, olasınız bəxtəvər.

Bu gəlişle qonaq deyil, şərefiniz siz bize,
Sizin əziz sayənizde rəhmet yağar dənizə”.

Bele əziz qonaqlara geniş süfrə açdılar,
Silinmişdi ürəklərdən daha qorxu, intizar.

Mehri alıb apardılar gəmiyə ehtiramla,
Sanki Güneş varid oldu bürcünə ehtişamla.

Əsed ile Covhər dəxi yubanmasınlar deyə
Cəld qaçaraq atıldılar Mehr gedən gəmiyə.

Vəziyyəti belə görçək, geri qalmasın deyə
Səba dəxi külək kimi, özün atdı gəmiyə.

Onlardakı nəzakəti, hüsni görüb keşibən,
Könül quşu qanad çalıb uçdu, oldu şadiman.

Dol bürcünə girəndə ay gəmi etdi hərəkət,
Dalğaları aşmaq üçün küləkdən aldı qüvvət.

Necə qemər yavaş-yavaş üzər mavi səmada,
Gəmi dəxi ona bənzər şütyürdü dəryada.

Dalğaları yara-yara gəmi sakit üzərkən,
Tacirlər çox məmənundular belə ali meclisden.

Şahzadenin qarşısında dururdular hörmətlə,
Canü dildən razıdalar, etdikləri xidmətlə.

Mehrin hüsni cəməhyla gəmi cənnət olmuşdu,
Yükdən artıq gəmiyə bol şadlıq, fəreh dolmuşdu.

Qesidənin mətleitək gəmidə vardı məna,
Bir nigarın hüsni kimi cazibəliydi dərya.

Gözəl şerin behri kimi nizamlıydı dalğalar,
Belə ali mənzuməni yaradırdı ruzigar.

Gözə aydın görünürdü “behri-təvil”, “təqarib”,
“Həzəc”, “xəfif”, “vafir”, “mədid”, “kamil”,
“müctəs” ve “qərib”.*

Bu behrlər toplanmışdı, sanki derya içində,
Sərnışınlər mest idilər zövqü səfa içində.

Görünürdü ancaq həva, sonsuz dalgalanan su,
Bir də göydə çarpazlaşan qara bulud toplusu.

Tacirlərin başçısıydi Şərəf adlı cəvanmerd,
Onda vardı böyük'lərə xas olan bir necabet.

Gözəl məntiq, bəlağetlə, fəsahətə dil açdı,
Hər sözündə, sanki hörmət bağçasında gül açdı.

Nəvazişlə etdi Mehre, dostlarına ehtiram,
Dedi: “- Daim bu dünyada olasınız şadkam”.

Bu sözleri eşidəndə Mehr xeyli şad oldu,
Sanki onun üreyinə yeni qüvvət, ruh doldu.

Gəmidəki tacirlərin cuşa gəldi qanları,
Bir ağızdan mədh etdilər belə qəhrəmanları.

Mehrə baxıb düşündü: "Bu Aydır, yoxsa Günsədir,
Pehlevanlar kimi güclü, kürəkləri genişdir".

Şəref bir dəm azaltmırıd hörmətini onlara,
Hər saatda göstərirdi ülfətini onlara.

İşterdi ki, fəda etsin onlara öz canını,
Sübut etsin dostlara öz verdiyi peymanını.

Mehri məşğul etmek üçün soruşurdu hal-əhval,
Tez-tez ona verirdi hey ürəkəçən bir sual.

Şərefin hər sualına Mehr cavab verərkən,
Bir söz belə söylemirdi ancaq əsil-nəsəbdən.

O, dənizi hər cəhətdən geniş təsvir edirdi,
Ancaq onun gövherini nəzərdən gizlədirdi.

Sonra dedi Covhəre: "— Ver, yadigarlıq bir inci
Ki, rəngində, qiymətində olsun əsil birinci".

Covhər o dəm yubanmadan çıxardı tez bir gövher,
Belə gövher görməmişdi tacirlərdən bir nəfər.

Lətafətdə ayüzlü yar dodağından pay almış,
Rəngi yaziq aşiqlərin göz yaşıyla qızarmış.

Dünya gözü görməmişdir belə nadir neməti,
Heç hesaba gəlməz idi onun əsil qiyməti.

Bir-bir hamı qalmış idi o yaquta mat, heyran,
Verilməmiş heç bir kəsə belə ali erməğan.

Mehr dedi Şərefə: "— Al bunu məndən yadigar,
Bizi yada salmaq üçün bu, bir işarə olar".

Şəref qalxıb, cəvanmərdə min təşəkkür cılədi,
Əl sinəyə qoyub o dəm Mehre belə söylədi:

"— Belə gövhər yaxşı olar mədənində çıxmasın,
Sahibinə layiqdir o, qoy elindən çıxmasın".

Mehr dedi: "— Ey fəzilet dənizinin gövhəri,
Rədd eylemək düzgün olmaz verilən töhfələri".

Şəref öpdü əzəl Mehrin təşəkkürlə elini,
Sonra aldı o misilsiz incilər gözəlini.

Sonra verdi hərəyə bir leyaqətli cəvahir,
Heyran qaldı töhfəsinə baxa-baxa hər tacir.

Ona dua, sənə, əhsən söylədiler qədərsiz,
Dedilər ki, olasınız daim qəmsiz, kədərsiz.

Tacirlərlə Şəref, sonra çekilerek kənara,
Dedi: "— Bunlar oxşayırlar, şübhəsiz, şəhriyara.

Mehr şahlıq dənizinin gövhəridir ələlbət
Ki, hər kəsə ola bilməz belə hümmət, şücaət".

Hamı onun sözlerini təsdiq etdi aşikar,
Eylədilər belə şəxsin dostluğuya iftixar.

Su yolunu iki aya başa vurub Mehr ilə,
Xoş bir gündə gəmi əhli gəlib çatdı sahile.

MEHRİN TACİRLƏRLƏ DƏNİZDƏN QURUYA ÇIXMASI

Yüklerini çıxararaq onlar bir-bir gəmidən,
Dincəldilər sahildeçə üç gün rahat, qəlbə şən.

Sonra isə dəvelərə yükleyərək malları,
Düzəldilər sefer üçün menzum dəvə qatarı.

Şərefin bir yelqanadlı atıvardı, haman dəm
Mehrə verib dedi: "— Olsun sənə kiçik hədiyyəm".

Üstəlik, o, şaha layiq verdi zirehli paltar,
Dostları da çıxarmadı yadından o perestar.

Nə lazımsa sefer üçün Səba, Covher, Əsəde
Müzayıqə olunmurdu özleri redd etse də.

Şərəf kime nə verdissə, onu kiçik bilirdi,
Cəvahirlər qarşısında deyəri əskilirdi.

Ancaq, Şərəf verdiyindən xəcıl olmasın, deyə,
Mehr ona deyərdi: “Ah, nə xoşdur bu hədiyyə.

Bundan gözəl at görmədim, bundan yaxşı ox, kamran.
Bu şəmşir, ah, nə itidir, nə möhkəmdir bu xoftan?!”

Mehr az sonra atlananda üz tutaraq Şərəfə,
Dedi: “— Əziz dostum, karvan gedir hansı tərefə?!

Hansı şəhər gedirsiniz, bura hansı diyardır?!

Bizim haqda düşünərkən nəqşənizdə nə vardır?!”

Şərəf dedi: “— Əmin olun, sizlə gülür bəxtimiz,
Bu yer Sindin serhədidir, Xarəzmə gedirik biz.

Xarəzmə mənim size layiq olan evim var,
Siz möhtərəm qonaq olun, mənse size mehmandar.

Cənnət bağı adlandırır görənlər bu şəhəri,
Bura hücum edə bilməz dərdü əlem leşkəri”.

Vəsf etdikcə Şərəf belə məhebbətli yurdunu,
Mehr daha çox olurdu öz yurdunun məftunu.

Bir gün belə olmamışdı, o çıxmışın şikara,
Zənn edirdi, tay tapılmaz doğma gözəl diyara.

Yad edirdi ceyranların qaçışlığı gülşəni,
İndi gör Mehr haradadır, harda doğma vətəni?

Həm ona baş eyerek, hey “mərhəba” deyərdi,
Həm onun sağlığını dua, sənə edərdi.

MEHRİN ŞİRİ ÖLDÜRMƏSİ

Danışdıqca Şərəf, sakit dinleyirdi o sərvər
Cavabında dodağından tökürdü hey bal-şəker.

Rüstəm kimi Rəxş üstündən gördü ki, bir qızmış şir,
Qarışlıqdan çıxıb nagah, karvana tərəf gelir.

Gözlərindən qan töktülür, yerə batır pəncələr,
Ağzı sanki mağaradır, dişləri iti xencer.

Nərə çekib, hücum etmək isteyir o, karvana,
Onun müdhiş görünüşü vəhşət salırıdı cana.

Yırtıcı bir sıçrayışla atılarken ireli,
Dəhşətli dad-fəryad etdi qorxudan karvan ehli.

Nərə çekib Mehr atıldı, durdu onun önungdə,
Mehr'in müdhiş səsindən şir mixlandı öz yerində.

Sonra birdən sıçrayaraq hücum etdi Mehre şir,
Cəvanmerdə düz alına vurdu ölümçül şəmşir.

Bir zerb ilə şirin başı ayrı düşdü bədəndən,
Gören dedi, qəhrəmanın zərbine ehsən, ehsən.

Aferinler söylədilər, Mehrin zərbi-dəstiniə,
Dua-sənə eylədilər onun belə şəstiniə.

Sonra yenə aram-aram yola davam etdilər,
Əyri-üyru dağ yolunu ehtiyatla getdilər.

Daha on gün biyabanla getdi haman karvan,
Qəhrəmanın sayesində rahat, sorbest, şadman.

Lakin fələk qoymadı bu şadlıq olsun payidar,
İstədi bir fəsad ilə onu etsin tarūmar.

MEHRİN YOLKƏSƏNLƏRLƏ VURUŞUB QALİB GƏLMƏSİ

Dəhşətli bir külək qopdu, əsdi çöldə ruzgar,
Ele bil yer alt-üst oldu, qalxdı göye toz, qubar.

Toz içinden baş çıxardı bir çox xunxar, yoksesən,
Sanki atəş görünməyə başladı kül içinden.

Vəhşisifət, bədxasiyyət, oğru, quldur, qaretgər,
Bu qaniçən zalimləri görən kimi tacirlər

Əl üzdülər canlarından, mallarından haman dem,
Zənn etdilər mehşər oldu, dağıldı bütün aləm.

Çaşbaş qalib çaxnaşdilar, eyledilər dad, aman,
Sanki alt-üst olacaq Yer, tökülecek asiman.

Mehr Şərefə üz tutaraq soruşdu: “– Bu nə haldür?!”
Cavab verdi: “– Bu beladan can qurtarmaq mahaldır.

Malımızı aparsalar, dözerik biz birtehər,
Axi şirin canımıza qəsd edər bu namərdələr”.

Mehr dedi: “– Quldurlardan qorxmayınız siz heç vəqt,
Əmin olun, çətin işi asan edər həqiqət”.

Bunu deyib qasırğatək qaynayıb coşdu həmən,
Ele bil ki, Qafqaz dağı qopdu öz təməlindən.

Quldurlara qarşı durub, əl atdı ox-kamana,
Açıqlanmış pələng kimi, girdi o dəm meydana.

Hərəkətə geldi dərhal Əsəd, Səba və Covhər,
Oxlar ilə quldurları bir-bir yere sərdilər.

Yolkəsənlər çasdılara bu gözlenilməz afətdən,
Əl üzdülər karvandakı mal-dövləti qarətdən.

Canlarının hayındaydı indi daha quldurlar,
Hər birisi öz canını qurtarmağa yol arar.

Başçıları vəziyyəti belə görçək nagəhan,
Qılınc çekib cumdu Mehrin üstüne o, durmadan.

Əlindeki hind qılınçı parıldadı almastək,
Mehr onun gözlenilməz hücumunu görərək

Çəkdi Misri qılincını, ona aman vermədi,
İldirimtək şığıyaraq, ona imkan vermədi.

Ele vurdub ki vücudu, qərq oldu qan içinde,
Cəhennəmə vasil etdi onu bir an içinde.

Bir zərb ilə quldurların sərkərdəsi məhv oldu,
Bunu görçək o destənin ruhu tamam pozuldu.

Sağ qalanlar geri dönüb dağıldılar sehraya,
Son qoyuldu bu karvanı hədələyən bəlaya.

Od salaraq o qaniçən quldurların canına,
Qayıtdılar fateh kimi tacirlərin yanına.

Hüma quşu Mehrin başı üstə pərvaz eylədi,
Zəfər çalan igidləri hamı pişvaz eylədi.

Karvan ehli bir-bir dedi: “– Bu qeyrətə mərhəba!
Bu himmətə, şücətə, rəşadətə mərhəba!”

Şəref dedi: “– Sən səadət bəxş edən bir məlekəsin,
Allah səni yaratmışdır ali kəramətindən.

Nuh kimi sən tufanlardan xilas etdin bizləri,
Sənsən bizim adamların indi əsil sərveri.

Bu gün sənin himmətinlə tapdıq dərddən nicatı,
Qılincinla içirdin sən bizə abi-həyatı.

**Her işaretən bize qanun, her sözün de fərmandır,
Senin hər bir məsləhatın dərdimizə dərmandır.**

**Sən Xızrsan, demək, sensən həll edən her müşkülü,
Güldürərsən sözlərinə hər inləyen könülü.**

**Allah sənə kömək olsun, yaşayasan bəxtəvər,
Alqış elə dənizə ki, yaratmış belə gövhər.**

**İndi bütün dövlətimiz sənindir, ey qəhrəman,
Ancaq sənin hünerinlə yaşayırıq biz əlan.**

**Diri qaldıq dünyada biz, ancaq sənin sayendə,
Deməli, sən şəhriyarsan, hüzurunda biz bənde”.**

**Mehr dedi: “- Ey ezziz dost, bu sözleri gel, burax,
Sadiq dostlar bir-birini tərif etməz bu sayaq.**

**Mən Allahn kömeyilə oldum belə müzəffər,
Ya da sizin duanızdan düşmen oldu mücəxxər.**

**Yoxsa kimdə ola biler belə cürət, cəsəret,
Zərbəsilə qaldırılsın belə müdhiş felakət”.**

**Əsəd, Covhər çox qənimət getirdiler bu zaman,
Quldurlardan qalmış idi – at, şey, libas firavan.**

**Tacirlərə Mehr dedi: “- Sizindir bu qənimət,
Oğrulardan doğrulara çatar belə mal-dövlət”.**

**Şərəf sanki alovlandı bu təklifdən, açdı dil,
Dedi: “- Bizi xəcalətdən öldürməyin düz deyil.**

**Ancaq sənin himmetinle qalmışq biz səlamət,
Malımız da, canımız da sənindir, ey cəvanmerd!**

**Əvvəl bize töhfə verdin yaqt, eqiq, cəvahir,
Senin zərbi-destin ilə öldü hückum edən şir.**

**Bize görə öz canını saldın böyük xətəre,
Mümkünmüdür bu xidməti biz almayaq nəzərə?!**

**Heç tarixdə görünmişmü bir şah, ya da bir dərviş,
Öz canını təhlükəye salıb tutsun belə iş?!**

**Sən çox nadir qəhrəmanlıq göstəribən dünyada,
Ruhən ölmüş insanları qaytarıbsan həyata.**

**İndi yenə bəxş edirsən bizlərə malü dövlət,
Fələk özü görməmişdir belə ali səxavət”.**

**Mehr and içdi qətiyyətlə bir Allaha, dedi: “- Mən,
Bir dinar da götürmərəm bunca malü dövlətdən”.**

**Tacirlər də səf çəkerək Mehre təzim etdilər,
Getirilən qəniməti sonra təqsim etdilər.**

**Xatırları cəm olaraq toplaşdırılar bir yere,
Hazırlığa başladılar çıxmak üçün səfərə.**

**Artıq yolu kesməmişdi həramilər dəstəsi,
Daha belə qorxutmurdu karvanda heç bir kəsi.**

**Hər bir cür sidqi-dildən Mehrə dua edirdi,
Ürekleri fərəhliydi, yox olmuşdu yol dərdi.**

**Her ağızdan səs gelirdi: “Mehre bərabər hanı?
Belə insan tapammazsan, axtarsan bu dünyamı.**

**Kim görmüşdür, ömrü boyu belə hüsnü cəmali,
Misiisizdir Mehrin fezli, səxavəti, kemali”.**

**Şərəf dedi: “- Ey servboylu, ey rəşadət mədəni,
Üstümüzdən əskik etmə heç bir zaman sayəni.**

**Xatırımıə çox maraqlı bir şey gəldi, a dostum,
Belə xoyalı edən zaman men ürekdən şad oldum.**

Öz-özümə çox düşündüm, görəsen, ey namidar,
Tapılarım bu dünyada sənə layiq bir nigar?!”

Qəlbim dedi: “Bir qızı var Xarəzmşah Keyvanın,
Onun kimi bir dürr olmaz bu ələmdə inanın!

Təsəvvürə sığışmaz, bil, onun hüsнü cəmalı,
Fələklərdən yüksək durur o dilbərin cəlalı.

O, məlahət semasında aydır, adı Nahiddir,
Gözellikdə en yüksək söz ancaq ona aiddir.

Günəş onun gül üzüne müştəridir her sehər,
Belə hüsнü görməmişdir əlem içrə bir nefer.

Ağıl onun cəmalının tərifində acizdir,
Bu gözəli hər nə qədər mədh eyləsən, cayızdır.

Gözellikdə perilərdən, hurilərdən bac alır,
Onun şəni, avazəsi fələklərə ucahr.

Bayram ayı edər onun qaşlarını fəlekler,
Hörüklerin qırırmında bəndə düşər ürəklər.

Beli ince, ağızı ince, dişlərisə mirvari,
Görenleri məst eyləyər gözlərinin xumarı.

Zülfündə var ceyran müşkü, ruh oxşayar etiri,
Vesfə gəlməz qamətinin minden çıxdur əsiri.

Gül üzünün qarşısında solğun olur qızılıgül,
Saçlarının şövqü ilə cilvələnir hər sünbüll.

Sinə mermər, məmə limu, beli tükden ince, aq,
Sanki tükden asılmışdır səyrışen bir gümüş dağ.

Yerişilə göz oxşayar, qaməti sərv, şəmənbər,
Bu xuraman sərvə gören bir daha görmək iştir.

Güneş kimi nurlandırır hüsнü bütün əfəmi,
Ay da ister olsun onun cəmalının həmdəmi.

Xülasə, o görünən ruh, cazibəli canandır,
Bütün ələm belə nadir gözəlliyyə heyrandır.

Mənə birdən ilham oldu əsrarəngiz qeybdən,
Şənин haqda bu fələmətini açıq-aydın dedim mən.

Allah əger öz lütfüyle kömək etsə bu fala,
Şübəm yoxdur, hatifdən bir yol açılar vüsala.

Çox olmuşdur kəhkəşanda görüşəndə ulduzlar,
Yer üzündə toy olmuşdur, sırlar olmuş aşikar”.

Bu sözleri eşidəndə Mehrin rəngi saraldı,
Nərgizindən yaş axıdı, gülünü şəbnəm aldı.

Dərindən bir ah çəkdi o, kədər çökdü üzünə,
Gözənmədən bütün ələm tor göründü gözünə.

Mehrə baxıb Şərefin də həli yaman pozuldu
Soruşdu: “- Ey yer Günəşi, söylə, sənə nə oldu?!”

Cavab verdi: “- Bu qəmginlik geldi ürək odundan,
Məni əzir çıxdan bəri ələm dolu bir hicran.

Hüma ilə Simurğ daim bir yuvada yaşırdı,
Nagəhani bəla gəlib Hümasını apardı.

Simurğ qaldı öz dostundan uzaq, feğan içindo,
Pervaz edib axtardı hey onu cahan içinde.

Gezir hələ səhraları, meşələri durmadan,
Gəzir, ancaq Hümasından tapa bilmir bir nişan”.

Şəref dedi: “- Ruhdan düşmə, ey möhtərəm şəhsəvar,
Haqqə siğın, bil, gecədən sonra aydın sehər var.

Əmin ol ki, iradəyə həll olunur hər müşkül,
Ümidini haqdan kəsmə, hər işdə et təvəkkül!

Kim inamla arxalansa yenilmez həqiqətə,
O tezliklə çatar yeqin istədiyi məqsədə”.

Bir ay tamam yol getdilər deye-gülə, mehriban,
Beləliklə, Xarəzmşəhərə gəlib çatdı karivan.

MEHRİN TACİRLƏRLƏ XARƏZMŞƏHƏRƏ ÇATMASI

Könül, indi cəvanlığın sübhü şadlıq çağıdır,
Belə günde fərəhlnemək dərdü qəmi dağıdır.

Əvvəller çox zəhmət çəkib qatlaşmışan möhnətə,
Ancaq bu gün yetişmişən arzuna, səadətə.

Əgər yolda yükün batdı palçığa, ya da gilə,
Axır gəlib yetişmişən istədiyin mənzilə.

Qayda budur, kim çalıssa ezm ilə bu dünyada,
Nəhayət, o çatacaqdır arzusuna, murada.

İndi yarın vüsəlinin badəsini çek başa,
Hicran dərdin unudaraq bu aləmde şən yaşa!

Belə dedi, bu dastanı nəql eyləyen süxənver,
Gün üfüqden tülü cdib, çıxan zaman bir şəher.

Xarəzmşəhrin sərhədində çatdı Şərəf karvamı,
Bu xəberi eşidəndə şəhrin əhli, əyanı.

Sevinərək pişvazına çıxdılar izdihamla,
Şeylərlə maraqlandı hamı çox ehtiramla.

Mehr Şərəfə dedi: “– Alqış sendə olan izzətə,
Minnətdaram senin bize eylədiyin hörmətə.

İndi əger imkan varsa, bizə yer ver iki gün,
Bəlkə yoluñ zəhmetindən xilas olaq büsbütün.

Gör nə qədər vermişik biz yolboyu sənə zəhmət,
Biz qəribə hörmətindən çəkirik çox xacalet”.

Şərəf dedi: “– Əziz dostum, Güneşdən de bu aydın,
Biz burada olmazıydıq, əger sen olmasaydın.

Bu şəherdə siz nə qədər olsanız, ey şəhriyar!
Mənim evim sizinkidir, sizdədir hər ixtiyar.

Müştəri fal olan Mehrə müvafiqdir xanəmiz,
Bura qurban deyil, siz de burda qərib deyilsiz.

Sizin ali vücudunuz bize eyni səfadır,
Siz bizimlə olmasanız, əhvalımız fənadır.

Xanəmizə təşrif buyur, sənə qurban bu canım,
Sizi qəbul etmək üçün hazırlırdır xanimanım”.

Bunu deyib qulamlardan göndərdi neçə nefər,
Qonaqları layiqincə evdə qəbul etsinlər.

Novşad qəsri kimi ali olsun gərek kaşanə,
Layiq olsun hər cehətdən şərafətli mehmanə.

Sonra onlar təntəneylə şəhərə daxil oldular,
Dillərində şükrü sənə, üzlərində iftixar.

Şahzadə çox heyran qaldı şəhərin cəlalına,
Təravətli cənnət bağlı gəldi tez xəyalına.

Həvası xoş, suyu şirin, bu səfali şəhərdə,
Güman etdi əlac olar qəlbini sixan hər derdə.

Yarın xumar gözleritək cazibəli mənzərə,
Əhalisi mələk kimi xoş gelirdi nəzərə.

Bu şəherin adamları görünürdü şadiman,
Gülərəzli, nəvazişli, bir-birinə mehriban.

Gəlin kimi bəzənmişdi onun gözəl surəti,
Ceyhun çayı sulamışdı ondakı təbiəti.

Torpağın çərk gerdəninə mavi əkkil salmışdı,
Misrin Nili həsəndindən tutqun bir rəng almışdı.

Öz hüsnüylə üstün idi hər cehətdən Bağdada,
Ceyhunusa Şətti qoyar sürətli arxada.

Bir cennətdi içi dolu tatar pərilərile,
Çaylar axır bulaqlardan topladığı tər ilə.

Xəllüx və Çin gözelinin zülfü kimi her şəhər,
Həvasındañ hər tərəfə səpilir müşk, ənbər.

Bazarında şənlik üçün var her cürə şirniyyat,
Səhnəsində qəm görünməz, şadlıqla coşur hayat.

Gözəlləri işvəlidir, naz-qəmzəsi can alan,
Hesabsızdır xəridarı, müştərisi firavan.

Türk qızının ləbərləndən pay alıbdır bal, şəker,
Hər tərəfdə xuramandır ruh oxşayan gözəllər.

Mehr Əsədə piçıldadı: “— Nə gözəldir bu şəhər,
Diqqət eyle, her guşəsi bir cənnətə bərabər”.

Küçələrdən keçən zaman yavaş-yavaş karivan,
Şəhər əqli bu cəflala baxırdı heyran-heyran.

Ayüzlüler axır gəlib, yetişdiler mənzilə,
Sənki gəmi dalgaları yarıb çatdı sahile.

Şəref memnun bir sıfetle qonaqlara yer verdi,
Ləyaqətlə qarşılıyb, sonsuz xidmət göstərdi.

Qarşısında durub Mehrin kəmərbəstə qulamtek,
Sənki bilmək istəyirdi, ağa nə əmr edəcək.

Qızılısaçlı Rum gözəli ele ki, Qərbe çatdı,
Axşamçağı mənzilinə çekilib rahat yatdı.

Uzaq yolun zəhmətindən asude olmaq üçün,
Səhərədək yatıb onlar, dincəldilər büsbütün.

Dan sökülib, yavaş-yavaş üfüq nura boyandı,
Qonaqlar da Günəş kimi səhər bir-bir oyandı.

MEHRİN HAMAMA GETMƏSİ VƏ HAMAMIN TƏSVİRİ

Hamam Günəş çeşməsindən paydır yerdə insana,
Aşıqlerin qəlbini kimi qızışır yana-yana.

Pəriüzlü Mehr getdi hamama səhərçəğı,
Günəş kimi nur saçırı bu dəm onun yanağı.

İçəriyə girib gördü nə genişdir fezasi,
Son dərəcə ürək açır onun abü həvası.

Burada su, atəş ilə birgə olub səfərber,
Bu sülhdən faydalانır içəriyə girənlər.

Üstü gözel cənnət bağı, altı müdhiş cəhənnem,
Ürəkaçan bu sarayda ola bilməz kədər, qəm.

Asimanın tağı kimi göz oxşayır camları,
Günəş ilə Ayın yoxsa burdan keçir mədəni?!

Gecə-gündüz gözlerindən su əskilməz heç zaman,
Üreyinin herarəti əskilməz heç bircə an.

İçində bir sufi vardır, müridləri yanında,
Hamısı da hazır durub gələnin fərmanında...

Həm xaricdə, həm daxildə olardı dadlı söhbət,
Bu hikmətli söhbətlərdən çoxu alardı ibret.

Bu saraya gironların arasında fərq olmaz,
Üryan şahla lüt dervişi her baxan heç tanımaz.

Qoca, cəvan qarşılanar burda eyni hörmətlə,
Hər bir kəsə xidmət olar cılə olan adetlə.

Tez-tez başçı müridlərə işaretlər edirdi,
Mürid isə yubanmadan haman səmtə gedirdi.

Tez qonağın hüzurunda durub əmrə müntəzir,
Gözlərdi ki, bu gelişlə nə istəyir müsafir.

Səliqəylə, tezçə icra olunardı sıfariş,
Dilindəse şirin sözər, könül açan nəvaziş.

Qonaqları qəbul üçün hər şey əlde mühəyya,
Qazanısa od üstündə saxlanardı daima.

Kimin hansı dərdi varsa, deyən kimi o saat,
Ona dərman tapılardı bu sarayda eləlbət.

Mehr o səhər şerafətlə girən kimi hamama,
Cəmalının əksi düşdü lalə bəzekli cama.

Hamam Mehrə xoş göründü, Mehr ona bənd oldu,
Sanki surət birdən-bire dərin mənayla doldu.

Elə bil ki, bənəfşəni səpdilər qızılıgülə,
Ya da nəşrin yarpağını caladılar sünbülə.

Sanki kafur üzərine Çin müşkünü tökdüler,
Ya da ki "Nur" surəsindən "Vəlleyl" oxundu ezber*.

Çarhovuzun kənarında belə zanbaq bitərək,
Lütf əlilə su verildi ona guldən, şəkerden.

Müridlərdən dəllək geldi ay üzünün yanına,
Ətirli gil xəzab etdi o Güneşin canına.

Gile təmiz su qataraq durulatdı haman dəm,
Sanki gülün etrafında gül dəstəsi etdi cəm.

Çox çalışdı, bircə tel de açımmadı saçından,
Saçın belə qıvrımına özü də qaldı heyran.

Daraq alıb elə saçı ehmallıca daradı,
Qaşa nəzər salan zaman gördü bir ayparadı.

Bir yıpranmış kisə alıb sürtdü simin bədəni
O, əlindən buraxmazdı bura gəlib-gedəni.

Təmizlərdi çox soy ilə çırkı, tozu bu kisə,
Öz işində, eməlində fərq qoymazdı heç kəsə.

Sonra geldi ortağə lif adında bir qoçaq,
Həvalanıb baş üstüne köpük töküdü ağappaq.

Her nefəsdən cuşa gelib ağızı köpüklənirdi,
Sonra isə köpükleri bədən üstə enirdi.

Meydən deyil, eşqdəndi lifdə olan bu məstlik,
Köpüklənme – xasiyyəti, məqsədisə – təmizlik.

Göz-göz daşsa, ayağını öpərdi öz tənilə,
O ayağa aşiq idi bütün təbiətilə.

Bədəni bərk, üzü çopur, gözleri dar olsa da,
Belə qızığın zəhmətileyə yetişirdi murada.

Dellek, o Çin güzgüsünü pak etdi hind tozunda,
Büllur kimi təmiz oldu, Güneş kimi dirəxşan.

Qara bulud silinərək açıldı günün üzü,
Şölesilə işiqlandı arzu, ümid gündüzü.

Hovuzların sularında eks eylədi cəməli,
Günəşdən də uca oldu onun şəni, celalı.

Qara zülfü barmağıyla gül üzüne tökəndə,
Ele bil ki, gün göründü gecə zülmət içinde.

Lətif, nazik əndamında olan tər damlaları,
Sanki gümüş üzərindən süzülürdü mirvari.

Qızılğültək qönçəsindən çıxıb açılan zaman
Sərv kimi herəkətə gəlib oldu xuraman.

Güləb səpib saçlarına, al xələtə büründü,
Gündüzçağı xalq gözünə ulduz kimi göründü.

Qucaqlayıb onu Şəref, öpdü bəyaz əlini,
Sonra isə məhəbbətlə açdı şirin dilini.

İşarayla qulamlardan bir neçə gənc dilavər
Yubanmadan gətirdilər cürbəcürə şərbətlər.

Şəref qulluq göstərərək, aldı ələ büllur cam,
Şərbət verdi şahzadəyə, göstərdi çox ehtiram.

Xosrov içdi birmefəsə dadlı, şirin şərbəti,
Ələ bildi, artı xeyli bədənində qüvvəti.

İçen kimi o qəndabı, gəldi yenə qulamlar
Hərəsinin qucağında cürbəcür rəngdə paltar.

İpək, qumaş geyimləri, bahalı xəz xələti,
Hər birisi başqa cüre bəzərdi sərv qaməti.

Şəref belə xidmet üçün üzrxahlıq eylədi,
Şahzadəsə əvəzində mədhü səna söylədi.

Geyindilər xara libas Əsəd, Səba, Covher də,
Hər birisi başqa cüre cilveləndi nezerdə.

Dəbdəbaylə çıxan zaman qəhrəmanlar hamamdan,
Şəhər əhli bu celalı görəndə oldu heyran.

Atlanaraq herəkətə gəldilər yol boyunca,
Əhalisə sağdan-soldan baxırdılar doyunca.

Deyirdiler: “— Beh-bəh bu nə boydur, bu nə qamətdir,
Bir-birindən daha gözəl yaradılmış surətdir”.

Dallarınca gedirdilər hay-haray sala-sala,
Atlarının nallarını öpürdülər az qala.

Kişi, qadın, qoca, cəvan tutmuşdu küçələri
Mehrın isə gül üzündən axırdı həya təri.

Bu minvalla yol gedərək, Şərəfgilə çatdilar,
Əvvəl məclis qurub, sonra rahatlanıb yatdilar.

ŞƏRƏFIN KEYVAN ŞAH MEHRİ TƏRİF ETMƏSİ

Şəref səhər ələ alıb neçə nadir erməğan,
Əsrarəngiz bir ümidi saraya oldu rəvan.

Keyvan şahın sarayına çatıb durdu ədəblə,
Qapıçılar tanıdlar onu əslü nəsəblə.

Onlar hər vəqt olduğunu təzim edib bir daha,
Qaçış xəber çatdırıldılar xahişi Keyvan şaha.

Şah buyurdu: “— Şərəf gəlsin hüzura yubanmadan!”
Yol verdilər, Şərəf gelib yeri öpdü şadman.

Təxt önündə el-el üstə durdu, əmre müntezir,
Gətirdiyi əməğəni təqdim etdi birbəbir.

Şaha dua, səna deyib, verdi xəzinedara,
Şah da ona xələt verib, qaldırdı səmalara.

Sonra durub Şəref ilə çekildi bir xəlvəte,
Məhərəmanə başladılar xoş, xudmani söhbətə.

Mehribanlıq göstərərək şah soruşdu Şərefdən
Qürbətdəki ezablardan, yollardakı xəterdən.

Soruşdu: “— Ey bəxti cəvan, xoş taleyin hemdəmi,
Sekkiz ilə yaxındır ki, dolanırsan alemi,

Ulduz kimi seyr etmişən ölkəleri birbəbir,
Nə görmüşsən o yerlərdə əcib şeylər, söyle bir!

Nağıl eyle əhaliden eşitdiyin sözleri,
Çox sevirem tarixlərdən verilən her xəberi”.

Şəref dedi: “— Ey möhtərəm, necabetli padışah,
Bütün dünya şahlarına sənsən əsil qibləgah.

Men görəni, eşidəni sonsuz geniş dünyada,
Heç kəs hələ görməmiş və eşitməmiş dünyada.

Bu sözlerim yalan deyil, əlimdə bol sübut var”.
“— Bəs yubanma, bir-bir nağıl eyle”, — dedi şəhriyar.

Şəref şahı çox biqərar və maraqlı gören vəqt,
Cürəbecür ehvalatlar söyledi və nehayət,

Gelib çatdı Mehre, onu sonsuz tərif eylədi,
Başa gelen hadisəni bir-bir açıb söyledi.

Sonra təsvir etdi onun hüsnünü, cəmalını,
Merdliyini, qeyrətinini, ağhnı, kəmalını.

Onun gözəl xislətini açıb dedi müfəssəl,
Quldurları əzdiyini təsvir etdi mükəmmel.

Təriflədi ədəbini, hünərini o qəder,
Şahsa onun sözlərinə eyleməyib də baver

Dedi: “— Yeqin şışirdırsən, olmaz belə bir insan,
Zənn etmirəm, bir ölkədə ola belə qəhrəman.

Ya o cindir, ya pəridir, ya mələkdir, ya ifrit,
Ya da böyük şah nəslindən bir nihaldır, bəyan et!

Yubanma, tez getir göstər, sübut eylə, inandır!
Gerək onu özüm görüb, bilməm necə insandır”.

KEYVANIN MEHRI ÖZ YANINA TƏLƏB ETMƏSİ

Bir əmiri Şərefgilə göndərdi şah sürelle,
Gedib Mehri dəvet etsin böyük hörmət, izzətlə.

Əmir Mehri gören kimi cəmalına qaldı mat,
Hörmət ilə baş əyərek, göstərdi çox iltifat.

Dedi: “— Salam olsun sənə, ey möhtərəm mərd insan,
Dəvət edir sarayına sən bu gün şah Keyvan.

Deyir, eger Günəş üzlü məclisimə salsa nur,
Görüşündən, şübhəsiz ki, ürəyimiz şad olur”.

Keyvan şahın dəvətini eşidənde cəvanmərd,
Derhal durub hazırlaşdı, etdi əmre itaət.

Geydi faxir libasını, papaq qoydu başına,
Kemerini bağlayaraq, seyqəl verdi qaşına.

Bir hemayil dolandırdı çiyninə o dilaver,
Səpdi Gürəş cəməhnə o dəm güləblə ənber.

Deyirdin ki, düzəlmışdı niluferdən bir əklil,
Sünbül isə eyilmışdı lale üstdə, elə bil.

Gecəsində günəş vardı, gündüzündə qaranlıq.
Kəmərində tük nişanı, tükündə cansitanlıq.*

Gözlerində canı şikar etmek əlaməti var,
Qaşlarisa kaman kimi dartınib hey ox atar.

Simasını bürümüşdü zərif, ince teravət,
Ləblerində şəker vardi, sözlərində məlahət.

Zülfü ona baxanları cəzb eyləyər aşikar,
Xalı isə gözlenmedən ürek'lərə od salar.

Ay kimi Mehr evdən çıxıb düzələndə yoluna,
Atlılar da düzüldülər ulduztək sağ-soluna.

Bu cəlalı görəndə xalq xiyabana doldular,
Qoca, cəvan Mehri görçək ona heyran oldular.

Şahzadəni görmək üçün çıxdılar damlara da,
Külək belə yol tapmırı, dolana bu arada.

Bu minvalla Mehr gəlib çatdı ali eyvana,
Camaatın hay-harayı yetişəndə Keyvana.

Şah təşvişə düşüb sordu: “— Aman bu nə xəbərdir
Bu nə fitnə, nə fəsaddır, yoxsa əsil məhşərdir?!”

Dedilər ki, o cəvanın hüsnü belə səs salıb,
Bütün şəhər şura gəlib, şöhrətinə mat qalıb.

Yəqin edin hansı yerden keçirse o sərvqamət,
Hər atlığı qədəmindən qopur böyük qiyamət.

Dedi: “— Onu tez gətirin, yubatmayın yollarda,
Üzünə bir pərdə çəkin, xalq etməsin tamaşa”.

MEHRİN KEYVAN ŞAHİN HÜZURUNA GƏLMƏSİ

Bir işıqlı şam kimi Mehr daxil oldu qapıdan,
Sanki qızıl tac qoymuşdu başına o novçevan.

İçeriye girən kimi Şərq güneşi, o sərvər,
Cəmalının işığından meclis oldu münevver.

Əvvəlcə o dayandı bir düz qəmetli sərvətə,
Sonra eydi şümşad qəddi, şaha təzim edərək.

Ay üzündən o büsata işıq hale çiledi,
Sonra ince sözər ilə şaha dua eylədi.

Surətini yero sürtüb etdi onu gülüstan,
Gülüstəni sirab etdi öz dirilik suyundan.

Sonra şahı mədh eylədi, fəsih idi hər sözü,
Heyran qaldı onun belə sənetinə şah özü.

Yaratdı o ustادanə qəribə ibarələr,
İşlətdi çox şairanə məcaz, istiarələr.

Bədayedən faydalənib göstərdi çox məharət,
Məanını bəyan etdi, nişan verdi fəzilət.

Şaha elə zərif, derin mənalı söz söylədi
Ki, əfsunlu təlqinilə onu heyran eyledi.

Mehr'in lütfü, bəlağəti heyran etdi Keyvana,
Onun sözde məlahəti bəzəndirdi mənəmə.

Təxt öündə yer göstərib yaxın etdi özünə,
Məftun oldu şahzadənin baldan şirin sözüne.

Məhabbetlə her sahədən ona verdise sual,
Hər suala layiqince cavab verdi o derhal.

Hər tərəzi gözünə şah Mehri qoyub çəkdisə,
Ağırlığı əskilmədi, layiq oldu meclisə.

Nə meyarla yaxınlaşış eyledise imtahan,
Cavabına ən dəyərlı qiymət aldı novçəvan.

Danişdqca töküldürdü dodağından dürr, gövhər,
Sözlərinin tərkibində dolu idi gül, şeker.

Dinlədikcə şahın zövqü artıb edirdi heyrat,
Cigərini qızdırırdı sözlərdəki herət.

Hər əzəsi qulaq olub, maraqla dinləyirdi,
Ara-sıra ona “əhsən” və “mərhəba” deyirdi.

Əmirlər də dinlədikcə onun şirin sözlərin,
Ağız dolu deyirdilər ona “bəh-bəh”, “aferin!”

Olmaز bütün aləm içərə belə fazıl bir insan,
Belə hüner sahibi və belə nadir qəhrəman.

Axşam oldu, şah susaraq sual vermirdi daha,
Mehr hörmətlə üz tutaraq bu zaman Keyvan şaha.

Getmek üçün ondan rüsxət istədi nəzakətlə,
Şahsa durub yola saldı özünəxs xəletlə.

Öz əynindən çıxararaq ləbbadəni, kəmeri,
Bəzəndirdi leyaqətlə, şərafətlə sərvəti.

Tapşırıldı ki, gətirsinler küləkyerişli bir at,
Başına tac qoyub, ona göstərdi çox iltifat.

Mehr şaha baş əyərek durub çıxdı eyvandan,
Arxasında baxa-baxa yola saldı şah Keyvan.

Keyvan şahın sarayından ildirimtək çıxaraq,
Mehr gedirdi külek kimi, bütün yolu çaparaq.

Şərəfgilə çatıb verdi, dostlarına xoş xəber,
Keyvan şahla söhbətinə nəql eylədi sərasər.

Saraydan Mehr gedən kimi, əyanları yiğdi şah:
“— Men tanıdım bu cəvanı, siz də olunuz agah.

Bilin, nurlu sehər kimi oldu mənimçin əyan
Ki, sultanlıq göylərinin güneşidir bu cəvan.

Belə hüsni vəcəhet və belə fezlü fərasət,
Edir onun yüksək, ali nəsəbinə delalet.

O nadir bir fərzanədir, sözlərimə inanın,
Belə övlad doğmamışdır anası bu dünyadan”.

Həmi onu tesdiq edib dedilər ki, o, tekdır
Bəni-adəm deyil, sanki bir misilsiz məlekdir.

Yaradılış dənizində ən nadir bir incidir,
Qəhrəmanlar içindəse bu cəvan birincidir.

MEHRİN KEYVAN ŞAH A CƏVAHİR APARMASI VƏ NƏRD, ŞAHMAT OYUNLARINDA QALİBİYYƏTİ

Şərq taxtının padşahi başını qaldıranda,
Şölesilə işıqlandı bütün aləm bir anda.

Keyvan şah da çıxbı bu dəm, öz taxtına oturdu,
Əzəmetli barigahda onun tacı bərq vurdu.

Fərman verdi hacibə ki, xəlvət etsin məclisi,
Əyanlardan başqa bu gün buraxmasın heç kəsi.

Göndərdi bir xas adamı, tez özünü yetirsin,
Mehri izzət, ehtiramla sarayına gətirsin.

Eşidince yenə şahın dəvətini şahzadə,
Covhərə üz tutub dedi: “- Gel sən de ol amade.

Cəvahirat qutusunu götür gedək bərabər,
Biz onları Keyvan şaha töhfə edək sərasər”.

Covhər Mehrin fərمانını eşidince durmadan,
Keyvan şaha təqdim üçün hazırladı erməğan.

Şan-şöhrətlə yetişdilər saray dərvazəsinə,
Qulaq verib şah bu zaman dadü haray səsinə.

Bildi gəlir gözlədiyi şəhamətli qəhrəman,
Mehr gəlib, atdan düşdü, yeri öpdü şadman.

Şah yerindən qalxıb onu qarşılıdı şövq ilə,
Xoşa gələn sözler dedi, ona yüksək zövq ilə.

Öz yanında əyləşdirib mehribanlıq göstərdi,
Keyvan şahın hər kəlməsi, sanki baldı, şəkərdi.

Söhbət vəqtı işarəyle Mehr dedi Covhərə,
Hədiyyəni təqdim etsin şahi-mələkmənzərə.

Covhər açıb sandıqçamı, təqdim etmək istərkən,
Onu görüb təəccübə şah soruşdu Mehrdən:

“- Bu şeyləri gətirmekdə məqsəd nedir, səbəb nə?!
Hörmətimə mükafatmı bəxş edirsən sən mənə?!”

Mehr utanıb tez söyledi: “- Ey qüdretli hökmədar,
Bəşər sənin varlığıyla etməkdədir iftixar.

Əfv et məni, deyəsən, mən öz həddimi aşmışam,
Belə yersiz iş görməkdə, görünür, bərk çəmişəm.

Nurlu günəş qarşısına getirmişəm zərrəni,
Ya da mühit dənizinə bəxş edirəm qətrəni.

Qarınca da unudaraq qarınca olduğunu,
Süleymana aparmışdı çayırşəkin budunu.

Əgər mən də lovğalanıb incitmişəm səni,
Lütf eyləyib kərəminlə, əfv eylə bu bəndəni.

Yaxşı görməz qəriblərin gözleri, ey padişah,
Gözlü yəqin bağışlayar, bir kor edərsə günah.

Bu dəyərsiz hədiyyəni qapınıza səperək,
İstəyirem qəbul olsun, bu dəyərsiz canımtək”.

Bu sözləri deyib səpdi büsata dürrü gövhər,
Cəvahirin şoləsindən saray oldu münevver.

Şah təəccüb eylədi bu kəramətə, dövlətə,
Giranbəha cəvahirlər saldı onu heyrətə.

Heç bir şahın xəznəsində olmazdı bu incilər,
Hər birisi yeddi ölkə xəracına bərabər.

Öz-özüne deyirdi şah: “Ey dünyani Yaradan!
Belə əta, səxavətdə varmı daha bir insan?!”

Ümmandan da ola bilməz belə dövlət, səxavət,
Belə gəncin xəznədəri çəkərmi heç xəcalət?!”

Şah istədi söz dəyişsin, rövnəq verilsin vəqte,
Əmr eyledi gətirilsin məclisə bir nərdətaxta.

Nərdədə şahın bir veziri sayılırdı dilavər,
Udmamışdı həle onu bu sarayda bir nəfər.

Zər atmaqda çox mahirdi, nə istəsə atardı,
Daşlarını düzmekdə də qəribə fəndi vardı.

Xanələri tutmaqda o göstərərdi məhəret,
Onunla nərd oynamaya etməzdilər cəsərət.

Göy qübbəsi, seyyarələr, ulduzlarla Güneş, Ay
Verəndlər bu vezirin metləbini daima.

Möhreləri hərəkətə getirən çərxi-dəvvər,
Zər atanda ona kömək göstərərdi aşikar.

“— Gelin indi nərd oynayaq! — söylədi şah nəgəhan, —
Özümüzü bu oyunla məşğul edək bir zaman”.

Şah vəzirlərə nərdi açıb, daşlarını düzdürər,
Yanlarında oturaraq baxırdılar Mehr, Covhər.

Çox çekmədi vezir tutdu bir-bir altı xanəni,
Şah mars oldu el qaldırıb dedi: “— Uddun sən məni”.

Vəzir qalib gəlməyindən çekdişə də xecələt,
Dedi: “— Günah zərdə olur, məndə isə qəbahət”.

Mehrə dönüb dedi: “— Eğer bacarırsan mükemmel,
Yandan baxma, bu meydanda döyüşməkçün yaxın gəl!”

Şah da dedi: “— Dur əzizim, vezirdən al qanımı,
Onu bəndə salıb sən də, rahatlaşdır canımı”.

Mehr durub cəsaretlə zərləri elə aldı,
Qulağını burub, onu tasın içine saldı.

Atan kimi vururdu o, rəqibinin daşını,
Vəzir belə zərbələrdən itirmişdi başını.

Her atanda zərlər Mehrin əmrinə baş əyirdi,
Her dəfə də açıq qalmış daşa zərbə deyirdi.

Yaman yerdə döv gəlmışdı vezirə bir novçevan,
Hər oyunun gedisində döyüldürdü anbaan.

Üç saatda altı oyun apardı Mehr vəziri,
Baş tutmadı oyunlarda onun heç bir tədbiri.

Baxanların sonsuz idi təccübü, heyreti,
Şahı da mat qoydu Mehrin nərddeki məharəti.

Tez-tez Mehri alqışladı, dedi: “— Əhsən, afərin,
Ad, şöhrətin yüksəlmüşdür üst qatına göylerin”.

Şahın vardı bir nədimi, onun adı Ferhaddı,
Osa şahmat oyununda yenilmeyen ustaddı.

Terifisə yayılmışdı Xarəzmən Reyədək,
Bu sahədə tapılmazdı bir nəfər də onuntək.

Pozubdur o, Sərtabəkin ünvanını dəftərdən,
Ləclacın da şöhrətini salmış idi nəzerdən.

Oyunda kim top qoyubsa, serhedini yarmağa,
Atla ona həmlə edib basdırılmışdı torpağı.

Ona əyan olardı tez her gedisin məzmunu,
Açıq-aydın görərdi o, vuruşmanın sonunu.

Bir neçə növ çox maraqlı başlanğıçı bilərdi,
Buna görə hamı üçün bu sahədə sərvərdi.

Çox olmuşdu Keyvan şahın hüzurunda bu cəvan,
Ustadları mat etmişdi, heç taxtaya baxmadan.

Bir dəfə də olmamışdı qalib gələn Fərhada,
Elə güman edirdiler, yeganedir dünyada.

Əcəmlilər at salanda Ferhadın şahmatına,
Yaxın dura bilməzdilər onun kəhər atına.

Şah Mehrə üz tutub dedi: “— Bələdmisən şahmata?!
İsteyirəm, öz gücünü göstərəsen Fərhada:

Əgər qalib gələ bilsən ona da, ey cəvanmərd
Deməli ki, ustadların ustadısan sən, əlbət.

İki şahmat ustadının adı düşsə cahana,
“Mənəm, mənəm” deyənləri yaman salar həycana!”

Cavab verdi Mehr o dəm Xərezm şahı Keyvana:
“— Mən ən kiçik bəndənizəm, tabeyəm hər fərməna”.

Fərhad haman yubanmadan hazırladı şahmatı,
Yene maraq dənizinə qərq oldu şah büsəti.

Günəşüzlü, piyadanı sürdü əvvəl meydana
Atı, fili, vəziri də sonra saldı cövlana.

Bir möhre de ölməmişkən qəribə hal yarandı,
Vuruşmanın süretində bir etidal yarandı.

Şahzadə çox düşünerək topu verdi irəli,
Daha da çox möhkəmləndi qalasının təməli.

Fıqurları elə düzdü aralıqda, kənardı
Ki, rəqibi zeif nöqtə tapmasın sıralarda.

Her əsgəri öz yerində bərkidərək səngərdə,
Hazırladı qoşununu son döyüše sərkərdə.

Rəqib nə cür kelek qurub, nə hiylə işlədirdi,
Mehr ona yubanmadan ən düz cavab verirdi.

Özü isə bir hücumda işlədirdi elə fən,
Cavab üçün xeyli zaman fikirləşirdi düşmən.

Şahzadə at səyirdərək şaha atdı kəməndi,
Şah mat qalib açımmadı heç vəchlə bu bəndi.

Mehr ustadı doqquz dəfə məğlub edib qoydu mat,
Utanaraq ele bildi canın uduzzu Fərhad.

Şahla birge məclis ehli halı belə görərkən,
Hər ağızdan eşidildi alqış, aferin, əhsən.

Keyvan şahın heyranlığı olmuşdu binəhayət
Bu fəzilət mədeninə edirdi sonsuz heyvət.

Təəccübü çıxalırdı getdikcə bu cəvana,
Məhərəti möcüzətək görünürdü Keyvana.

KEYVANIN MEHRİ MİRZƏLİK İŞİNDƏ İMTAHAN ETMƏSİ

Şah istədi bir işdə də Mehri etsin imtahan,
Ona dedi: “— Ey fəzilət sahibi, ey qəhrəman!

Dəbirimiz burda yoxdur, lütfən götür bir xamə,
Tərəfimdən Hindistana gözəl xətlə yaz name”.

Qələm kimi baş əyərek dedi: “— Ferman sizindir,
Bu name də xətt mənimə, söz və ünvan sizindir”.

Hacibinə bir işarə edən kimi şah Keyvan,
Getirildi ortalığa kağız, qələm, qələmdən.

Mehr dedi: “— Qələm kimi batsam da qara suya,
Xidmetindən tük qodəri uzaşmaram mən esla.

Davat senin mədhiñ üçün ağız açar həmişə,
Qələmancaq səni tərif sözüyle başlar işə.

Qayçı vursan kağıza sən, deyər cana minnətdir,
Şah yolunda doğranmaq da ona əsil xidmətdir.

Ney qələmin başını da kəsib yarsan “uf” deməz,
Bəlkə gözəl xətt salmaqcun artar onda şövq, həves.

Mən də sənə xidmet üçün qullığunda durmuşam,
Xidmetindən başqa yoxdur üreyimde bir məram”.

Sonra yüngül qanadlı bir quş çıxartdı qəfəsden,
Dimdiyindən səpirdi o, müşkü ənbər, nəstəren.

Gah uçurdu hində, gah da dönürdü Çin xəttinə,
Qayıdırı sonra yenə vətənin sərhədini.

Qara xətli bir gözəldi, dili baldan şirindi,
Sade, aydın kələminin mənaları derindi.

Həbəsi biri xadim ikən, sakın idi Əhvazda,
Her bir sırrə məhrem idi xelvetdə, ya pərvazda.

Üç at üstə minse de o, gəzerdi piyadə, tek
Zahirde lal görünse de, öterdi bir bülbültək.

Xızır kimi tapmışdı o zülmətdə dirlilik suyu,
Xof etmədən qət etmişdi çətin, qaranlıq yolu.

Aycəmallı aldı əle haçadilli xəmeni,
Şahane bir ifadəylə başladı o, naməni.

Qəlem ona baş əyerek kafura sepdi ənber,
Deqiq, ince ləfzlerlə ağızından tökdü şəkər.

Gövhər, inci töküldükçə qələminin ucundan,
Name bir-bir üreyinə doldururdu misli-can.

Hər kəlmənin mənasından Keyvan məbhut qalırdı,
Yazısının səbkindənse başqa lezzət alırdı.

Ağıl heyran olmuş idi ondakı bəlağətə,
Şür vəleh olmuş idi rəmzlə işarətə.

Bu naməni oxusaydı fəleyin Tir katibi,
Heyrətindən ağızı onun bağlanardı ləl kimi.

Şətirleri tar simitək oxşayırdı nəzəri,
Kitablarda tapılmazdı hərfərinin bənzəri.

Qalxış, eniş, dövrə, nisbət, ince, qalın hüsn-xətt
Şahin nadir namesinə verirdi başqa ziynet.

Qaralanmış məsaħədən məna nuru parlardı,
Sanki gecə zülmətinin içinde Günəş vardı.

Ya dilbərin qara saçı içinde Ay işığı,
Zülf ilə Ay bir-birinin həmdəmi, yaraşığı.

Ya da qara gözbəbəyi içinde nurlu aləm,
Ya Günəşin zərtələri bir nöqtədə olub cəm.

Xülasə, Mehr qələmili yazılıb bitdi name,
Öpüb onu təqdim etdi yüksək, ali məqamə.

Şah məktuba nəzər salıb oxudu başdan-başa,
Nəhayətsiz vəleh oldu, az qaldı əqlili çəşa.

Dedi: “– Əsla görünməmiş dünyada belə ustad
Ki, qazansın zəkasılı hər bir fəndə yüksək ad.

Hər işində Mehr çatıb yüksək kəmal heddiñə,
Beləkə gözəl bir pəridir girib insan cildinə.

Heç bir kesdə ola bilməz bir bu qədər fezilət,
Bunca kəmal ve istedad, bunca cəmal, fərasət.

Belə bir xətt yaratmağa heç bir kes qadir deyil,
Sanki yazmış bu naməni öz elilə Cəbrayıl.

Ya Ütarid göydən düşüb belə gözəl xətt salmış,
Belə xəttin sahibinə qoy deyilsin min alqış!”

Bəh-bəh dedi hamı onun xettinə, mənasına,
Heyrət etdi hamı onun inşavü imlasına.

Şah söylədi: “— Görməlidir bunu bütün əhali,
Zərif, lətif yazdırkı bu hüsnü, bu cəlalı”.

Sonra dedi Hacibinə: “— Al bu xətti, get haman,
As şəhərin izdihamlı küçəsinin başından.

Qoy Xarezmin əqli bilsin, bizdə belə ustad var,
Gözlərə nur bəxş eyləyən misilsiz bir xəttat var.

Təliq ilə yazılmış bu xəttə berabər hanı,
Bunun kimi xətt tapılmaz, gezsən bütün dünyani”.

Hacib alıb o naməni çıxdı, asdı meydanda,
Şəhər əqli toplaşaraq onu görən zamanda

Bir ağızdan söyledilər: “— Edilərsə düz təhqiq,
Yaradılmış Xarezmdə ilk dəfə xətti-təliq”.

KEYVAN SAHİN MEHRLƏ ŞADLIQ MƏCLİSİ

Meğrib içdi axşamçağı badəsini Günəşin,
Felək göyde ulduzları tasa düzdü çinbeçin.

Nahid əldə öz udile eyan oldu semada*,
Müjdə verdi ki, xoş tale baş vermişdir dünyada..

Şah üz tutub Mehre dedi: “— Aycəməlli ey mələk,
Gel bu gecə bizimlə bir məclis qurub şənlənək!”

Sonra məclis düzəldənə emr elədi, durmadan
Gedib elə süfrə açsıñ ki, baxan olsun heyran.

Xadim emri alan kimi, göstərək itət,
Mehrin gözəl hüsnü kimi yaratdı xoş ziyafət.

Saray içərə dilrübalar səf çekerek dayandı,
Behişt kimi ürəkaçan bir mənzərə yarandı.

Bir yanda Çin qulamları durdu qəşəng yan-yana,
Hər birisi baxanları gətirirdi həycana.

Rəqqasələr toplaşaraq ortaçıda süzürdü,
Sanki onlar xalı üstə parlaq şamlar düzürdü.

Hər tərefi bezəmişdi şəhlagözlü gözəllər,
Elə bil ki, düzülmüşdü tabağ'a badam, şəker.

Yanan şamlar şölə çəkib, nur sépirdi hər yana,
Gözəllər de şamlar kimi görünürdü insana.

Cazibədar saqı ise məst olaraq hüsnündən,
Cam əlində hazır durmuş xidmətdə o üzü şən.

Badələrə süzmüş parlaq gövhər kimi al şərab,
Həmdəmlərə ruh verər bu üzüm suyu bîhesab.

Su ilə od birleşmişdi badə içərə, bu zaman
Qelbdən başa bir hərarət axıb gedir durmadan.

Qocalara verir daim bir cəvanlıq qüdreti,
Abi-heyat kimi o da artırır teravəti.

Bir cananın söyüşütək acı, lakin şirindir,
Bir gözelin yanağıtək od olsa da, sərindir.

Cam içində oturmuşdur, sanki lale gəlini,
Hər kes ona meyl edərək tutur zərif əlini.

Çəng çalan bir dilbərə bax gülə-güle, şadiman,
Üreklerin pərdəsinə mizrab vurur durmadan.

O nazənin dırnağıyla sazin ipek telindən,
Düyünleri aça-aça qaldırır dadlı şiven.

Ney sesini dinleyerek, qıbtə gelir Berbətə,
Ele neğmə qaldırır ki, baxan gelir heyrətə.

Müğənni də bir tərefdən gelir şurə, feğanə,
Sürəhinin boğazından mey qaldırır tərəna.

Saqı əldə bülür camı dövr etdirir bir yanda,
Tezə Aya benzeyir cam, dövər vuran zamanda.

Cam dodağı yar ləbitək şəkər səpir ürəyə,
Bu məclisdə sevgililer çatır arzu, dileye.

Şah saqidən bir cam şərab alıb böyük hörmətlə,
Şahzadəyə təqdim etdi gülerüzlə, şəfqətlə.

Nəzakətlə üzr istəyib rədd elədi şahzadə,
Şahsa təkid edən zaman, aldı əlinə bədə.

Etirazı yersiz görüb qaldırıldı, içdi haman,
Dodağına mey deyəndə saçı dedi: “– Nuş-can”.

Mehr belə şövqə gelib içen kimi neçə cam,
Artdı onun damağında qəribə bir ehtişam.

Məclis belə fərehliyən, cuş etmezmi məhəbbət?
Məstlik onu əla aldı, artdı canda hərərət.

Al şərəbin təsirindən gültek üzü açıldı,
Sərv qaməti göz oxşadı, hüsnündən mur saçıldı.

Gülab kimi tər süzüldü laletək yanağından,
Şamla meyin istisindən qaynadı qəlbində qan.

Xumarlandı gözler tamam, mest oldu şah, şahzada
Ele xoşhal olmuşdular, qəm, keder düşməz yada.

Şahın vardı məhərətli, həzin bir ud çalanı,
Onun tayı tapılmazdı gəzsəydilər dünyani.

Udu basıb bağrina o, min heveslə çalardı,
Ürək alan nəğməsilə fələkdən bac alardı.

Öz udunun qulağını her dəm buran zamanda,
Zöhrə, Keyvan dinleyərdi səsini asimanda.

Tərənəye başlayanda quşlar da dil açardı,
Onun həzin nəğməsində ürək alan sırr vardı.

İstəsəydi, öz uduyla ağladardı insani,
İstəsəydi, süruduyla güldürərdi dünyani.

Harada o çalsayıdı ud, dinlərdilər sükutla,
Her bir kəsin ürəyini fəth edərdi o udla.

O bərbət də səsləndirib, şeir də oxuyardı,
Dinleyənin şüurunu özünə mat qoyardı.

Cürbəcürə oyunlar da göstərərdi arabır,
Gah saz əlib, bədəhətən deyərdi qəzəl, şeir.

Şah çağırıb ona dedi: “– Yarıqlı bir nəğmə çal,
Ele çal ki, üreklerdən silinsin kədər, mələl”.

Ustad təzim edib bərk-bərk, basdı dösünə udu,
Əsəblərə nüfuz edən təsirli şeir oxudu.

Mehrin qəlbə sizildədi, yaşıla doldu gözləri,
Ona yaman təsir etdi xanəndənin sözleri.

Dost-aşnası yada düşdü, fəryad etdi nagəhan,
Nərgizindən gül üzünə axıtdı abi-neysan.

Can evini yandırırdı üreyinin atəsi,
Sanki bulud yavaş-yavaş örtürdü al Günəşi.

Ixtiyarsız Mehr el atıb, ustaddan udu aldı,
Qulağını burub həzin, odlu bir mahni çaldı.

Udun ipək tellərini titrətdikcə əlləri,
Min cür nəqşə düzəldirdi istedadı, hünəri.

Elə çaldı məharətle udu o mahir cəvan,
Üreklerə od cilədi, qoydu ağlı heyran.

Əllerində həzin-həzin sizlədan zaman udu,
Öz səsile pəst edirdi gözəl səslə Davudu.

Sesi zilə qalxan zaman felek'lərə yüksəldi,
Çərxin gözəl Nahidindən aferin səsi gəldi.

Mehrin şurla oxuduğu nəğmə çərxə saldı şur,
Keyvan vəcdə gəlib dedi: “- Əsil ustad, bax, budur!”

Eşidəndə bu yanlıqlı mahnları Keyvan şah,
Varlığına bir od düşdü, sanki qəlbən çəkdi ah.

Həyecandan, sanki saray hey başına dolandı,
Paltarını parçaladı, qəlbini də parçalandı.

Meclis əhli cuşa gelib qopardı dadü fəryad,
Elə bil ki, gurultuya qerq olmuşdu kainat.

Hərə bir cür sərvboylunun qarşısında əyildi,
Hərə bir cür fəğan edib, döşəməyə sərildi.

Mehr belə qiyaməti görəndə susdu, haman
Getmək üçün o, icazə istədi padışahdan.

Bedirlənmiş Ay kimi o gecə çıxdı eyvana,
Ətrafında neçə ulduz dolanırdı yan-yana.

Sonra çıxbı Şərefgilə yollandı o xuraman,
Ürəyində dəst fəraqı, əzabla dolu hicran.

KEYVAN ŞAHİN MEHRİ SARAYA DƏVƏT ETMƏSİ

Seherçağı Şərq sultani çıxanda öz taxtına,
Öz nurnunu çileyəndə Keyvan şahın baxtına.

Şah da seher taxta çıxbı göstərdi bol sexavət,
Dedi: “- Gerek bu alemdə hökm elesin ədalət”.

Xəznədara dedi, xalqa yaxşı qayıq göstərsin,
Ehtiyacı olanlara xəzinədən pay versin.

Bağışlaşın o gün günah edənleri hər hakim,
Dedi, gerek bu ölkədə nə zülm olsun, nə zalim.

Bir-bir geldi hökmədarın hüzuruna fazillər,
Yavaş-yavaş əyanlarla doldu saray serasər.

Az zamanda o qəder xalq cəm oldu barigaha,
Təzim edib çox mədhələr dedilər Keyvan şaha.

İzdihəmi görüb Keyvan Mehri tələb eylədi:
“- Tez bir nəfər gedib onu dəvət etsin”, - söylədi.

Mehr böyük əzəmatle gəlib çıxdı xuraman,
Gözəllerin zülfü kimi cəlbedici, şadiman.

Xalq görəndə Mehrdəki hüsnü, sərvi-qaməti,
Artdı onun cəmalına hər baxanın heyreti.

Şah fərehlə qarşılıdı o qəhreman əfsəri,
Qızıl kürsü üzərində oturtdu o sərvəri.

Her tərəfdən alımların arasında bəhs oldu,
Cavab üçün ortalığa bir məsələ qoyuldu.

Sağdan-soldan yağıdırıldı Mehrə qərib suallar,
Məqsəd, Mehrin biliyini yoxlamaqdı aşkar.

Eşidəndə o dolaşıq sualları cəvanmərd,
Öz fezlini göstərmeyi, o dem bildi məsləhət.

Şeker səpən dodağını açaraq leyaqətlə,
Hər suala bir-bir cavab verdi xeyli diqqətlə.

Hər tərəfə fəzilətin köhənini o çapdı,
Müəmmalı sualların cavabını tez tapdı.

Hər bəhs edən anlaşılmaz top atdisa meydana,
Mehr o topu saldı dərhal əlindeki çovgana.

Her elmdən o minlərcə düzdü ince nüktələr,
Her dənizdən yiğib tökdü əteklerə min gövər.

Verirdilər ona sual hər elmdən, fəndən,
Cavabına heyran qalıb söyləyirdilər: "Əhsən!"

Verdiyi hər cavabında elmi-sübütü vardı,
Yanlış fikir deyənlərin düyüünü açardı.

Ele ince məsələlər tərtib edərdi derhal
Ki, ağının kamilliyin göstərirdi hər misal.

O, atını çapan zaman yoxuşa, ya alçağa,
Bəhs edənin eşşeyini batırırdı palçığa.

Axır susub mat qaldılar mübahisə edənər,
Mehri hesab eylədilər hər bəhsdə müzəffər.

Hamı onun kəmalini mədh eylədi ürəkdən,
Şah öündə belə bitdi saraydakı əncümən.

Axşamüstü Mehr çıxdı qəmər kimi saraydan,
Ulduz kimi ardınca xalq düzülüb oldu rəvan.

Yol boyunca yaranmışdı ele böyük izdiham,
Sanki məhşər günü idi, eylemişdi xalq qiyam.

Ətrafına toplaşanlar bir sel kimi axırdı,
Hamı onun serv boyuna heyran-heyran baxırdı.

Nehayət, o, bu calalla qaldığı eve çatdı,
Sanki Güneş qürub edib üfüqde söndü, batdı.

Keyvan şah da herəminə daxil olub bir müddət,
Mehrin sonsuz hünerinə edirdi sonsuz heyret.

Şəmsəbanu adlı şahın baş həremi var idı,
Hər bir işin həllində o mahirdi, pərgar idı.

Öz yanında eyleşdirib istədi ondan tədbir,
Mehrin əqlü kemalını söylədi ona bir-bir.

Şah söylədi: "- Şübhen varsa, sabah Güneş çıxanda,
Sen xəlvəti qəsrə gəlib otur qarşı eyvanda.

Biz Mehr ilə çıxan zaman at üstündə meydana,
Onun başı qarışanda oynadığı çovgana.

Sən diqqətlə o cəvanın hünerinə nezer sal,
Gör necədir onda hünər, qəddü qamət, xoş cəmal".

ŞAHIN MEHR İLƏ KUYÜ ÇOVGAN OYNAMASI

Şəher felek zər kuyunu fezaya atan zaman,
Öz kuyunu meydan içəre yere atdı şah Keyvan.

Çağıldırı Mehri, gəlsin oyun üçün meydana,
At üstündə Mehr gəldi, durdu mərdü mərdana.

Arxasınca meydan içəre toplaşdı tez əhali,
Banu, qızı Nahid ilə götürdü bu cəlalı.

Mehr gəlib Keyvan şaha tezim etdi ülfetlə,
Çovgan kimi əydi başın qarşısında hörmətə.

Şah dedi: “— Sen hər sahədə göstərmişsin çox hünər,
Gel meydanda kuyu çovgan oynayaq biz bu səfər.

Görək burda məharətin necədir, ey qəhreman!”
Mehr dedi: “— Xidmətində durmuşam, ey hökmən!

Çovgan sənsən, qarşındasa əmrə tabe topam men,
Baş getsə də, “uf” demərəm, çıxmaram bir əmrindən.

Bir top kimi hara qovsan, başı üstə gedərəm,
Lazım gəlsə, bu vuruşda canı qurban edərəm”.

Şah, Mehri çox alqışladı, razılıq etdi ondan,
Əmr eylədi getirilsin bir qucaq kuyu çovgan.

Süvarilər çovgan alıb durdu hərə bir yanda,
Qarşı cəbhə yaradıldı dərhal geniş meydanda.

Keyvan şahın özü çevik, bənzəyirdi cəld filə,
Sanki göydən qapacaqdı Günsəi bir zərb ilə.

At oynatmaq, topu vurmaq aləminde o təkdi,
Sanki göydən Ayı yerə dərtib endirəcəkdi.

Şah bir yanda səf düzəltdi, şahzadəsə bir yanda,
Çox maraqlı bir mənzərə yaranmışdı meydanda.

Topa zərbə vuranda şah, Mehr qarşıda durmadı,
Zərbə vurmaq mümkün iken, cumub zərbə vurmadi.

Keyvan şaha xoş gəlmədi Mehrin bu herəketi,
Dedi: “— Oyun qanununda göstərməzər hörməti”.

Ədalətə and verdi ki, güzəştə yol vermesin,
Bir də şahlıq məqamına beləcə üz görməsin.

Mehr şahdan belə acı töhmət eşidən zaman,
Cuşa gəlib oyun boyu şaha vermədi aman.

Qasırğaya dönüb topu elə qapdı apardı,
Sanki onun sürətində ildirümdən payvardı.

Çox çalışdı topu alıb Keyvan onun elindən,
Bacarmadı, kar vermədi işlətdiyi her bir fen.

Çarpazlaşdı meydan içərə iki sərv, iki qüdərət,
Hər dəfədə üstün geldi Mehrdəki cəsarət.

Mehr topa elə ağır zərbə vurdub nəgehan,
Sanki o top xaric oldu yerin astanasından.

Beləliklə, şah at çapılıb çalışısa nə qədər
Topa zərbə vuramadı, zəhməti oldu hədər.

Sonra Keyvan atdan düşüb çağırıldı şahzadəni,
Mehribanlıq göstərərək dedi: “— Uddun sən məni”.

Tərif etdi Mehri sonsuz məhabbatlı, riqqətlə,
Onlarıza izleyirdi baxanlar çox diqqətlə.

Mehr gəlib, ehtiramla öpdü şahın qolunu,
Çovganını yerə atıb, tamam etdi oyunu.

Bir gurultu qopdu o dəm geniş meydan içinde,
Toplaşanlar qalmışdilar böyük həycan içinde.

Hər ağızdan asımana yüksəlirdi “aferin”,
Hər kəs öpmək istəyirdi şahzadənin əllərin.

Çovgan kimi əymışdılər başlarını önünde,
Başqa duyğu təsxir etdi ürəkləri o gündə.

KEYVAN ŞAHİN QIZI NAHİDİN MEHRƏ AŞIQ OLMASI

Şemsebanu, Nahid ile oturaraq eyvanda,
Görmüşdüler neçə oyun oynanmışdı meydanda.

Bir bacadan iki ulduz meydana nur saçırı,
Hər birisi başqa cürə taleye fal açırdı.

Ancaq Mehre dikilmişdi gözəl qızın nəzəri,
Günəşin də göydə olur Nahidə çox əsəri.

Mehre nezer saldıqca qız titroyirdi ürəyi,
Əsrarəngiz rəng alırdı onun arzu, diləyi.

Zülfü çovgan edib sevda meydanında dururdu,
Ürəyinin kuyuna o hey zərbələr vururdu.

Məst olmuşdu məhəbbətin badəsindən o nigar,
Kamandan ox çıxmış idi, eldən isə ixtiyar.

Mehr onunçün şəfəq saçan hərəretli Günəşdi,
Özünüse zərrə bilib Günəş ilə birleşdi.

Lalə kimi üreyinə basmışdı sevgi dağı,
Qızılığlıdən rəng almışdı onun lətif yanağı.

Hər tərefdən hücum etdi ona eşqin ləşkeri,
Tarac etdi sebr evini, qırdı möhkəm səngəri.

Qönçə kimi qəlbini qanla dolu, ağızı bağlıdı.
O da yanarı bir şam kimi yana-yana ağladı.

Mehr oyunu bitirərək baş əydi Keyvan şaha,
Tamaşaşa gələn hər kəs Mehre dedi "mərhəba!"

Haman dəmdə şah atını sürüb çıxdı meydandan,
Mehr isə tez Şərefgilə yola düşdü şadman.

Şah saraya qədəm qoyub, söyledi baş yavərə:
"— İsteyirəm ki, tamaşa edim sabah ləşkərə.

Fərman ver ki, bütün sərvər, qoşun əhli, əmirlər,
Toplaşınlar intizamla meydan içərə serasər".

Sonra hərəm otağında görüb Şemsebanunu,
Sual etdi: "— Nəcə gördün bu möhtərem oğlunu?!"

Cavab verdi: "— Yaranmış bu lütfü, fezlü, edəbdən,
Bu cəvəni sənse mənə çox az tərif etmişsən".

Keyvan dedi: "— Yeqin bir şah gövheridir bu cəvan,
Bunu bir də sübut edir getirdiyi ərməğan.

Yeddi ölkə dövlətinə berabərdir töhfəsi,
Belə töhfə heyran qoyar aləm içərə hər kəsi.

Belə dövlət, belə himmət, belə sonsuz səxavət,
Ancaq böyük ali nəslə etmədədir dəlalet".

KEYVANIN LƏŞKƏRƏ NƏZARƏTİ ZAMANI MEHRİN HÜNƏR GÖSTƏRMƏSİ

Mavi səma meydanında görünəndə nur atı,
Yerə vurdu bir hemləde sürüklənen zülməti.

Sarayından çıxbıb Keyvan, gəldi geniş meydana,
Hər tərefdə qoşun əhli düzülmüşdü yan-yana.

Bahar çığı guruldayan göy kimiydi cəvanlar,
Gözəllərin qaşı kırı çekilmişdi kamanlar.

Hamı sanki bir ateşdi, ya da qızmış pələngdi,
Tamaşası cazibədar perilərdən qəşəngdi.

Hamı cəsur, qorxubilməz, ad çıxarmış qəhrəman,
Gözəllərin gözleritək məglub edib can alan.

Hərə yarın kirpiyitək ürəkləri oxlardı,
Hərə yarın zülfü kimi səfədə nizam saxlardı.

Yar hüsnütək ölkələri fəth edərdi ziyanlız,
Rəqiblərin cövrü kimi hər birisi amansız.

Süvarilər qasırğatək dolanırdı meydanda,
Cövlən edib, sonra səssiz dayanırdı bir yanda.

Şah istədi Mehr gəlsin əsgər kimi, durmadan,
Burada da hünərini göstərsin o qəhrəman.

İldirimtək Mehr gəldi çapa-çapa atını,
Sanki alt-üst edəcəkdi yerin yeddi qatını.

Polad xofstan geyinmişdi o yenilməz cəngavər,
Yelqanadlı at üçtündə gelmiş idi bu səhər.

Əlində bir nizə vardi, bərq vuran şəmşir kimi,
Arxasında dostu Əsəd durmuş idi şir kimi.

Keyvan şahın qarşısında gəlib durdu vüqarla,
Şah da ona "əhsən" deyib görüşdü iftixarla.

Dedi: "— Bu gün bu meydanda cürət, söhret sənindir,
Cəngavəlik sənətində hər məharət sənindir".

Mehr dedi: "— Ey ölkələr şahı, dövran sənindir,
Mən əmrinə müntəzirəm, indi ferman sənindir.

Dostum Əsəd şir kimi dır, girişsə əger cəngə,
Bircə hūcum edərsə o, qalib gələr pələngə.

Qoy əvvəlcə hünərini göstərsin o qəhrəman,
Sonra men də nə bacarsam, verərəm xalqa nişan".

Əsəd derhal məhmizleyib atı girdi meydana,
Səməndini tez sürətlə gətirdi o cövlana.

Ki, baxanlar heyran qaldı ondakı rəşadətə,
Onun əcib oyunları saldı xalqı heyrətə.

Gah yeherdə şahə qalxdı, gah da silah oynatdı,
Ləşkərdən ah-aman səsi yerdən fələyə çatdı.

Keyvan şahın xoşu gəldi Əsədin hünərindən,
Özü tez-tez uca səslə deyirdi ona əhsən!

Sərvərlərin cərgəsində mövqeyini artırıldı,
Ona "əhsən" deməsилə hörmətini qaldırdı.

Sonra da Mehr nərə çəkib atı çapdı meydana,
Lərzə düşdü sürətindən, sanki bütün cahana.

Atı uçdu bir ox kimi şəlalə olub axdı,
Çaparaqda yere düşüb, yenə yehərə qalxdı.

Sonra sıvri nizəsini əlindən göyə atdı,
Atını hey çapa-çapa tutub əldə oynatdı.

Sonra neçə qızıl halqa gətirdilər meydana,
Sıra ilə tulladılar hərəsini bir yana.

Mehr atını seyirdərək şahə qaldırdı birdən,
Nizəsilə halqları bir-bir qaldırdı yerdən.

Daha neçə hünərini nişan verdi birbəbir,
Hər əməli baxanlara edirdi başqa təsir.

Nizəsini göyə atıb qaçışda tutdu yenə,
Yerə atıb tez torpaqdan qaldırıb atdı yenə.

Sonra ise kəmərindən qılıncını çəkdi o,
İldirimtək, sanki yeri iki bölgəcəkdi o.

Qaranlığı parçalayan Güneş kimi bu zaman,
Qılıncını oynatmağa başladı o qəhrəman.

Qılıncını oynadaraq pozmadan öz halini,
Qaçan atın ayağından çıxartdı bir nalını.

Ağır gürzü alıb ele, atdı-tutdu biqerar,
Baxanları heyran etdi öz gücüyle o sərdar.

Sonra isə öz yanına çağırdı Mehr Əsədi,
Onun ilə üzük oyunun nişan vermək istədi.

Öz firuze üzüyünü ona verərek həmən,
Dedi: “— Saxla iki barmaq arasında bunu sən”.

Güneşüzü hilal kimi kaman alıb ox atdı,
Üzükden üç ox keçirib, böyük heyrət yaratdı.

Sonra verdi silahları Covhər ilə Əsədə,
İldinimtək çaxıb geldi yeltək şaha xidmətə.

Öpüb şahın rikabını, qalxıb durdu vüqarla,
Şah fərehlə onu süzbə qımışdı iftixarla.

Öz elilə sepdə Mehrin başına çox simü zər,
Bütün leşker qarşısında tərifləndi o sərvər.

Sonra dedi: “— Meydandakı əhaliyə, qoşuna
Her kəs məni isteyirse, gövher sepsin başına.

Her kəs bir cür tərif dedi, Mehrin qəddü şəstini,
Dürrü gövhər yağırlıdı yağış kimi üstünə.

Qızıl, gümüş, cəvahirler bezədi o büsati,
Sanki yerde səma kimi sonsuz ulduz parladı.

Geniş meydan dəniz kimi təlatümə gələrken,
Her ağızdan eşidildi alqış, afərin, ehsən.

Şemsebanu Nahid ilə oturaraq eyvanda,
Görmüşdülər nə hengamə baş vermişdi meydanda.

Qelben Mehrin merdliyinə vurulmuşdu o mələk,
Həl tamam pozulmuşdu, qırrılırdı zülfütek.

Canı şamtek alovlanıb xisən-xisən yanındı,
Üreyinin göz yaşında əteyi işlanındı.

Sübh kimi Günəş eşqi açmışdı yaxasını,
Torpaq kimi gözleyirdi Güneşin ziyyasını.

Şah baxaraq meydandakı gurultuya, haraya,
Yubanmadan səməndini sürüb getdi saraya.

Mehr, Əsəd, Covhər ilə şadlanıb güle-güle,
Atlarını məhmizləyib getdilər Şərəfgilə,

Yol boyunca kəsilmirdi yenə afərin səsi,
Dallarınca yürürdü fərehlə el dəstəsi.

Bütün şəhər əhalisi qalmışdı ona heyran
Heç kəs hələ görməmişdi belə nadir qəhrəman.

Şah sarayda sevinc ilə girdi həremxanaya,
Şemsebanu həyəcanla durub söylədi şaha:

“— Nə möcüza yaratdı bu cəvan bu gün ah, aman,
Bunun kimi ola bilməz dünyada bir qəhrəman.

Ne hünerlər göstərdi ki, heyran qoydu alemi,
Ən qüvvəti cəngaverlər olmazlar onun kimi”.

Şah söylədi: “— Günəş kimi bu da təkdir dünyada,
Bizim gözəl yaşayışa bir bezəkdir dünyada.

Belə gövhər yaratmamış doqquz ata, dörd ana”,
Bu nadir bir xilqətdir ki, gəlib düşmüş cahana.

Dövlət quşu axtaranda qismət olmaz her kəsə,
İndi özü gəlib düşüb bizim qızıl qəfəsə.

Mən çox arzu edirdim ki, oğul düşsün payıma,
Qoca vəqtı o şahzadə çatsın mənim payıma.

Şükr edirəm, xudavəndin lütfünə, kərəminə
Bəxş eyləmiş mənə belə tükenmeyən xəzinə.

Bu aləmdə ola bilmez bir qüdretli şəhriyar
Ki, özündən sonra qoysun belə nadir yadigar.

Isterdim ki, bizim Nahid bu oğula yar olsun,
Görən desin, hər ikisi xoşbəxt olsun, var olsun.

Mən bir bürçdə birləşdirəm parlaq iki ülkeri,
Bir sandıqda saxlayaram nadir iki gövheri.

Bir beşikdə bəsləyərəm nurlu Gùneş, Ayı
Veliehdim olub, bəzer ağılla bu sarayı”.

Banu dedi: “– Ölkelərə hökm edən ey cahangır,
Afrinlər olsun sənə, nə gözəldir bu tədbir!

Mənim də bu fikir gəlmış xəyalıma, nədənse –
Ehtiyatla susub sırrı açmamışam bir kəsə.

Sən de hələ bu tədbiri açma heç bir əyana,
Görək tale özü nələr göstərəcək dövrana?!

Bu qapını örtüb ona möhkəməcə bir qıfil vur,
Gece yaman hamiledir, görək seher ne doğur?..”

NAHİDİN MEHRƏ AŞIQ OLMASINDAN DAYƏNİN XƏBƏR TUTMASI

O gündən ki aycəməlli Nahid, o gözəl mələk,
Peyda oldu günəş Mehrin qarşısında zərretək.

Günəşə tez çatmaq üçün məhəbbətlə o nigar,
Gece-gündüz dövr edirdi fəlek kimi biqərar.

Sevda onun varlığına gizlice od salanda,
Bu od omur xirmənini yandırılmışdı bir anda.

Səhər kimi Güneş üçün sinəsini açardı,
Kölge kimi arxasınca torpaq üstə qaçardı.

Zülfü kimi pərakəndə olmuş idi ahvalı,
Üzerliktek od içine düşmüşdü qara xalı.

Göz yaşını qurutmuşdu onun qızığın qəlb odu,
Solmuş idi gülə benzər təravətli vücudu.

Səbri tamam tükenmişdi, yox idi bir qərarı,
Eşqin dərdi əridirdi getdikcə o nigarı.

Bir quş kimi sınmış idi o dilberin qanadı,
Qəm-qüsseyə qərq olmuşdu onun məsud həyatı.

Gözlerinin beşiyində olan o iki bəbek,
Yuxusuzluq pəncəsində dincəlmezdi sübhədək.

Göz yaşları Ceyhun kimi daim axıb gedirdi,
Ah oxları göye qalxıb buludlardan keçirdi.

Gecələri ulduzlara göz dikərdi o dilber,
Gözlərindən ulduz kimi töküldəti qətrələr.

Mehrin eşqi salmış idi o dilberi bu hala,
Bir bədr iken inceleşib, dönürdü hey hilala.

Nahidin bir dünyagörmüş qoca dayəsi vardi,
O hər şeyi dərk etməkdə mahir idi, pergardı.

Uşaq ilə uşaq kimi damşardı o qarı,
Böyük'lərlə danışanda mat edərdi onları.

Rüstəm kimi hər üreyi fəth edərdi durmadan,
Sanki Simurğ olmuş idi o qocaya pasiban.

Görən zaman Nahidi o belə qəmli, kədərli,
Rəngi qaçmış, hələ pozğun belə solğun nəzərlə.

Gelib öpdü, sonra dedi: “— Sənə bu canum qurban
Ne olmuşdur, niyə belə çiçək kimi solmuşsan?

Axır zaman nə od düşmüş söyle senin canına,
Neçin belə qönçə kimi batmışsan al-qanına?!

Gözlerindən axan yaşlar nə üçün edir tügyan,
Hansı külək etmiş senin saçlarını pərişan?

Belə ağır xəstəliyə saldı seni, söylə, kim,
Təbibindən gel gizlətmə öz dərdini, əzizim!

Bilirsən ki, hər deyilən dərdə çarə tapılar;
Deyilmeyən dərdü qəmə bağlı qalar qapıları”.

Nahid susur, cavab vermir dayənin bir sözüne,
Gözlerindən qətrə-qətrə yaş axırdı üzüne.

Dayə ona çox and verdi, çox yalvardı, nehayət,
Həyasından tər tökerək hey qızardı o afet.

Susen kimi dil açaraq etdi ona etibar,
Yavaş-yavaş dayəsinə açdı sırrı nə ki var.

Qönçə kimi açılaraq öz qəlbini göstərdi,
Bilen zaman dayə onun nə imiş qəmi, dərdi,

Gözlerindən gülə-gülə öpüb dedi: “— Yaxşı bil,
Belə ülvi hissə görə dərdə düşmək xoş deyil.

Keyvan şahın Mehre böyük rəğbeti var, meyli var,
Bu sevgidən xəber tutsa, sevinəcək hökmüdar.

Lalə kimi öz qəlbini dağlayırsan nə üçün?
Bülbül kimi fəryad edib ağlayırsan nə üçün?

Qırılırsan öz yerində nə üçün sünbüл kimi?
Paltarını çak edirsen, “uf” demədən gül kimi?

Söylə, neçün bənövşətek boynunu hey bükürsən?
Gözlerindən neysan kimi bu qədər yaş tökürsən?

Sen sərvsən de, nə üçün qamətin batıb gile,
Ağlıllar dərdə salmaz özünü bile-bile.

Sən də xeyri gülü kimi saralmışsan, nə üçün?
Sübəhün soyuq yeli kimi sərt əsirsən bütün gün.

De, nə üçün qərq olmuşsan nilufərtək suda sən?
Yanaqların gülər kimi qızarmışdır, de, nədən?

Gültək məni hər tərəfdən bürüse də tikanlar,
Çalışaram yolunda men hər nə qədər gücüm var.

Əmin ol ki, bu derdə men yaxşı çarə taparam,
Düzəldərəm hər bir işi, əzizim, sən ol aram.

Sizi şadlıq möclisində oturdaram bir səhər,
İki gülteklə durarsınız qarşı-qarşı, bərabər.

O Mehrdir, sən Nahidsən, Cövza sizin yeriniz*,
Aləmə nur səpərsiniz ülfətlə hər biriniz.

Belə xoş söz eşidərək o, mehriban dayədən,
Nahid onun ətəyinə baş qoyaraq oldu sən.

Gülüb dedi: “— Əziz dayəm, el mənim, ətək sənin,
Qanım senin boynundadır, sərr mənim, kömək sənin.

Bu işdə gel lütf edərək vəqt itirmə birçə an,
Bir tədbir tök metləbimə çatmağa olsun imkan”.

DAYƏNİN ŞƏMSƏBANUNUN YANINA GƏLIB MEHR BARƏDƏ DANIŞMASI

Dayə böyük ümid ilə gəldi Banu yanına,
Fəsahtə cürbəcüre əhvalat dedi ona.

O köhnə qurd tülükü kimi bir çox hiyle yaratdı.
Söz içində yavaş-yavaş gəlib məqsədə çatdı.

Dedi: “– Axı sən ikinci Bilqeysi sən alemin,
Bu sarayda ixtiyarın hər şeye vardır sənin.

Qəribədir, mənim kimi qarşıya aydın olan –
Bir iş sənin nəzərinə çatmamışdır bu zaman.

Yusif kimi gözəl, fazıl, huri kimi cəməlli,
Şücaətli, səxavətli, ləyaqətli, kəməlli.

Bir qəhrəman olarmı heç kənar qalsın nəzərdən?!
Şah nəslindən olduğu da olmuş artıq müəyyən.

Qürbət elə düşmüssə də, bir qiymətli cəvahir,
Qürbət onun deyərinə edə bilərmi təsir?

Bir də ki o, saha layiq bir töhfə olsun, deyə
Vermədimi misilsiz çox dürrü gövher hədiyyə?!

Bir də aydın görmürsenmi, şah edib ona rəğbət,
Ünvanına tərif deyir adlandırır veliəhd.

Gah oğlumsan deyir Mehre, damadımsan deyir gah,
Onu bütün el içində əzizləyir Keyvan şah.

Hər şey qalsın bir tərəfə, axı əziz mehmandır,
Hamı onu qəlbən sevir, hamı ona heyrandır.

Xoş deyilmə belə cəvan yurdumuzdan getməsin?
Neçin gərek bu qəhrəman bize xidmət etməsin?”

Şəmsəbanu eşitdikcə bu sözleri dayəden,
Lalə kimi qızarış o dedi: “– Dayə, həqlisən”.

Sonra şahı çağırtdınb hərəmdə etdi söhbət,
Dedi, dayə nə söyleyir, nəyi görür məsləhət.

KEYVAN ŞAHİN MEHRI CAĞIRIB MƏCLİS QURMASI

Günəş sehər texṭe çıxıb ölkələri alanda,
Öz nuruyla üfüqlərə elvan şəfəq salanda,

Şah da çıxıb əzəmətlə oturdu Cəm təxṭinə.
Fələk sırlı üzüyüylə rövneq verdi bextinə.

Yavaş-yavaş gəldi yenə əmirlərlə əyanlar,
Hər birisi öz yerində fərəhə tutdu qərar.

Şah yenə də çağırıldı şahzadəni saraya
İstədi ki, onu bir də şikar üstə sinaya.

Mehr gəlib bədrlənmiş Aytək durdu öündə,
Ehtiramla şah oturtdu onu kürsü üstündə.

Sonra dönüb əyanlara söyledi: “– Ey cənablar,
Mehri necə görürsünüz, vardı onda iqtidar,

Elmü ədəb, qəhrəmanlıq hər sahədə fəzilət,
Bu qamətə, reşadətə yaraşırımlı seltenət?!”

Hamı bir ağızzdan dedi: “– Ey qüdretli hökmədar!
O, sarayın qülləsində Günəş kimi nur saçar.

Dedi yindən yüz qat artıq ləyaqəti var onun,
Heyran qalmış ona bütün qoca, cəvan, el, qoşun.

Onda vardır görünmemiş qüdret, zəka, necabət,
Şahın lütfü bəxş edəcək ona, şəksiz, seadət".

Bütün günü terifləndi hünəri, istedadı,
Əhalimin diliindən heç düşmürdü Mehrin adı.

Bahar ötmüş, xəzan gəlib keçmiş idi bu zaman,
Yaşılıqdan əsər yoxdu, solmuş idi bağ, bostan.

Buz bəndinə salmış idi qış fəslini bu dünyani,
Yer əyninə geymiş idi, sanki polad xoftanı.

Yüz Rüstəm də buz xoftanı qırammadı bu yəqin,
Bu ağ divə zoru, gücü çatmadı idi Rüstəmin.

Qış soyuğu sancılardı iliklərə iynətək,
Yer səthinə döşəmişdi məharetlə ağ döşək.

Güneşin də soldurmuşdu şaxta, sanki nurunu,
Ateşin də deyişmişdi bu soyuqda məzmunu.

Elə bil ki, donacaqdı cehənnəm də soyuqdan,
Qızışmaqçın lap atəsi qırmızı isterdi insan.

Qışın belə sertliyindən üşüyürdü Güneş də,
Zənn edirsen, heç hərəket olmamışdır Günəşdə.

Güneş şaxta zərbəsindən qorumaqçın özünü,
Qara bulud perdesilə örtmiş idi üzünü.

Qış işkəri hücum edib qarətə başlayaraq
Qoymamışdı ağaclarда qalsın kiçik bir yarpaq.

Çərxi-fələk dəyirmanı çalışıb quduz kimi,
Yer üzünü narın unla doldurmuşdu buz kimi.

Şam yox ikən ağqanadlı pərvanələr uçurdu,
Buz xənceri qarşısına gələnləri biçirdi.

Axşamüstü zülmət çökdü, son qoyuldu söhbətə,
Şah məclisi şənlik ilə çatdıqda nehayətə.

Mehr qalxıb getmək üçün istədi rüsxət alıñ,
Şahsa xahiş etdi ki, o, gecə sarayda qalsın.

Dedi: "- Nolar, kərem qıl, gel, qışın belini qıraq,
Gel bu gece mey oduyla canımızı qızdırıq.

Gel, mey ilə birləşdirək canımızın gilini
Gel, mey ilə sulayaq biz qəlbimizin gülünü!

Bil Xarəzmin soyuğunda cana işləyen külek,
Tələb edir cam götürək, məclis qurub şənlənək".

Yenə ferman verdi məclis, tez düzəlsin yenidən,
Çalğıçılar, müğənnilər şura gəlsin yenidən.

Saqı gəzsin ortalıqda əldə dolu badələr,
Yenə xoş-xoş dövra vursun gülüzlü rəqqasələr.

Şah əmrilə daha gözəl, zəngin məclis düzəldi,
Hər tərefdən şadlıq səsi asimana yüksəldi.

Bir tərefdə ud çalındı, bir tərefdə dindi tar,
Saz qanuna cavab verdi, məclis oldu lalezar.

Qışda sanki bahar oldu, məclis döndü cənnətə,
Manqallarda od oxşadı qızılıgülə, zinətə.

Buxarilar yayıldalar həvaya müşkü ənbər,
Saray içi gülüştənə benzeyirdi sərasər.

Qışı meğlub eylemişdi meydə olan hərəket,
Şəhərədək davam etdi saraydakı eyş, işrət.

MEHRİN OVDA PƏLƏNGİ ÖLDÜRMƏSİ

Göy atlısı bir ox kimi səher çıxıb kamandan,
Asimanın keçisini şikar etdiyi zaman.

Şah çağırıb Mehri, dedi o, gözləri xumara:
“- Ey gözümün işığı qalx, hazırlaş tez şikara.

İndi həva buxarlıdır, ov etmək zamanıdır,
Qırğıları ov üstüne səyirtmək zamanıdır”.

Mehr şaha cavab verdi: “- Əmrinə baş əyirəm,
İftixardır mənə şahla yanaşı at səyirdəm”.

Sübhäği ov itləri, qırğırlarla igidlər,
Hazırlaşış qarlı sehra üstə hücum etdilər.

Bezileri itlərini qaçırdılar ov üstə,
Bezileri qırğıları uçurtdular ov üstə.

Qəhrəmanlar kaman çəkib, ox atdlar durmadan,
Mehrən sərrast oxlarından qurtarmadı bir ceyran.

Pərviz kimi Şəbdizini qasırğatək uçurtdu,
Ov zamanı onun səsi bütün cahani tutdu.

Bir yandan da Əsəd çekdi şəmşirini şir kimi,
Maralları bir-bir yıxdı yer üstüne tir kimi.

Şahın özü şikargahda ov ovladı o qəder
Ki, her görən heyran qalıb ona əhsən dedilər.

Şahın oxu dəyən kimi o çöldə hansı ova,
Seba ovun başını tez kəsərdi o sehrada.

Qar üstüne töküldü qızıl qanı ceyranın,
Lalə kimi qızarındı rəngi kafur sehranın.

O sehrada bir yırtıcı pələng vardı çox xunxar,
Saya gəlməz ceyranları mehv etmişdi o qəddar.

İçi qanla dolu tasa benzeyirdi gözləri,
Qorxu, dehşət yaradırdı her acıqlı nəzəri.

Cüssəsi bir dağ kimiymi, sıçrayışı tufandı,
Şirdən daha yırtıcıydı, içdiyi qızıl qandı.

Nere çəkib cuman zaman, yer titrərdi səsindən.
Ətrafına od yağardı onun od nəfəsindən.

Çengalları neşət kimi sancılardı ovuna,
Bir bələyi-nagəhani demək olardı ona.

Suhan kimi itilərdi dişlərini sərt dili,
Bir hemlədə şiri yıxar, aşırardı her fili.

Əjdəhalar ona qarşı dura bilməzdı bir an,
Dolandığı sahələrdən keçə bilməzdı insan.

Külək onun ətrafindan əsib keçə bilməzdı,
Qartal onun başı üstdən keçib uça bilməzdı.

Şah Mehr ilə ovda iken dağ döşündən bu zaman,
Qaniçən bu qorxunc pələng birdən oldu nümayan.

O beləni görən kimi Keyvan şahla, eyanlar,
Xofə düşüb qorxusundan titrədilər aşikar.

O vəhşidən qurtarmaqın döndüller şəhərə sarı,
Unutdular vurduları saya gelmez şikarı.

Təkçə o, şir cəsaretti, qorxubilmez qəhrəman,
Pələng üstə at səyirdib ona vermedi aman.

Çapa-çapa oxlarını atdı ona yağıştək,
Nərlitüyle hücum etdi Mehrə o qızmış pələng.

Hürkən kimi atı Mehrin, o tez tullandı yere,
İstədi ki, yaralanmış pelengle cəngə gire.

Qucaqlayıb sol əlilə yapışdı boğazından,
Sağ əlilə xəncərini çekib vurdı qəhrəman.

Düşünədək cirdi onun qarnın bir an içinde
Yere sərdi cəmdeyini qar üstə, qan içinde.

Mehr yenə bir quş kimi uçub mindi atına,
Heyran qaldı hamı onun gücünə, səbatına.

Aferinler yağıdırıldı ona her bir tərəfdən,
Keyvan şah da iftixarla dedi: “— Mərhəba! Əhsən!”

Sonra ona qəbasını verdi bəxşış, ərməğan,
Əmr elədi, bir ərebə getirilsin durmadan.

Ərəbedə aparılsın şəhərə bu ejdəha,
Görenlər də desin Mehre alqış, əhsən, mərheba.

Yol boyunca ürəklərdə gəzirdi iki halət:
Birisini mat, heyran idi, o birisi xəcalet.

Qeribə bir səs yayıldı Xarezmə bu xəbərdən,
Kişi-qadın cuşa geldi dillərdə gəzdi, “əhsən!”

Yol boyunca her tərəfdə qaynayırdı izdiham,
Hər baxışda qəhrəmana sonsuz hörmət, ehtiram.

Damlara da çıxmış idi bir çoxları həvəslə,
Mehri tərif edirdilər gurultulu bir səsə.

Baxırdılar ona parlaq həyat veren Güneştək,
Barmaq ilə göstərirdi onu her kəs gülərək.

Yeni Aytek bir-birinə xalq nişan verirdi,
Şair, ədib əsərlərdə şənini medh edirdi.

Mehrin adı çox keçmədən oldu diller özberi,
Tərifisə tutdu onun dərhal bütün şəhəri.

Şah Mehr ile ön cərgədə at sürürdü bərabər,
Hər tərəfdən yollarına töküldü simü zər.

KEYVAN ŞAHİN MEHİRİ SARAYA GƏTİRİMƏSİ

Onlar gelib tentəneylə saraya çatan zaman,
Çox istədi rüsxət alsın şahdan bu gənc qəhrəman.

Şah söylədi: “— Ey yeganə oğlum bunu bil, yəqin,
Bizim saray olmalıdır ancaq sənin məskənin.

Taleyimiz sensən bizim, ayrılma daha bizden,
İnnən belə Keyvan şahı özüne ata bil sən.

Qal bizimlə işıqlandır üzünlə xanəmizi,
Varlığınla fərəhləndir, kama çatdır sən bizi.

Çox çalışdı pəriüzlü bu təklifi redd etsin,
Min teşekkür edib yenə Şəref mülküne getsin.

Lakin bütün bəhanesi onun qəbul olmadı,
Məcbur olub təslim etdi mehtərə Şəbrəng atı.

Behişt kimi ürəkaçan saray oldu məskəni,
Bir güşədə qalan zaman yada düşdü vətəni.

Belə şövkət, ipək, etləs, xəzle doldu bir otaq,
İçində o ürək dostu Müşterini anaraq.

Dərin kədər dəryasına qərq olub, canı yandı,
Bu şəhənə məskəni o kədər otağı sandı.

Nahid isə bu xəbəri eşidəndə şad oldu,
Elə bil ki, Gənəş onun qənşərinə qoyuldu.

Şadlığından şurə gəlib gülümsədi o məlek,
Hut bürcünə daxil olan bəxt ulduzu Nahid tək.

Gözlədi ki, gecə olsun, sükut çöksün ələmə,
Bəlkə bir cür çarə tapsın qəlbindəki ələmə.

Qaranlıqda gözəl Nahid çıxdı qəsrin damına,
Gizli-gizli nəzər saldı Güneşin məqamına.

Onu qəmgin görən zaman ürəyi düşdü oda,
Elə bildi yanarı şəmtək ağlayıb-gülür o da.

Yorulmadan hey baxırdı cəmalına gizlice,
Başqa hüsne malik idi sırla dolu bu gecə.

Gördü ipek qəba salıb ciyinə o qəhrəman,
Onun hüsni cəmalilə işıqlanmış xaniman.

Qara zülfü arasından üzü Aya bənzərdi,
Her duruşu, hər yeri bir-birindən dilbərdi.

Lakin Nahid bilməyirdi neçün gözü nəmlidir,
Nə dərd çəkir, belə yerde o, nə üçün qəmlidir?!

Onun kəder atəşindən od düşürdü canına,
Məna verə bilməyirdi Mehrin həyəcanına!

Bir nefəsədə yüz yol huşdan gedirdi o dilarəm,
Her ne qədər səbr etsə də, ola bilmirdi aram.

Sübə qədər damda qaldı aycəməlli o dilber,
Güneş çıxdı, işıqlanıb nura qərq oldu sehər.

Gecə xoşdu Nahide öz qaranlıq örtüsüyle,
Gecələri gözlədi o ürek döyüntüsüyle.

Adət etdi gecələri Nahid dama çıxmağa,
O qürfəden həsrətlə Güneşinə baxmağa.

O, Ay kimi nur alırdı Güneşindən gecələr,
Qəlbi onun eşqi ilə olurdu hey münevver.

Belə keçdi neçə gecə, bitdi tabü təvəm,
Səbr etməkdən cana gəldi, ardı ürək fəğamı,

Dayəsini görüb dedi: “– Daha yoxdur taqetim,
Eşq əlindən pozulmada getdikcə, bax, haletim.

Söz vermişdin, edəcəksən dərdə dərman, hanı bes?
Söyləmişdin, bitəcəkdir şəbi-hicran, hanı bas?

Öz əhdinə vəfa eyle, lütf et mənə, a dayəm!
Bundan artıq qoyma məni əzsin belə dərdü qəm!”

Cavab verdi ona dayə: “– Səbr eylə bir həftə de,
İşə əncam çəkərəm mən, emin ol bu həftədə.

Mən bir əfsun oxuyaram, görüşdürürməm sizi mən,
Qurtararam sizi belə cansızıcı kədərdən”.

DAYƏNİN MEHRİN YANINA GEDİB NAHİD BARƏDƏ SÖZ AÇMASI

Külek kimi çıxıb dayə dərdli qızın yanından,
Gedib Mehre salam verdi dil açaraq mehriban –

Dedi: “– Sənə çox xəlvəti bir sözüm var, a sərvə!”
Mehr emr etdi, ordakılar otağı tərk etdilər.

İkililikdə qalan zaman dayə dedi: “– Ey cəvan,
Ey gözümün nuru, sənə olsun bu canım qurban.

Görürsen ki, Keyvan şahın nə böyük qüdreti var,
İkinci bir Güneşdir bu ədaletli şəhriyar.

Cahanda yox onun kimi dövlət, qoşun sahibi,
Birçə qızı vardır onun bədriənmiş Ay kimi.

O nazenin gözəlliyyin bürkündə bir ulduzdur,
Hüsnün zəngin xəznesində gövher kimi bir qızdır.

Necə deyim o gözəlin terifini sənə men,
Daha böyük şöhrətlidir o qız parlaq Günsədən.

Onun hüsnü fəth eyleyib aləmi Güneş qədər,
Gözəlliyi şərqə-qorba yayılıbdır sərbəsər.

Şahzadələr ona elçi göndərmişlər çox zaman,
Tacdarlar baş əymışlər qarşısında anbaan.

Əmir, serdar, əyanların çoxu ona müştəri,
Her kəs sonsuz mehəbbətə sevmişsə o dilberi.

Qədəminə töksələr də ən qiymətli hədiyyə,
Hamiya o cavab vermiş: "Ərə meylim yox", – deye.

Təsadüfen görmüş səni kuyu çovgan oynarken,
Min könüldən aşiq olmuş sənə, ey gənc qəkremən!

Üreyini bir top kimi sen salmışsan çovgana,
Minnətdar ol səni xoşbəxt yaradan o yezdana,

Ki, ay kimi bir qız olmuş vüsalına müştəri,
Ancaq səni layiq bilmış öz vesline o peri.

Əngin, sonsuz kəhkəşəni çıxıb yüz il axtarsan,
Şübəsiz ki, belə nurlu bir sitarə tapmazsan.

Ağıllılar əldən verməz ele düşmüş fürsəti,
Durma, sən də qiymətləndir bu misilsiz neməti.

Keyvan şah da sənə arxa, her bir işdə heyandır,
Sənə oğlum deyir daim, müləyim, mehbibandır.

Təndir belə isti ikən yap çörəyi, ey cevan!
Sözlərimi qəbul etsen bil peşiman olmazsan.

Xeyir işdə təxir olmaz bu özü bir hikmətdir,
Öz vəqtində görülen iş esil dövlət, servətdir.

Dayedən Mehr eşidəndə gözlənilməz xəberi,
Sinesini qızışdırıcı bu sözlerin əsəri,

Ona olan sevgisini bilen kimi Nahidin,
Bir inilti keçdi onun ürəyindən çox həzin.

Müştərini yada salıb etdi ona etiraz,
Ehtiramla yaxınlaşış dedi: "— Dayə, qulaq as!"

MEHRİN DAYƏYƏ CAVABI

Sən möhtərəm, dünyagörmüş, təcrübəli qadınsan,
Bəsləmişsən qucağında bir çox dəyerli insan.

Səma kimi gəzdirmişsən neçə Güneşi, Ayı
Ulduzlardan artıq olar yəqin onların sayı.

Dediklərin sevindirdi məni, bil ki, ürəkdən,
Lakin sənə çox səmimi cavab verməliyəm mən.

Buyurdun ki, damad olsan şaha artar izzətin,
Tac qoyarsan, asimanə çatar şanın-şöhrətin.

Ancaq mənə gərək deyil bu dünyada təxtü tac,
Belə şanı şöhrət üçün qəlbimdə yox ehtiyac.

Axi özüm şah oğluyam, tacü taxtı atmışam,
Can dostumu tapmaq üçün gəlib bura çatmışam.

Nahidin ki cəmalını təriflədin bu qəder
Yüz qat artıq məziyyətə malikdir o səmənber.

Kafi qəder o Güneşi mədh etmədin mene sen,
Beş yüz dəfə yüksəkdir o, bütün dediklərindən.

Axi neçün mən şahzadə oldum belə sərgerdan?
Qurbət eldə gəzirəm mən, könlük dolu ah, əfəgan.

O dostum da mendən ayn dolanır bu aləmi,
Odur mənim bu çəkilməz dərdlərimin məlhəmi.

Külek kimi ölkələri bir-birinə qatarəm,
Onu tapıb görüşəndə muradıma çatarəm.

Ne qəder ki, tapmamışam can dostumu yəqin bil,
Mənim üçün məhəbbətdən danışmaq heç xoş deyil.

DAYƏNİN MEHRƏ CAVABI

Yenə dayə dinib dedi: “– Ey ağıllı novçevan,
Heyat suyu axır sənin ince dodaqlarından.

Səndə ki var belə zəka, şür, ağıl, fəzilət,
Nadanlıqdır hər kim sənə versə öyünd, nəsihət.

Ancaq hikmət sahibləri belə demiş dünyada:
Fərasətli olan adam ömrünü verməz bada.

Alimlərin kelamına əməl edən yanılmaz,
Axi doğru nəsihətlər, həqiqətlər danılmaz.

Biza belə öyretmişdir təcrübəli babalar:
Xoş günləri pis günlərə dəyişmeyin, balalar!

Neqd bir şeyi nisya şeye dəyişənlər nadandır,
Belə edən əməlindən həmişə çox peşmandır.

Qənimət bil, her bir zaman ələ düşən fürsəti,
Bu gövherin, şübhəsiz ki, çox böyükdür qıyməti.

O nazenin öz könlünü indi sənə verirken,
Tehqir olar el içinde o məhcəbin, rədd etsən.

Qorx, əzizim, bir gözəlin kamansız ah-oxundan,
Bu cavabdan xəber tutsa, qəzəblənər şah Keyvan.

Yaxşı düşün, nə baş verər təklifi rədd edəndə,
Barı, salma azad qəlbi, bir açılmaz kəməndə.

Axi hələ görməmişən, o servtək qaməti,
Bilməyirsən onda olan məlahəti, ülfəti.

Buna qəti inanmiram görən zaman sən onu,
Olmayasan Məcnun kimi o gözəlin məftunu.

MEHRİN DAYƏYƏ CAVABI VƏ NAHİDƏ XƏBƏR GÖNDƏRMƏSİ

Mehr ağızından şeker töküb cavab üçün dil açdı,
Sanki hər bir cümləsilə dayə üçün dür saçdı.

Dedi: “– Əziz dayə, mənə hikmətli söz söyledin,
Sözlerinle bu kədərlə qəlbimi şad eylədin.

Ancaq sənə bir sərr açım, hər şey olsun aşikar,
Men ilahi qardaşımı olmalyam vəfadər.

Qəza-qəder hökmü ilə ulduzların seyrində,
Taleyimi yoxlayaraq belə öyrənmişəm mən.

Təxtü tacdan el çəkərək düşəcəyəm qürbətə,
Yollar boyu düşəcəyəm olmazın eziyyətə.

Məqsədime çatacağam qürbet elde, nəhayət,
Bu qürbətə gülecəkdir üzümə xoş seadət.

Mən burada ona görə lövber salıb dayandım
Ki, Yəqubtək Yusifimin iyini burda andım.

Yoxsa mənə Keyvan eger bəxş etseydi bir cahan,
Razılışib qalmaz idim bu ölkədə birçə an.

İndi mənə elə gelir gəlib çatmış o dəmlər,
Şad xəberlər gələr mənə, biter qəmələr, ələmələr.

Gecələrin dərdi keçib parlayar sahərçağı,
Ümidim var silinəcək ürekdən hicran dağı.

Sonra boyun qaçırmaram senin hər bir emrindən,
Sonra senin hər hökmünə qul kimi tabeyəm mən.

Söz verirəm o gözəldən başqa yarımla olmasın,
Onsuz mənim yaşayışım, ruzigarım olmasın.

Bu dünyada gözəllərle dolsa belə sağ-solum
Ondan başqa bir gözələ baxsam eger, kor olum.

Ondan başqa bir dilbərə diksem eger gözümü,
Xəncər çəkib bir an içərə mehv edərem özümü.

Başqa zülfe elim deysə, keserəm mən o eli,
Məni meftun edə bilməz başqa dünya gözəli.

Qaşlarından başqa mehrab axtarmaram dünyada,
Gözlerindən nur almasam, həyatım getsin bada.

Bu sözleri eşidəndə dayə gülüb oldu şad,
Onun ürek andlarına eyleyərək etimad,

Yubanmadan güle-güle qızə xəber apardı,
Onun hər bir kəlməsində böyük müştułuq vardi.

Nəql eyledi ona bütün macərəni birbəbir
Dedi: “— Gözel baş tutmuşdur gördükleri bu tedbir”.

Nahid onu çox diqqətli dinleyərək şad oldu,
Simasında sevincindən bir şaşqınlıq duyuldu.

Ancaq işə mane olan səbəbi derk edəntək,
Bildi ancaq bir çare var, tələsmeyib səbr etmək.

QARAXANIN NAHİDİ ALMAQ ÜÇÜN ELÇİ GÖNDƏRMƏSİ

Bu incini deşən zaman belə etdi hekayet,
Tarixləri yaxşı bilen o sahibi-fərasət:

Ki, peləngi öldüründən bir ay sonra pehləvan,
Bir gün şahla şirin-şirin söhbət etdiyi zaman.

Hacib gəlib Keyvan şaha verdi belə bir xəber:
Səmərqənddən Qaraxanın elçisi gelmiş saher.

Şah əmr etdi, ona ali yer verilsin hörmətli,
Sabah olcaq gətirilsin hüzura leyaqətli.

Ertesi gün təxə çıxdı, toplandı bütün əyan,
Mehr üçün də qızıldan bir kürsü qoydurdu Keyvan.

Vüqarla Mehr eyleşərkən başda, qızıl kürsüdə,
Cəmalından daha artıq cila tapdı kürsü də.

Oturmuşdu şah da böyük əzəmetlə Cəm kimi,
Bürümüşdü ətrafinı əyanlar xatəm kimi.

Sonra Keyvan əmr verdi, elçi gelsin xidmətə,
Bələd olaq qəlbindəki sıfarişə, məqsədə.

Elçi gelib təqdim etdi çox qiymətli töhfələr,
Bir məktub da iki əlle verdi şaha, xətti-zər.

Baş əyərek öpdü yeri, bir tərəfdə dayandı,
Şah məktubu oxuduqca əsəbləri odlandı.

Yazılmışdı: "Ey dünyaya ədaləti nur saçan,
Tacı Günəş mərtəbəli əzəmetli hökmənən.

Sənin şahlıq bürücündə var bedirlənmiş bir qemər,
Onun hüsnü cəmalına qibte edir məlekələr.

Qönçə kimi başı bağlı açılmamış bir güldür,
Yanından yel keçməmiş, bir əl dəyməmiş sünbüldür.

Bu Ay hələ hiss etməmiş Günəşin nəfəsini,
Bu gül hələ eşitməmiş şeyda bülbül sesini.

Bu şam bizim kaşanəyə işiq salsa xoş olar,
İsteyirəm buna razı olsun böyük şəhriyar.

Öz nuruyla işıqlatsa əger bizim sarayı,
Göz üstündə saxlayaram bedirlənmiş o Ayi.

Şah lütf etsə, rəsmi elçi göndərərəm orə mən,
Mən hazırlam toyumuzçun ne şərt qoyub əmr etsən.

Bu təklifdən Keyvan şahın tamam qanı qaraldı,
Sanki yayda gözlənmədən can mülkünü qar aldı.

Qaraxanın elçisine dedi açıq hiddətlə,
Razılaşın gərək hər kəs ənənəylə, adətə.

Əger bir az bundan qabaq söz açsaydı Qaraxan,
Belə bu iş baş tutardı, redd olmazdı heç zaman.

Amma Ayın Günəş kimi namizədi var indi,
Bir arvadın iki əri ola bilməz, yeqindir.

Bir qız üçün iki damad axtararmı atalar,
Mümkünmü heç çıxan oxu tutub geri atalar?!

Götür bütün töhfələri buralarda durma, gət,
O Səmərqənd xanını sən bu xəberdən agah et!

Ara xəlvət olan kimi vəzir dedi: "– Bil, ancaq
Bu cavabdan sonra işlər yaman çətin olacaq".

Günəş kimi ay cəməlli, əzəmetli hökmədar,
Qaraxanın elçisini göz önungə etdi xar.

Qaraxan çox kinli şahdır, ləşkeri bizdən çoxdur,
Ona qarşı durmaq üçün bizdə elə güc yoxdur.

Açıqlanıb üstümüze qoşun çəkse, nə edək?
Bu vuruşda hansı qüvvə onu məğlub edəcək?!

Ondan yaxşı kim layiqdir sənə damad olmağa,
Hörmətsizlik oldu məncə belə əziz qonağı.

Cavab verdi vəzirə şah: "Olan oldu nagehan,
Belə işdə peşimanlıq fayda verməz heç zaman.

Mehr bu gün gözlərimin işığıdır bil mənim,
Qorxum yoxdur aləm olsa, əger qatı düşmənim.

Yüz şahzadə olsa əger Nahidimə müştəri,
Ondan başqa heç bir kəsə vermərəm bu gövhəri.

Odur mənim vəliəhdim, ləyaqətli fərzəndim,
Odur mənim rəşadətli, en sevimli dilbəndim.

Öz evində yanan şamı kim məçidə aparar?
Kim qelbini öz əlilə sinəsindən qoparar?"

Vəzir şahdan bu sözləni eşidəndə mat qaldı,
Nezerində Mehrin başı ərşə qədər ucaldı.

QARAXANIN KEYVAN ŞAHLA MÜHARİBƏSİ

Qoca dehqan sözlerine belə davam cıldı,
Qaraxandan, Keyvan şahdan hekayətlər söylədi:

"— Elçisinin qovulduğun bilen zaman Qaraxan,
Görəndə ki, töhfələri rədd etmişdir şah Keyvan,

Xar etmişdir elçisini göz önünde Xarezm şah
Açığından diş qıçıdır, cuşa gelib çəkdi ah.

Əmirlərə əmr verdi toplasınlar leşkeri,
Hazırlasın Xarezm üstə qanlı hücum səfəri.

Yaralanmış vəhşi kimi qəzəblənib qudurdu,
Səmərqəndin ətrafında çoxlu çadır qurdurdu.

Saya gəlməz qoşun yiğdi, dəmir paltar geyimli,
Sanki çölü, dağ, dəreni basmışdı dəmir seli.

Gözəllerin gözleritək canalandı her biri,
Bir həmlədə qırdılar qıflanmış zənciri.

Dəniz kimi coşurdular kinlə əsen külekdən,
Zülmü təlim almışdılar, sanki çərxi-feləkdən.

Keyvan şaha xəber çatdı, herbə gelir Qaraxan,
Topladığı qoşun çoxdur göydəki ulduzlardan.

Dayanmadan axıb gelir coşub daşan bir seltək,
Belə getsə, o, ölkəni yerlə yeksan edəcək.

Qarşısını almaq üçün poladdan sədd qurulsun,
Merzimizi keçməmişdən ona zərbə vurulsun".

Eşidəndə bu dəhşətli xəbərləri şah Keyvan,
Qəzəbindən az qaldı ki, huşu çıxın başından.

Gözəllerin zülfü kimi pərçimləndi xəyalı,
Düşmən güclü olduğuyun pozuldu hal-əhvəli.

Fikir verib Qaraxanın leşkerinin sanına,
Həqiqətən bir düzülməz qorxu düşdü canına.

Vəzir gelib ehtiyatla şaha dedi: "— Hökmdar,
Qabaqcadan dediklərim olmadımı aşkar?!"

Qaraxanla barışmaqdır indi bizim çarəmiz,
Yoxsa, bütün elimizi qırğına verərik biz".

Bu arada Mehr gelib şahı gördü pərişan,
Xəbər aldı: "— Neçin belə saralaraq solmuşsan?

Beş yüz nəfər saxla burda, qalanları ver mənə,
Xövf etməden qoşunumla qarşı durum düşmənə.

Qaraxanın qara edim gününü mən bir gündə,
Şəmşirimi sınayım mən sinəsinin üstündə.

Məhv etməsəm o qadından eskik olan kişini,
Bir zərbəylə sindürmasam onun qanlı dişini,

Bir hücumla salmasam mən onu üz üstə bəndə,
Onda mənim boynum düşsün açılmayan kəməndə".

İnanırdı şahzadənin qüdretinə şəhriyar,
Öz-özünə dedi: "— Mehrin öyünməyə haqqı var".

Buna görə ferman verdi çoxlu çadır qurdular,
Ceyhunun sağ cinahında ona qarşı durdular.

KEYVANIN QARAXANLA VURUŞUB QALIB GƏLMƏSİ

Hər tərefdən süvarilər, qəhrəmanlar, sərdarlar,
Cuşa gəlib qarışqatək qaynaşdırılar nə ki var.

Hər bir şeyi cəm etdirər yorulmadan, haman gün,
Qaraxanın leşkərini məhv etməkçün büsbütün.

Hər birində polad nizə, iti xəncər var idi,
Hər birində qorxmaz ürek, sonsuz hünər var idi.

Gürzlərlə qalxanları parlayırdı hər yandan,
Hər biri bir dilaverdi, hər biri bir qəhrəman.

Səf çəkərək durmuşdular sarsılmayan nizamlı,
Ürəkləri çırpınırdı qəlebəyə inamla.

Şah leşkerlə üç gün tamam durmadan at sürdülər,
Qaraxanın öndən gələn qoşununu gördüler.

Qara bulud tutdu, sanki al Güneşin üzünü,
Boğucu bir toz bürüdü sonra çölün düzünü.

İki qoşun bir-birinə çatıb, qarşı durdular,
Səf çəkərək dincəlməkçün xeymə-çadır qurdular.

O gecəni sübhə kimi rahatlandı qoşun, şah,
Hamiledir gece, görən nə doğacaqdır sabah?!

Sübh açıldı, Günəş qırdı leşkərini göylərin,
Gurultusu göye qalxdı səher iki leşkərin.

Qaraxan tez çöle çıxıb, nəzər saldı qoşuna,
Rəcəz deyən cengavərlər gəldi onun xoşuna.

Özü şəxsən tərtib etdi mərkəzi, solu, sağı,
Dedi gərək bu gün sönsün Keyvan şahın çırığı.

Xanın Səfər Yulduz adlı bir pəhləvəni vardi,
Bir həmlədə qayaları yerindən qoparırdı.

Öz gücünü Rüstəmdən də üstün bilərdi hər dəm,
Döşünə hey döyüb daim, deyərdi kimdi Rüstəm?

Pars adlı bir oğlu vardi, özündən də qaniçən,
Daha artıq yırtıcıydı ov axtaran pələngdən.

Sağ cinahı tapşırılmışdı Yulduza şah Qaraxan,
Sol cinahı Parsa verdi qorusun eks-hükümdən.

Bu tərefdən Yulduza şah qarşı qoydu Günəşi,
Zənn etdi ki, qurd öündə qoymuş qızgın atoşı.

Sol cinahı tapşırırdı o öz qohumu Mehraba,
Hazır olsun Pars öündə öldürücü cavaba.

Keyvan şahın qoşunu az, əzmi isə çox idi,
Qaraxanın qoşunu çox, birliyisə yox idi.

Nağaralar guruldadı, ses dağları dolaşdı,
Qılıncların pertovündən göyün gözü qamaşdı.

Kerənaylar uğuldadı, yerin bağıri yarıldı,
Çox çəkmədi yerin tozu buludlara sarıldı.

Atlar gəldi hərəkətə, od qopdu nallarından,
Dalğalandı yerin səthi, sanki tufanlı ümman.

Yağış kimi yağıdırıldı oxlar qoşun üstünə,
Cengaverlər qalxan çökdi başın, döşün üstünə.

Nərə çəkən döyüşüler hücum etdi meydana,
Nizələri benzeyirdi meydanda neystana.

Qılınclardan axan qanlar gölməçələr yaratdı,
Xeyir axtaran insanların əlli qana batdı.

O səhrada susuz olan xəncərlərdən içdi qan,
Həyat deyib vuruşanlar Ozraile verdi can.

Bu arada Mehr alib elə ilan nizəni,
Bir-bir atdan salırdı o, qarşı gələn düşməni.

Axan qanlar töküldü seltək Ceyhun çayına,
Qalan yoxdu yaralanmış adamların hayına.

Qaraxanın ləşkərindən Pars şir kimi cumaraq,
Şemşirini başı üstə hərledərək o alçaq,

Həmle edib bu tərəfdən neçə nəfər öldürdü,
Neçəsini atdan salıb çıraqını söndürdü.

Onu belə görən Əsəd şirtek qarşıda durdu,
Hücum edib kəlləsindən ağır bir zərbə vurdu.

Parsın başı boğazadək parçalandı bir anda,
Yerə dəyib qan içinde çapaladı meydanda.

Şübhəsiz ki, hər bir zaman rast gələrsə Pars şirə
Gerek sala öz əlilə boğazını zəncire.

Əsədin bu zərbəsini görən zaman hər düşmən,
Şiri görən maral kimi hürküb qaçıdı öündən.

Səfdər Yulduz bilən kimi öz oğlunun qətlini,
Aləm onun gözlərində qaraldı, coşdu kini.

Sol cinahə hemlə edib, qırdı neçə nəfəri,
Bir od olub yandırdı o, əlinə keçənləri.

Keyvan şahın sol cinahı şikəst tapan zamanda,
Mehr xəber tutub cumdu, qılinc çekdi bir anda.

İldirimtək çaxıb çatdı vəhi Səfdər Yulduza,
Elə ağır zərbə çaldı, o talesiz quduza

Ki, baş getdi, bədən qaldı meydanda qan içində.
Çünki Gənəş çıxsə sənər ulduz bir an içində.

Yulduz kimi bir sərdarın qətlini görən ləşker,
Xəfa düşüb pozuldular, dağıldılar sərasər.

Kim cesarət göstərərək Mehrə qarşı dururdu,
Zərbesindən lal olurdu, adını unudurdu.

Mehrin gücü sayesində qalib gəldi Keyvan şah
Dedi, Mehrin taleyində vardır “nəsrü minəllah”.

Qoşununu şikəst görəcək çəşbaş oldu Qaraxan,
Ürəyini parçaladı cansızıcı həyəcan.

Ümidləri qırılıraq, ölüm gəldi gözünə,
Üz döndərib qaçmağı, o çarə bildi özüne.

Qızmış Mehri öndə görəcək dönüb qaçıdı durmadan,
Arxasında düşdü onun gənc, yenilməz qəhrəman.

Kəmənd atıb atdan saldı Qaraxanı cəvanmərd,
Qollarını bağladı tez arxadan gələn Əsəd.

Xanı əsir görən qoşun dərhal təslim oldular,
Dedilər ki, aman versin əsirlərə şəhriyar!

Şah onlara aman verib, öz yurduna qaytardı,
Çünki o bir ədalətli, rəhmətli hökmərdi.

Sonra böyük həşəmetlə döndü o barigaha,
Təbrik, tərif söylədiler Mehr ilə Keyvan şahı.

Şah basaraq ağuşuna Mehri, öpdü üzündən,
Dedi: “- Sənin qeyrətinə min aferin, min ehsən!”

Öz yanında əyləşdirib gövhər sepdi başına,
Yüksək qiymət verdi onun düşmənlə savaşına.

Qalibiyet xəberini göndərdi tez şəhəre
Ki, xalqı da fərəhləsin bu misilsiz zəfərə.

Şah emr etdi, gətirdilər hüzura Qaraxanı,
Mehr əlində zəlil olan qolubaqlı xaqamı.

Mehr xanı görən kimi oldu ona həvadar,
Xahiş etdi bağışlaşın onu böyük şəhriyər.

Getsin yenə öz mülküñə, bac versin Keyvan şaha
Belə nadan əməlleri tutmasın o bir daha.

Şah emr etdi, Qaraxanın qollarmı açdırılar,
İstəmedi el içində bundan artıq olsun xar.

Haman saat hörmət ilə yola saldılar onu,
Ötürdüler sağ-salamat keçənədək Ceyhunu.

Yaxşı adam yaxşılıqdan əl çekməz heç bir zaman,
Şəker daim şirin olar, qızılğulse ergəvan.

Xeyirxahlar bu alemə pis əməller gətirməz,
Dadlı xurma ağacıları acı badam yetirməz.

Məsəl vardır: "Yaxşı adam daim yaxşılıq görər",
Bacardıqca yaxşılıq et, sənə dəyse də zerər.

Gel Əssardan saxla, dostum, bu sözləri yadigar,
Düşmənə də yaxşılıq et, olsun sənə minnetdar.

VƏZİRİN MEHRİ NAHİDLƏ BİRLƏŞDİRMƏK İSTƏMƏSİ

Mehr çadırından çıxan kimi şah çağırıldı vəziri,
Dedi: "— Necə gördün, vəzir, döyüslərdə bu Mehri?

Bəs deyirdin Qaraxan çox qüdrətlidir, nə oldu,
Mehrin güclü zərbəsile gördün necə qovuldu?"

Vəzir dedi: "— Onu belə bilməzdim, ey hökmüdar,
Onda əqlə siğışmayan yenilməz bir qüvvət var.

Onu əldən vermek olmaz, huşyar olmaq gərekdir,
Əminəm ki, hələ o çox möcüz göstərəcəkdir".

Şah söylədi: "— Nahid gərək yaxın olsun Günəşə
Bu barədə gərəkdir ki, başlayasan sən işə.

Xəlvətcə sən ara Mehrin fikrini mehərətlə,
Tədbir töküb yola gətir o cəvəni hörmətlə.

Xarəzmə biz çatan kimi geniş meclis düzəldək,
Mehrin toyu şərəfinə bədə içib şənlənək".

Şah yanından çıxıb vəzir gəldi Mehrin yanına,
Mədhü sənə söylədi çox o sərvin ünvanına.

Ədəb rəsmiñ gözləyərək divana mətlə açdı,
Sonra şirin dillər töküb ağızından inci saçdı.

Mehr eyhamla bilən kimi mezmununu mətləbin,
Dedi: "— Xoşdur mənə belə tərif dolu sözlərin".

Sonra necə söylemişdi dayəye üç gün əvvəl,
Vəzirə də izah etdi öz fikrini müfəssəl.

Vəzir gəlib əhvalatı xəber verdi Keyvana,
Qan qaraldı, kəderləndi, od düşdü şirin cana.

Şah bildi ki, belə işdə təcil ona yaraşmaz,
Belə mühüm işlərdə səbr təcil ilə barışmaz.

Üç gün çöldə qalıb qoşun, dincəldilər büsbütün,
Sonsuz şadlıq və fərehlə keçdi çöldə bu üç gün.

KEYVAN ŞAHİN XARƏZMİN ŞƏHƏR BAĞINDA DİNCƏLMƏSİ

Dördüncü gün Gürəş bayraq qaldıranda üfüqden,
Şah Xarəzme getmek üçün ferman verdi sübh erkən.

Şəhərin lap kənarında cənnet kimi bağ vardı,
O bağ deyil, behişt ilə yarısan bir gülzardı.

Kövser suyu qibtesində ağlayardı cənnetdə,
Alemde bir bağ yox idi, belə hüsnü zinətdə.

Onun servi qarşısında Tuba sönük qalardı,
Rizvan özü iftixarla burda dərban olardı*.

Sənainin "Hədiqəsi" aid idi bu bağ'a,
Firdovsinin qələmилə layiqdi yazılmaga*.

Ölülərə can verərdi onun abi-heyvani,
Dincəldərdi həvasından nəfəs alan insanı.

Ağacları dilberlərtək baş qaldırıb səmaya,
Bir-birilə yarışaraq yüksəlirlər həvaya.

Torpağından pay aparıb sular cənnet bağına,
Nəsimindən dünya çatmış daim bahar çağına.

Məclis qurdı Bərraq çayın yanında şah bir şəhər,
Çağırıldı şəhərdən də gəlsin bura həremlər.

Yaşıl otlar döşənmişdi sahil boyu xalitek,
Gözə sanki görünürdü yaşıldonlu şux mələk.

Jale ilə örtülmüşdü gülüstanda hər lalə,
Elə bil ki, al şərabla dolmuş yaqtı piyale.

Yüz el ilə bezəmişdi özünü qoca çinar,
Nərgiz içib lalədən mey olmuşdu məst-xumar.

Neşter kimi ürekleri yaralardı hər tikan,
Zöhhak güclü hər çıynində saxlayırdı bir ilan.

Sübhäçı şura gelib cəh-cəh vurardı bülbü'l,
Çəmenlərde feryad edib axtarardı qızılgül.

Gözəllərin zülfü kimi nəsim ənbər saçardı,
Bunu görüb sünbüllər də cəmalim açardı.

Aşıqlərtək çay yanında bənəfşeler qəmlidir,
Dizi üstə baş qoyaraq, didəleri nəmlidir.

Fərehname zər qəlemle yazılmışdır səthində,
Gözəllik var mənzum, mənsur yazılmış hər sətrində.

Göz oxşayıր çiçəkləri budaq üstə nəsrinin,
Sanki nurun seyr edirsen Sur bürcündə Pervinin*.

Qızılgüle baxan zaman, deyirsen ecəb-ecəb!
Sanki dolub al şərabla piyalələr ləbeləb.

Yeni bitən yaşıl otlar üstündəki çiçəklər,
Ağac ata minib duran tifil uşağa bənzər.

Yaşıl yarpaq arasından görünən hər sarı gül,
Mavi səma büsətində bir Günəşdir, elə bil.

Çəmənlərde açılmışdı yar hüsnütək xoş güller,
Sevənləri bu məclisə çağırırdı bülbüllər.

Bülbü'l çınar budağından aləmə ses sahirdi,
Çınar onun nəgməsinə şövq ilə əl çalırdı.

Nilufərsə qərq olmuşdu məhəbbət dəryasında,
Çırpinırdı Müştəritək dalğalar arasında.

Gül tikandan ara-sura yara alan zamanlar,
Bülbü'l ahü nalo edib qoparardı fəğanlar.

Belə güzel xoş mövsümde dilnəvazdı təbiət,
Əssarın bu şəri kimi verirdi ruha lezzət.

KEYVANIN MEHR İLƏ MƏCLİS QURMASI

Keyvan Mehrə söylədi: “– Ey dizlərimin taqəti!
İndi meylə gel sulayaq bu gözəl təbiəti”.

Əyleşdilər şəbnəm kimi gül yarpağı üstündə,
Gültek meyə meyl etdilər o səfəli xoş gündə.

Yaşıl çəmən büsətində eyşü-işrət etdilər,
Axar çayın sahilində şirin söhbət etdilər.

Saqı eldə lalə kimi cam gəzdirir durmadan,
Mütrüb çalır öz sazını, ürəklərdə coşur qan.

Xumarlanır al şərabdan nərgiz kimi şux gözler,
Şəfəq saçan yanaqlardan məclis olur münevver.

Mehr oturmuş Keyvan ilə üzbeüz şadü xürrəm,
Əlinde mey piyaləsi, üzündə təzə şəbnəm.

Nərgiz kimi əyri qoymuş tacını iztirabla,
Şirbaxışlı gözlərini xumarlatmış şərabla.

Şadlıq günü elə keçdi o füsunkar cənnətdə
Ki, bir kəsir görünmədi orda eyşü işrətdə.

Güneş elə parladı ki, Nahidin qəlbini yandı,
Yaşıl pərde arxasında səssizcə daldalandı.

Gizlice o, Mehre baxıb unutmuşdu özünü
Ondan bir an ayırmırdı xumarlanmış gözünü.

Mehr məst idi, qalxıb çıxdı bu an şahın yanından,
Covhər onu belə görüb oldu halı perişan.

Tez dalınca o da çıxbı, tutu-tuta apardı,
Belə halda o hemişə Mehre yaxın olardı.

Gülşən içərə çox gəzdirdi onu açıq həvada,
Günəş kimi hərlənirdi Mehr, sanki fəzada.

Gecə ona hückum etdi yuxusunun qoşunu,
Bir həmlədə qalib gəlib, əldən aldı huşunu.

Sərv altında, çayın yaşıl sahilində yatdı Mehr,
Günəş kimi yavaş-yavaş qərbə gedib batdı Mehr.

Vəziyyəti görən Nahid, qalxdı yerdən sevincək,
Dayasılıcə çölə çıxbı qanadlandı o molək.

Elə bil ki, gül tikanla birgə rəvan olmuşdu,
Geniş çəmən sahəsində serv xuraman olmuşdu.

Səba yeli kimi o da axtarırdı gülünü,
Ya da gültek axtarırdı sevimli bülbülnü.

Birdən servin sayesində gördü yatmış nərgizi,
Yaşıl otlar üzərində uzanmışdı əzizi.

Görən kimi Nahid onu belə şirin yuxuda,
Söyüd kimi lərzə düşdü güldən lətif vücudə.

Dizlərində taqəti, həm canda səbri qalmadı,
Lalə kimi yerə düşüb, sanki nəfəs almadı.

Covhər gecə parlaq Günəş gören dəmdə nəgəhan,
İstədi ki, Mehri derhal oyandırsın yuxudan.

Yeni dövlət gələn dəmdə, bəxt gərək yatmasın,
Nahid ona bir işarə verdi ki, oyatmasın.

“– Əzizimin yuxusunu pozma, – dedi, o nigar, –
Yoxsa mənim çiçəklənən ümidlərim pozular”.

Ahəstecə gəldi dilbər yatmış şirin yanına,
Məhabbetlə baxdı eşqin könül qəhrəmanına.

Yavaş-yavaş başın alıb qoydu dizi üstünə,
Baş örtüsün alıb saldı öz əzizi üstünə.

Mehrin belə nəvazişdən heç xəbəri olmadı,
Nahid isə əzizinə baxmaqdan heç doymadı.

Nahid Mehrin cəmalına heyran-heyrən baxırdı,
Nərgizindən qətrə-qətrə isti çeşmə axırdı.

MEHRİN NAHİDƏ AŞIQ OLMASI

Nahid nərgiz gözlərindən gülab səpdi o qəder,
Ta ki, şirin yuxusundan ayıldı məst nərgizler.

Aylı gecə içinde bir Günəş gördü qəhreman,
Bu Güneşdən nur alırdı, ele bil, Ay, asiman.

O dilberin cəmalının işığında bu gecə,
Gündüzdən çox işiqliydi, aman Allah, gör nece?!

Bədirlənmiş bir Ay idı gecənin zülmətində,
Yoxsa, aydın Günəş idı mavi göy büsətində?!

Günəş onun cəmalından nur alırdı, deyəsən,
Al rəngini almış idı yaqut onun ləlindən.

Sənki Varməq qəmərzülü Əzrasını görmüşdü,
Sevdanın nərd taxtasında ağılna mars vermişdi.

Cəmalının önünde gül bir tikana benzərdi,
Qara zülfü qarşısında gecə bir tel qədərdi.

Nərgizleri bir baxışda könlü edərdi qarət,
Bir telinə verilərdi müşkden artıq qiymət.

Atəşperəst qiblesiyydi onun odlu yanağı,
Atəşlərin arzusuydu təravətlə dodağı.

Şirin ləli qarşısında Misrin qəndi xar idi,
Qulağında halqalanmış dürkü gövhər var idi.

Ağzı Günəş zərresiydi, qaşlarla cüt hilal,
Hər əzəsi bir lütf idi, sərv qəddi ter nihal.

Lətafetdən yaranmışdı o hurinin qolları,
Onun hüsnü təravəti bəzeyirdi gülzəri.

Sinəsi göz oxşayırı bəyaz nəsrin gülütek,
Gümüşü dağ daşıyırı arxasında o melek.

Aylantək sərxoşluğun yuxusundan qəhreman,
Bədirlənmiş Ayı gördü başı üstə direxşən.

Tez yerindən qalxıb, süzdü o dünya gözəlini,
Ayağına baş qoyaraq, öpdü lətif əlini.

Ele heyran qaldı cevan, gözlənilmez bu hala,
Özünü o çasdıraraq dəli oldu, az qala.

Daha artıq məst oldu bu nağehani görüşdən,
Hər bir şeyi unutdu Mehr bu nihani görüşdən...

Gül bülbülü yüz naz ilə cəzb eyledi özünə,
Gecə parlaq Ay göründü, sənki Mehrin gözünə.

Nahid görçək Mehrin belə şaşqın, məftun halını,
Bir az daha süsləndirdi hüsnünü, cəmalını.

Alişdiqca üreklerde eşqin odu, aşikar,
Yusif oldu bu sevdəda Züleyxaya xəridar.

Nəvazişlər şirinləşdi, işaretlər çoxaldı,
Sonra Nahid cürelənib məlahətlə söz aldı.

Dedi: “– Bizim ölkəmizin, ey möhtərəm mehmanı,
Şərafətli etdin bizim bu əziz xanimanı.

Üzün ilə nurlanmışdır sarayımız, bağımız,
Ətin ilə səfalanmış evimiz, otağımız.

Görüşlerin bəxş etmişdir bize dostluq hikmətin,
Sərv qəmətin göstərmışdır bize düzlük qüdretin.

Söylə, əziz dostum, sənə çoxmu verdik dərdi-sər?
Yəqin et ki, sənsən bizim başımızda tacı-sər.

Yolumuzda sənə bollu zəhmət, bəla dəymışdır,
Bize sefa olmaq üçün, sənə cəfa dəymışdır.

Çəkdiklerin zəhmətlərdən, çox çəkirkik xəcalət,
Hansı dille təşəkkürlər edək sənə, nehayət.

Ancaq məşhur məsəldir ki, hər kim olsa xeyirxah,
Qarşısına xeyir çıxar bu dünyada bir sabah.

Kim əkmisə bir xeyirli toxumu bu dünyada,
Axırda bol bəher alar, zəhməti getməz bada”.

Bələ ince, zərif, şirin sözler ilə aşikar,
Mehri yaman cəlb etmişdi özünə o füsunkar.

Nahid Mehre gül ağzından elə inci saçmışdı
Ki, Mehr də sədəf kimi qulağını açmışdı.

Danişdığça şirin-şirin, qəlb oxşayan o nihal,
Eşqə bax ki, o cür fəsih bir natiqi etdi lal.

Varlığını bürümüşdü elə qızğın hərəket
Ki, duymadı sübħə qədər necə gəlib keçdi vəqt.

Yavaş-yavaş təsir etdi sübħün sərin nəfəsi,
Ruha qida verdi yene bülbüllərin xoş səsi.

Dan sənəndə ulduz kimi, yox oldu o səmenber,
Cəldaya durub getdi, Mehri basdı qəm, keder.

Nurlu parlaq dan ulduzu itən kimi nezərdən,
Mehrin qəlbə bərk döyündü, ah çekdi hey cigerden.

Nahid isə dayəsile çatarkən eyvanına,
Güneş ilə yaxınlığı od salmışdı canına.

Dayə dedi: “– İndi daha sakit otur, ey mehru,
Gördün necə qızmuş şiri, əsir etdi bir ahu.

Bundan sonra arxına su özü axıb gelecek,
Külək kimi daha əsmə, səbirli ol, ey melek!

Ayağını bağlamışan indi qızıl zəncirle,
Gerek daha dərdə dözüb yaşayasan tədbirle”.

Pəriüzlü, dayəsinə dərhal cavab verərək,
Dedi: “– Səbər ürek lazımlı, söyle, hanı o ürek?

Əvvəl mənə ayrılığa dözə bilən ürek ver,
Ürek yoxsa, mümkünü heç, olsun dözüm və tədbir?!“

KEYVANIN SARAYA GÖLMƏSİ VƏ MEHRİN NAHİD EŞQİNDƏ HALI

Hekayətlər cəmalına bəzek vuran pirani,
Bu şəkildə bəzəmişdir eldə məşhur dastanı.

Keyvan döyüş meydanından saraya dönen zaman,
Dincəlməkçün meclis qurdu bostanda o şadiman.

Bir həftədən sonra dilşad şəhərinə yollandı,
Şəhər tamam bəzənərək cil-çırqla nurlandı.

Qalib gəlmış sərdarlara min cür tərif dedilər,
Yollarına təntəneylə tökdülər çox simü zər.

Zöhrə sazı alıb ələ, asimanə səs saldı,
Mərrix, şahın zəfərinə herarətlə el çaldı.

Şah şəhəre daxil oldu böyük qürur, vüqarla,
Qurban etdi asimanın həməlin iftiخارla.

Bu tərefdən Mehr charted otağına nigaran,
Yaralıydı Nahidin naz-qəmzəsinin oxundan.

Heyrət onun mezacını pozmuş idi büsbütün,
Varlığına od salmışdı məhəbbətlə keçən gün.

Bir tərefdən Nahid eşqi, məhəbbətin həycəni,
Bir tərefdən Müşterinin yandırıcı hicrəni.

Nə Nahidden ayrılmaga onda təvan var idi,
Nə dostunu unutmaga onda imkan var idi.

Həvəvü həvəs dedi: “— Varkən belə fürsət gerək sen,
Üzə gülən xoş iqbalı vermeyəsen əlindən.

Arzu belə asanlıqla olan zamanda hasil,
Nəsib olan səadətdən, üz döndərmək düz deyil”.

Vəfa dedi: “— Qəlb dostyla həmdərd olan cəvanmərd,
Ona qarşı vəfasızlıq göstərə bilməz heç vəqt.

Dostun sendən ayrı düşüb çırpınarsa dəryada,
Vəfasızlıq olar rahat yaşayasan dünyada”.

Həva dedi: “— Sen de batıb dərdə, etsən ah-fəğan,
Beləliklə, azalmaz ki, dostun qəmi heç zaman.

Neçin gerək boş-boşuna sen də əzab çəkesen,
Öz kamını, muradını buraxasan əlindən?!”

Vəfa dedi: “— Cəvanmərdlər dost yolunda hər zaman,
Min əzaba, dərdə dözüb keçmişlər canlarından.

Yaxşı düşün, ey şöhrəti asimanə ucalan,
Vəfadərliq daha xoşdur, dosta laqeyd olmaqdan”.

Həva dedi: “— Dostun əgər sənə olsa vəfədar,
Şübhəsiz ki, sənə daim kamranlıq arzular.

Əgar indi tale sənə bəxş etmişse səadət,
Dostun bunu eşidəndə sevinər binəhayət”.

Vəfa dedi: “— Şübhəsiz ki, vəfasızdır bu dünya,
Daim pozar səadəti, edər dərdə mübtəla.

Vəfadərliq qalar baçı, əbədidir yaxşı ad,
Bu hikməti dərk eylə ki, bil, budur əsil heyat”.

Yüksek zəka öyrətdi ki, üstün tutsun vəfanı,
Ona görə silib atdı varlığından Həvanı.

Öz-özünə dedi: “— Ölləm, el çekmərəm vəfədan,
Namərd deyər xalq ona, kim pozarsa əhdü peyman”.

Dosta vəfa göstərərək eşqə ürək vermedi,
Qüssə camı içib, eşqə meylini göstərmədi.

Qəribliyin, məhəbbətin, dost hicrinin qəmləri,
Üç tərefdən üreyinə basdı kəder xenceri.

Hər gece o tənha qalıb, şamtək alovlanırdı,
Xeyahında məclis qurub, qəlb oduyla yanırırdı.

Elə sessiz dad çekerek eyləyəirdi ahü zar,
Zəferantek saralılmışdı qəm-qüssədən gülüzər.

Ne asudə yeyə bilir, ne de yata bilirdi,
Ne üstüne hücum edən dərdi ata bilirdi.

Ona qalib gelmiş idi iztirabin qoşunu,
Ara-sıra dözməyərək itirirdi huşunu.

Gücdən düşüb gözlerine alem zülmət olurdu,
Xəzan görmüş qızılğültək yavaş-yavaş solurdu.

MEHRİN ALLAHÀ MİNACATI

Gecə Mehre dərd gúc gələn zaman edib ahü zar,
Asimana əl qaldırıb dedi: “- Ey pərvərdigar!

Ey qeribler pasibanı, sən özün çat dadıma,
Bir nəzər sal, qəm əlindən çekdiyim fəryadıma.

Mən kimsəsiz, qerib, cəvan, bir aşiqəm, bu axşam,
Sənin lütfü mərhəmətli qapına sığınmışam.

Xudavənda, and verirəm səni əqli-küllə mən
Ki, dünyani yaratmışsan o əqli-küllə sən.

And verirəm ilk Adəmin naşesinə, qəminə,
Həvvasından ayrılarken onun hicran dəminə.

And verirəm qoca Nuhun tufanına, ey Xuda!
İbrahimçün gülüstana çevrilən yanar oda*.

İsmayılin qurbanına and verirəm səni mən,
Söz açıram hut içinde həbsə düşən Yunisdən*.

Züleyxanı rədd eyləyen Yusifə and verirəm,
Musa iczi, Əyyub səbri xatirinə et kərəm*.

Yəqubun dərd-ələmine, hüznünə bax, Xudaya,
Qoy dərdime dəva versin, ruh bəxş edən Məsiha*.

And verirəm ariflərin ibadətə şövqinə,
Eşqə məftun olanların duyuqları zövqinə.

Aşıqlerin yar yolunda çekdikləri zillətə,
Könlü eldən gedənlerin aldıqları töhmətə.

Yaddan çıxmış alimlərin naməlum günahına,
Bikəslərin ürekliyə neşter vuran ahına.

Heç təqsiri olmayana edilən zülm, sitəmə,
Yaziqların etdikləri fəryada, and-qəsəmə.

Yetimlərin axıtdığı sel kimi göz yaşına,
Borca düşmüş kasiblərin min beləli başına.

Kərəməne layiq olub dua edən kəslərə,
Məlamətlər meydanında qurban gedən kəslərə.

O şama ki, ətrafında pərvanədir ürekler
O gəncə ki, onun üçün viranədir ürekler.

And verirəm sənin ali dərgahına, İlahi
Ki, olmuşdur həmişə o kimsəsizlər pənahı.

O ümmənə ki, kehkeşən ona kiçik bir eşdir,
O məclisə ki, bir şəmi həyat verən Güneşdir.

Mənim də bu ah-naşemə öz lütfünle nəzər sal,
Qurtuluşcün bir yol göstər, bitsin bu qəm, bu mələl.

Daha mendə qalmamış tab, ezdì məni intizar,
Dadıma çat, sən hər şeyi görən, ey pərvərdigar.

Qan dalgalı bu dənizdə qoyma meni boğulum,
Ya qəhrinlə birdəfəlik canımı al, mehv olum.

Öz lütfünle çatdır məni karna, böyük Yaradan!
Qalmamışdır daha mendə dərd çekmeyə tab-təvan”.

Sonra o gül rüxsarını yerə qoyub inlədi,
Onun belə yalvarışı haqqı təsir cılədi.

Hatifdən bir səda geldi: “— Bəsdir, daha bu ezab,
Bu qerezsiz yalvarışın, duan oldu müstəcab.

Çatacaqsan muradına bu yaxında, ey cəvan,
Olacaqsan bu aləmdə ömrün boyu kamran”.

MÜŞTƏRİNİN XARƏZM SƏRHƏDİNƏ ÇATMASI VƏ BƏHRAMLA GÖRÜŞÜ

Çox gözəldir, hicran bitib yar vəslinə qovuşmaq,
Dostu görüb, sevinc ilə halü əhval soruşmaq.

İçib vəslin şərabını nuş-i-canla, lezzətə,
Fərehlənmək can dostuya, yaşamaq eyş-işrətə.

Göz yaşını yanağından silmək nazlı dilberin,
Ayağında qurban olmaq vəfali sevenlerin.

Mənaları sapa düzən belə etdi hekayət,
Hər beytindən açılırdı könüllərə həqiqət.

Qissəsinə davam edib, Müşteridən söz açdı,
Əhvalından xəbər verib, qələmindən dürr saçdı.

Ki, Müşteri dostlarıyla at salib çöle, dağa,
Nəhayət, o yorğun-argın gəlib çatdı Qıpçağa.

Oradan da qovuşaraq coşqun Ceyhun selinə,
Axa-axa yaxınlaşdı dosta, Xarəzm elinə.

Elə bil ki, can dostunun atrini hiss edirdi,
Ona tezə çatmaq üçün süret ilə gedirdi.

Arxasında Mehrabla Bədr at çapırkı durmadan,
Qırx gün belə yol kəsdi, dincələndən üç cəvan.

Görən kimi dağ döşündə bağ-bağathı şəhəri,
Bu görüşdən hər üçünün işqalandı gözleri.

Müşterinin dost hicrində işi ahü vay idi,
Axıldığı göz yaşları o sehrada çay idi.

Yorularaq oyleşdiler, dincəldiler bir zaman,
Mehraba üz tutub o dəm Müşteri gözügiryanyan.

Dedi: “— Dostum, get şəherde bize xəlvət bir yer tap,
İnsanlardan uzaq olsun, çəkmeyək çox ixtirab.

İndi daha cana geldim, özündən də bizaram,
Pis gözərdən uzaq yerdə olarıq, bəlkə, aram”.

Mehrab durub elə bu dəm sürelə mindi ata,
Dördayağa çapdı atı çatmaq üçün murada.

Mehrab getcək hücum etdi birdən yuxu ləşkəri,
Zərbəsindən dərin yatdı yorğun Bədrü Müşteri.

Bu yerlərə gelib çatdı hardansa bir karivan,
İçində də xain Bəhrəm, əhvalı xoş, şadiman.

Qulamina dedi, gedib o çaydan su gətirsin,
Yubanmadan tapşırığı tez yerinə yetirsin.

Qulam gedib yatanları görən dəmdə qaldı mat,
Tez Bəhrəma çatdırıldı ki, nə yerdədir əhvalat.

Bu xəbəri eşidəndə Bəhrəm dedi: “— Dayan, dur,
Dediklərin, şübhəsiz ki, uydurmadır, yalandır.

Özüm gördüm ki, bədbəxtler dəryada qərq oldular,
Mümkündürmü dirlərək gezinər diyar-diyar?

Təəccübdür, sen ölüñü necə diri zənn etdin,
Necə oldu bir görməklə ölüleri diriltdin?!

Kim görmüsdür dalgalara qurban olan bir adam,
Gəlib qalsın bu səhrada? Uydurmadır, vəssalam!..”

Qulam dedi: “— Neçin belə inanmirsən sözümə,
Düşün, neçə inanmayım axı mən öz gözümə?!

Mənə bavər etmirsənse, gəl, bərabər gedək biz,
Gözlerinlə görən zaman inanarsan, şübhəsiz”.

Bəhram neçə qulam ilə getdi çay kənarına,
Heyran qaldı o, fəleyin belə kəc mədarma.

Yəqin etdi, bu yatanlar Müşterilə Bedrdir,
Döşəkləri qum, tikandır, bəlincləri – daş-dəmir.

Görən kimi o iki xoşxasiyyətli gəncləri,
Dəniz kimi cuşa gəldi qəzəbindən cigeri.

Haman saat qulamlara o xain verdi fərman,
Dedi: “— Tutun, qollarını bağlayın, tez, durmadan”.

Yaramazlar töküldüler üstlərinə qəflatən,
Sanki birdən dolu yağıdı gül üstünə göylərdən.

Sərasimə ayıldılar yuxudan hər ikisi,
Zənn etdiler, qasırgaya düşdü həyat gəmisi.

Cırpındılar, qırıldılar, çekişdilər, nehayet,
Qalib gəldi həqiqətə üzüdönük xəyanət.

Qollarını bağladılar möhkəmə hər birinin,
Müşteriyə üz tutaraq Bəhram dedi: “— Ey xudbin!

Səni ele basdıraram men bu qumlu səhrada,
Bir də əser tapılmasın səndən geniş dünyada”.

Sonra Bəhram əsir edib qolubağlı onları,
Karivanla aparırdı birgə şəhəre sarı.

Bir neçə söz eşit indi o cəvanmerd Mehrabdən,
O şəhərə çatıb tapdı ucqar yerdə bir ünvan.

İstədi ki, dostlarını etsin işden xəbərdar,
Oturaraq yol gözleyib çekməsinler intizar.

O şəherden çıxan dəmdə, gördü gəlir karivan,
Bir tərefə çekilərək nezər saldı uzaqdan.

Birdən gördü xain Bəhram gəlir hırslı, sürətə
Arkasınca qolubağlı iki dostu zilletti.

Vəziyyəti belə görüb getdi tabü təvani,
Yoldan çıxıb gizləndi o, artdı dərdi, həycanı.

Tez qayıdış şəhərə o, gözüyaşlı gəzirdi,
Dostlarının əsareti varlığını əzirdi.

Heç bir çare tapmayırdı dərdinə yaziq Mehrab,
Dolanırdı küçələrdə qəlbə dolu iztirab.

Gördü ki, xalq bir şahzadə oğlandan edir söhbət,
Deyirlər var bu cəvanda görünməmiş ləyaqət.

Hünərlidir, cəvanmerddir, xeyirxahdır, necibdir,
Bikəslərin dəndlərinə hər cür kömək edibdir.

Bu sözləri eşidəndə od üstə su töküldü,
Elə bildi, başı üstən qara bulud çəkildi.

Düşündü ki, qeybdən bir Günəş doğdu üzünə,
Elə bildi, qaranlıqda işıq gəldi gözünə.

Öz-özünə dedi: “— Gedib şahzadəni taparam,
Göstərərem ona kimdir bu xain, rəzil Bəhram”.

Şahzadənin ünvanını soruşdu bir cəvandan,
O da dərhal karşısındaki sarayı verdi nişan.

MEHRABIN MEHİRİ GÖRMƏSİ VƏ MÜŞTƏRİNİN HALINDAN XƏBƏR VERMƏSİ

Yubanmadan Mehrab geldi Keyvan şah sarayına,
O məqsədlə ki, şahzadə yetişsin harayına.

Qapıçıya yalvararaq söyledi: “- Ey dilaver,
Kerəm edib, o xeyirxah şahzadəyə ver xəber.

Ona söyle, qəriblərə kömək edən, ey cəvan,
Bu zəvallı qəribi də redd etmə öz qapından”.

Çox çekmedi, hacib gəlib dedi: “- Buyur içəri,
Beyan eyle şahzadəyə qəlbindəki derdleri”.

Mehrab Mehrin otağına qədəm qoycaq çekdi dad,
Şahzadəni görən kimi nehayətsiz oldu şad.

Sevincindən yanağına axdı seltek göz yaşı,
Mehri qucub “Qurban olum”, - söyledi her söz başı.

Mehrabı Mehr görən kimi, sanki qəlbü üzüldü,
Göz yaşları qətər-qətərə yanağına süzüldü.

Qalxıb onu qucaqladı, cantek basdı bağırna,
Piçıldadı: “- Məlhəm qoydun, dostum, ürek ağrımı”.

Könlü birdən qanadlanıb göyerçin kimi uçdu,
Can sırdaşı Müşterinin əhvalini soruşdu.

Mehrab bütün əhvalatı şərh eləyib dedi: “- Sən
Yubanmadan xilas eyle onları əsarətdən”.

Bir tərefdən Mehrin qəlbini kədərdən oldu azad,
Bir tərefdən Müşterinin halin bilib çekdi dad.

Yubanmadan durub getdi Keyvan şahın yanına,
Sözlərile ateş tökdü Keyvan şahın canına.

Mehrə dedi: “- Ey gözümün nuru, belə ağlama,
Hərərətlə göz yaşına üreyimi dağlama.

Əmr edərəm cəllad kesər o məlunun başını,
Gətirərələr yanımıza hər iki yoldaşımı”.

Mehr dedi: “- Üçünü də saraya gətirsinlər,
Bu divanda danişdəraq onları birər-birər.

İsteyirəm men gizlenib dinləyəm sözlərini,
Danışdırınsın qoy əmirlər Behramı, Müşterini”.

Keyvan dedi: “- İndi ferman sənindir, ey cəvanmərd,
Ürəyince olacaqdır sabah düzlük, ədalət”.

Sabah seher Günəş nūrun səpən zaman cahana,
Şah həremdən çıxıb gəldi hökm etməkçün, divana.

Mehr girib bir xəlvətə, tutdu o yerdə qərar,
Nəzərlərdən kenar yerdə, ürəyində intizar.

Keyvan şah da taxta çıxıb verdi belə sərencam,
Getirilsin hüzuruma Müşteri, Bədrü, Behram.

Rəzil Behram qolubaqlı cəvanları gətirdi,
Sanki onlar düşmənlərdən elə keçmiş esirdi.

Zərbələrdən göyermişdi bədənləri, üzləri,
Taqətinə itirmişdi büsbütün Bədr, Müşteri.

Şah görende Müşterinin hüsnünü qaldı heyran,
Gördü Mehre çox oxşayır vəcəhətdə bu cəvan.

Onda da var nəcabətdən, ləyaqətdən əlamət,
Əsilliyi nişan verir ondakı serv qəmet.

Sanki Suri gülündən boy atıb qalxmış bənəfşə,
Bənzer hüsñü bu gəncin də Mehr kimi Güneşə.

Müştəridə görən zaman benzeyişi bu qədər
Heyran qalıb şah qəlbində dedi: “— Allahu ekber!”

Düşündü ki, bunlar neçə pəridir, can şəklində,
Yoxsa ruhdur görünürler göze insan şəklində?!

Əmr etdi, tez cəvanların qollarını açdırılar,
Sonra dedi Mehraba: “— Açı ürəyində her nə var!”

Mehrəb dilə gəlib dedi: “— Ey qüdrətli hökmən, Şapur şahın vəzirinin övladıdır bu cəvan.

O bitinin atası ən şöhrətli bir şəxsdir,
Saraydakı bütün əyan onunla çox fəxr edir.

Bunların da macərası uzundur, ey şəhriyar,
Lazım olsa, ayrı bir vəqt söyləyərəm nə ki var”.

Şah Bəhrama hırslı baxıb dedi: “— Söylə, görüm sən,
Nə üçün bu cəvanlara belə cəza vermişsən?!”

Kekələyib dedi Bəhram: “— Ey qüdrətli padışah,
Bu nanəcib cəvanlarda vardır, bil, böyük günah.

And içirəm bir Allaha, yalan yoxdur sözümüzde,
Həya yoxdur bu yaramaz oğruların üzündə.

Bunlar mənim qullarımdır, eyləmişlər xəyanət,
Xəzinəmdən aparmışlar çoxluca malü dövlət.

Xazinimi öldürərək qaçmışlar ölkəmizdən,
İzlerinə düşüb yolda onları tutmuşam mən.

Əzişdirib acığumdan mən bu kökə salmışam,
Beləliklə, mən onlardan hayifimən almişam.

Siz veriniz oğrulara indi layiq cəzəni”.
Keyvan dedi: “— Şahid varmı, təsdiq etsin əyani.

Ölkəmizdə təsdiq olmaz şahidsiz bir müdəə”.
Bəhram çıxıb özü kimi gətirdi neçə gəda.

Onlar hamı birağızdan dediler: “— Haqqdır Bəhram,
Bunlar qatil, oğrudurlar, həm de nəməkbəharam.

Her cəzaya layiqdirlər bu yaramaz adamlar,
Ölməlidir ağasına xain çıxan qulamlar”.

Gizli yerdən macərəni izləyərkən xəlvəti,
Mehrən səbri tükəndi, o daha dözə bilmədi.

Birdən çıxıb hiddət ilə Bəhrama qarşı durdu,
Qəzəblənib o namərdə, möhkəm bir sillə vurdu.

MEHR İLƏ MÜŞTƏRİNİN GÖRÜŞMƏSİ

Mehri görçək Müştərinin ürəyi bərk döyündü,
Bu qəfleti görüşdən o, haray çəkib öyündü.

Müştərini görən zaman belə halda, qəfletən
Mehrən başı cingildədi, o da getdi özündən.

Heyran qaldı vəziyyəti belə gəren hər nəfər,
Üzlərinə güləb sepib ayıltmaq istədilər.

Oradakı adamların canlarına od düşdü,
Bir-birinə hesrət çəkən gənclər belə görüşdü.

İki saat belə keçdi həyəcanla, təlaşla,
Faciəyə baxanların gözleri doldu yaşa.

Göz açaraq bir-birinə onlar nəzər saldılar,
Sarmaşıqtek sarılaraq bir az səssiz qaldılar.

Sonra qalxıb ağladılar sevinərək bir zaman,
Dərinden ah çekib, sonra gülüşdüler şadman.

Keyvan şah da mənzerəden gəldi coşqun riqqətə,
Əhsən dədi cəvanlardə olan bu məhəbbətə.

Çağıraraq yanına o, Mehr ilə dostlarını,
İpək ilə deyişirdi onların paltarını.

Bəhram Mehri görən kimi yaman qanı qaraldı,
Tülkü kimi vurnuxaraq, hiyeni işə saldı.

Gah eyildi, gah düzəldi, bilmeyirdi haradan,
Bir yol tapıb hiylə ilə, bəlkə çıxsın aradan.

Keyvan ona göz qoyurdu, görürdü hiyləsini,
Cəvanlarla məşğul olub çıxarmırdı səsini.

Bəhram qaçmaq isteyərkən əmr verdi hökmüdar,
O xaini zəncirleyib tez zindana saldılar.

Mehrə dedi: “— Yaxşı, vəqtdür, Müşterilə sen də get,
Evde otur, səhərədək şirin-şirin söhbət et!”

Günəşlə Ay bir menzilə varid olan zamanda,
Sədetin nuru parlar, yəqin, bütün cahanda.

Mehr dərhal Müşterini qoruyub bəd nəzərdən,
Dostlarıyla birgə getdi öz bürcünə qəlbə şən.

Əsəd basıb ağuşuna gah Bədri, gah Mehrabı,
Çalışdı ki, unutsunlar çəkdikləri əzabi.

Covhər, o pak gövherləri əzizlərdi şövq ilə,
Seba nəğmə oxuyurdu görünməmiş zövq ilə.

Mehr oturdu Müşterile üz-üzə şadü xürrem,
Qəlbərindən silinmişdi nehayətsiz dərdü qəm.

Uzun süren ayrılıqdan sonra gələn bu vüsal,
Birleşdirib ürekleri yaratmışdı xoş əhval.

Müşteridən soruşdu Mehr: “— Söylə canım, cigerim,
Məndən ayrı nece keçmiş, de, ayların, günlerin?

Söylə, nələr gəldi sənin başına bu müddətde?
Ne acılar daddin, danış, əzab dolu qurbətde?

Heç bir şeyi unutmadan macəranı böyan et,
Ürəyindən keçənləri gizlətmə de, əyan et!”

Müşterisə bir ah çekib cavab verdi: “— Qardaşım,
Nece deyim səndən ayrı nələr çəkmişdir başım.

Cemalını görən kimi itirmişəm özümü,
Vüsalına çatan kimi, unutdum her sözümü.

And içirom hələ heç şey gelmir mənim yadımı,
Ancaq bunu deye billəm, sen çatmışsan dadıma”.

Sonra Bedre dönüb dedi: “— Can qardaşım, danış sən,
Başımıza gələnləri, heç nəyi gizlətmədən”.

Bədr dərhal dilə gəlib danışdı çox mūfəssəl,
Bəhram nece Müşteriyə zülm edib olmuş engəl.

Uzun yollar əzabından nəql eyledi, nə ki var,
Dedi nece çətin olmuş, bir xoş güne intizar.

Eşitdikcə əhvalatı Mehrin qəlbə oldu qan,
Bəhrama min lenet dedi, elindən çəkdi aman.

Sonra özü nəql eyledi başına gələnləri,
Macəranı eşitdikcə inildədi Müşteri.

Her gecəde bir hekayə söyləndi sübhə qədər,
Hər qissədə bir fəlakət, hər cümlədə bir zəhər.

Səhərçağı Güneş çıxıb taxtına oturanda,
Cəmşid kimi kainatda nurlu məclis quranda.

Teləb etdi şah Mehr ilə Müşterini yanına,
Çox tərifler söylədi o, onların ünvanına.

Öz təxinin qənşərində cəvanları oturtdu,
Bütün əyan qarşısında onları əziz tutdu.

Əmr etdi şah, düzəlsin on dar ağacı meydanda,
Bəhram ilə şahidləri asılışınlar bir anda.

Getirdilər xəbisləri çox zəvallı, pis gündə,
Qollarında polad zəncir, ayaqlarında kündə.

Sonsuz qəzəb, kinlə o dəm şah əmr etdi cəllada,
Get, bunları dara çek, ta ibret qalsın dünyada.

Gözlənmədən Müşteri tez qalxıb dedi: “— Hökmüdar,
Mərhəmetli dərgahından mənim bir xahişim var.

Sən ədalət sahibisən, keramətin əyandır,
Hökmün dünya üzərində səba kimi rəvandır.

Çox şükür ki, tapdım sənin sarayında məramı,
Əfv edirəm Bəhramı mən, sən de əfv et Bəhramı.

Döyə-döye o gətirmiş məni sizin diyara,
O çatdırmış məni burda axtardığım dildara.

O xaindir, xain qəlbə ona cəza verəcək,
Paxılığın görünmeyən xəncərile ölecek”.

Keyvan şah çox heyrətləndi bu rəhmə, mərhəmətə,
Təəccübə belə dedi, o ərkani-dövlətə:

“Bütün dünya yaranandan bu günədək heç zaman,
Görünməmiş belə tayfa, belə rəhmədil insan.

Bunlar əsil xeyirxahdır, mehrü vəfa əhlidir,
Bunlar düzlük təcəssümü, helmü həya əhlidir.

Məlumdur ki, pis xisletdən pislik doğar dünyada,
Yaxşılarsa yaxşılıqla pis boğar dünyada.

Naəhəldən daim sitem, zülm görər cəmiyyət,
Pak əsillər sayəsində çiçəklənər ədalət”.

Müşteriyə dedi Keyvan: “— Dur, azad et düşməni,
Qoy cəhənnəm olsun onun əbedilik məskəni”.

Müşteri tez durub açdı zəncirini Bəhramın,
Dedi: “— Redd ol, baş tutmadı sənin qəsdin, məramın”.

Bəhram belə azad olmuş görən zaman özünü,
Qəzəbindən sərsəm oldu, qan örtdü üz-gözünü.

Bir söz belə deyəmmədi, dil tutuldu, oldu lal,
Sabahı gün yərə dəyib gəberdi o, bu minval.

Qəbre getdi həqarətli, dünyada oldu bədnəm,
Çırkin, pozğun əməlilə beləcə öldü Bəhram.

Pis əməllə yaşayanlar dünyani pis tərk edər,
Yaxşı qoyar yaxşılığı, pis pisliyilə gedər.

Dostum, əsla pislik etmə, əger əqlin var isə
Ki, ədalət haqq verməmiş öz hökmüylə bir pise.

Xoş gün görməz, əmin ol ki, pisliye öyrəşənlər,
Sən yaxşı ol, yaxşılıq et, görməzsən bundan zərer.

Dostum, olma pis adamla heç bir zaman həmsöhbət,
Axırda o, yəqin bil ki, sənə edər xəyanət.

Nikbin, yaxşı adamlarla dostluq etsən, bil, anla!
Ömrün boyu sən onlardan pislik görməzsən əsla.

VƏZİRİN MEHİRİ NAHİDLƏ EVLƏNMƏYƏ TƏŞVİQİ

Fikirlərə zinət verən məharətli məşşatə,
Bu səbkidə bəzək vurdυ şerə, incəsanətə.

Ele ki, Mehr Müşterilə doyunca etdi söhbət,
Üzlerine güldü o dəm eşq pərisi – səadət.

Daha yoxdu qürbət dərdi, ağır sefer əzabı,
Bitmiş idi könüllərdən aynılıq ixtirabı.

Daha Behram zülmü, kini çıxmış idi aradan,
Güneş tülü etmiş, nura bürünmüşdü asiman.

Bəxt ulduzu xoş həyata çağırmışdı onları,
Rəqibin nehs ulduzusa sönmüşdü gecəyarı.

On gün belə kef içinde keçdi günlər, gecələr,
Həremdən şah çıxıb taxta oturanda bir səhər.

Dünyagörmüş vəzirini çağırıb öz yanına,
İlkilikdə, məhremanə sırrını açdı ona.

Dedi: “– Sənə məlum edim ki, Mehr şah oğludur,
Görürsən ki, onda vardır eqlü, ədəb fezlü zur.

İndi gerek tədbir töküb onu damad eyləyək,
Nahidimlə evləndirib könlünü şad eyləyək.

Bəxtimizden daha yoxdur ortalıqda manə,
Vəqtə fəvtə vermək olmaz indi birçə saniye.

Müşteri ki, tapılmışdır daha onun sözü ne?
Gerek indi cavab versin eşqin haqlı sözüne.

İndi Güneş olan bürçə Nahid də düşmelidir,
Çünki Güneş barigahı Nahidin məhelidir.

Tale məsud xatircəmdir, buradanca tez dur, get,
Mehri görüb ustalıqla onu işdən agah et!”

Vəzir belə göstərişi alan kimi durmadan,
Aycəməlli Mehri görüb güle-gülə, şadman,

Min nevaziş göstərərək söylədi: “– Ey cəvanmərd,
Dost tapıldı, düşmən öldü, dilə gəldi məhəbbət.

İcazə ver, hazırlaşaq toya fərehlə indi,
Bu təklifdən Mehrin qəlbə heyəcanla döyündü”.

Müşteriyə baxıb dedi: “– Rəyin nədir, bəyan et,
Məsləhət ver, Güneş ilə qovuşsunmu de Nahid?!?”

Cavab verdi Müşteri: “– Bil, səndədir hər ixtiyar,
Məlumdur ki, ürək özü sevgiye verər qərar.

Mən kiməm ki, bu mövqedə sənə verim məsləhət,
Qəlbin nəyə hökm versə, bil ki, odur həqiqət”.

Can dostunun sözlərindən ruhlanaraq, şahzadə
Belə dedi vəzire: “– Ey sərv kimi azadə,

Sən vaqifsen bu nihani sırrimizə əzəldən,
Hər işimdə vəkilimsən, mən hazırlam nə desən”.

Bu cavabı eşidəndə vəzir dönüb tufana,
Quştek uçub şad xəberi çatdırıldı tez Keyvana.

MEHRİN NAHİDLƏ EVLƏNMƏSİ

Şəhən kefi durularaq, şad oldu bu xəberdən,
Alimləri hüzuruna dəvət etdi haman dəm.

Tapşırıdı ki, yoxlaşınlar ulduzların seyrini,
İxtiyarat elmi üzrə axtarsınlar xeyrini.

Münəccimlər getirdilər təqvim ilə üstürləb,
Ulduzların mədarində apardılar yüz hesab.

Xoşbəxt zaman, uyğun tale, uğurlu gün tapdılар,
Söyledilər ulduzlarda görünür bu ixtiyar.

Haman gündə Nahidlə Mehr evləndilər şadiman,
Kəbinləri kəsilərək toyları oldu elan.

Şah buyurdu, el adəti üzrə təbil vurulsun,
Bütün şəhər bəzənilib gözəl məclis qurulsun.

Gəlin kimi süslənsin hər küçə, baca, hər tərəf,
İpək, xara, qızıl, gümüş səpələnsin səfhəsəf.

Dedi: “— Şəhər başdan-başa olsun bir nigarstan,
Her yerdə qoy çalğıçılar səs qaldırsın anbaan.

Mütrübələr qoy oxuyaraq rəqs etsinlər peydərpey,
Şəhər boyu göz oxşasın, şəfqəq saçısın hər bir şey”.

İcra oldu şah fərmanı görünməmiş süretlə,
Bütün şəhər bəzəndi tez qiymətli zər-zinetlə.

Hər guşədə nəğmə səsi yüksəldi, xalq şən oldu,
Sanki bahar fəsli gəlib, hər tərəf gülşən oldu.

Şah şəhəri ele ali bəzəndirdi, néhayət,
Ki, xalq baxıb dedi: “— Budur vədə verilən cənnət”.

Eyvana cəm oldu bütün tayfalardan qonaqlar,
Bol süfrələr açılaraq məclis oldu lalezar.

Bülbüllərtək cəh-cəh vurdı xanəndələr, dilnəvaz,
Şən müğamlar pərdəsində səs qaldırdı çəngü saz.

Bəzəndirmək üçün getdi məşşate o dilberi,
Əllərində hazır idi bütün zəri-ziveri.

Öz-özünə dedi: “— Bəzək korlar belə cəməli,
Hüsni-əzəl özü vermiş gözələ bu cəlalı”.

Bilənginə, əllərinə baxan zaman məşşate,
Heyran qaldı saf büllurdan yaranmış bu xılqətə.

Əllərindən öpüb onun, ayağına baş qoydu,
İpəkden çox zərif olan telinə şanə vurdur.

Sonra zülfün qırımına el gəzdirdi ahestə,
Bir-birinə hörüb saldı yasəməni gül üstə.

İki qara qövs altınə çəkdi mavi vəsməni,
İki xumar nərgizinə çəkdi qara surməni.

Qaşlarında olan vəsmə keçdi qövsü qüzəhi
Nərgizində olan surmə məst etdi hər ürəyi.

Bəzəməyə başlayarkən Aydan parlaq surəti,
Ənnik, kirşan bir az daha artırdı lətfətə.

Gözəlliye göz dəyməsin xəyalilə bu zaman,
Göz muncuğu asdı onun süd kimi ağ boynundan.

Qulağına taxdı nadir misilsiz güşvarələr,
Tündən nazik paltarına səpdi zər məhpərələr.

Gümüşi rəng almış idи sinesi o məhvəşin.
Sanki o qız yer üstə bir parçasıydı Güneşin.

Yaqtı qasıq qızıl üzük baş eydi o dilberə,
Barmağına keçən kimi qədri artdı min kərə.

Məşşatə çox çalışaraq ziynet verdi gelinə,
Xoşbəxt həyat arzuladı bu dünya gözelinə.

Sonra onu apardılar hicleyə təmteraqla,
Cənnət kimi bezənmişdi bu hiclə cil-çırqaqla.

Mütrüblerin nevaleri göyleri fəth edirdi,
Neylə dəfin sedaları ərşə qədər gedirdi.

Rəqs edirdi yorulmadan etrafda nazlı qızlar,
Tamaşaşa çıxmış idi səmadakı ulduzlar.

Felək belə tentənəye sepirdi qızılgüller,
Təbrik üçün dimdiyində gül getirdi bülbüllər.

Zöhrə göyde çəng çalırdı saçırkı müşkү ənber,
Ay Mehr üçün yaratmışdı dövrəsində halələr.

Mehri təbrik edə-edə dedilər çatdı zaman,
Teləs yarın vüsalına, yaşa xoşbəxt, kamran.

Başı üstə bəy əklili, çıymindəsə zər qəba,
Ətrafında öz dostları, dillerində mərhəba.

Keyvan şahın məclisindən çıxan zamanda damad,
Nəşə ilə dolmuş idi, sanki bütün kainat!

Ulduzlartək sağ-soluna toplanmışdı cəvanlar,
Müştərisə hamidən çox eyləyirdi iftixar.

Dostu Mehrin qulağına mahnilər deyə-deyə –
Qəlbə dolu məhəbbətlə aparırdı hicleyə.

Başlarına gül tökdülər, yollarına simü zər,
Başdan-başa gül altında qalmış idi rəhgüzər.

Belə hörmət, alqışlarla, günəşüzlü qəhrəman,
Ərus ilə görüşməkçin hicleyə oldu rəvan.

İçeriye giren kimi xiyrələndi gözleri,
Sanki hicle cennət idi, gözəllər huri, pəri.

O nazənin gözəllərin əlvən rəngi, bezəyi –
Qarşısında xeyli sənük olardı Çin muzeyi.

Asimanın qübbəsiték bezənmiş idi saray,
Rəqs eyləyen ulduzların arasında parlaq Ay.

Ortalıqda qoyulmuşdu daş-qasılı bir qızıl təxt,
Üzerində oturmuşdu nurdan yaranmış xılqət.

İlk qədəmdə heyran qaldı Mehr, itirdi özünü,
O perinin vecahəti qamaşdırıldı gözünü.

Ele bildi işiq salıb hicleyə nuri-xuda,
Belə zinet görməmişdi ayıqlıqda, yuxuda.

Nahid sanki bir məlekdi əynində ağ tül libas
Bədirlənmiş Ay kimiyyidi, lətafətli, dilnəvəz.

Dayə Mehri görən kimi apardı gözəlli,
Xəlvət olsun deyə otaq ayrıldı tez Müştəri.

Günəş tülü edən kimi görünmədi ulduzlar,
Ay Günəşdən işiq alcaq sona çatdı intizar.

Her kelmesi daha şirin oldu baldan, şəkərdən,
Her nefəsi daha xoşbu oldu müşkү ənberdən.

Gümüş rəngli bədəninə dəymişdi təkcə köynek,
Qızılgülün ləçəyindən lətif idi o mələk.

Yaxın gelib Mehr öpdü sevgilinin əlini,
Sevincindən bihuş oldu, sanki Xarəzm gelini.

Taleyin xoş saatında yar çatdı öz yarına,
Can mülküni təqdim etdi sevgi şəhriyarına.

Mehr baxıb dilbərinin cəmalına, hüsnünə,
Ruha benzer vücudunu basdı odlu köksünə.

Yaqtı rəngli dodaqları ölü cismə can verir,
Şux keməri incəliyin əsrarını gösterir.

Belə nadir gözəlliyi yaratmışdır xudavənd,
Üzünü ay, döşünü nar, zülfünü qəlbə kəmənd.

Cəzb olduqca Günəşə Ay, artdı ürəkde böhran,
Yaxınlaşmaq meyli artdı əsəblərdə anbaan.

Hərareti busələrdən qanlar coşdu, qaynadı,
Gül bədənin tül ətəyi şəfəq kimi qanadı.

Bütün gecə bir-birindən ayrılmadı iki can,
Yar vüsali nəşesindən coşdu ürəklərdə qan.

Zerb əməli hasilindən cəm əməli göründü,
Çox çəkmədi ağ göyərçin qırmızıya büründü,

Bir-birini qucaqladı, qıfillandı iki əl,
Həyat meyi içib onlar, məst oldular mükəmməl.

İki canda bir ruh olub, gecə kama çatdilar,
Günəş bayraq qaldıranda qucaqlaşıb yatdilar.

Aylanda periüzlü durub getdi hamama,
O yenidən seyqəl verdi büllur kimi əndama.

Sonra yene min həvesle rəvan oldu xəlvətə,
Yenidən öz həmdəmələ başladı eyş-işrətə.

Belə keçdi Nahid ilə kef alemi yeddi gün,
Sabahı Mehr qüssə, qəmdən azad oldu büsbütün.

Dərindən bir nefəs alıb çıxdı xəlvət otaqdan,
Cəbhələrdən qalıb gələn igidtək üzü xəndan.

Müştərini tapıb getdi onunla şah yanına,
Tezim edib qulaq asdı qaynata fərmanına.

Şah onları gören kimi, qalxdı taxtdan süretlə,
Qarşıladı cəvanları böyük şanü şövkətlə.

Her tərefdən bütün əyan, sərkərdələr, emrlər,
Qəhremanı təbrik edib, başına gül səpdiłər.

Hökmdarın hüzurunda oturaraq bir müddet,
Yarın eşqi cuşa gəldi Keyvandan alıb rüsxət,

Yene coşqun bir həveslə gəlib qucdu dildarı,
Revac oldu yene eşqin, mehəbbətin bazarı.

Mehr yarın bağçasından gül toplayan zamanda,
Eyşü nuşə məşğul olub, heyatdan zövq alanda,

Müştəri de çekilerək öz küncünə tek, tənha,
Qapısını bağlayaraq dalmışdı bərk xəyalə.

Can dostunun ziyyasından gözləri nur alırdı,
Bütün keçən macəranı bir-bir yada salırdı.

MEHRİN KEYVANDAN İCAZƏ İSTƏMƏSİ

Toydan bir ay gəlib keçdi eyş-işrətə, bir səbah –
Mehr qalxıb yatağından çekdi dərindən bir ah.

Yuxusunda görmüş idi qoca ata-ananı,
Buna görə artmış idi ürəyində həycanı.

İxtiyarsız yaşlar axdı onun şəhla gözündən,
Tekid ilə çağırırdı oğlunu ana vətən.

Vətən eşqi elə bir od saldı Mehrin canına.
Quştek uçmaq istədi tez atasının yanına.

Nahid görçək Mehrin gizli göz yaşını, kədəri,
Elə bildi uçan yerdə birdən sindi şahperi.

Nale çekib dedi: “— Nədir bu göz yaşı, bu nale?
Nə salmışdır səni söyle, gözlənmədən bu hale?!”

Cavab verdi: “— Nece deyim sənə, ezziz cananım,
Nədən oldu gözlənmədən ürəyimdə heycanım.

Səbəbini nece desəm anlaşılmaz bilirəm,
Nece oldu belə şənlük içində bu dərdü qəm?!

Axi sen heç görməmişsin bir çətinlik dünyada,
Ömür boyu yaşamışsan ancaq zövqü səfada.

Əgər mənim sözlerime diqqətə qulaq assan,
Rəhmin gələr, əminəm ki, üzümü danlamazsan.

Ey gözəlim, ey gözümün nuru, dürrüm, gövhərim,
Ey başımın tacı, ruhum, dilbərim, məhpeykerim!

Vətən eşqi mənim belə xəyalıma düşəndən,
Yəqin bil ki, uçub gedib ruhum mənim bədəndən.

Bica yere çekmeyirəm ürəyimdən odlu ah,
Xəyalımdan çıxmayı heç anam, atam Şapur şah,

Sübħesiz ki, qocalmışlar, qedləri olmuş kəman,
Xeberləri yox onların itkin düşmüş oğuldən.

Ümidleri kəsilməşdir, başlarına yağmış qar,
Bədənlərdə zəiflik var, könüllərdə ahü zar.

Xəzan yeli zərbəsindən pozulmuş heyatları,
Buz üstüne yazılmışdır, ele bil, muradları.

İndi birçə balasının hicrində ağlayırlar,
İtmış gövher həsrəti ürəyi dağlayırlar.

Axi nece gözüyaşlı anamı mən unudum,
Onu bir də görmək üçün, söyle, varmı umudum?

Yəqinimdir, bu ayrılıq onu daha qocaltmış,
İtkin düşən oğul dərdi ömrüne zəhər qatmış.

Mişki kafur rəngi almış, əyilmışdır qaməti,
Qırub edən Günəş kimi saralılmışdır surəti.

O, gecənin sonunda bir Günəş görmek arzular,
Öz yeganə oğlu üçün edir sonsuz ahü zar.

Haçandandır məni görmür onun ağlar gözleri,
Balasının əhvalindən yoxdur onun xəberi.

Hələ nece şərh eləyim vətən həsrətini mən,
Qurbətdə şah olsa gəda yenə deyə: “— Ah Vətən!”

Gül özünü rahat sanar sıvri tikan içinde,
Nə ki qala ayaq altda, o gülüstan içinde.

Dəmir, polad əriyer, bil, ahımanın istisindən,
Ancaq dile getirməyə utanıram bunu mən.

Bacarırsan bu dərdimi çatdır şahə birtəhər,
Elə et ki, valideynin olsun işdən baxəbər,

Qoy icazə versin gedək, bizim yurdum gör sen də,
Ömrümüzü başa vuraq seadətlə vətəndə”.

Gözel Nahid çox diqqətə sevgilini dinledi,
Nərgizindən yaş axıdib, ürəyindən inlədi.

Bildi neçin qara bulud pərdə çekib Günəşə,
Nədir Mehrin ürəyini salan qızığın ateşə.

Fəryad edib dedi: “— Daha çekmə qəm, ey şəhriyar,
Gedib şahı, banunu mən, eyleyərəm xəbərdar.

Tədbir töküb bu niyyəti xoşca başa salaram,
Min nəvazış, yalvarişla bir icazə alaram.

Kaş ki sənin üreyini görməyim belə qəmli,
Kaş ki sənin nərgizlərin olmasın belə nəmli.

Fərman sənin fərmanındır, icra olunsun gərək,
Men arxanca sürünerəm, hara getsən kölgətək”.

Mehrin qəlbini nəgəhani bir zərb ilə döyündü,
Nahidin bu cavabından son derecə sevindi.

Öpüb onu yola saldı səfir kimi qəhrəman,
Varlığında baş qaldırdı görünmemiş bir tufan.

Ürək dolu ümid ilə çıxıb getdi o pəri,
Üsulluca valideynə çatdırıldı bu xəbəri.

Şah eşitcək Mehrin belə niyyətini sarsıldı,
Varlığını dərd alaraq ilan kimi qırvıldı.

Heç başını qaldırmadı, susub qaldı bir zaman,
Şəmsəbanu fikrə dalıb, sonra etdi ah, aman.

Dedi: “— Qızım, bu ələmdə ancaq sənsən həyanım,
Sənsiz necə özür sürüm, necə sakit dayanım?!“

Sənsiz mənim qoy bir günüm olmasın bu dünyada,
Cəmalmı görməsem mən, qoy kor baxım həyata”.

Bir az sonra şah başını qaldıraraq, riqqətlə,
Aram-aram belə dedi: “— Dinlə, məni diqqətlə.

Sən ki mənim sərvboylum, aycəməlli qızımsan,
Bir an belə səndən ayrı qalmaq deyildir asan.

Məhəbbətim deyir: “Qızı ayırma heç özündən,
Öz yeganə balanı sən iraq qoyma gözündən”.

Mürüvvetsə deyir: “Əger səndə varsa, ədalət,
Şapur şahın halını da nəzərə al, ələlbət”.

Mehbəbtə mürüvvətin arasında dolandım,
Mürüvvətin sözlerinə daha artıq inandım.

Nahidimdən ayrılmagım olsa mənə müsibət,
Aciz qalıb səbr etməyə könül verdim, nəhayət.

Nə etməli, qız elə bil zərqanadlı bir quşdur,
O hemişi qanadlanıb yuvasından uçmuşdur.

Dur get, qızım, o cəvanmərd damadımı tez şad et,
Varlığına əzab verən dərddən, qəmdən azad et!”

Atasının cavabından şövqə gelib o dilber,
Tez qayıdış Mehrə verdi güle-güle şad xəbər.

Bu xəberdən son derecə sevindi o qəhrəman.
Qucub gözəl Nahidini, öpdü dodaqlarından.

Dedi: “— Daim eşidilsin ağızından dadlı sözler,
Kama çatıb özür boyu, yaşayasan bextəver”.

KEYVAN ŞAHİN MEHRLƏ NAHİDİ YOLA SALMASI

Nahid çıxıb gedən kimi yubanmadan Keyvan şah,
Hazırlaşdı dəbdəbəyle yola düşsün mehrü mah.

Açıdı zəngin xəzinənin qapısını haman dem,
Onun tayı olammazdı ne Qarun, ne de Hatem”.

Xəzinədən çıxardılar zər-cəvahir o qədər
Heyran qaldı belə zəngin xəzinəni görənlər.

Çinin elvan atlasları lay-lay yero sərildi,
Siqıldən Yer öküzünün damarları gerildi”.

Qatarlandı minlər ilə dağ gövdəli dəvelər,
Hamisının xalxalları, zengləri tam simü zer.

Hamısı çox sefərlərdə vermişdiler imtəhan,
Uzaq yolda ağır yükü çekmişdilər durmadan.

Onlar ilə düzələrdi qatar-qatar karvanlar,
Bir-birinin arxasınca gedərdi diyar-diyar.

Bu dəvelər tikan yeyib, külək kimi gəzərdi,
Öz müntəzəm axınıyla sehraları bezərdi.

Arxasında her birinin qızıldan kəcavələr,
Parlayardı üzərində fıruze, yaqut, gövhər.

Yelqanadlı min atı şah çıxartdırdı meydana,
Nalı qızıl, yalı ipək, yəheri ləl, kehreba.

İldirimtək çaxardılar onlar hücum edəndə.
Nəsim kimi axardılar yolu yorğɑ gedəndə.

Əmr verdi hazırlanın min kənizlə, min qulam,
Qaraüzlü, ənbərsaçlı min hindli şüx əndam,

Qızıl təxti-rəvan üstə əyləşdirdi Nahidi,
Bütün Xərəzm ehli oldu bu cəlalın şahidi.

Şəhərin bir kənarında xeyli çadır vurdurdu,
Bir heftə də gecə-gündüz toy məclisi qurdurdu.

Gurultulu çal-çağırdan sonra səkkizinci gün,
Dəbdəbəyle hazırlanı hər şey uzaq səfərçün.

Şahin qəlbə qanla, gözü yaşla hey dola-dola,
Ayla Günü iki mənzil aparıb saldı yola.

Ayrılıkən qucaqlayıb öpdü yanaqlarından,
Dostlarla da vidalaşıb geriyə döndü Keyvan.

Bu ayrılıq çətin oldu şaha, etdi ahü zar,
Gözlerinin buludundan yağış yağdı biqerar.

Sabahı gün qalxıb karvan çıxdı uzaq sefəre,
Zeng, kərenay seslerile doldu səhra, dağ, dərə.

Arzu daha çiçəklənmiş, qarşıda aydın məqsəd,
Dərdü qəmdən sonra gələn fərəh, şadlıq, seadət.

SƏBANIN ŞAPUR SAHA MUŞTULUQ XƏBƏRİ APARMASI

Menzilleri keçə-keçə Ay kimi çox dolandı,
Dincəlməkçin Şapur oğlu bir mənzildə dayandı.

Şəher Güneş çıxan zaman qələm aldı dəstinə
Lelindən o gövhər səpdi ağ vərəqin üstünə.

Atasına məktub yazdı, içi dolu şad xəber,
Hem də necə qurban eldə onu boğmuş qəm, kədər.

Macəranı öz xəttile şərh eyledi müfəssəl,
Yazdı başı nələr çəkmış, kimlər yaratmış əngəl.

İndi necə təntənəylə gelir doğma vətənə,
İtən bülbül gelir yene, tərk etdiyi çəmənə.

Verdi dostu Sebaya öz namesini dedi: “— Get,
Yusifin sağ olduğunu Yequba tez xəbər et!”*

Seba alıb məktubu tez hazırlaşdı səfəre,
Yeltək uçub keçdi bir çox səhra, çəmən, dağ, dərə.

Bir an belə dayanmadan, rahat nefəs almadan,
Qırkı yolun damarını keçdi neçə biyaban.

Ele süret almış idi onun atı tufantek
Ki, ardından çatamamadı göylərde çaxan şimşek.

Səba belə at çaparaq İstəxre çatdı nagah,
Onu görçək az qaldı ki, bihuş olsun Şapur şah.

Səba düşüb atdan, öpdü torpağı dayanmadan,
Şapur dedi: “– Susma, tez ol, söyle nə var, et bəyan!

İtmişimdən bir xəbər ver, ayrılıq üzdü məni”.
Səba bir söz demədən, tez nişan verdi naməni.

Şah naməni dördgöz ilə oxuyub heyran qaldı,
Əhvalatı dərk edincə, çox dərin fikrə daldı.

Sonra yenə oxudu şah naməni təkrar-təkrar,
Oxuduqca artdı heyrət, getdi eldən ixtiyar.

Tez Səbəni məktub ilə baş həremə göndərdi,
Ana Mehrin məktubunu oxudu, artdı dərdi.

Oxuduqca Şəmsə banu nalə çəkib ağladı,
Onun odlu ahü zarı ürəkləri dağladı.

Tökdü dərhal dürr, cəvahir ayağına Səbanın,
Sanki yerə səpələndi ulduzları səmanın.

Başına bir tac qoydular tamam əsil qızıldan,
Bu müştuluq xəberini eşidən dəmdə əyan –

Hər tərəfdən toplandılar, oxudular naməni,
Təbrik, alqış səslərile doldurdular sahəni.

Bu şad xəbər dildən-dilə gəzdì bütün şəhəri,
Dedilər ki, tapılıbdır itən Mehrü Müştəri.

Bir-birinə xəbər verib müştuluq alırdılar,
Xəzinənin qapısını açaraq tez şəhriyar –

Dərvişlərə, kasıblara bəxşis etdi simü zər,
Keykavusdan qalan dövlət paylandı birər-birər.

Belə keçdi şənlilik ilə, fərəhlik bir ay tamam,
Bu ayın hər günü isə elan edildi bayram.

ŞAPUR ŞAHİN MEHRI QARŞILAMASI

Şah emr etdi, hazırlanın sarayda bir ziyafət,
Bu meclisin bərabərin görməmiş bir məmləkət.

Özü böyük izdihamla çıxdı Mehri pişvaza,
Sanki birdən saysız şahin, qartal geldi pərvaza.

Üç gün yola qızıl-gümüş səpə-səpə getdilər,
Dayanmadan neçə-neçə mənzili qət etdilər.

Dördüncü gün Çin semtindən toza büründü yollar,
Toz içindən yavaş-yavaş kárvan oldu aşkar.

Sanki mişkü ənbər ilə doldu bütün biyaban,
Coşub daşan bir dənizə bənzədi bu karivan.

Uzaqdan bu ehtişami görən kimi Şapur şah,
Heyran qalib öz-özünə dedi: “– Bu nedir, eyvah!

Yoxsa, qiyam-qiyamatdır, qopmuş alemdə məhşər,
Ya tufandır edir belə Yer üzünü müsəkkər?”

Mehr görentək atasının geldiyini uzaqdan,
Bədəninə lerzə düşdü, coşdu üreyində qan.

Atdan düşüb qaça-qaça yüyürdü ona sarı,
Yaxınlaşış öpdü yeri, qalxıb tutdu əfsarı.

Şah yeherdən sıçrayaraq basdı onu bağına,
Ele bildi, məlhəm qoydu üreyinin dağına.

Gah üzündən, gah gözündən, gah başından öpdü şah,
Her dəfə də od püskürən sinəsindən çakdı ah.

İkilikdə yüründülər sağa-sola bir qəder,
Yavaş-yavaş şadlıq ilə evez oldu qəm, kədər.

Xoş vüsalla sona çatdı ağır hicran illeri,
Şah gördü ki, gülə-gülə qaçıb gəlir Müşteri.

Qarşılıyib tutdu onu, qucaqlayıb dedi: “— Sən,
Bu dünyada hamıdan çox məndən sitəm görmüsən.

Səni yola salan zaman çox çəkmişəm xəcalət,
Lakin mən də əməlimdən görmüşəm çox eziyyət.

Bu zəheri bize Behram içirtmişdir bilirom,
Qəbri odla dolsun onun, yeri olsun cəhənnəm”.

Sonra bir-bir gəldi Əsəd, Covherlə Bədr, Mehrab,
Üzlərdən fərəh, şadlıq, qelblerində iztirab.

Onların da üzlərdən öpdü Şapur oldu şad,
Keflərini xəbər aldı göstərdi çox iltifat.

Sonra yüklü dəvələrə, izdihama baxdı şah,
Hələ-hələ dərk etmədi, nədir bu toy, bu dəsgah.

Gəlib görçək ayuzlünü qızıl təxti-rəvanda,
Ele bildi bir məlekdir oturmuş gülüstanda.

Qarşısına tökdü dərhal hesabsız ləlü gövhər,
Sonra böyük ehtiyamla barigaha döndüler.

Düzülmüşdü yol boyunca şəhər əhli haman gün,
Şahzadəni istiqbala çıxmışdır büsbütün.

Böyük, kiçik, kişi, qadın, dövlətlilər, kasıblar,
Hərə bir cür töhfəsini edirdi ona nisar.

Sazəndələr, xanəndələr salmışdır hay-haray
Cennet kimi bəzənmişdi bütün şəhər, bağ, saray.

Küçələri iftixarla keçəndə şah, şahzadə,
Xalq durmuşdu hər addimdə hazır mübərəkbadə.

Sanki iten üzüyünü tapmış idi Süleyman,
Ya da Xızır zülmət içrə tapmışdı abi-heyvan*.

Təzədən Mehr çatmış oldu doğma tacü taxtına,
Tale özü nur çilədi şahzadənin baxtına.

İzdihamın arasından keçən zaman, hər yerdən,
Eşidildi min ağızman alqış, mərhəba, ehsən.

Ana Mehri görən zaman əvvəl doyunca baxdı,
Sonra solğun gözlərində sevinc yaşları axdı.

Bərk-bərk alıb ağuşuna, sıxıdı cantək özünə,
Yapışdırıldı üzünü o, balasının üzünə.

Elə bildi tapılmışdır könül dərdinə dərman,
Züleyxatək o yenidən cəvanlaşdı anbaan*.

Gelinini görən kimi heyran qaldı hüsnünə,
Mehri qədər sevib onu, basdı odlu köksünə.

Zənn eylədi yaranmışdır parlaq nurdan o məlek
Səpdi onun ayağına ləl, cəvahir dizədək.

Şapur şah da üz açdıya verdi zəngin xəzinə,
Əhsən dedi belə huri verən Xazərm zəmine.

ŞAPUR ŞAHİN SƏLTƏNƏTİ MEHRƏ TAPŞIRMASI

Bu görüşdən birçə həftə keçən kimi Şapur şah,
Əyanları toplayaraq dedi: “– Oyunuz agah,

İndi belə oğlumundur hökmənləq, bu dövlət,
Onun cəvan qüdrətilə parlayacaq səltənət”.

Öz elilə başına tac qoydu Mehrin hökmüdar,
Dedi: “– Olsun ölkə abad, millət bütün bəxtiyar”.

Mehrin şahlıq dövranında dövlət daha parladi,
Adil şahək tərifləndi hər yerde Mehrin adı.

Müşterini çağıraraq dedi: “– Vəzir ol mənə,
Vəzərət bir misras kimi atandan qalmış sənə”.

Müşterise cavab verdi: “Ey şövkəti şəhriyar,
Hökmündədir indi zaman, sənsən külli-ixtiyar.

Mənim isə meylim yoxdur nə şanə, nə şöhrətə,
Çekilirəm innən belə mən də tenha xəlvətə,

Vəzirliyə dərin zəka, ağıl, hikmət gərəkdir,
Bu məqamda mən kimilər nə tədbir görəcəkdir?!”

Müşterinin cavabını eşidəndə hökmən,
Bildi ki, o, vəzirliyi qəbul etməz heç zaman.

Müşteri bu sözdən sonra çekildi bir xəlvətə,
Öz vəqtini sərf eyledi ibadətə, sənətə.

Ancaq hər gün münasib vəqt geldi Mehrin yanına
Hər görüşdən sonra təzə ruh yayıldı canına.

Neçə müddət seadətlə keçdi ömür, ruzigar,
Nagah birdən xəstələndi Şapur – qoca şəhriyar.

Əcelin can şikarçısı bir ox qoydu kamana,
Çerxi-fələk hökmü ilə tuşladı hökmənə.

Bir zərbəylə həyatını aldı onun əlindən,
Ömrünün də kaşanəsi pozuldu təmelindən.

Kəyanılər adətincə qaldırdılar nəşini,
İcra oldu kəm-kəsirsiz babaların ayını.

Tabutunun ətrafına toplandı xalq bihesab,
Gözlərdə yaş, üreklerdə sonsuz kədər, iztirab.

Ahü nələ edə-edə dəfn etdilər, nəhayət,
Onun əsil sahibinə tapşırıldı əmanət.

On gün sonra Banunun da həyatı sona yetdi,
Vəfadərliq göstərərək şahın ardınca getdi.

Mehrin dərdi bir idisə, dərd üstünə dərd gəldi,
Onun ürek nələləri asimana yüksəldi.

Anasını basdırıldı torpağa definətək,
Məzarının üstünə də tökdülər çox gül-çiçək.

Ah, bu dünya nə amansız, nə dözülməz iş görür,
Bəslədiyi insanları uf demədən öldürür.

Əvvəl ona göstərərək min nəvaziş, mərhəmət,
Torpaq altda basdıraraq məhv eyləyer, nəhayət.

Dünya köhnə adam yeyən canavardır, bil, tanı,
Dişlərlə parçalılmış çox pələngi, aslanı.

İki əziz gözünü də qurban versən ona sən,
Yenə ondan bir etibar, ehde vəfa görməzsən.

Altı qapılı dünyadan paltarını götür get,
Doqquz başlı ejdahadan öz canını xilas et*.

Zəmanənin mətbəxindən loğma alma, amandır,
Qidaları zəherlidir, bir anda can alandır.

Bu xaraba qalmış yerdə zehmət çekmə bu qədər,
Burada çox ilan vardır, xəzinədən yox əsər.

Bu yerlərdə can vermişdir Zöhhak kimi qaniçən,
Səncər burda düşürülmüş öz şöhrətlə təxtindən*.

Gəlib getmiş bu yera çox İsləndərlər, Daralar,
Canlarına daraşmışdır yer altında murū mar*.

Ömrün oxu çıxan zaman kamandan geri dönməz,
Hüşyar olan müvəqqəti dövlətli öyünmez.

Bu dünyada o adamlar çatmış əsil dövlətə
Ki, haqqı dərk etmək üçün çəkilmişdir üzlətə.

Gel Əssardan dinlə, dostum, bir hikmətli nəsihət,
Hər mənada ələ keçirt toxumulmaz bir xəlvət.

Deməsinlər sənə heç vəqt burdan dur, orda otur!
İsteyinlə məşğul olsan, deyərsən həyat budur.

Bu qitəni saxla məndən hemişəlik yadigar;
Şadlanmaqçın oxu onu qəlbində tekrar-tekrar.

QITƏ

İnsandan məhəbbət gözlemə, dostum,
Çünki yox dünyada vəfali insan.
Her kəsdən gözlemə vəfa, sədaqət,
Şoranda yetişməz bu gül heç zaman.
Bəşərin başına fələyin çərxi,
Ələmiş xəyanət, rezalet, böhtan,
Sən kimə yaxşılıq etsən, yaxşı bil,
Verəcək o sənin qətlində fərمان,
Sən onu saxlasan gözünün üstə,
O, sənin gözüne tökəcək al-qan.

MEHR VƏ MÜŞTƏRİNİN VƏFATI

Huşyar isen gəlib məndən eşit eşqin sırrını,
Bil həqiqi eşqin qəlbə necə olur təsiri.

Eşqin məna aləmine bələd olsan, əger, sən,
Şəhvətpərest adamlara əsil aşiq deməzsen.

Ola bilməz, eyni vəqtə ayıqlıqla sərməstlik,
Elece də saf eşqlə tutmaz şəhvətpərestlik.

Dərk eylemək istəyirsən dərindən həqiqəti,
Heç bir zaman əsas bilmə zahiri məhəbbəti.

Kim aldansa surətə, bil, o dərk etməz mənəni,
Bəziləri eşqə dair yazmış bir çox dastanı.

Öz fikrincə eşqə vermiş dürlü-dürlü qiymətlər,
Olmuş lakin əsil eşqin mənasından bixəber.

Sən həqiqi eşq nədir? Əger bilmək istəsən,
Öyren onun mənasını bu "Mehrü Müştəri"den.

Diqqət ilə, yorulmadan aç, oxu bu kitabı,
Sən burada tapacaqsan hər suala cavabı.

O zaman ki Mehr tac qoyub sahib oldu dövlətə,
Müştəri də bayraqını sancı dari-üzlətə.

Ancaq hər gün gəlib Mehri, o edirdi ziyaret,
Belə dostluq mərasimi olmuşdu ona adət.

Mehr nə vəqt yatağında dərddən nələ edəndə,
Müştəri də ahü nələ eyləyərdi o dəmdə.

Ayağının ağrısından Mehr edəndə ahü zar,
Müştərinin ayağında başlayırdı ağrılar.

Əger Mehrin ağrısayıdı başı anı bir dərddən,
Müştəri də inleyərdi baş ağrısından haman dəm.

Şahzadənin bədənində artan zaman hərarət,
Tebib dedi, qan alınsa, keçər dərhal bu halət.

Götirdilər qan alanı, vuran kimi neşteri,
Mehrən qanı axan dəmdə, inildədi Müştəri.

Mehrən qanı teşə axdı qolun şah damarından,
Müştərinin qolundan da qanı axdı o zaman.

Bu hallar baş veren zaman heyran qaldı görenlər,
Bildilər ki, bir-birile bağlıdır bu cüt gövhər.

Bir başqa gün heç qalmadı şahın tabü təvəni,
Rəngi qaçıdı, xəzən yeli soldurdu gülüstəni.

Əcəl meyin içib, ömrü başa vurdı hökmüran,
Günəş kimi qürub etdi üfüqdə o nagəhan.

Gündüzünü evəz etdi qatı zülmət gecəsi,
Bədənине lərə düşdü, kesildi son nəfəsi.

Axşamüstü dama çıxan azançı ses qaldırdı,
Şahın vəfat etdiyini bütün elə bildirdi.

Şahın ruhu pərvaz etdi göye hüma quşutək,
Öz daimi yuvasına uçdu, sanki o mələk.

Haman axşam Müştəri də köçüb getdi dünyadan,
Ömür atı bürdəyəndə, bir ah çəkib verdi can.

Qəfəsini tərk elədi onun da öz can quşu,
Can dostunun hümasılıq birləşmişdi ucuşu.

Bir menbədən neşət edib bu dünyaya düşəndə –
İkileşen saf gövhərlər birləşdilər yenə də.

Qüdsi ruhlar kimi onlar yüksəldilər səmaya,
Ya da bir cüt qətreydilər, töküldülər dəryaya.

Onlar belə tərk edərək təxtü tacı, üzləti,
Qalanların sonsuz oldu dərdi, qəmi, möhneti.

Başlarına gül səpdilər emirlərlə eyanlar,
Yaxaların parçalayıb, çox etdilər ahü zar.

Saman töküb keçidləri saraltdılar sərasər,
Minareni, minberləri qara rənglə örtüdüler.

Kənizlər də bu matəmdə saçlarını yoldular,
Şəher əhli başdan-başa matəmzədə oldular.

İşdən qaldı döyüslərdə işlənən bütün silah,
Musiqilər susdu tamam, mütrübələr də çekdi ah!

Bu matəmdə şamlar belə yana-yana ağladı,
Manqalların çiziltisi ürekleri dağladı.

Sürəhilar peymanəyə, sanki qızıl qan quşdu,
Dəf dağıldı, çəng qırıldı, saz pozuldu, ney susdu.

Bənövşə qəm çəkib bağda büzülərək baş əydi,
Nərgizin də gözlerinə, sanki bir cüt ox deydi.

Kədərindən nilufər də göz yaşına qərq oldu,
Qönçə dodaq açmayaraq yatağında tez soldu.

Öz tacını yərə vurdı çəmənlərdə hər lalə,
Uğultuya dağ başından aşdı coşqun şəlalə.

Şəher yeli torpaq səpdi ağacların başına,
Gurultuya sular çırpıldı özünü çay daşına.

Əsəd, Səba, Covhər, Mehrəb, Bədrin ucaldı səsi,
Fəlekleri kar eylədi bu dostların naləsi.

Onlar elə fəryad edib ürekden ağladılar
Eşidənin ürəyini kədərle dağladılar.

Göz yaşları axıtlar göydəki ulduz qədər,
Tabutlarının üzərinə tökdülər təzə gülər.

Her könüldən fəğan qopdu, sələ döndü göz yaşı,
Nefeslerden çıxan ahlar yandırıdı dağı, daşı.

Adet üzrə yollandılar qüdsi Məşhəd şəmtinə,
Yetirsinlər cəvanların nəşini son məhdinə.

Görəndə ki, bir-birinə cəzb olunur tabutlar,
Müşayiət edənləri mat edirdi bu əsrar.

Deyirdilər: “– Bar ilaha, bu nə qəribə haldır,
Bele eşqi, cazibəni dərk eyləmək mahaldır”.

Sonra belə düşündüler oradakı faziller,
Pərvanəni şamdan ayrı salmaz heç sahibnezer.

Bele təlim eyləmişdir əzəl gündən təriqət,
Düzungün olmaz parçalansın yaradılmış bir vəhdət.

Əslində tam bir ruh ikən Mehr ilə Müşteri,
Rəva deyil ayrı düşsün ölkənən qəbirləri.

Ona görə lap yanaşı onları dəfn etdiler,
Sanki əngin asimanda parlادi bir cüt əxtər.

Xeyli nalo edib onlar ağlaşdırılar, nagəhan, –
İki yaşıl quş gördülər, uçurdular durmadan.

Biri Mehrin qəbri üstdə dövrə vurub uçurdu,
Müşterinin qəbri üstdə biri qanad açırdı.

Uğuldayıb hər ikisi verdilər çox səs-səsə,
Ölü kimi qalmaları təsir etdi hər kəsə.

Sonra birdən cana gəlib başladılar nevaye,
Qanadlanıb iki ruhtək yüksəldilər səmaye.

Bu hadisə xalqın ağlin, huşun əlindən aldı,
Anlaşılmaz müəmmatək onları fikrə saldı.

Min bir xəyal içinde də qayıtdılar eyvana,
Orada da rast gəldilər dehşət dolu efgana.

Xadimlərdə gördüler çox gözlənilməz hal vardır,
Hər birinin ciyində bir qara rəngli şal vardır.

Söylədilər: “– Şahın nəşin apardıqda eyvandan,
Nahid banu bihuş olub yere dəydi nagəhan.

Güneş qürub edən zaman saralantek məğribde,
Bədəninə lərzə düşüb qürub etdi Nahid də.

Günəşinə qovuşmaqçın qanadlandı o axşam,
Göz yaşları dənizində boğularaq söndü şam.

Gülə-gülə tərk eylədi o da fani aləmi,
Bir gün belə yaşamadı, Günəşsiz can həmdəmi”.

Eşidəndə bu dəhşətli, təzə qara xəberi,
Əmirlərin, əyanların daha artdı kəderi.

Həddən artıq fəryad edib, yenə matəm qurdular,
Fəlekdən de yüksəklərə ucaldı bu ahü zar.

Şahbanuya layiq olan mərasimlə, hörmətlə
Mehrin qəbri qənşərinə apardılar şövkətlə.

Basdırıldılar onu Mehrin serin sərdabəsində,
Sanki ruhlar qucaqlaşdı yenə can qəfəsində.

Qayıtdılar könülləri kəder dolu, qəm dolu,
Göz yaşları isladırdı keçdikləri hər yolu.

MEHR VƏ MÜŞTƏRİNİN DOSTLARININ VƏFAT ETMƏSİ

Günəş qürub edən zaman, gecə geyindi qara,
O da matəm saxladı bu vefat edən canlara.

Mezarlara hörmət üçün növbə çəkdi beş nəfər,
Can dostları: Əsəd, Mehrab, Bədr, Səba və Covhər.

Gecə yarı olanadək göz yummadı o dostlar,
Sonra yuxu qalib gəldi, getdi əldən ixtiyar.

Rahatlaşış bərk yuxuya daldı onlar sübhədək,
Əsəd əvvəl sərasime qalxıb seyhə çəkərək.

Sən qaldırıldı, əl çalaraq dostları da oyatdı,
Mehrab durub Əsəd üçün çox mənali söz atdı.

Covhər dedi: “— Nə olmuşdur, nədir belə həyəcan,
Anlat, görek, nə baş vermiş, nə gurultu salmışan?”

Əsəd dedi: “— Çox əcaib yuxu gördüm, a dostlar,
Bu yuxuda çox qəribə, çox maraqlı sərr var.

Gördüm ki, mən cənnətdəyəm, gülüstəndir her tərəf,
Ətrafımı bürümüşdür huri, melek səfbəsəf.

Uzaqda bir qəsr gördüm, baş qaldırıb səmaya,
Yaxınlaşış diqqət ilə baxdıqda o saraya

Gördüm ki, şah çıxdı o dem Müşterilə eyvana,
Güle-güle mənə baxıb dayandılar yan-yana.

Hər birisi nazik ipək paltar geymiş al-elvan,
Zər tacların bezəmişdir zümrüd, əqiq, dürr, mərcan.

Mənə dedi: “Şükür edirik qurtarmışıq qəfəsden
Zülmət bədən sarayını tərk eylədik, üzü şən.

Qəmi, dərdi qoyduq qaldı o qaranlıq dünyada,
Vasil olduq bu işiqli, şən əbədi həyatı”.

Sonra mənə sağ tərəfdə nişan verdi bir qəsri,
Əzəmetdə o sarayı yox idи bir kəm-kəsri.

Dedi: “— Orda Nahidim də oturmuşdur taxt üstə,
Siz də daha qalmayıñız o qaranlıq məhbəsdə.

Yolunuzu gözləyirik bu gülzara gəliniz,
Meclisimiz cəm olsun qoy, birgə fərehlənək biz”.

Əsəd belə söyledikcə yuxusunu sərasər,
Eyni vəqtdə dilə gəlib söylədi o dörd nəfər:

“— Biz də gördük bu yuxunu, nə əcaib haldır bu,
Yuxu deyil, qüdsiyyətdən gələn dəvət, faldır bu!”

Xülasə, bir neçə gündə dünyani tərk etdilər,
Xəzinətək basdırılıb, dost yanına getdilər.

Əbədiyyət aləminə düşdü ləkəsiz ruhlar,
Ziyarətgah oldu xalqa illər boyu hər məzar.

Bu müqəddəs qəbirlərdən göründü çox kəramət,
Müqəddəs bir dərgah kimi eylədilər ziyarət.

Buna görə adlandı bu məkan “Rövzətül-üşşaq”¹
Kəramətlər ocağıtək yad edildi bu torpaq.

Bir ay sonra torpaqdan cüt sərv ağacı ucaldı,
Bu müqəddəs məzarların üstünə kölgə saldı.

Sonra onlar yavaş-yavaş yaxınlaşış birleşdi,
Sanki biri Müşteridi, o birisi Güneşdi.

Könül, sən də bir ibret al, belə qüdsi sevgidən,
Eşqin ülvî menasını bu qissədən gel öyrən!

¹ Aşıqlor bağçası:

Bu dünyada ləkəsiz bir məhəbbət ilə yaşı,
Qalan ömrü iftixarla, sədaqətlə vur başa!

Həqiqəti dərk etmeyen şüursuzlar nə çoxdur
Ki, onların gözlərində həqiqət nuru yoxdur.

Zahirləri görür, amma xəbərsizdir batindən,
Şərlə xeyrin nə olduğunu edə bilmir müəyyən.

Sözlərimin mənasını hər kəs düzgün dərk etməz,
Korlar görmez, karlar isə bu sürudu eşitməz.

Bu barede ibn Cövzi yazmış böyük bir kitab¹,
Hər fəslində bir fəzilət, hər babında bir xitab.

Bu mötəbər kitabına "Zəmmül-həva"¹ ad vermiş,
Beləliklə, o misilsiz alim nəfsi rədd etmiş.

Kim yaxından dərk eyləsə bu danılmaz hikməti,
Varlığında duyar, yəqin, sevgidəki qüdrəti.

Əhl adama söyləyirəm qəlbimdəki sözləri,
Naəhl adam seçə bilməz adı daşdan gövhəri.

Fayda verər nəsihəti anlayana söyləmək,
Kora güzgü nə lazımdır, kara neğmə nə gerek?!

MEHRİN OĞLUNUN ATASININ YERİNDƏ ŞAHLİĞİ

Pəhləvincə söz söyləyen belə etdi rəvayət,
O mənbədən nəşət edib farsdilli bu hekayət.

Elə ki, Mehr köçüb getdi belə fani dünyadan,
Əbədi bir həyat tapdı cənnət içəre şadman.

Dörd yaşlı bir oğul qaldı üzü parlaq Ay kimi,
Gündən-güne boy atırdı elin təzə hakimi.

Cəmalindən saçılırdı Günəş kimi bollu nur,
Bexti dövlət bütçəndəydi, adı ikinci Şapur.

Ətrafına toplandılar saray ehli seraser,
Başına zər tac qoyaraq "şahımızsan", – dedilər.

Azyaşlı bu hökmədara vezir oldu bir emir,
Dünyagörmüş, təcrübəli bir alımdı bu vezir.

Onun müdrik tədbirilə nəzma düşdü səltənət,
Şapur hedde çatanadək etdi onu himayət.

On il keçdi, bənzədi şah ondördüncü bir Aya,
Fəziləti, ədaləti nur saçdı el-obaya.

Atasitək oturdu o taxta, ardı şöhrəti,
Xalq içinde tərifləndi istedadı, qüdrəti.

Bəxşişlerlə kederlənmiş ürəkləri sad etdi,
Leyaqəti daha da çox ölkəni abad etdi.

Aylar, iller gəlib keçdi, dolanı hey ruzigar,
Xəzən yeli əsib, etdi gülüstəni tarimar.

Əzel gündən kəc dolanan fələkdə var bu adət,
Nə vermişsə alacaqdır geriyə o, nəhayət.

Heç bir kəsə rehm etməmiş çərxi dönmüş asiman,
Ağlı olan fani dəhra bel bağlamaz heç zaman.

Çoxlarının başına o, qızıl səpib qoymuş tac,
Sonra isə textdən salıb, etmiş çörəyə möhtac.

Dostum, sen de bu zülmkar ruzigara inanma,
Azad yaşı, bu vefasız feleyə arxalanma!

¹ Nəfsi, şəhveti rədd etmək

KİTABIN SONU VƏ ÖZ NƏFSİNƏ XİTAB

Ey könül, sən bir Yusifkən kəramət Misirində*.
Nə qalmışsan bu məlamət məhbəsinin içinde.

Sənde şahlıq izzəti var, şöhrətpərəst deyilkən,
Neçin gerek müqəssirət öz boynunu bükəsən.

Bir ox kimi kamandan çıx, keç bu əngin fəzəni,
Bir quş olub tərk elə bu torpaqdakı yuvanı.

Burax qalsın bu xorabə altıbaşlı məskəni*,
Yüksəl ta ki, yerin olsun əbədiyyət gülşəni.

O nişansız xoş məkanə mətanətlə ol rəvan,
Qoy sənin də ünvanına söylənilsin laməkan.

Yeddi zəncir bənd et yeddi cəhənnəmə vüqarla,
Səkkiz cənnət qapısını aç özün iftixarla.

Tərsalərin qəndililik üç zəncirlə asılma,
Mina rəngli zəmanənin qucağına atılma!

Yaşıl rəngli, eyni tağlı bu kürredən əl üz sən,
Keç hünərlə üzərində olan bütün xətlerdən.

Xaçı sindir, bütperəstlik bəndini qır ezm ilə,
İsa kimi pak, müqəddəs olmağınla fəxr elə!

Nəfəsinlə sən də dirilt ölüleri hər zaman*,
Qoy baş əysin qüdrətinə sənin zəmin, asiman.

Təcrid adlı bir küçədə tutdun özünə məva,
Danışırsan ancaq özün özünlə sən tek-tənha.

Fikrin ancaq özündədir, unutmuşsan alemi,
Sixıldıgın bu guşədə yox könlünün həmdəmi.

Tutdun canbaz seyyah kimi təklik, üzlet yolunu,
Qənaətin şəmşirilə qirdin hirsin qolunu.

Qane oldun öz varına, olmadın heç tələbkar,
Hərisliyi çəkdiñ dara, acgözlüyü etdin xar.

Mədhü terif yazmadın sən ləyaqətsiz adarna,
Həqiqətə çatmaq üçün yol axtardin daima.

Qəsidieler yazıb heç vəqt, şahları mədh etmədin,
Hədiyyələr almaq üçün bir qapıya getmədin.

Qəsidieler yazdınsa da, hesr etmədin bir kəsə,
İlhamını salmadın sən dar, qaranlıq məhbəsə.

Sebr eyledin sən öz kasib, sade güzəranına,
Bir tələbçün getmədin heç kübarların yanına.

İstəmədin heç qapıdan sən özünə himayət
Təxtil, tacın oldu sənin azad həyat, qənaət.

Uymadın sən boş şöhrətə, qıslıdn öz guşənə,
Təkəbbülü bir adam da qoymadı minnət səne.

Başı uca sərv kimi özür sürdün sən, azad,
Ayağını əteyinlə örtdüñ necə bir şümşad.

Tamahı bir quduz ittək qovdun könül qapından,
Vəziyyətdən razılığı etdin özünə ünvan.

Uzaqlaşdırın bədzat, rəzil adamlardan dünyada,
Yaxınlaşdırın vicdanı pak, fikri təmiz ustada.

Öz vəqtini sərf eyledin elmə, şere durmadan,
Bunlar ilə qəlb aynasın təmizlədin hər zaman.

Nizamitək sən də daim çəkildin bir xəlvətə,
Təmənnasız rövnəq verdin məna dolu hikmətə.

Onun kimi sən də fikir mədənindən müntəzəm,
Yüz xəzinə bəxş eyledin xalqa müftə, müsəlləm.

Sənin coşqun ilhamının gövherəsən ümmani,
Mirvari və incilərlə doldurmuşdur dünyani.

Gecelerin zülmətində bu ateşin təbindən,
Asanlıqla abi-həyat yaratmışsan şübh erkən.

Şerin gözel gelinini aleme verdin nişan,
Onun hüsnü cəmalını görənlər oldu heyran.

Aşıqliyin məfhumuna yeni məna verdin sən,
Eşqin əsil mənasını dərk etdilər şerindən.

Əşarənin avazəsi fələklərə ucağı,
Ütaridi lal eyleyib, onu heyrətə saldı.

Məna şamı işıq verdi daim sənin gözünə,
Həqiqətlər xəzinəsi qapı açdı üzünə.

Ətir saçdı əlindəki qələm bütün aleme,
Yaratdı o ürəkləri cozb edən eşqname.

İlkin ustاد Rudəkinin dövründən bugünəcən*,
Hələ heç kəs belə əser yaratmamış bilesen.

Bu kitab bir xəzinədir, gövhər dolu ümmandır,
İçerisi sanki parlaq ulduzlu kəhkəşandır.

Hər bir hərfi mənaların açarıdır mükəmmel,
Hər bir sətri şəriyyətin izahıdır müfəssəl.

Hər bir ləfzi bəyan üçün nümunədir aşikar,
Hər beytində gizlənmişdir lütf dolu min əsrar.

Hər səfhəsi səpir bütün şübhələrə haq nuru,
Hər mənası incə fikrə salır zehni, şüru.

Nazəninlər mücrüsütək içi dolu cəvahir,
Təmiz eşqin mahiyyətin aşılərə şərh edir.

Ariflərin arasında yaradır ünsiyyəti,
Aşıqlərin üreyində artırır məhəbbəti.

Bu gülərlə bəzənmiş bir gülüstəndir al-əlvan,
Məclisine toplanar hər bilik axtaran insan.

Ey mənalar xəznəsinə talib olan cəvanmərd,
Ələ alıb bu əsəri hevesle oxuyan vəqt,

Tez atlama hər beytinin üzərindən, et maraqq,
Bir az dayan, idrakinin gözlərile ona bax.

Gör nə qədər deyilməmiş mənalar var orada,
Şairanə təb lazımdır bikr əsərlər yarada.

Yarın qonçə dodağında olan gizli lezzətək,
Hər beytinin içindəki zövqü tapasən gərək.

Hər ləfzində ruha qida verən incə mətləb var,
Onu incə zövqü olan kəmal əhli tez tapar.

Şairin pak ilhamının yaratdığı sözləri,
Olar şəri sevənlərin dillerinin əzberi.

Sənin yoxsa şeirdəki incəlikdən xəberin,
Dərk etməzsən qiymətini içindəki gövhərin.

Yorulmadan tük yarmışam, mirvariler deşmişəm,
İncə məna xəznəsindən parlaq inci seçmişəm.

Öz qəlbimin mədenindən çıxarddım bu sərvəti,
Öz əlimlə hazırladım süfəmdəki neməti.

Öz yağımla yanır mənim bu işıqlı çırığım,
Günəş kimi alov saçır içindəki ocağım.

Bir bəzeyi borc almadım surğa kimi, tac kimi,
Heç bir kəsin süfrəsindən pay ummadım ac kimi.

Allahımın kərəmindən olmamışam dərbedər,
Bu xərəbə könlümde var mənə dolu xəznelər.

Xirmənimdən pay alarkən Ütaridi fəleyin*,
Yaraşarmı ondan, bundan mən təsəddüq dileyim?

Qələm alıb şəri yazmaq isteyən her bibünər,
Şənətkarlıq əsrarını gəlib məndən öyrənər.

Tutilər də saf güzgümə baxıb şirin dil açar,
Şam da mənim nəfəsimdən təsir alıb nur saçar.

Şəvvəl ayı "vav" ilə "dal" günü, Güneş batanda,
Hicrətden "ha", "mim" ilə "zal" ili keçən zamanda*.

Taleyimin gülən vəqtli Ay tutub Sövr bürcünü,
Zöhre isə Hut bürcündən göstərir öz hüsnumü.

Günəş isə Keyvan ilə Şir bürcündə həmqətar,
Ağ rəng ilə qara rəngi birləşdirmiş ruzgar.

Dol bürcündə qərar tutmuş Ütarid ilə Behram,
Müştərisə Xərçəng bürcü içində tutmuş ehram*.

Belə xoşbəxt dəqiqədə bitdi bu gözəl əsər,
Tamamladım bu dastanı əvvəldən sona qədər.

Oxuyarkən beytlorın sayın bilmək istəsen,
Deyirəm o, ibarətdir beş min yüz iyirmidən.

İncəliyi seçən gözler bir nöqsan görə, əger,
Katiblərin xətasını şairdə görməsinlər.

Görən zaman bir söz pozur misradakı mənəni,
İslah edib qaldırsınlar aradan o nöqsani.

İnsan xali ola bilməz iş zamanı səhvən,
Bircə Tanrı öz işində olmaz qəti səhv edən.

Məndə nöqsan görsən əfv et öz lütfünlə, İlahi,
Sendən başqa bu dünyada yox Əssarın penahı.

XƏTTƏ İŞARƏ

Mürekkebtək bəxtim qara oldu fani dünyada,
Qələm kimi başı üstə gəzdim, çatım murada.

Tumar kimi üzüqara hesab edib özümü,
Gecə-gündüz qaraltışam ağ dəftərin üzünü.

Belə çırkin eyri-üyrü xətlə yazdım əsəri,
Kim olacaq xəttə görə bu əsərə müştəri?

Buna görə mən özümü bilirem çox günahkar,
Xudavənda, ancaq sənin kərəminə ümidi var!

Öz lütfünlə kömək eyle, artsın qədrim, qiymətim
Kağız kimi əyilmesin daha belim, qarnetim.

Əfv et meni, öz lütfünlə mənə göstər doğru yol,
Ömrüm sona çatan zaman özün mənə kömək ol!

Heyanım ol, cismim nəmlı kefənə büküləndə,
Xəttim kimi üstümə hey toz-torpaq töküldə.

Xilas eyle məni sonsuz ezabdan, ey Kirdigar!
Məndə xəta varsa əger, səndə de çox əta var.

Qiblegahım sensən mənim, ey aləmi Yaradan,
Özün qurtar bu bəndəni nəhayətsiz bələdan!

Sen vermişsen əzəl gündən mənə həyat, səadət,
Axır dəmdə dilime ver sən kəlməyi-şəhadət.

Son peyğəmber, qüdsi Quran xatirinə, ey Xuda!
İşimizi xeyirə cala, yaşadıqca dünyada.

ŞƏRHLƏR

(səh.10)

Yanan odu Xeliline qüdretile bir zaman,
Gözellerin üzü kimi o cyledi gülüstən.

Dini mənbələrə görə yəhudi peyğəmberlərindən İbrahim Xəlilullah büt-perəstlik eleyhine çıxaraq bütleri sindirdiği üçün Babil hökməri Nəmrud onu oda atdırmış, lakin od gülüstana çevrilib onu yandırmamışdır.

(səh.10)

Musa onun vüsalını arzu edən zamanda
"Ləntəranı" qılıncıyla yaralındı bir anda.

Musa – yəhudi peyğəmberlərindən olub, Moisey adı ilə məşhurdur. Dini mənbələrdə onun Tur dağında Allahla danışlığı göstərilir. Bir dəfə o, Allah'a "Mənə özünü göstər" – dedikdə, "Məni görə bilmezsən", – cavabını almışdır. Musanın möcüzələri bunlardır: əsasını yere atdıqda ejdaha olarmış; əlini qoltuğuna salıb çıxardıqda işq verəmiş.

(səh.10)

Fermanını pozan kimi qebahetle o Adəm,
Təreddüdüllər pəncəsində inildədi bir alem.

Adəm – bəşərin atası adlanıb, ilk peyğəmber hesab olunur. Dini mənbələrə görə Adəm öz arvadı Həvvə ilə behiştə yaşayarkən İblisin tehrki və tavuslu ilanın vasitəçiliyiyle aldanaraq qadağan olmuşdur. Ağacdan meyve derib yedikləri üçün Allahın qəzəbini düşçər olub cənnətdən qovulmuşlar.

(səh.10)

Veys, Raminin həyatın cyledikcə narahət,
Əzra aldı Vəmiqinin elindən səbrü taqət.

"Veys və Ramin" – Fəxreddin Gürganının əseri olub aşiqanə ruhda yazılmış poemadır. "Vəmiq və Əzra" da aşiqanə əsərlərdən biri olub, bir neçə müəllif tərefindən qəleme alınmışdır. Buradan Əssarın həmin əsərlərlə tanışlığı məlum olur.

(səh.11)

Şirin etdi lablərlile Xosrova bir efsunu,
Leyli isə öz zülfündə bende saldı Məcnunu.

Burada şair Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun" əsərlərini xatırladır. Ümumiyyətlə, Əssar, Nizami əsərlərini diqqətli oxumuş, onu özü-nün ustادı hesab etmişdir.

(səh.11)

Mehəbbətin bir zəresi yer etdiyikə Ferhada,
Dağlar belə parçalanıb gəldi birden fəryadə.

Burada Nizaminin "Xosrov və Şirin" əsərində baş surətlərdən biri olan Ferhad yad edilir. O, Şirinin eşqi uğrunda Bisütüm dağını yarib saraya qəder arx düzəltmiş, eyni zamanda dağda Şirinin şəklini yaratmışdır.

(səh.14)

Gözəlliyi Əzranı da hüsnün salar hörmətdən,
Qaşlarıyla Taqı-Kesra düşər qədrü qiymətdən.

"Taqı-Kesra" – Qədim İran şahlarının paytaxtı olan Medainə isəredir. Bu paytaxtı ərəblər xarabalığa döndərmişlər. Xaqani Şirvani özünün "Mədaiñ xərabələri" adlı əsərində bu yere olduqca təsirli qəside yazımışdır.

(səh.14)

O, resalet göyərinin günəşidir, payidar,
O, cəlalet eyvanının Cəmşidiidir, hökmədar.

Məhəmməd peyğəmberi (s.) calal və şöhretde eradan evvel yaşadığı hesab edilən efsanevi İran şahı Cəmşiddən üstün tutmuşdur.

(səh.15)

Ümm-hamı yatağında uyumuşdu zövq ilə.

Ümm-ham – Faxtə Əbu Talib qızı, Xəlifə imam Əlinin bacısıdır. Məhəmməd (s.) peyğəmber Ümm-hamın evində yatarkən göye merac etmişdir.

(səh.17)

Əger yekə bir qatira minib gəlse nətəxər,
Yeqin onu hamı tutar Məsihəyə bərabər.

Məsiha – İsa peyğəmberin ikinci adıdır.

(səh.21)

Ənverinin özü əger olsayı bu məkanda,
Onun özü qətran kimi qaralardı bu anda.

Ənvəri (Övhədəddin Ənvəri) – XI-XII əsrin məşhur şairi, Qətran isə XI əsr Azərbaycan şairidir. Burada “qətran” sözünü şair iki mənada işləmişdir: Qətran (şair) və qara. Şair demək istəyir ki, Təbrizdə Ənvəri yaşasayıdı, omun da üzü qara (qətran kimi) olardı.

(səh.22)

Bilirem ki, İsa dəmlı böyük şair Nizami,
Bu üslubda xətm eyledi hər sözü, hər kelamı.

Burada Əssar, Nizamini öz nafəsile ölürlərə can verən İsa peygəmberle müqayisə edir.

Əssar şerin Nizamile bitdiyini söyləyərək, onu özünün müəllimi hesab etmişdir.

(səh.26)

Sultan Mahmud gücündən də çoxdur onun qüdreti...

Sultan Mahmud (Mahmud Qəznəvi) – Qezenviler dövlətinin banisidir. 998-ci ildən 1030-cu ilə qədər hakimiyyətdə olmuşdur. Məşhur Əbülqasim Firdovsi öz “Şahname”sini onun sarayında yazmışdır. Ədəbiyyat tarixində “Mahmud və Əyaz” dastanı da onun adı ilə bağlıdır.

(səh.28)

O, Firidun cəlalhydi, Cəmşid kimi qüdretli,
Dara kimi güc sahibi, İsgəndərətək şövkəti.

Burada əfsanəvi İran şahları Cəmşid, Firidun, Dara, habelə Daraya qalib gələn Makedoniyalı İsgəndər yad edilir. Şair İstəxr padşahı Şapur şahı qüdretdə onlara bərabər tutur.

(səh.28)

Vardı onda Keyxosrov tək Güneş nurlu barigah.

Keyxosrov – böyük padşah mənasını verir. “Şahname” surətlərindən biri olan Seyavuşun Turan hökməndən Əfrasiyabın qızı Firəngizdən doğulmuş oğlu – şah Keyxosrova işarədir. O, tarixdə qüdretli hökmədar kimi təsvir edilmişdir. Kəyan sülalesinin üçüncü padşahı hesab olunur.

296

(səh.36)

O, səxavət şahmatında mat edərdi Hatəmi.

Hatəm – səxavətde olduqca məşhur olan Hatəmi-Taiyə işaretidir. Ədəbiyyat tarixində səxavətli adam kimi onun adı tez-tez yad edilir.

(səh.37)

Adı Bəhrəm, Keyvan kimi şünsüzdü o bifer.

Bəhrəm – mifoloji etiqada görə müharibə allahu hesab edilen Mars, Mərrix ulduzudur.

Keyvan ise Zühel ulduzu olub ixtiyarat elmi, astroloji etiqada görə nehs, şüünsüz ulduz adlanmışdır. Əssar da bu etiqadılara əsaslanır.

(səh.47)

Sanki pərvin ulduzlağın səpələdi fərqədan.

Pərvin – fəzada bir-birinə yaxın 7 balaca ulduz olub, bədii ədəbiyyatda gah üzüm salxumına, gah da göz yaşı qətrələrinə bənzədilmişdir. *Fərqədan* isə qütbe yaxın yan-yanı duran iki parlaq ulduzdur. Əssar bu beytdə fərqədanı iki göz, pərvini ise göz yaşı yerində işlətmışdır.

(səh.50)

Qarincatek gücün yoxsa, bu matlebi yakşı qan,
Süleymanın dərgahına çatmaq olarmı asan?

Süleyman – Davud peygəmberin oğludur. Süleymanın sehirli üzüyü varmış ki, o, bu üzüyün vasitəsilə bütün aləmə hökm edərmiş. Süleyman heyvanlarla diliñi bildiyindən bütün canlıların padşahı hesab edilmişdir. Süleymannın doğum günündə ona heyvanlar da hədiyyeler getirmişdilər ki, bunların içərisində qarışqanın getirdiyi çeyirtkə ayağı cüssəsindən ağır olduğu üçün daha çox qiymətləndirilmişdir.

(səh.55)

Gah badamı gövhərile başı bağlı saxlardı,
Gah hiddətli püstəsinə gülüş yolun bağlırdı.

Bədii ədəbiyyatda *badam* gözə, *püstə* isə dodağa bənzədilmişdir. Burada da Əssar həmin məcəzi mənalardan istifadə etmişdir.

297

(səh.155)

Göze aydın görünürdü “behri-təvil”, “təqarib”,
“Həzəc”, “xəfif”, “vafir”, “mediq”, “kamil”,
“müctəs” və “qərib”.

Şair bu beytdə eruz vezninin bəhrərini sayıır. Klassik ədəbiyyat nəzəriyəsində 19 bəhrən bəhs olunur. Əssar burada on bəhrin adını bir beytdə xatırlatmaqla özünün istedadlı ədəbiyyatşunas olduğunu da nümayiş etdirmiştir. Görünür, “Divan”ında eruz vezninin bütün bəhrərindən istifadə etmişdir. Təessüf ki, şairin bu “Divan”ı hələlik bize məlum deyildir. Bezi mənbələrdə onun Məhəmməd təxəllüsü ilə lirik şeirlər yazdığını da göstərilir.

(səh.171)

Sanki kafur üzərinə Çin müşkini tökdülər,
Ya da ki “Nur” surəsində “Vəlley!” oxundu əzber.

Kafur – ağ rəng, burada üz, sima. Müşk – qara rəng, burada isə saç işarədir.
“Nur” – Quranda surə – burada hüsн və camal. “Vəlley!” isə gecə mənəsində saç işarədir.

(səh.176)

Gecesində günəş vardı, gündüzündə qaranlıq,
Kemerində tük nişanı, tükündə cansitanlıq.

Gecə – saç, zülf; günəş – surət, camal; tük – bel, kemerdən ibarət mecazi təşbihlərdir. Beytin mənası: Saçı, zülfü üzünü daireyə almış, beli ince, qaşları can alındı.

(səh.188)

Nahid elde öz udile eyan oldu səmada.

Nahid (Zöhre, Venera) – astrologiya və mifologiyada musiqi və gözəllik ilahesi olub səmada ud çalaraq aləmə sevgi və şənlik bəxş edir. Əssar da qəsdən Xarəzmşah qızını məhz Nahid adlandırmışdır. Ümumiyyətə, əsərdəki eksər surətlər astronomik adlardır.

(səh.203)

Bele gövher yaratmamış doqquz ata, dörd ana.

Doqquz ata – 9 fəlek, asimanın mərtəbələri; dörd ana – 4 ünsüre işarədir: su, od, torpaq və hava.

Beytin mənası: Zəmanə belə xilqət yaratmamış, bu yegane inci və gövhərdir.

(səh.207)

O Mehrdir, sen Nahidsən, Cövza sizin yeriniz.

Mehr – Güneş; Nahid – Zöhre (Venera); Cövza – üçüncü bürc, yəni Əkizlər bürcü. Astrologiyada çox zaman Güneşla Zöhrenin bu bürcdə olduğu göstərilir.

(səh.231)

Dedi, Mehrin taleyində vardır “nesrү minellah”.

“Nasrү minellah” – qəlebə Allahdandır. Yeni Mehrin hər sahədə qalib gelmesi ona Allah vergisidir.

(səh.234)

Onun servi qarşısında Tuba sönük qalardı,
Rizvan özü iftixarla burda derban olardı.

Tuba – behiştə bitən sərv ağacı. Rizvan – behiştin dərbəni, qapıcısı. Şair dini mənbədən istifadə edərək, Xarəzm bağının gözəlliyini nəzərə çarpmırmaq istəmişdir.

(səh.234)

Seninin “Hədiqəsi” aid idi bu bağa,
Firdovsinin qələməle layiqdi yazılımağa.

Senai – Əbülməcid Mecdud bin Adəm Qəznəvi XI-XII əsrə yaşaması en qüdrətli sufi-didaktik şair olmuşdur. Onun məşhur əseri olan “Hədiqətül-həqiqət...” sonrakı şairlerin nəzər-diqqətini cəlb etmiş, Xaqqani Şirvani kimi qüdrətli Azərbaycan şairi də ondan bəhrələnmişdir. Senai 1150-ci ildə vefat etmişdir.

Əssar, Xarəzm bağını tərif edərkən Seninin həmin əsərinin “həqiqətler bağlı” olması yerində xatırlanmışdır.

(səh.235)

Sanki nurun seyr edirsen Sur bürcündə Pervinin.

Sur – öküz, səmada ikinci bürcdür. *Pərvin* isə sepələnmiş bir neçə ulduz olub, Sur bürcündə olanda daha parlaq görünür.

(səh.244)

(səh.244)

And verirəm qoca Nuhun tufanına, ey Xuda,
İbrahimçün gülüstana çevrilən yanar oda.

Nuh – yeni eradan çox-çox əvvəl yaşamış peyğəmberlərdəndir. Ona Allah-dan vəhü gəlir ki, dünyani su basacaqdır. Ona görə də Nuh Allahın əmri ilə ailəsini və hər heyvandan bir cüt götürürək öz qayırduğu gəmiyə mindirmiş və dünyani su basanda onları xilas etmişdir.

(səh.244)

İsmayılin qurbanına and verirəm seni mən,
Söz açıram hut içinde həbsə düşən Yunisən.

Allah öz sevimli bəndəsi İbrahim peyğəmberin sedaqətini yoxlamaq üçün ona oğlu İsmayılı qurban kəsməyi buyurur. İbrahim tapşırıqə əməl edərkən Allahın hökmü ilə xəncəri oğlunun boynunu kəsmir və ele bu zaman göydən qurbanlıq qoç peyda olur.

Hut – balıq deməkdir. Yunis peyğəmber əhali onun əleyhinə iğtişaş qalırında özünü dənizə atmış ve nəhəng balıq onu udub bir müddət qarnında dırı saxlamışdır. Ara səkitləşəndən sonra balıq onu kənara atmış, o da öz peyğəmberliyinə davam etmişdir.

(səh.244)

Züleyxanı rədd eyleyen Yusifə and verirəm,
Musa iczi, Əyyub sabri xatirinə et kərəm.

Yusif – Kənanlı Yəqub peyğəmberin kiçik oğludur. Gözəllikdə misli olmayıb. Yusifi ögey qardaşları quyuya sahb qanlı köynəyini atasına apararaq onu canavarın yediyini deyirlər. Tacirlər Yusifi quyudan çıxarıb Misirə apararaq, bazarda qui kimi satırlar. Əzizi – Misrin arvadı Züleyxa Yusife aşiq olur. Lakin Yusif temiz exlaq sahibi kimi onun eşqini rədd edir. Bu, "Yusif və Züleyxa" dastanında etraflı təsvir edilmişdir. Bir neçə şair bu dastanı yazmaqdə qəlemini sınamus, ancaq Əbdürrehaman Caminin (XV əsr) "Yusif və Züleyxa"nı bədii cəhətdən daha səmballı hesab edilmişdir (Musa peyğəmber haqqında, bax şəh.294). Əyyub peyğəmber isə ona olmazın əzab verilməsinə düzüb sabr etmiş, buna görə də onun sabri dillər əzberi olmuşdur.

300

Yəqubun dərd-əleminə, hüzünə bax, Xudaya,
Qoy dərdimə dəva versin, ruh bəxş edən Məsiha.

Yəqub peyğəmber oğlu Yusifin ölüm xəbəri gələndən sonra son dərəcə kəderlenmiş və bir otağa çökərək aramsız ağlamışdır. Bu otaq ədəbiyyatda "beytülhezən" (kədər otağı) adlanmışdır.

(səh.252)

Heyran qalib şah qəlbində dedi: "– Allahu əkbər!"

Bu misrada işledilən "Allahü əkbər" ("böyük Allah") ifadesi təəccüb və heyranlığı bildirmək üçün frazeoloji ifadə kimi işlənmişdir.

(səh.269)

Onun tayı olammazdı nə Qarun, nə də Hatəm.

Qarun – Musa peyğəmber zamanında yaşayan çox varlı və xəsis bir şəxs olmuşdur. Musanın qarğışı neticəsində öz xəzinəsilə birlikdə yerə batmışdır.

Hatem isə əksinə, səxavətdə ən məşhur əreb olmuşdur. Burada Xarezmşahın dövlətdə Qarundan, səxavətdə Hatəmdən üstün olduğu göstərilir.

(səh.269)

Silqədən Yer öküzünün damarları gerildi.

Dini mənbələrdə Yer (ərz) öküz üzərində qərar tutubdur. Şair demək istəyir ki, şah o qədər yerə mal-dövlət tökdü ki, öküzün beli büküldü.

(səh.271)

Yusifin sağ olduğunu Yəquba tez xəber et!

Yusifdən atası Yəquba xəber çatdırıldıqda onun ağlamaqdan kor olmuş gözləri açılır.

(səh.275)

Sənki itən üzüyünü tapmış idi Süleyman,
Ya da Xızır zülmət içərə tapmışdı abi-heyvan.

301

Süleyman peyğemberin əfsanəvi sehirli üzüyünə işaretir.

Xısr ise əfsaneye görə Makedoniyalı İsgəndərlə zülmətdə dirilik suyu
axtarmağa getmiş və o, bu suyu təpib içərək əbədi həyat qazanmışdır. O, deniz-
də felakətə düşənlərə kömək edən və yaşlılıq yaradan peyğəmbər kimi şöhrət
qazanmışdır.

(seh.275)

Züleyxatek o yenidən cəvanlaşdı anhaan.

Burada "Yusif və Züleyxa" dastanına işaret olunur ki, bu dastanda qocalmış
Züleyxa Yusifin onun eşqinə müsbət yanaşması ilə yenidən cəvanlaşmışdı.

(seh.277)

Altı qapılı dünyadan pallarını götür get,
Doqquz başlı ejdahadan öz canını xilas et!

Altı qapılı dünya altı cəhətə (sağ, sol, ön, arxa, yuxarı, aşağı), *doqquz başlı ejdaha* isə doqquz təbəqədən ibaret olan fezaya – fələyə işaretidir.

(seh.278)

Bu yerlərdə can vermişdir Zöhhak kimi qaniçən,
Səncər burda düşürümüş öz şöhrəti təxtindən.

Zöhhak – qəddar, qaniçən əfsanəvi hökmədar olmuş, çiynində bitən ilan-
lara insan beyni yedirəmiş ki, ona eziyyət vermesinlər. Dəmirçi Gavə öz
döşlүүнү bayraq eləyib üsyan qaldırmış və Zöhhakı mehv edərək yerində
Cəmşid nəslindən olan Firidunu taxta oturmuşdu.

Səncər XI əsrдə yaşamış qüdərli Səlcuq şahlarındandır.

(seh.278)

Gelib getmiş bu yere çox İsgəndərlər, Daralar,
Canlarına daraşmışdır yer altında murtı mar.

İsgəndər – Zülqorneyn adlanan Makedoniya padşahı. E.e. III əsrдə İran
şahı Daranı mağlub edərək İranı tesxir etmişdir. Hindistana səfəri zamamı gənc
ikən vəfat etmişdir.

(seh.286)

Bu barede ibn Cövzi yazmış böyük bir kitab.

Ibn Cövzi – Cəmaləddin bin-Hafız Əbdürreħman Təmimi məşhur islam
alimlərindən olub, Hicri 508 (miladi 1114)-ci ildə Bağdadda anadan olub, hicri
tarixi ile 597 (miladi 1200)-ci ildə orada vəfat etmişdir. Elmin və dini ehkamların
müxtəlif sahələrinə dair yüzden artıq əsəri vardır. Onlardan biri də Əssarın
xatırladığı həmin "Zəmmül həva" ("Hevavü həvesin, şəhvətin rəddi") əsəridir.

(seh.288)

Ey könül, sen bir Yusifkən keramət Misirində.

Əssar özünü, Misirdə bilikdə və yuxuları yozmaqdə böyük meharət göstə-
ren *Yusifa* (Caminin "Yusif və Züleyxa" dastanının qəhrəmanına) bənzədir.

(seh.288)

Burax qalsın bu xərəbə altıbaşlı məskəni.

Altıbaşlı məskən – altı cəhəti olan dünyaya işaretidir. Eyni zamanda dünya
bezi menbələrdə altıbaşlı ejdaha kimi də qeyd edilmişdir.

(seh.288)

Nefesinle sen de dirilt ölüleri her zaman.

Bu misrada İsa peyğəmbərin adı çəkilməsə də, nefesle ölü diriltnək onun
məcūzəsi olmuşdur. Əssar burada öz əsərinə işaret edərək, nefesile ölüleri
diritməyi nəzərdə tutur.

(seh.290)

İlkin ustad Rudekinin dövründə bugüneçən.

Rudeki – Əbu Əbdullah Cefer ibn Mehəmməd, miladi 941-ci ildə Səmər-
qənddə anadan olub, 100 ildən artıq yaşamışdır. Yeni fars dilində yazılmış poezi-
yanın babası hesab edilir. Bu misradan belə məna oləcək ki, keçən 400
ildə (X-XIV əsrlər) heç kim bu məzmunda əsər yaratmamışdır.

(seh.292)

Xirmenimden pay alarken Ütaridi fəleyin

Ütarid – Merkuri səyyarəsi deməkdir ki, astrologiyada bu səyyarənin katiblik vəzifəsini icra etdiyi göstərilir. Şair demek isteyir ki, Ütarid yazı qaydalarını məndən öyrənir.

(səh.292)

Şəvvəl ayı "vav" ilə "dal" günü, Gəneş batanda,
Hicrətdən "ha", "mim" ilə "zal" ilə keçən zamanda.

Bu beytde Əssar əsərini qurtardığı tarixi "Əbcəd" hesabı ilə göstərir. Adları çəkilən hərfələr aşağıdakı rəqəmləri bildirir:

vav – 6; dal – 4; ha – 5; mim – 40; zal – 700.

Noticə belə olur: Şəvvəl ayının 10-da, hicrətdən 745 il keçəndə əsəri qurtardım. Bu tarix isə miladi – 1345-ci ilə beraber olur ki, bu zaman şairin 35 yaşı var idi.

(səh.292)

Taleyimin gülən vəqtü Ay tutdu Sövr bürcünü,
Zöhre isə Hut bürcündən göstərdi öz hüsmünü.
Gəneş isə Keyvan ile Şir bürcündə həmçətar,
Ağ rəng ilə qara rəngi birləşdirmiş ruzgar.
Dol bürcündə qərar tutmuş Ütarid ilə Bəhrəm,
Müştəri Xərçəng bürcü içində tutdu ehram.

Yuxandakı beytlərdə şair nücum elminə nə qədər mükəmməl bələd olduğunu nümayiş etdirir. Burada adları çəkilən istilahların izahı bələdir:

Sövr	– 2-ci, Öküz bürcü
Zöhre	– Venera səyyarəsi
Hut	– 12-ci, Balıq bürcü
Keyvan	– (Zühəl) Saturn səyyarəsi
Şir	– 5-ci, Əsəd bürcü
Dol	– 11-ci, Dəlv bürcü
Ütarid	– Merkuri səyyarəsi
Bəhrəm	– Mars səyyarəsi
Müştəri	– Yupiter səyyarəsi
Xərçəng	– 8-ci, Sərətan bürcü

Səma cisimlərinin tutduqları bələ vəziyyət vaxtin xoş və seadəti olduğunu göstərir.

LÜĞƏT

Abi-həyat – dirilik suyu

Afitab – Günəş

Ataş – od

Bad – yel, külək

Badban – yelləncək

Bavər – inam, etibar, etimad

Bəhr – 1. dəniz, dərya; 2. əruz vəznində ölçü

Bayaz – ağ

Bikr – tam, bütöv

Birun – xaric, bayır, çöl

Bu(y) – iy, etir

Cah – menseb, vəzifə

Cahan – dünya

Cəng – vuruş, döyüş, dava

Cövza – Əkizlər bürcü

Cüda – ayrı

Dar – ev, məkan

Dehqan – əkinçi, bağban

Dəbir – katib

Dəhr – zəmanə, dünya

Dəm – nəfəs, an

Dər – qapı

Dərban – qapıcı

Dərbar – şahın sarayı

Dast – el

Didə – göz, bebek

Diraxşan – parıldayan, işıqlı

Dürr – inci

Dürri-səmin – bahalı inci

Etidal – müləyim, orta vəziyyət

Ehtimal – güman, zənn

Ehtimam – səy, himmet

Ədl – ədalet, haqq, insaf

Ədu – düşmən

Əfsar – cilov (at)

Əfsər – baş, tac, hərbçi çin

Əhrimən – şər qüvvə (oda sitayış edənlerin dinində şər Allahı)

Əxtər – ulduz

Ələm – 1. dərd, qəm; 2. bayraq

Əncümən – məclis əhli

Əndərun – daxil, iç

Ərus – gelin

Əşk – göz yaşlı

Əşkar – ağlar, göz yaşlı axıtmaq

Əyan – aydın

Fateh – qalib gelən (qəlebə çalan)

Fərəh – şadlıq

Fərqədan – qoşa ulduz

Fərzənd – oğul, bala

Həməl – gəydəki 12 bürcdən birincisi, quzu (qoç)

Himayət – himayə

Hut – 12-ci bürc, Balıq bürcü

Hüzən – kədər, qəm

Xak – torpaq

Xamə – qəlem

Xatəm – üzük

Xazin – xəzinədar

Xəndən – güle-güle

Xoşən – hərbçi geyim

Xövə – qorxu

Xudbin – özünü beyənen, egoist

Xunxar – qaniçən

İnayət – kömək

İştiyaq – çox arzu etme

Kəbəteyn – nərdin zərləri; məc.
 menada Güneş-Ay
Kərənay – zurna
Qabü qövseyən – 1. səmanın dairesi;
 2. yaxınlıq
Qəmər – Ay
Laməkan – mekanı bilinmeyən
Leyl – gecə
Leyli – gecəyə məxsus
Ləb – dodaq
Lahvü ləab – boş işlər, kefcillik
Lain – lənətə gəlmmiş, alçaq, rezil
Mah – ay
Mahtab – aydınlı gece
Matəmzədə – yasılı; müsibətli
Merac – göye uçuş
Mehr – 1. Güneş; 2. məhəbbət
Məva – yer, mövqə
Mədh – tərif
Mədhuş – məst, heyranlıq
Məhd – beşik, nənni
Məqta – şerin son beyti
Məlal – qəm, kədər
Məlamət – danlaq
Mənzum – nizamlı
Məşşətə – gəlini bəzəyən qadın
Mətlə – şerin ilk beyti
Mövkəb – camaat, piyadə ve ya
 atlılar
Mur – qarışqa
Müənbər – ətirli
Münəvvər – nurlanmış, işıqlı
Müştəri – Yupiter seyyarəsi
Nahid – Zöhrə, Venera seyyarəsi
Namdar – adlı-sanlı
Natəvan – gücsüz
Nəməkbəhəram – duz-çörək itirən,
 nankor

Nisar – yaymaq, paylamaq
Nuri-didə – göz işığı
Nükta – incə söz
Nümayan – aydın, görünən
Övc – göyün en uca nöqtəsi
Peyk – ətrafdə dolanan
Peyman – əhd
Pərvin – ulduz toplusu (7 bacı)
Pir – qoca
Pünhan – gizli
Rəfrəf – Məhəmməd peyğemberin
 merac zamanı mindiyi nur atı
Rəhgüzər – yol, keçid
Raxş – məşhur pəhləvan Rüstəm
 Zalın atının adı
Rəsul – elçi
Rifet – yüksəliş
Rövzə – bağ
Ru(y) – üz, suret
Ruz – gündüz
Sahir – sehirkar
Saya – kölgə
Seyd – ov
Seyhə – qısqırıq, yüksək ses
Seyqəl – sığal
Səbki – üslub, sepki
Səmənd – sarı at, qaçan at
Səna – mədh, tərif
Səng – daş
Sər – baş
Sərətan – xerçəng, Xerçəng bürcü
Sim – gümüş
Simin – gümüşü, ağ
Simurğ – əfsanəvi quş, Ünqa da
 deyilir
Sitarə – ulduz
Sütənvar – söz ustası, gözəl danışan

Sürud – neğmə, mahni, şərqi
Şəb – gecə
Şəbrəng – qara
Şəms – Güneş
Şərm – həya
Şərər – qıgilcım
Şərmsar – həyəh; xəcalet
Şuridə – dəli, məcnun, aşiq
Tar – tutqun
Təcrid – bir gusəyə çekilmək, gusənişin
Təhsin – bəyənmə, tarifləmə
Tələt – üz, suret, çöhrə
Tən – bədən; cisim
Tənha – tek

Tərəb – şadlıq, sevinc
Tığ – qılinc
Tir – 1. ox; 2. Ütarid ulduzu
Ülfət – dostluq, mehribanlıq
Üşşaq – aşiqlər
Ütarid – Merkuri seyyarəsi (Tir de
 deyilir)
Üzlət – guşənişinlik, təklik, tənha
 liq
Zənəxdan – çənə
Zar – qızıl
Zərd – sarı
Zimistan – qış
Zində – diri
Zivər – bezək

MÜNDƏRİCAT

<i>Ön söz</i>	4
Allahın tərifi haqqında	9
Əsəri yazmaq üçün Əssarın Allahdan kömək istəməsi	12
Məhəmməd peyğəmbərin tərifi	13
Peyğəmbərin meraci haqqında	15
Əsərin yazılıma səbəbi	16
Dastanın başlanması	28
Mehr ilə Müşəterinin birgə dərs oxuması	34
Hacib öz oğlu Behramı şaha təqdim edir ki, Mehrə gözətçi olsun	37
Bədrin Müşəteriyə tapşırılması	39
Behramın hiylə qurması	40
Müəllimin şahı xəbərdar etməsi	43
Şapurun Mchri Müşəteridən ayırması	45
Müşəterinin Mehrdən ayrılıq hali	48
Atasının Müşəteriyə nəsihət vermosı	49
Müşəterinin atasının vəfati	52
Mehrin Müşəteri fəraqında hali	54
Müşəterinin öz işində tədbiri	56
Bədrin müəllimin yanına gedib ondan kömək istəməsi	60
Müşəterinin Mehre məktub yazması	61
Bədrin Müşəterinin məktubunu Mehrə aparması	63
Mehrin Müşəteriyə cavab məktubu yazması	65
Müşəterinin Mehrin fəraqında gecə nalesi	70
Müşəterinin məktub aparması üçün Bədrə yalvarması	72
Bədrin Mehre məktub aparıb risva olmaları	78
Behramın Müşəterinin məktubunu Şapura göstərməsi	82
Şapurun qəzəblənib Müşəteri ve Bədrin qətlində əmr vermesi	86
Bəhzadin Müşəteri ve Bədrin bağışlanması istəməsi	87
Şapurun Mehri çağırıb həbs etməsi	89
Bəhzadin Müşəteri ve Bədri yola salarken onlara nəsihət vermosı	92
Müşəteri ve Bədrin İraqa tərəf yola düşmesi	95

Müşəterinin dünyaya işiq saçan Günsə xıtab etməsi	97
Müşəteri ve Bədrin yolkesənlər qalasına çatmaları	101
Müşəteri ve Bədrin quldurların elindən xilas olmaları	104
Mehrin zindanda vəziyyəti	110
Bəhzadin Mehri bağışlamaq üçün Şapura yalvarması	112
Mehrin Müşəterinin şəklini çekdirib ağlaması	118
Mehrin Müşəteri surətələ səhbəti	122
Mehrin Müşəterini axtarmaq bərədə Əsədlə məşvəret etməsi	125
Mehrin getməsindən Şapurun xəber tutması	130
Müşəteri ve Bədrin Mehrabla görüşü	133
Müşəterinin seher nəsiminə müraciəti	136
Behramın dəniz sahilində Müşəteriyə rast gəlməsi	139
Müşəteri və dostlarının denizdən xilas olmaları	143
Müşəterinin yamyamlarla döyüşü	146
Mehrin Müşəterini tapmaq üçün Hində tərəf səfəri	151
Mehrin dənizə çatması	153
Mehrin tacirlərlə dənizdən quruya çıxması	157
Mehrin şiri öldürməsi	159
Mehrin yolkesənlərə vuruşub qalib gelmesi	160
Mehrin tacirlərlə Xarəzmşəhərə çatması	166
Mehrin hamama getməsi və hamamın təsviri	169
Şərefin Keyvan şaha Mehri tərif etməsi	173
Keyvanın Mehri öz yanına teləb etməsi	175
Mehrin Keyvan şahın hüzuruna gəlmesi	177
Mehrin Keyvan şahın cəvahir aparması və nərd, şahmat oyunlarında qalibiyyəti	179
Keyvanın Mehri mirzəlik içinde imtahan etməsi	185
Keyvan şahın Mehrle şadlıq məclisi	188
Keyvan şahın Mehri saraya devət etməsi	193
Şahın Mehr və kuyu çovgan oynaması	195
Keyvan şahın qızı Nahidin Mehre aşiq olması	198
Keyvanın ləşkərə nəzarəti zamanı Mehrin hünər göstərməsi	199
Nahidin Mehre aşiq olmasından dayənin xəber tutması	204
Dayənin Şəmsəbanunun yanına gəlib Mehr bərədə danışması	208

Keyvan şahin Mehri çağırıb məclis qurması	209
Mehrın ovda pələngi öldürməsi	212
Keyvan şahin Mehri saraya gətirməsi	215
Dayenin Mehrin yanına gedib Nahid bərədə söz açması	217
Mehrın dayeye cavabı	219
Dayenin Mehrə cavabı	220
Mehrin dayeye cavabı ve Nahide xəber göndərməsi	221
Qaraxanın Nahidi almaq üçün elçi göndərməsi	223
Qaraxanın Keyvan şahla müharibəsi	226
Keyvanın Qaraxanla vuruşub qalib gelmesi	228
Vəzirin Mehri Nahidle birleşdirmək istəməsi	232
Keyvan şahin Xarəzmin şəhər bağında dincəlməsi	234
Keyvanın Mehr ilə meclis qurması	236
Mehrin Nahidə aşiq olması	238
Keyvanın saraya gəlməsi və Mehrin Nahid eşqində hali	241
Mehrin Allaha minacatı	244
Müştərinin Xarəzm sərhədine çatması və Behramla görüşü	246
Mehrəbin Mehri görməsi və Müştərinin halından xəber vermesi	250
Mehr ilə Müştərinin görüşməsi	253
Vəzirin Mehri Nahidle evlənməyə təşviqi	258
Mehrin Nahidə evlənməsi	259
Mehrin Keyvandan icazə istəməsi	265
Keyvan şahin Mehrle Nahidi yola salması	269
Səbanın Şapur şaha müştəluq xəberi aparması	271
Şapur şahin Mehri qarşılıaması	273
Şapur şahin səltənəti Mehrə tapşırılması	276
Qito	278
Mehr və Müştərinin vəfatı	279
Mehr və Müştərinin dostlarının vəfat etmesi	284
Mehrin oğlunun atasının yerində şahlığı	286
Kitabın sonu və öz nəfsinə xıtab	288
Xətte işarə	293
<i>Şəhərlər</i>	294
<i>Lügət</i>	305

ƏSSAR TƏBRİZİ

MEHR VƏ MÜŞTƏRİ

“ŞƏRQ-QƏRB”

BAKİ-2006

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Nəşriyyat redaktoru:	<i>Əlişirin Şükürlü</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter sehifəleyicisi:	<i>Ələkbər Kərimov</i>
Korrektorlar:	<i>Pərinaz Səmədova</i> <i>Cəmilə Məcidova</i>

Yığılmaga verilmişdir 20.04.2006. Çapa imzalanmışdır 19.05.2006.
 Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap verəqi 19,5. Ofset çap üsulu.
 Tirajı 25000. Sifariş 49.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
 Bakı, Aşıq Ələsgər küçəsi, 17.